


ŞAMIL SÜLEYMANLI

NƏŞRİYYAT İŞİ VƏ
AZƏRBAYCAN
ƏDƏBİYYATI
DÜNYA NƏŞRİNDE



7614
599

ŞAMİL SÜLEYMANLI

241134

NƏŞRİYYAT İŞİ VƏ
AZƏRBAYCAN
ƏDƏBİYYATI DÜNYA
NƏŞRİNDE

(“Avesta”dan Hüseyn Cavidədək)

Dərs vəsaiti

M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Kitabxanası

Bakı – 2007

Elmi redaktor:

Keyrulla ƏLİYEV,
filologiya elmləri namizədi

Redaktor:

Rəhilə CƏMİLQIZI

Rəyçilər:

Nailə MURADƏLİYEVA,
filologiya elmləri doktoru

Mail DƏMİRLİ,
professor

Asəf RÜSTƏMLİ,
dosent


S 96 Dərs vəsaitinə Mədəniyyət və İncəsənət Universitetinin "Sənətsünaslıq" fakültəsi və "Ədəbiyyat və Azərbaycan dili" kafedrası da rəy vermişdir.

Dərs vəsaiti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, digər təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur

S 4502040000
053 2007

© Ş.Süleymanlı, 2007

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının 01.12.2006-ci il tarixli iclasının qərarı ilə "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müəllimi Şamil Isa oğlu Süleymanlının hazırladığı "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək)" adlı dərs vəsaiti çapa verilir.



Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin 21 dekabr 2006-ci il tarixli iclasının qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 dekabr 2006-ci il tarixli 941 sayılı əmri ilə çap edilir.

BİLDİRİŞ!

Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası qanununa əsasən kitabıñ hüquqları qorunur.

Müəllifin xüsusi razılığı olmadan kitabı, onun hissələrini çap etmək, surətini çıxarmaq, yaymaq qəti qadağandır.



Məmmədov

ƏSƏR BARƏDƏ MÜƏLLİF SÖZÜ...

"Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində" əsəri ən qədim zamandan – "Avesta"dan XX əsrin birinci yarısına – Hüseyn Cavidədək bir dövrü əhatə edir. Burada 71 şairin, yazıcının, ədibin həyat və yaradıcılığından, əsərlərinin yazılmış tarixindən, ayrı-ayrı ölkələrdə çapından, eyni zamanda beş dastan-eposdan, nəşriyyat-redaktə işindən, "Əkinçi" qəzetinin, "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən ətraflı məlumat verilir.

On altı fəsildən ibarət bu əsərin

birinci fəslində:

- nadir əlyazmaların, qədim kitabların yazılmış tarixindən, yayılma qaydalarından;
- Qobustan qaya təsvirlərindən;
- "Avesta" eposundan;
- "Kitabi-Dədə Qorqud" dastanından;
- "Quran"ın tərcüməsindən, yayılmasından;
- Kitabın çap tarixindən və qaydalarından;

İkinci fəslində:

- bəşəri təməyülli Azərbaycan ədəbiyyatından, onun nümayəndələri:
 - Qətran Təbrizi;
 - Xətib Təbrizi;
 - Fələki Şirvani;
 - Mücireddin Beyləqani;
 - Məhsəti Gəncəvi;
 - Əbü'l-ülə Gəncəvi;
 - Qıvamı Mütərrizi Gəncəvi;
 - Əfzələddin Xaqani Şirvani yaradıcılığından, əsərlərinin ayrı-ayrı ölkələrdə nəşrindən;

Üçüncü fəslində:

- dünya ədəbiyyatına işıq, nur saçan poeziyadan – Nizami Gəncəvi yaradıcılığından, əsərlərinin Şərqdə, Avropada, Rusiyada, digər ölkələrdə çapından;

dördüncü fəslində:

- XIII-XIV əsrlərdə Azərbaycan dilində yaranmış ədəbiyyatdan;
 - "Dastani-Əhməd Hərami" poemasından;
 - Zülfüqar Şirvanidən;
 - Marağali Əvhədidən;
 - Fəzlullah Nəimidən;
 - Mahmud Şəbüstəridən;
 - İzzəddin Həsənoğlu dan;

- Arif Ərdəbilidən;
- Əssar Təbrizidən;
- Şah Qasım Ənvardan;
- Qazi Bürhanəddindən;
- İmadəddin Nəsimidən, əsərlərinin nəşrindən, yayılmasından;

beşinci fəslində:

- Şah İsmayıllı Xətainin şah poeziyasından;
- Məhəmməd Füzulinin məhəbbət lirikasından;
- Həbibinin;
- Kişvərinin əsərlərinin çapından;

altıncı fəslində:

- "Koroğlu" dastanından;
- Məhəmməd Əmanının;
- Fədai Təbrizinin;
- Məsihi Rükneddinin;
- Saib Təbrizinin;
- Qövsi Təbrizinin;
- Məhcur Şirvaninin yaradıcılığından, əsərlərinin nəşrindən;

yeddinci fəslində:

- insanlığı safliğa, ülvi məhəbbətə səsləyən:
 - Molla Vəli Vidadi;
 - Molla Pənah Vaqif poeziyasından;

– “Şəhriyar” dastanından;

səkkizinci fəslində:

– alim ədiblərin:

– Mirzə Cəfər Topçubaşovun;

– Mirzə Kazım bəyin;

– Abbasqulu ağa Bakıxanovun bəşəri maraq doğuran istedadlarından, əsərlərinin nəşrindən, yayılmasından;

döqquzuncu fəslində:

– aşiq ədəbiyyatından;

– Aşıq Abbas Tufarqanlı;

– Sarı Aşıq;

– “Ağabacı” təxəllüsü ilə məşhur olan Ağabəyim ağa;

– Aşıq Pəri;

– Aşıq Ələsgər yaradıcılığından;

onuncu fəslində:

– Qasım bəy Zakirin;

– İsmayıł bəy Qutqaşınının;

– Mirzə Şəfi Vazehin;

– Əbülfəsəm Nəbatinin;

– Xurşidbanu Natəvanın;

– Seyid Əzim Şirvaninin Avropadan, Şərq ölkələrindən sonrağı gələn əsərlərindən;

on birinci fəslində:

– Yaxın Şərqdə dramaturgiyanın, yeni nəşrin banisi M.F.Axundovun əsərlərinin çap olunmasından, yayılmasından;

on ikinci fəslində:

– redaktə-nəşriyyat işinin vəziyyətindən;

– Həsən bəy Zərdabi və onun “Əkinçi” qəzetindən;

– milli mətbuatımızın yaranmasından;

– Ünsizadə qardaşlarının fəaliyyətindən;

on üçüncü fəslində:

– teatr səhnəsinə mədəniyyət, ədəbiyyata ziyalılıq ehvali gətirən ədiblər:

– Nəcəf bəy Vəzirov;

– Əbdürəpəhim bəy Haqverdiyev;

– Süleyman Sani Axundov;

– Üzeyir bəy Hacıbəyov;

– Nəriman Nərimanov;

– Mirzəli Möcüz;

– Əli Nəzmi yaradıcılığından, insanları məftun edən əsərlərindən;

on dördüncü fəslində:

– mətbuatın, nəşriyyat işinin, ədəbi tənqidin vəziyyətindən;

– Məhəmməd ağa Şahtaxtı;

– Cəlil Məmmədquluzadə yaradıcılığından;

- "Molla Nəsrəddin" jurnalından;
- Firudin bəy Köçəlinin fəaliyyətindən;

on beşinci fəslində:

- ədəbiyyata mübarizlik əhvalı, tarixi mövzular götərən ədiblər:
 - Mirzə Ələkbər Sabir;
 - Məmməd Səid Ordubadi;
 - Abbas Səhhət;
 - Məhəmməd Hadi;
 - Abdulla Şaiq;
 - Yusif Vəzir Çəmənzəminli;
 - Abdulla bəy Divanbəyoğlu;
 - Məhəmmədhüseyn Şəhriyar yaradıcılığından, əsərlərinin nəşrindən;

on altıncı fəslində:

- gözəl poeziya nümunələri yaratdıqlarına görə qazamata atılmış şairlərin:
 - Mikayıł Müşfiqin;
 - Əhməd Cavadın;
 - Hüseyn Cavidin yaradıcılığından, əsərlərinin nəşrindən, qazamata atılıb məhv edilmələrindən bəhs olunur.

Əsər "Son söz əvəzinə müəllif özü haqqında", "Mütəxəssis rəyləri" və "İstifadə olunmuş ədəbiyyatın siyahısı" ilə sona çatır.

"Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək") əsərində maraqlı doğuran məqamlar istənilən qədərdir.

BİRİNCİ FƏSİL

Nadir əlyazmaların, qədim kitabların yazılma və yayılma qaydaları

Azərbaycan ədəbiyyatı incilərinin, nadir əlyazmaların, qədim kitabların çoxaldılması, çap edilməsi, yayılması xalqımızın mənəvi saflığına, tərəqqisinə, inkişafına müsbət təsir göstərmişdir. Belə nadir əlyazmalar, qədim kitablar, digər ədəbiyyat insan təfəkkürünün ən dəyərli, ən qiymətli məhsuludur. Dərin mənə kəsb edən poetik söz, dəyərli fikir hər bir kəsi ucaldır, onu ülvî məhəbbətə, qəhrəmanlığa, saflığa səsləyir. Dahi, ulu şəxslərin, söz ustadlarının yüz illər, min illər ərzində yazış-yaratdıqları bədii, elmi və digər əsərlər bəşəriyyətin mənəvi sərvətinə çəvrilməklə insانlara xidmət etməkdədir. Əfsuslar olsun ki, fitri istedada, kamil düşüncəyə malik şəxslərin qədim zamanlarda birçə nüsxədən ibarət dəyərli, qiymətli əlyazmaları kimlərinse bigənəliyi, diqqətsizliyi ucbatından məhv edilmiş, yandırılmış, yaxud da yararsız hala salınmışdır.

Təhlillər, araşdırırmalar göstərir ki, bir qism insanlar fikirlərini, düşüncələrini qayalara, daşlara, divarlara həkk edərək dəyərli, qiymətli kitabələr yaratmış, bununla da bəşəriyyətə xidmət etmişlər.

Qobustan qaya təsvirləri

belə kitabələrdəndir. Böyükdaş, Kiçikdaş, Cingirdağ ərazilərindəki çoxsaylı qayalara həkk edilmiş təsvirlər e.e. 8-ci minillikdən başlayaraq, ta eramızın XIX əsrinə qədər olan dövrü əhatə edir. Bu qaya təsvirləri dünyada ən zəngin tarixi abidələrdən sayılır. 1947-ci ildən başlayaraq aşkar və tədqiq olunan möhtəşəm, insan zəkasının, istedadının olduqca qiymətli məhsulu hesab edilən bu abidə hərtərəfli öyrənilmiş və məlum olmuşdur ki, təxminən 750 qaya üzərində 4000-ə qədər qadın, kişi, eyni zamanda heyvan – maral, ceyran, keçi, vəhşi öküz, şir rəsmləri, ov, döyüş səhnələri, kollektiv əmək prosesi, taxıl biçini, əlləri yuxarı qaldırmaqla ibadət etmək, qız qaçırmamaq, fərdi və yallıya oxşar rəqs səhnələri təsvir olunmuşdur. Çiyinlərindən kaman asılmış qadın təsvirləri uzaq keçmişdə qadınların kişilərlə birlikdə ova çıxdığını sübut edir. Güman edilir ki, Cingirdağın ətəyindəki Qavaldaş bir növ ibtidai musiqi aleti olmuşdur. Böyükdaş dağının ətəyindəki qaya üzərində latin dilində yazılmış kitabədən məlum olur ki, Roma legionu Azərbaycanda olmuşdur. İslam dininin insan və heyvan təsviri yaratmayı qadağan etməsi nəticəsində qaya təsvirləri sxematik şəkil almışdır.

Ibtidai icma quruluşundan başlayaraq cəmiyyətin müxtəlif dövrlərində baş vermiş tarixi hadisələri eks etdirən bu qaya-abidələr sözün əsl mənasında salnamədir, tariximizin bir salnaması...

Ulu şəxslərin, fikir, düşüncə, istedad sahiblərinin ən qədim dövrlərdə yaratdıqları kitabələr, kamil ədəbiyyat nümunələri diarımızda bədii sözün, poetik fikrin yüksək səviyyədə, eyni zamanda çox qiymətli olduğunu bir daha göstərir.

"Avesta"

Ən qədim dövr Azərbaycan ədəbiyyatından bize yadigar qalan, tariximizdən, adət-ənənələrimizdən sonraq verən möhtəşəm, çox dəyərli bir abidədir. Bu tarixi eposda qədim azərbaycanlıların dini, əxlaqi, ictimai-siyasi, fəlsəfi görüşləri epik və lirik şeirin rəngarəng nümunələri ilə bədii şəkildə eks etdirilmişdir.

Mütəxəssislərin fikrinə "Avesta" Zərdüstün fərdi yaradıcılığının məhsuludur. Əsər ilk dövrlərdə şifahi halda yayılmış, sonralar isə onu Zərdüstün katibi və kürəkəni Camasp ilkin olaraq yazıya köçürülmüşdür. Digər tədqiqatçılar bildirirlər ki, "Avesta" ilk dəfə e.e. VI-V əsrlərde, sonuncu dəfə isə Sasanilər sülaləsi dövründə qaydaya, sahmana salınaraq yazıya alınmışdır. Bu şəkildə epos 21 hissədən ibarət olmuş, hər hissəyə də ayrıca ad verilmişdir. Bildirilir ki, "Avesta" yazıya alınandan sonra Urmiya gölü yaxınlığındakı Gəzək (Şiz) şəhərində saxlanılmış, bir surəti İstəxrədə qorunmuş, digər nüsxələri isə ayrı-ayrı dövlətlərə göndərilmişdir.

Makedoniyalı İsgəndərin hücumu dövründə əsərin bir nüsxəsi yandırılır, bir nüsxəsi isə yunan dilinə tərcümə edilir. IX əsrə yazılmış "Arda Virafnamə" adlı əsərdə göstərilir ki, "Avesta" 12 min inek günü üzərində, qızıl hərflərlə

yazılmış və xəzinədə saxlanılmışdır. VI əsrin əlyazması olan "Mansarın məktubu"nda qeyd edilib: "Bil ki, İsgəndər bizim "Din" kitabımızdan 12 min inək gönü yandırdı".

Ərəb tarixçisi Əbu-Həsən Əli Məsudi "Mürric üz-zəhəb" əsərində deyir ki, Makedoniyalı İsgəndər İstəxri tutandan sonra "Avesta"nın tibbi, fəlsəfi, astroloji hissələrini yunan dilinə tərcümə etdirib, özünü yandırdı.

Avestaşunasların böyük bir qismi Zərdüştün və zərdüştiliyin vətəni kimi qədim Azərbaycanı, Urmiya gölünün sahillərini qeyd edirlər.

Bir sıra xalqların müstərək abidəsi olan "Avesta" – türk, İran, Orta Asiya və Azərbaycan xalqlarının tarixini, mösət və mədəniyyətini, dini etiqadlarını, folklorunu, ənənələrini öyrənməkdə mühüm mənbədir.

"Avesta"da türk sözlerinin olması uzun müddət "təsadüf" kimi qəlamə verilirdi. Professor Nizami Cəfərov 2004-cü ildə nəşr etdirdiyi "Klassiklərdən müasirlərə" əsərində çox düzgün olaraq yazar: "...farsdilli Azərbaycan ədəbiyyatını əsasən iranşunaslar araşdırmışlar ki, bu da Azərbaycan ədəbiyyatı tarixşünaslığına öz mənfi təsirini göstərməyə bilməzdi".

Son illərin araşdırmaları göstərdi ki, eposdakı tarixi, coğrafi ünvanlar Azərbaycanla – Xəzər dənizi, Abşeron, Sumqayıt, Dərbənd, Bakı, Astara, Savalan dağı, Urmiya gölü, Təbriz, Naxçıvan, Bərdə, Şamaxı ilə birbaşa bağlıdır.

Alimlərin, ilk növbədə Baloğlan Şərifzadənin bu sahədəki son tədqiqatları göstərir ki, "Avesta" İran-fars ədəbiyyatı nümunəsi deyil. "Avesta" heç bir şəriki olmadan Azərbaycan-türk ədəbiyyatının ən qədim nümunəsidir.

Q.Kəndlinin, E.Əlibəyzađənin, Ə.Fərzəlinin tədqiqatları, qənaətləri bu fikrin təsdiqinə xidmət edir.

"Avesta"nın tədqiqatçılarından biri, iranlı Purdavud bu məsələ barədə yazar: "Bütün İran və ərəb müəllifləri Zərdüştü azərbaycanlı göstərmiş və xüsusən Urmianı onun doğum yeri bilmişlər".

Tədqiqatçılar Spitama oğlu Zaratuştranın – Zərdüştün təxminən e.e. IX-VI əsrlər arasında yaşadığı və 77 il ömür sürdüyünü bildirirlər.

Ərəb işgalları dövründə və sonralar "Avesta"nın xeyli hissəsi məhv olmuşdu.

Dünyanın ədəbiyyatşunas alimləri ta qədim zamanlardan başlayaraq "Avesta"nın araşdırılmasına, tədqiq edilməsinə böyük maraq göstərmişlər.

Fransız alimi Anketil dü Perron "Avesta"nın bize gəlib çatmış hissələrini araşdırmış, öyrənmiş və ilk dəfə olaraq, 1771-ci ildə əsəri fransız dilində nəşr etdirmişdir.

Beləliklə, "Avesta" Avropada tanınmağa başlamışdır. Eposun əlyazmalarının ən qədimi XIII əsre, ən yaxşısı isə XIV əsre aiddir.

Görkəmlı avestaşunas alim K.Geldner 1886-1895-ci illərdə yazdığı və Ştutqartda çap etdirdiyi əsərində bildirir ki, "Avesta" bütünlüklərə əxlaq toplusudur. Bu toplu təxminən üç min il bundan əvvəl Azərbaycanın, Yaxın Şərqiyyatında baş verən böyük və vacib tarixi dəyişikliklərin, ictimai-siyasi hadisələrin əks-sədasıdır.

"Avesta"nın araşdırılması ilə məşğul olan alimlərdən K.Geldner, F.Volfon, N.Livşits, B.Braginski, eyni zamanda Azərbaycan alimləri dəyərli əsərlər, monoqrafiyalar yazaraq müxtəlif dillərdə çap etdirmişlər.

Elmi araştırmalar gösterir ki, Orxon-Yenisey kitabələri türkdilli tayfaların bədii zövqünü, dini-mifoloji görüşlərini, türk şeirinin gözəlliklərini, mahiyətini, ideya-mövzu qaynaqlarını öyrənmək üçün zəngin material verir.

Türkdilli xalqların poetik ənənələrini araşdırmaqdə, təhlil etməkdə Mahmud Kaşgarinin 1072--1074-cü illərdə yazdığı "Divani-lügatit-türk" və Balasaqunlu Yusifin 1069-cu ildə qələma aldığı "Kutaqu bilik" – "Xoşbəxtlik elminin əsasları" əsərləri olduqca səciyyəvidir.

Mahmud Kaşgarinin "Divan"ı ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Əsərdə minlərlə söz, ifade şərh olunub, türkdilli xalqların şifahi və yazılı ədəbiyyatından saysız-hesabsız şeir nümunələri göstərilib.

Balasaqunlu Yusifin "Kutaqu bilik" əsəri isə türk xalqlarının ədəbiyyatında ilk poemadır.

Müəlliflərin istifadə etdikləri atalar sözləri, şərqilər, misra və beytlər xüsusi maraq doğurur. Əminliklə demək olar ki, V-XI əsrlərdə yaranan türkdilli abidələr, əsərlər Azərbaycan ədəbiyyatının təşəkkül tapmasına, inkişaf etməsinə müsbət təsir göstərmişdir.

"Avesta" Azərbaycan xalqının tarixini, mədəniyyətini, dinini, folklorunu, ədəbiyyatını dərinlən öyrənməkdə mühüm mənbədir.

"Kitabi-Dədə Qorqud"

Azərbaycan xalqının möhtəşəm və qədim sənət abidəsidir. "Oğuznamə"lərin ən dəyərli sayılan bu epos Oğuz tayfalarının bədii zövqünü, adət-ənənələrini, mənəvi-psixoloji aləmini, həyat tərzini öyrənməkdə olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunları, eyni zamanda xalqımızın tarixini, qəhrəmanlığını eks etdirən, möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədə Qorqud"da açıq/aydın görürük. Eposun biza gəlib çatan iki əlyazması XIV-XV əsrlərdə yazılmışdır. Bu nüsxələr Vatikan və Drezden muzeylərində saxlanılır.

Professor Nizami Cəfərov 2006-ci ildə nəşr etdirdiyi "Türk xalqları ədəbiyyatı" əsərində yazar: "Dədə Qorqud eposunun formallaşması beş əsre qədər çekdiyi kimi, yazıya alınması prosesi də təxminən beş əsr davam etmişdir".

"Kitabi-Dədə Qorqud"un şifahi yox, məhz əlyazma halında biza gəlib çatması bir daha təsdiq edir ki, əsər-abidə, nağıl, dastan, boy deyil, məhz "kitab" adlandırılmışdır. "Kitab"ın hər hansı bir yazılı mənbədən alınması da onun yazılı yolla yayıldığını, çoxaldığını, kitabdan-kitaba köçürüldüğünü göstərir. Əsərin biza gəlib çatan nümunələrinin əsasən, XVII-XVIII əsrlərdən başlayaraq yazıya alınması məlumdur. Eposun tədqiqatçıları göstərir ki, "Kitabi-Dədə Qorqud"dakı hadisələr IX-XII əsrlərdə baş vermiş tarixi hadisələrlə səsleşir və bu dastan ele həmin dövrlərdə yazılmışdır. XIV əsrə yaşayış-yaratmış Aybək əd-Davadarı "Oğuznamə"nin türk

xalqları arasında məşhur olduğunu göstərmişdir. Bəzi mütəxəssislər Dədə Qorqudu tarixi şəxs, müdrik insan hesab edərək onun Məhəmməd peyğəmber əleyhüss-salamın zamanında yaşadığını, Bayat soyundan olduğunu göstərirler.

"Kitabi-Dədə Qorqud"un indi istifadə olunan nüsxəsi bir müqəddimə və on iki boydan ibarətdir və bu boyların da özünəməxsus xüsusiyyətləri vardır. Əsər bədii cəhətdən kamil sənət abidəsi olmaqla həm nəşr, həm də nəzmlə yazılımışdır. Boylarda şifahi və yazılı ədəbiyyat ənənələri vəhdət təşkil edir.

XVII əsr alman səyyahı Adam Oleari 1637-ci ildə, Dərbəndda Dədə Qorqudun qəbrini gördüğünü yazar.

"Kitabi-Dədə Qorqud"un nəşri və tədqiqi əsasən XIX əsrənən başlanılmışdır. Bu abidə haqqında ilk dəfə 1770-ci illərdə məlumat verən məşhur alman ərəbşünası Yakob Reyske, onu aşkara çıxaran isə alman alimi Fon Dits olmuş və o, 1815-ci ildə "Təpəgöz" boyunu alman dilinə tərcümə etmiş, haqqında maraqlı fikirlər yazaraq çap etdirmiştir.

XIX əsrin ikinci yarısından başlayaraq epos dünya türkoloqlarının diqqət mərkəzində dayanmaqdadır. Türk, Azərbaycan, rus, italyan, Amerika, ingilis, alman alımlarının yeni-yeni tədqiqat əsərləri meydana gəldi. Böyük rus alimi V.Bartold 1894-cü ildən başlayaraq abidəni rus dilinə tərcümə edərək nəşr etdirmiştir. Alimin bu tərcüməsi 1950-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərafından nəşr edilmiş, 1962-ci ildə Moskvada çapdan buraxılmışdır.

"Kitabi-Dədə Qorqud", demək olar ki, bütün dünya

türkologiyasında tədqiq olunmuş və müxtalif dillərə tərcümə edilərək Moskvada, Berlinda, Helsinkida, Londonda, Sürixdə, Texasda, Tehranda, Təbrizdə, Aşqabadda, Ankarada, İstanbulda nəşr olunmuşdur.

Türk alimi Kilisli Müallim Rüfat əsəri 1916-ci ildə ərəb əlifbası ilə, Orxan Şaiq Kökyay isə Drezdendə saxlanılan nüsxəni yeni əlifba ilə çap etdirmişlər.

Məhərrəm Ergün daha irəli gedərək 1958-ci ildə Drezden və Vatikandakı nüsxələri bütövlükdə üzə çıxarmış, geniş ön söz və şərhələr yazmış, nəşr etdirmiştir.

Azərbaycanda "Kitabi-Dədə Qorqud"un tam mətnini ilk dəfə olaraq Həmid Arası 1939-cu ildə hazırlayaraq nəşr etdirmiştir. O, 1962 və 1977-ci illərdə eposu ətraflı giriş sözü və şərhələr yenidən çapdan buraxılmışdır.

İtaliya şərqşünası professor Rossi bu abidəni 1952-ci ildə Vatikanda italyancaya çevirmiş və böyük müqəddimə ilə nəşr etdirmiştir.

"Kitabi-Dədə Qorqud" 1958-ci ildə Almaniyada, 1972-ci ildə Amerikada, 1974-cü ildə İngiltərədə, 1978-ci ildə İranda, Təbriz şəhərində çap edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 1997-ci il tarixli "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında fərmanında qeyd edilir: "Kitabi-Dədə Qorqud" dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyi keçirilsin.

"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə BMT-nin YUNESKO təşkilatına müvafiq qaydada müraciət edilsin".

Məşhur rus şərqşünaslarından akademik V.Bartold, A.Kononov, V.Jirmunski, türk alımlarından Kılıslı Müəllim Rüfət, Orxan Şaiq, Məhərrəm Ergün, Azərabycan alımlarından H.Arası, Ə.Sultanlı, M.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ş.Cəmşidov və başqları abidəyə aid əsərlər, elmi məqalələr, monoqrafiyalar yazmış, eposun bədii, elmi, poetik xüsusiyyətlərini araşdırmışlar. Əsər Azərbaycan dilinin tarixini, mahiyyətini, imkanlarını öyrənməkdə misilsiz mənbədir.

Müsəlmanların dini kitabı sayılan "**Quran**"ın əlyazma, çap tarixi olduqca maraqlıdır. Məhəmməd peyğəmbərin (571-634) dövründə nazil olan "Quran"ın mətni əsasən Şifahi yayıldı. İlk dəfə olaraq Xəlifa Osmanın (644-656) tapşırığı ilə "Quran"ın hissələri toplanılaraq kitab şəklində salınımışdır.

İslam ilahiyatçıları "Quran"ın başqa dillərə tərcüməsini küfr adlandırsalar da, sonralar onun digər dinlərə qarşı mübarizə etmək və islami geniş yaymaq məqsədini əsas götürərək bu fikirdən çəkinirlər. Beləliklə, "Quran" XI-XII əsrlərdən başlayaraq islam dinini qəbul etmiş çoxsaylı xalqların, eyni zamanda bəzi millətlərin dillərinə tərcümə edilmişdir.

"Quran"a olan maraq bəşəriyyəti sanki lərzəyə salmışdır. Bu müqəddəs kitab 1141-ci ildə latin, 1513-cü ildə italyan, 1616-ci ildə alman, 1647-ci ildə fransız,

1648-ci ildə ingilis dillərinə tərcümə edilərək çap edilmişdir.

I Pyotrun təşəbbüsü ilə "Quran" 1716-ci ildə ilk dəfə olaraq P.Postnikov tərəfindən tərcümə və çap edilmişdir. Büyük rus şairi A.S.Puşkin "Qurana nəzirə" adlı gözəl şeir yazmışdır. Mütəxəssislərin fikrincə İ.Kraçkovski tərəfindən rus dilinə tərcümə olunaraq, 1963-cü ildə yenidən nəşr edilmiş "Quran" əvvəlki nəşrlərə nisbətən daha kamildir.

"Quran" Azərbaycan dilində 1904-cü ildə H.Z.Tağıyevin "Kaspi" mətbəəsində tərcüməçi Mirmahəmməd Kərim Mircəfərzadə tərəfindən üç cilddə, 1908-ci ildə isə Tiflisdə "Qeyrət" mətbəəsində, tərcüməçi Molla Məhəmmədhəsən Mövlazadə tərəfindən iki cilddə çap edilmişdir.

"Quran"ın təkmilləşdirilmiş tərcüməsini və çapını 1991-ci ildə akademik Ziya Bünyadov və Vasim Məmmədəliyev həyata keçirmişlər.

Təhlillər, araşdırmalar göstərir ki, nadir əlyazmaların, xüsusi əhəmiyyət kəsb edən qədim kitabların, digər ədəbiyyatın meydana gəlməsi, işıq üzü görməsi yazının yaranıb formallaşması ilə əlaqədardır. Ta qədim zamanlarda, yəni e.ə. 4-3-cü minilliliklərdə Misirdə yazı materialı kimi papirusdan istifadə etməklə bürümə kitablar yaradılmışdır. Qədim Romada istifadə edilmiş poliptiklər, yəni üzərinə yazı yazmaq üçün mum sürtülmüş və bir-birinə bənd edilmiş, bərkidilmiş lövhələr müasir kitabın bir növ oxşarı, bənzəri olmuşdur.

İlk çap olunmuş kitab VIII əsrin birinci yarısında Koreyada ksiloqrafiya, yəni ağaç üzərində qravür üsulu ilə çap olunmuş mətn hesab edilir.

Rusiyada əlyazma kitabların ən qədim nüsxələri XI əsre aid olar, 1056-1057-ci illərdə yazılmış "Ostromirovo incili" əsəridir.

Azərbaycan dilində bizə məlum olan ən qədim kitablar – Nəsiminin, Qazi Bürhanəddinin XIV, "Kitabi-Dədə Qorqud"un XV, Nizami Gəncəvi "Xəmsə"sinin XIV-XVI əsrlərə aid nüsxələridir.

Məşhur Azərbaycan alimi Nəsirəddin Tusinin "Təhriri-Oqlidis" əsəri ilk dəfə 1594-cü ildə Romada "Medici" mətbəəsində çap olunmuşdur.

Müxtəlif mənbələrdə bildirilir ki, kitabların çapına Şərqi ölkələrində XI əsrдə, Qərbda isə bir müddət sonra, XV əsrдə başlanılmışdır.

Avropada kitab çapının meydana gəlməsi XV ərin 40-ci illərində I.Qutenberqin adı ilə bağlıdır. Onun ixtira etdiyi çap maşını kitab istehsalı tarixində yeni dövr açmışdır. İlk rus kitabı "Apostol"u I.Fyodorov və P.Mstislavets 1564-cü ildə Moskva mətbəəsində çap etdirmişlər. Çap işi I Pyotrın dövründə geniş vüsət almışdır. Onun birbaşa tapşırığı ilə 1722-ci ildə "Üzən türk mətbəəsi" adlı qayıq yaradılmışdır. Bu mətbəədə rus qoşunlarına müqavimət göstərməmək üçün azərbaycanlılara müraciətdən ibarət "Manifest" çap etdirilmişdir.

1780-ci ildə Peterburqda Azərbaycan dilində 204 sahifəlik "Qanuni cədidi" adlı kitab çap edilmişdir. Sonrakı illərdə, yəni XVIII əsrin axırlarında A.Zenfelder litoqrafiya,

U.Çörç şriftiğan maşını ixtira etdilər. Çap işinin qaydaya salınması kitab nəşrində, istehsalında əsl inqilabə çevrildi.

Azərbaycan ədəbiyyatı ən qədim dövrlərdən başlayaraq dünya ölkələri mütəxəssislərinin diqqət mərkəzində olmuş, nadir əlyazmalar, qədim kitablar, digər ədəbiyyat dərindən təhlil edilmiş, öyrənilmiş və bu ədəbiyyat bəşər mədəniyyətinə layiqli töhfələr vermişdir.

İKİNCİ FƏSİL

Bəşəri təməlli ədəbiyyat

XI-XII asrlarda Azərbaycan ədəbiyyatı əsasən iki dildə – ərəb və fars dillərində yaradılmışdır. Ölkə ərazisinin şimalında Şirvanşahlar, cənubunda isə Eldəgizlər hökmranlıq edirdilər. Bu dövrde Əcəmi Naxçıvanının nadir memarlıq abidələri, Qətran Təbrizinin, Xətib Təbrizinin, Fələki Şirvanının, Mücirəddin Beyləqanının, Məhsəti Gəncəvinin, Əbü'l-üla Gəncəvinin, Qivami Mütərrizi Gəncəvinin, Xaqani Şirvanının yaratdığı dünyəvi poeziya elmin, mədəniyyətin, ədəbiyyatın inkişafına müsbət təsir göstərmişdir.

QƏTRAN TƏBRİZİ (1012-1088)

Azərbaycan ədəbiyyatı tarixində farsca yazan ilk azərbaycanlı şair və XI əsrə yaranan saray poeziyasının ən qüdrətli nümayəndələrindən biridir. O, gənc yaşılarından Təbrizdən Gəncəyə gəlmış, Şəddadilər sarayında xidmat edərək böyük hörmət sahibi olmuşdur.

Məhəbbət mövzusuna, təbiət təsvirlərinə, müharibəyə, Təbrizdə baş vermiş zəlzələyə və digar hadisələrə aid çoxsaylı şeirləri, eyni zamanda hökmdarlara həsr etdiyi

qəsidiələri Şərq poeziyasına yeniliklər gətirmişdir. Şairin ədəbi irsi lirik şeirlər toplusu olan divanıdır. Hələ sağlığında əsərləri əlyazma halında yayılaraq yüksək qiymətə layiq görülmüşdür. Qətran Təbrizi ilk dəfə fars dilinin "Əttəfasır" adlı izahlı lügətini yazmışdır. Zəmanəmizə qədər gəlib çatmış bu əsər dilinə, məzmununa görə olduqca dəyərli, əhəmiyyətlidir.

Qətran Təbrizinin ayrı-ayrı şeirlərində həyat, ölüm, insan haqqında düşüncələri ilə rastlaşır, xəyalı fikirlər görürük.

Əsasən saraylarda xoş güzəran keçirən şair bəzən qəlbinin dərinliklərində çəğlayan ağrıları gizlədə bilmir, kədərə, qəmə qərq olur.

Yüksək istədi, ecazkar sənətkarlığı Qətrani hər yerde tanıtmış, məşhurlaşdırılmışdır. Özünün dediyi kimi, Xorasanda, İraqda gənəş kimi parlayaraq, əziz və şöhrətli bir sənətkar kimi sevilmişdir.

Şairin "Qövsnamə" adlı dastan yazdığı güman edilir. Qətran Təbrizi haqqında ilk məlumatə tacik şairi Nasir Xosrovun 1047-ci ildə yazdığı "Səfərnamə" adlı əsərində rast gəlirik. Müəllif yazar: "Təbrizdə gözəl şeirlər deyən Qətran adlı bir şair gördüm. Mənə şeirlərini oxudu".

XII əsrin məşhur şairi Rəşidəddin Vətbat "Şeirin incəliklərinə dair sırlar bağı" əsərində qeyd edir ki, mən Qətrani əsas şair kimi tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, şairidlər.

Məhəmməd Oufi özünün "Lübəb ül-əlbab" əsərində yazar: "Bütün şairlər qatrıdır, Qətran isə dənizdir. Başqa şairlər zərrədir, o isə gənəşdir. Onun qəsidələri zərif təcnislərdən ibarətdir".

Şairin yaradıcılığı haqqında Cənubi Azərbaycan alimi Kəsrəvi geniş məlumat vermiş, tədqiqatlar aparmış,

əsərlərini nəşr etdirmişdir. Digər alimlər M.Tərbiyat və Səif Nafisi şairin yaradıcılığını araşdıraraq maraqlı fikirlər söyləmişlər. Qətranın Təbriz şəhərində saxlanılan divanı Cənubi Azərbaycanda yaşamış Hacı Məhəmməd Naxçıvani tərəfindən hicri tarixi ilə 1333-cü ildə Təbrizdə nəşr etdirilmişdir. Səkkiz nüsxədən ibarət olan bu əsər indiyə qədərki nəşrlərdən ən dəyərlisidir.

Azərbaycan, İran, türk, rus, Avropanın alimləri şairin əsərlərinin tədqiqatını aparmış, monoqrafiyalar, məqalələr dərc etdirmişlər.

Qətran Təbrizinin divanı sətri tərcümə edilərək 1967-ci ildə Bakıda çap olunmuş, oxucuların ixtiyarına verilmişdir.

XƏTİB TƏBRİZİ (1030-1109)

Azərbaycanda elmin, ədəbiyyatın və mədəniyyətin görkəmli xadimlərindən biri, şair, mütəfəkkirdir.

O, təhsilini Təbrizdə almış, sonra Suriya və Misirdə dil, ədəbiyyat tarixi, fəlsəfə və ilahiyyat elmlərini öyrənmiş, 40 il Şərqiñ ən böyük elm ocaqlarından biri olan Bağdaddakı "Nizamiyyə" universitetində dərs demiş, filologiya elmlərinin tədrisinə rəhbərlik etmişdir.

Xətib Təbrizi yaradıcılığa şeirlə başlamışdır. Bəzi mənbələrə görə divanı da olmuştur. Bir neçə şeiri ərəb mənbələrində saxlanılır.

Xətib Təbrizi universal, ensiklopedik alim olmuş, bir çox elm sahəsinə dair tədqiqatları ilə şöhrət qazanmışdır.

Xətib Təbrizi zəngin elmi irsi ilə Yaxın və Orta Şərqdə

məşhurlaşmış, ərəb dilli ədəbiyyatın elmi poetikasını yaratmışdır. "On qəsidənin şəhi", "Banət Suad qəsidəsinin şəhi", "İbn Düreydin", "Məqsurəsinin şəhi" əsərləri yaradıcılığının ilkin dövrlərinə aiddir. Bir müddət sonra isə alim "Əbu Təmmam divanının şəhi", "Səqtəzcəndin şəhi", "Həmasə'nin şəhi", "Əl-Müfəddəliyatın şəhi" kimi mühüm əsərlərini yaratmışdır.

Ədibin dilçiliyə dair əsərlərindən İbn Sukkeytin "Kitab əsləhül-məntiq" və "Kitabül-əlfaz" əsərlərinə yazdığı düzəliş, "Quranda hallanma", məşhur ərəb dilçisi İbn Cinninin "Nəhvə dair qısa xülasə" əsərinə yazdığı şərh, şeir nəzəriyyəsi sahəsində "Əruz və qafiə elmlərinə dair qısa xülasə" və digər əsərlərini göstərmək olar. Onun elmi əsərləri Yaxın və Orta Şərq xalqları ədəbi fikrinin inkişafında mühüm rol oynamışdır. Ədibin "Şeiri təqnid etmək, onu yazımaqdan çətindir" fikri məşhur rus şərqşünası I.Kraçkovski tərəfindən çox yüksək qiymətləndirilmişdir. Xətibə görə, təqnidçi daha artıq məlumatla, poetik zövqə malik olmalı, hər bir şairin fərdi üslubunu bilməli, onun yaşadığı tarixi dövrü dərk etməli, geniş mütaliə qabiliyyətinə, həssaslığa malik olmalıdır ki, ədəbi əsəri layiqinçə qiymətləndirə bilsin.

Xətib Təbrizinin "Nəhvə giriş", "Quran"da hal şəkil-ilərləri" və digər əsərləri də vardır.

Xətib Təbrizi tədqiqatlarında ədəbiyyat və dil problemləri ilə yanaşı, etnoqrafiya, fəlsəfə, ilahiyyatın müxtəlif məsələlərini də araşdırılmışdır.

Məşhur ərəb yazarı, jurnalisti, alimi Corci Zeydan Xətib Təbrizinin şeir divanı olduğunu yazmışdır.

Alimin həyat və yaradıcılığına xüsusi monoqrafiya həsr

edən Malik Mahmudov onun elmi, bədii fəaliyyətindən bəhs etmiş, əsərlərinin təhlilini vermişdir. Malik Mahmudov 1972-ci ildə Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında və 1982-ci ildə "Piyada... Təbrizdən Şama qədər" əsərlərini yazıb, nəşr etdirmişdir.

Xətib Təbrizinin həyat və yaradıcılığı artıq öz dövründən başlayaraq alimlərin diqqətini cəlb etmiş, müxtəlif ixtisas sahibləri ondan bəhs etməyi özlərinə borc bilmişlər. Mütəxəssislər Məhəmmədəli Terbiyət, M.S.Ordubadi, H.Arası, Şərq, Avropa, rus alimləri onun fəaliyyəti barədə əsərlər yazıb çap etdirmişlər.

FƏLƏKİ ŞİRVANI (?- 1146)

XII əsrə yaşayış-yaratmış, poeziyası, yüksək sənətkarlığı ilə sayılıb-seçilən istedadlı bir şair olmuşdur. Onun əsərləri, xüsusən qəsidişləri tarixilik baxımından olduqca dəyərlidir.

Fələki Şirvani özünün müasiri olmuş Əbü'l-Üla Gəncəvidən şeir-sənət dərsi almış, Şirvanşahların mötəber saray şairlərindən sayılmışdır. Onun ədəbi irlisinin bir qismi dövrümüzədək gəlib çatmışdır.

Fələkinin yaradıcılığında qəsidi mühüm yer tutur. O, Şirvanşah Mənuçöhra bir sıra qəsidişlər yazmış və bu şeirlərdə hökmdarın ölkəni qəhrəmanlıqla qorumasını, ağır zamanlarda xalqın dərdini çəkməsini və fəlakətlərə qarşı mərdliklə mübarizəsini tərifləmişdir.

Fələki yaradıcılığında məhəbbət lirkası çox güclüdür. Burada şair sevinc və kədərini ifadə etməyə daha geniş imkanlar tapır. O, bu anlarda oxucularla sanki dərdləşir, başına gələnləri onlara danışır.

Şairin avtobiografik səciyyəli "Həbsiyyə"si XII əsr Azərbaycan ictimai şeirinin ən gözəl nümunələrindəndir. Bu əsərdə şairin kədəri, dərdi, iztirabları səmimi şəkildə ifadə edilmişdir. Həbsdə yazılmış bu şeirlərdə dərin şikayət, narazılıq hiss olunur.

Şərqdə, Avropada, digər ölkələrdə Fələki irsi ilə hələ XVII əsrən maraqlanmağa başlamışlar. Onun əsərləri vaxtıla ingilis dilinə satrı tərcümə olunmuş, iranlı alim Hadi Həsən şairin pərakəndə halında əlyazmalarını cəmləşdirərək 1929-cu ildə Londonda və Tehranda nəşr etdirmişdir. 1197 beytdən ibarət olan divanın nəşri Fələki Şirvani yaradıcılığının ən dəyərli, ən qiymətli məhsuludur.

Kaqqani Şivanı şairin ölümüne şeir həsr etmişdir.

Bəzi mənbələrdə Fələki Şirvanının "Ehkamül-nücum" ("Astrologiyaya dair mühakimələr") adlı əsər yazdığı da göstərilir.

Fələki Şirvani yaradıcılığı daim diqqət mərkəzində olmuşdur.

1940-ci ildə Bakıda çap olunmuş "Nizaminin müasirləri" kitabında Fələki Şirvanının bir qism şeirləri da vardır.

Şərqşünas alimlərdən Y.Bertels, A.Krimski, R.Azadə və digərləri şairin həyat və yaradıcılığını etraflı araşdırmış, əsərlər yazaraq çap etdirmişlər.

MÜCİRƏDDİN BEYLƏQANI
(XII əsr)

Görkəmli Azərbaycan şairidir. Onun XII əsrin birinci yarısında yaşadığı, Xaşanının şagirdi, Eldəgizlərin saray şairi olduğu bildirilir. O, saray şairi kimi böyük nüfuz qazanmışdır. Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana şeirlər həsr etmişdir.

Mücirəddin sarayda yaşamasına baxmayaraq, həmişə kədərli, qəmli bir hayat keçirmiş, "şam kimi qalbinin alov-larında əriyən" sənətkar öz dərdlərini saydiqca kədərlənmiş, təbiəti tərənnüm edəndə belə, mənəvi iztirablarını unuda bilməmişdir.

Mücirəddinin əsərlərində aşiqanə duyğuların tərənnümü, gözel və əlvən təbiət təsvirləri, eyni zamanda zəmanəsindən şikayətlərlə rastlaşıraq.

Beyləqanının qəzəllərdən, qəsidələrdən, rübaiılardən ibarət divanı Britaniya muzeyində saxlanılır. Bu divanda 5000 beytdən ibarət şeirlər vardır.

Şairin yaradıcılığı daim diqqət mərkəzindədir. 1940-ci ildə nəşr olunmuş "Nizaminin müasirləri" adlı şeirlər kitabında, 1960-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" və A.Krimskinin 1981-ci ildə rus dilində Bakıda nəşr olunmuş "Nizami və onun müasirləri" adlı əsərlərdə Beyləqanının həyat və yaradıcılığı haqqında ətraflı məlumat və şeirlərindən nümunələr verilmişdir.

Azərbaycan ədəbiyyatı tarixində Mücirəddin Beyləqanının özünəməxsus şərəfli yeri vardır.

MƏHSƏTİ GƏNCƏVİ
(1141-1209)

Hələ sağlığında qüdrətli rübai ustası kimi tanınan, Azərbaycan poeziyası tarixində özünəməxsus bir yer tutan şairdir. Onun mükəmməl təhsil aldığı, Şərq ədəbiyyatını, musiqisini yaxşı bildiyi qeyd olunur. Məhsəti Gəncəvi poeziyası məhəbbət, gözəllik nişanəsidir. Şair əsərlərində böyük heyranlıqla insan gözəlliyyindən, bu gözəlliyyin təsirində doğan hissələri eks etdirmiştir.

Məhsətinin Sultan Səncərin sarayında xidmət etdiyi, ona şeirlər, rübaiılər qoşduğu qeyd edilir.

Şairin əsərlərinin üstün cəhəti odur ki, onlarda dinin, mütərrəd aləmin təhlili deyil, insan məhəbbəti, onun duyguları, hissələri əsas yer tutur. Məhsəti sevən qalbin sevincini, kədərini rəngarəng boyalarla qələmə alır.

Şairin əsərləri içərisində ayrı-ayrı peşə sahibləri tərənnüm olunur. Onların ədəbiyyata gətirilməsi, əməklərinin qiymətləndirilməsi müsbət hal kimi qəbul olunur.

Əl-Əbherinin, Bədrəddin Cacərminin əsərlərində Məhsətinin 200-dən çox rübaisi olduğu qeyd edilmişdir. Alman şərqşünası Frits Meyerin 1963-cü ildə çap etdirdiyi kitabında Məhsətinin adına 257 rübai, 22 şeir olduğu qeyd olunub.

Məhsətinin şəxsiyyəti, ədəbi-bədii irsi uzun müddət ədəbiyyatşunaslarının diqqətində olmuş, şeirlərinin bir qismi zəmanəmizə qədər gəlib çatmışdır. İran şairi Lisani Şirazi onun yaradıcılığını müntəzəm olaraq araşdırmış, təhlil etmiş, yüksək qiymət vermişdir.

M.S.Ordubadi "Qılınc və qələm" romanında Məhsətinin gözəl obrazını yaratmışdır.

Şərqşünas alimlərdən Y.Bertels, A.Krimski, Frits Meyer, Lisani Şirazi, X.Həmidəoğlu, M.Təhmasib və başqaları əsərlərində Məhsətinin həyat və fəaliyyətindən, yaradıcılığından geniş məlumat və şeirlərindən nümunələr vermişlər. Şairin şeirləri 1957, 1975 və 1981-ci illərdə Bakıda çap olunmuşdur.

ƏBÜL-ÜLA GƏNCƏVI (XII əsr)

Azərbaycan şairi olmaqla, Xaqaniyə və Nizamiyə qədərkı şairlərin ustası, ən nüfuzlusu sayılmışdır. Şair 44 yaşında göz açlığı, yaşayıb-yaratdığı Gəncəni tərk etmiş, dəvət olunduğu Şirvanşahlar sarayına gəlmiş, burada məşhurlaşaraq böyük nüfuz qazanmış, ona "məlik üşşəra" adı verilmişdir. Xaqaniyə "Xaqani" adı verən də Əbül-üla Gəncəvi olmuşdur.

Şair Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirlər ilk nümunələrini yaratmışdır. Onun ədəbi ırsından "Andnamə" adlı qəsidiyi və bir neçə şeiri qalmışdır. Şairin özünü "Taytuşundan qabaqda gedən ustad" adlandırması zəmanəsinin şairləri tərəfindən xoşluqla qəbul olunmuşdur.

Təzkirəcilər qeyd edirlər ki, Əbül-üla saray şairi olduğu zaman Xaqani və Fələkiyə dərs demiş, onları saray şeirlərinin qanun-qaydaları ilə tanış etmişdir.

Əbül-ülanın bizi gəlib çatan şeirlərindən görünür ki, o, böyük istedada malik bir sənətkar olmuşdur.

Əbül-üla dövrünün qabaqcıl ziyanlarından olmuş, gözəl poeziyası ilə mövqeyini bildirmiş, zəmanəsinin hökmdarlarına, əyanlarına şeirlər həsr etmişdir.

1940-ci ildə nəşr olunmuş "Nizaminin müasirləri" kitabında şairin də şeirləri vardır.

Ədəbiyyatşunas alimlərdən X.Yusifovun 1960-ci ildə "Nizami lirikası" və Y.Bertelsin 1962-ci ildə Moskvada nəşr etdirdiyi "Nizami və Füzuli" adlı əsərlərində şairin həyat və yaradıcılığından ətraflı məlumat və şeirlərindən nümunələr verilmişdir.

Əbül-üla Gəncəvi zəmanəsinin nüfuz sahibi olmuş şairi kimi Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

QIVAMI MÜTERRİZİ GƏNCƏVI (XII əsr)

Azərbaycan şairidir. Təzkirəçi Dövlətşah Səmərqəndi onun Nizami Gəncəvinin yaxın qohumu olduğunu qeyd edir. O, ədəbiyyat tarixinə Əbül-üla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə Qivaminin 7000 beytlik divanı olmuşdur. Lirik şeirləri zərifliyi, bədii dəyeri ilə seçilir. Əsərlərinin bir qismində şair zəmanəsindən şikayət edir, öz narazılığını bildirir. Bəzən yaşamaq şair üçün dözlüməz olur. "Mən balıq kimi yəm, bu dünya dəniz..." deyən şair səsinə səs verəni tapmadığından şikayətlənir.

Mütərrizinin şeirlərində bir nəsihatçılık vardır. Şair oxucunu poetik nəsihətlərə doğruçuluğa, yaxşı yola, eyni

zamanda acgözlük, hərislik kimi pis əmellərdən çəkinməyə, uzaq olmağa çağırır, cavanlara qocalıq günlərini xatırladır.

Şair saray həyatına tamamilə biganə olsa da, Eldəgizlərə, Cahan Pəhləvana, Qızıl Arslana qəsidişlər yazmış, onların qüdrətini alqışlamışdır. Qızıl Arslanın ölümündən sonra ona şeir həsr etmiş, matəmini saxlamışdır. Şairin çoxsaylı əsərləri içərisində ən dəyerlilərdən biri də "Raiyya" qəsidişidir. Qızıl Arslana həsr olunmuş bu şeirdə Qıvami Şərq poeziyasının bütün incəliklərindən məharətlə istifadə edərək hökmədarın igidliyindən, qəhrəmanlığından, vətənin, xalqın qeydine qalmasından söz açıb.

Şairin həyat və yaradıcılığı ətraflı öyrənilməyib. 1960-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" kitabında və C.Akimuskının 1965-ci ildə Moskvada çap olunmuş əsərində şairin həyat və yaradıcılığından məlumatlar, şeirlərindən nümunələr verilmişdir.

Qıvami Mütərrizi Gəncəvinin poeziyası dolğun və əlvandır. Yaradıcılığı mütəxəssislər tərəfindən az da olsa öyrənilmiş və qiymətləndirilmişdir.

ƏFZƏLƏDDİN XAQANI ŞİRVANI (1126-1199)

Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi, ictimai, humanist məzmun gətirmişdir. Xaqani gənc yaşılarından başlayaraq gözəl şeirlər yazmışdır. "Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, incimayım". O, həmişə inamın, həqiqətin, gözəlliyin carçası olmuş, hər cür şəri rədd etmişdir. Sarayda xidmət etdiyi ərafədə poeziyasındaki ciddi, sərt fikirlər, eyni zamanda hərəkatı, davranışını çoxlarını təşvişə salmışdır. Özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsde" hiss edən şair Məkkə səfərinə çıxmış olmuşdur. Məkkəni, Mədinəni, Bağdadı, digər şəhərləri gəzmış, əsərlərində ona qarşı olan diqqətdən, hörmətdən, ehtiramdan həvəslə, ətraflı söhbət açmışdır. Səyahətinin nəticəsi olaraq "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidişini yazmışdır.

Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılıraq, müasirlərinin nəzərini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhvət ül-İraqeyn" adlı məsnəvisini yazmışdır. 1157-ci ildə yazılmış bu əsərdə şair sefər macəraları ilə yanaşı, xalqların həyatından aldığı təəssürati təsvir etmişdir. "Düşmənləri tənqid", "Güneşə xıtəb", "Qızılı məzəmmət" başlıqlı hissələr oxucunu heyran edir. Şair saflığın, işığın, hərəkatın, ucalığın rəmzi olan günəşin özünün dostu sayır, ondan yardım diləyir.

Şairin "Qəsideyi-şiniyyə" adlı başqa bir əsərində insan ləyaqəti, yaradıcı əməyi yüksək qiymətləndirilir.

Xaqani Şirvani bədxah saray şairlərinin hücumu, çuğulçuluğu nəticəsində 1170-ci ildə həbs olunaraq Şabran qalasına salınmış, 7 ay həbsdə qalandan sonra azad edilmişdir. Bütün bu əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk etmiş, Təbrizə köçərək ömrünün axırına qədər orada yaşamışdır.

Araşdırırmalar göstərir ki, şairin əsərləri fəxriyyələrdən, mədhiyyələrdən, həbsiyyələrdən, zəmanədən və zəmanə əhlindən şikayətdən, qəzəllərdən, qıtılardən, rübai'lərdən, müxtəlif şeirlərdən ibarətdir.

Xaqani dahi şair olmaqla bərabər həm də istedadlı nasir idi. Onun yazdığı məktublar XII əsr Azərbaycan bədii ənənəsinin qiymətli nümunələridir. Şair həyatında baş verən bütün hadisələrə şeirlə cavab verdiyi kimi, məktubla da cavab verirdi. Onun tarixi şəxsərlə - Nəsreddin Bakuviyə, Şəmsəddin Beyləqaniyə, Mənuçöhrə, Qızıl Arslana və digərlərinə yazdığı altmışdan çox məktub İran mütəxəssisi Məhəmməd Rövşən tərəfindən araşdırılmış və 1971-ci ildə kitab halında çap etdirilmişdir. Bu məktublar şərqsünas alımlar V.Dastgirdi və Y.Bertels tərəfindən tədqiq edilmiş, onların qiymətli ədəbi nümunə, misilsiz tarixi sənədlər olduğu bildirilmişdir.

Xaqani əsərlərində zəmanəsindən, mühitindən gileyəlməmiş, nadanların yüksəkdə, arif adamların, alımların əziyyət içərisində olduğunu cəsarətlə söyləmişdir. Şair öz yaradıcılığında etrafında cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışmış, saraylara nifrətini, xalqa yaxınlığını, sədaqətini "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir.

Yaxın və Orta Şərqiñ bir çox görkəmli şəxsləri – Əmir Xosrov Dəhləvi, Ə.Cami, Əbü'l Qasim Şirazi və başqaları Xaqanını özlərinin ustası adlandırmışlar.

Ədibin yaradıcılığı XIII əsrdən başlayaraq tədqiqatçılarının diqqətini cəlb etmiş. M.Oufinin "Lübab ül-əlbab" təzkirəsindən başlayaraq Şərqiñ bütün təzkirələrində ondan böyük şair kimi bəhs olunmuş, əsərləri İranda, Hindistanda, digər Şərq ölkələrində dəfələrlə nəşr edilmişdir. Şairin yaradıcılığına dair ilk tədqiqat əsərini rus alimi N.Xanikov yazmışdır. Onun hələ 1864-cü ildə fransız dilində nəşr etdirdiyi "Xaqani haqqında memuar" adlı əsəri şairin həyat və yaradıcılığını öyrənmək sahəsində ilk addım idi. Az sonra, 1875-ci ildə yenə də rus alimi K.Zalemanın "Xaqani rübai'ləri" əseri nəşr edildi. İngilis alimi E.Braun şairin yaradıcılığını araşdırmış, barəsində xoş sözələr yazmış, əsərlərindən nümunələr getirmişdir. Xaqani haqqında nisbətən geniş məlumatı İran ədəbiyyatşunası Bədnüzzəman Xorasani vermiş, yaradıcılığını etrafı tədqiq etmiş, qiymətli əsərlər yazaraq çap etdirmişdir.

Xaqani yaradıcılığı Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiye, Hindistan və digər ölkələrin şərqsünas alımları, o cümlədən H.Arası, Y.Bertels, A.Boldirev, K.Zaleman, Q.Kəndli, A.Krimski, Y.Marr, Yan Ripka, Hammer-Purqstall, Şabli Numani və başqaları tərəfindən öyrənilmiş, elmi və bədii əsərlər, monoqrafiyalar yazılmış, nəşr etdirilmişdir.

Xaqani Şirvanının əsərləri 1959, 1978, 1979, 1981-ci illərdə Bakıda, 1967, 1980-ci illərdə isə Moskvada çapdan buraxılmışdır.

Xaqani Şirvani poeziyası dünya ədəbiyyatının ən dəyərli, ən qiymətli incilərindəndir.

ÜÇÜNCÜ FƏSİL

*Dünya ədəbiyyatına işıq, nur saçan
poeziya*

NİZAMI GƏNCƏVİ
(1141-1209)

Bəşəriyyətin taleyinə Nizami Gəncəvi kimi dahi şəxs az-az düşür. O, dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik ulu bir sənətkardır. Ədəbiyyatşunaslar, alimlər öz əsərlərində Nizamiyə hörmət və ehtiramlarını bildirmiş və bildirirlər. Nizami ırsinin öyrənilməsi dünya şərqşünasları qarşısında duran ən zəruri məsələdir. Şair haqqında dəqiq məlumat onun öz əsərlərində göstərilmişdir.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərində bəlli olur ki, şair 20 min beytlik divan yaratmış, saysız-hesabsız qəzəl, qəsidiə yazmışdır. Əfsuslar olsun ki, bu incilərin böyük bir qismi dövrümüzə gəlib çatmamışdır. Şairin lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Nizami Gəncəvi yaradıcılığında dövrünün ümumbaşarı ictimai, siyasi, sosial, mənəvi əhvali parlaq şəkildə öz əksini tapmışdır.

XII əsrin 60-ci illərinin sonunda Dərbənd hakimi Müzəffər ibn Mühəmməd Nizaminin ona ithaf etdiyi

qəsidənin əvəzində, gənc qıpçaq gözəli Afaqi şairə töhfə göndərmişdir. Şair Afaqi ürəkdən sevmiş və o, Nizaminin qanuni arvadı olmuşdur. 1174-cü ildə onların oğulları olur. Afaqın vaxtsız ölümü Nizamiyə böyük mənəvi zərba olmuşdur. "Xosrov və Şirin" poemasında Nizami Afaqın füsunkar surətini yaratmışdır.

Araşdırıcılar gösterir ki, Nizaminin lirik şeirlərindən hazırda 120 qəzəl, 30-a qədər rübai, bir neçə qəsidiə qalmışdır. Yaxın və Orta Şərqi ədəbiyyatında epik və lirik şeirin ən böyük ustadlarından sayılan Nizami özünün məşhur poemalarına qədər və ondan sonra, əslində isə bütün yaradıcılığı boyu gözəl lirik şeirlər yazmışdır. Bu poeziya klassik Şərqi şeirinin üç əsas cəhətini – qəsidiə, qəzəl, rübai'ləri özündə birləşdirir. Şairin lirikası ilə poemaları arasında oxşarlıq, eynilik duyulur. Bütün bunlarla yanaşı, Nizami Gəncəvini dəhiləşdirən, ucaldan, bəşəriyyətə tanıtışdan onun "Xəmsə"si, yəni yazdığı beş poema olmuşdur.

"Sirlər xəzinəsi" adlı ilk poemanı şair 1177-ci ildə bitirmiş və elə həmin vaxtdan əsər ona böyük şöhrət qazandırmış, əlyazma halında ayrı-ayrı ölkələrə yayılmışdır. Yaxın və Orta Şərqi ədəbiyyatında didaktik poema janrinin ən qiymətli nümunəsi sayılan bu əsər dahi şairin yaradıcılıq manifestidir.

Nizami ikinci poemanı – "Xosrov və Şirin"ı 1180-ci ildə bitirmiş və əsəri Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Bir müddətdən sonra taxta çıxan Qızıl Arslan əsərlə yaxından tanış olmuş, Gəncə ətrafına gəlmiş, öz çadırında Nizami ilə görüşmüş, nəsihətlərini dinlemiş, ona hədiyyələr vermiş, əlavə olaraq bir kənd də bağışlamışdır.

Qızıl Arslan söhbət əsnasında şairin əsər üzərində böyük zəhmət çəkdiyini xatırlamış, "Xosrov və Şirin" poemasının misilsiz bir sənət abidəsi olduğunu, müəllifə hörmət, şərəf gətirdiyini bildirmiş, ünvanına xoş sözlər söyləmişdir.

Poema tezliklə əlyazma halında ətraf ölkələrə göndərilir və dillər əzbəri olur.

Nizami "Xəmsə"nin üçüncü poemasını, "Leyli və Macnun"u Şirvan hökməti Birinci Axistanın sıfarişi ilə qələmə alır. Şair az bir müddədə – cəmi dörd aya əsəri yazaraq 1188-ci ildə yekunlaşdırır.

Məhəbbət mövzusunda yazılmış "Xosrov və Şirin", "Leyli və Məcnun" poemaları ilə böyük şair mənəzum roman janının əsasını qoymuş, bununla da yeni ədəbiyyəti məktəb yaratmışdır.

"Yeddi gözəl" poeması sənətin, ədəbiyyatın ağır, keşməkeşli yollarını şərəflə keçmiş, zəngin yaradıcılıq təcrübəsinə malik olmuş, kamilləşmiş, müdrikləşmiş Nizami Gəncəvi yaradıcılığının qanuni nəticəsidir. Şair əsər üzərində 1196-1197-ci illərdə yorulmaq bilmədən işləmişdir. Bu poemada bütün surətlər eyni dərəcədə geniş, çoxplanlı şəkildə təsvir edilmişdir. Əsər sözün əsl mənasında şairin yaradıcılıq uğurudur.

Nizami poeziyasının zirvəsi, əzəməti "İsgəndərnamə" əsəridir. Şair əvvəlki poemalarında qarşısına qoymuşdur mühüm ictimai-siyasi, fəlsəfi, bəşəri fikirlərinə bir növ yekun vurmışdır. Poema iki hissədən ibarətdir. Birinci hissədə – "Şərəfnamə"də İsgəndərin döyüşlərindən, apardığı müharibələrdən bəhs olunur. İkinci hissədə – "İqbalnamə"də isə daha çox ictimai, siyasi, dövlət

quruculuğu, eyni zamanda fəlsəfi və digər məsələlərdən geniş söhbət açılır.

Poemada aşağıdakı misralar oxucunun diqqətini cəlb edir, onu düşündürür:

Bizdə bərabərdir hamının vari,
Bərabər bələrik bütün malları.
Bizdə artıq deyil bir kəsdən bir kəs,
Bizdə ağlayana bir kimə gülmez.

Nizami Gəncəvi yaradıcılığı özünün yüksək sənətkarlığı ilə Şərqi xalqları ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, bununla da dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Araşdırımlar göstərir ki, Nizami poemalarına saysız-hesabsız nəzirələr yazılmış, yaradıcılığının ümumbaşəri əhəmiyyəti yüksək qiymətləndirilmiş, xüsusi qeyd edilmişdir. Böyük şairin bədii irsi əvvəller, hələ XVII əsrda Avropaya yol tapmış, məmənunluqla qarşılanmışdır. Fransız alimi d'Erblo 1697-ci ildə hazırladığı "Şərqi kitabxanası" ensiklopediyasında Nizamiyi iki məqalə həsr edərək, şairi fransız oxucularına tanıtmışdır. XVIII əsrənə başlayaraq şairin əsərləri həm orijinalda çap olunmuş, həm də latin, ingilis, alman, fransız, italyan və başqa dillərə tərcümə olunaraq nəşr edilmişdir.

İngilis şərqşünası V.Cons hələ 1785-ci ildə "Sirlər xəzinəsi" poemasının əsas bədii hissəsini təşkil edən 20 novelləni tərcümə edərək nəşr etdirmiştir.

Alman alimi, "Fars poeziyasının tarixi" əsərinin müəllifi Hammer-Purquist XIX əsrin əvvəllerində öz tərcümələri

vasitəsilə alman oxucusunu Nizami yaradıcılığı ilə tanış etmişdir. Bu tərcümələrin köməyi ilə böyük şair Höte Nizami əsərlərinin qüdrətini və əbədiliyini özü üçün kəş etmiş, onun dühəsi qarşısında baş əydiyini bildirmiş, özünün "Qərb-Şərq divanı"nda Nizamini dünya ədəbiyyatı korifeylərindən biri kimi qiymətləndirmiştir.

H.Heyne Nizamini Almaniyanın müasiri olduğunu, onu ən böyük şairlərdən üstün tutduğunu bildirmiştir.

C.Etkinson "Leyli və Məcnun" əsərini ingilis dilinə tərcümə edərək, 1836-ci ildə çap etdirmiş və ingilis oxucularına bildirmiştir ki, Şekspirdən neçə əsr əvvəl uzaq Azərbaycanda Nizami adında dahi bir sənətkar yetişmiş, yaşayıb-yaratmışdır. Yer üzündə "Romeo və Cülyetta"dan kədərli hekayə yoxdur deyən ingilislərə məlum oldu ki, dünyada "Leyli və Məcnun" kimi daha kədərli hekayət var. Həmin dövrə "Leyli və Məcnun" əsəri oxucu kütləsi arasında əsl canlanma yaratmış, dəfələrlə nəşr olunmuşdur.

U.Klark 1881-ci ildə "İsgəndərnəmə" əsərini Londonda ingilis dilində nəşr etdirmiş və bu əsər maraqlı müzakirə mövzusuna çevrilmişdir.

Qərbi Avropa şərqşünaslarından alman İ.Hart, italyan İ.Pitsi, fransız Barbye de Meynar və Silvest de Sasi Nizaminin əsərlərindən tərcümələr edib çap etdirmiş, oxuculara çatdırmışlar.

Nizaminin tərcüməyi-halını onun öz əsərlərinin müxtəlif yerlərinə səpələnmiş qeydlər əsasında bərpa etməkdə ilk təşəbbüs alman alimi V.Baxere məxsusdur. O, 1871-ci ildə, Leypsiqdə Nizamının həyat və yaradıcılığı haqqında ilk monoqrafiyanı çap etdirmiştir.

Ömrünü Nizaminin tədqiqinə və əsərlərinin bərpasına həsr etmiş məşhur İran alimi Vəhid Dəstgirdinin nizamişunaslıq sahəsindəki zəhməti olduqca böyük və əhəmiyyətliidir. Bu alim uzun müddət şairin ən qədim əlyazmaları üzərində işləmiş, onları tutuşturmuş, təhlil etmiş, "Xəmsə"ni XIV əsrə məlum olan şəkildə, ilk dəfə olaraq bərpa etmişdir. Dəstgirdi Nizaminin əsərlərinin yeddi cildliyini geniş şəhərlə, izahla 1937-1940-ci illərdə nəşr etdirmiştir.

Araşdırıcılar göstərir ki, rus alımları Y.Bertelsin, A.Krimskinin və digərlərinin sanballı əsərləri nizamişunaslıq elminin inkişafına müsbət təsir göstərmişdir. Y.Bertelsin redaktorluğu ilə Nizami Gəncəvinin "Xəmsə"si, "Beş poemə" adı ilə 1946-ci ildə Moskvada kitab halında çap olunmuşdur. Bir ildən sonra, yəni 1947-ci ildə yenə də onun redaktorluğu ilə şairin "Yeddi gözəl" poeması Bakıda rus dilində çapdan buraxılmışdır. Y.Bertels Nizamiya həsr etdiyi əsərində yazır: "Nizaminin poemalarında orta əsr ədəbiyyatı əlamətləri görünə də, onlar quruluşuna görə Avropa renessansının ən yaxşı əsərlərinə əhəmiyyətli dərəcədə yaxındır". Alım fikrini belə yekunlaşdırır: "...Nizami dönyanın ən böyük adamları cərgəsinə mənsub olan şəxsdir".

Şərqi xalqlarının ədəbiyyatını yaxşı bilən A.Krimski 1947-ci ildə çap etdirdiyi "Nizami və onun öyrənilməsi" əsərində yazır: "...Azərbaycanlı Nizami, əlbettə, doğma Azərbaycan şairidir və Azərbaycan xalqı haqlı olaraq onunla fəxr edə bilər. Nizami, həmçinin Ukrayna, eləcə də İran və dünya ədəbiyyatının fəxridir, bəzəyidir".

Hind alimi Şibli Numani 1924-cü ildə yazdığı "Əcəm

poeziyası" əsərində qeyd etmişdir ki, Nizami olmasaydı, nə Hindistanın qüdrətli şairi Əmir Xosrov Dəhləvi, nə da hind poeziyasını zənginləşdirən digər söz ustaları olmazdı. Əmir Xosrov Dəhləvi belə yazmışdır:

Nizami hər sözü demiş birinci,
Qoymamış cilasız qalsın bir inci.

Nizamişunaslıq sahəsində Türkiyədə böyük işlər görülmüş və görülməkdədir. Bu sahədə istedadlı alim Əhməd Atəşin zəhməti xüsusi olaraq qeyd edilməlidir. Türkiyə kitabxanalarında Nizaminin xeyli nadir əsərləri, qədim əlyazmaları vardır.

Mütəxəssislərin qeydlərinə görə Nizaminin "Leyli və Məcnun" poemasının ən yaxşı tərcüməçisi Səməd Vurğun olmuşdur. Azərbaycan ədəbiyyatının pərəstişkarlarından sayılan Faruq Kürtünə əsərdəki bəzi sözləri türk dilinə uyğunlaşdıraraq onu çap etdirmişdir.

Sevindirici hadisələrdən biri də şərqşunas alim, oxuculara "Islam" əsərinin müəllifi kimi tanış olan Anri Massenin Nizaminin "Xosrov və Şirin" poemasını fransızca çap etdirməsidir.

Çex alimi Yan Ripka 1964-cü ildə "Nyu-Orient" jurnalında "Nizami" adlı yiğcam və dolğun məqalə yazıb çap etdirmiş, Nizaminin Türkiyə əlyazmaları əsasında bir sıra məlum olmayan qəzəllərini çex dilinə tərcümə edərək buraxdırılmışdır.

Araşdırımlar göstərir ki, Nizami Gəncəvinin əsərləri mütəmadi olaraq dünya xalqlarının, o cümlədən fars dilində 1786-ci ildə, alman dilində 1809-cu ildə, rus dilində

1825-ci ildə, fransız dilində 1829-cu ildə, ingilis dilində 1836-ci ildə, Azərbaycan dilində isə 1940-ci ildə nəşr olunmuşdur.

Məlum olduğu kimi, Nizami öz əsərlərində ilhamla və dəqiqliklə Uzaq Şərq, xüsusilə Çin, yapon xalqlarının həyat və fəaliyyətini tərənnüm etmişdir. Bu diyarda Nizami yaradıcılığına maraq xeyli artmışdır. Tokio Universitetindən Saçiko Sani Nizami yaradıcılığı ilə yaxından tanış olduğdan sonra "Nizami yaradıcılığında qadın suretləri" mövzusunda dissertasiya yazaraq elmlər doktoru olmuşdur.

Digər ədəbiyyatşunas Okido Etiko 1977-ci ildə Nizaminin "Xosrov və Şirin" əsərini yapon dilinə çevirib çap etdirmiş, kitaba şairin həyat və yaradıcılığı barədə geniş mütəddimə yazılmışdır. Əldə olunan məlumatda görə Çində də Nizami yaradıcılığına maraq böyükdür. Şairin "Xosrov və Şirin" poemasından parçalar çin dilinə çevirilərək nəşr olunmuşdur.

Nizami yaradıcılığı ilə məşgul olmuş müasir nizamişunaslardan Avstriya alimi Y.Bürgel xüsusi qeyd olunmalıdır. O, 1974-cü ildə "Sirlər xəzinəsi"nin birinci üç fəslini şəhərlər, 1978-ci ildə isə Nizaminin "Mən şahlar şahiyam" qəsidesini fransız dilində çap etdirmiştir.

Avropa alımlarının son illərdəki maraqlı işlərindən – N.Titleyn ("Nizaminin Tehrandakı XIV əsr əlyazması", Visabden, 1972), Vişnevskaya-Pisoviçovanın ("Nizaminin "Yeddi gözəl" dəki poetik sənətkarlığı məsələsinə dair", Paris, 1973), I.Şukinin ("Nizaminin "Xəmsə"si", Paris, 1968), "Nizami "Xəmsə"sinin İstanbulun Topqapı sarayı muzeyindəki miniatürləri", Paris, 1977), Şefer Çarlızin

("Müntəxəbat" dəki "Nizami" bölməsi, Amsterdam, 1976), R.Renenin ("Firdovsi, Nizami, Ömer Xəyyam, Sədi və Hafız" məcmuəsindən "Nizami" bölməsi, Paris, 1978) araşdırılmalarını və başqa tədqiqatları göstərmək olar.

İtalyan alimləri A.Bauzani, Qarielli, Paqlivaro, Skarsiya, Pyemonteze və başqaları öz əsərlərində Nizami yaradıcılığına xeyli yer ayırmışlar.

İngilis alimi R.Gelpke "Yeddi gözəl" i 1976-ci ildə İngiltərədə çap etdirmişdir. Nizamişünaslıq sahəsində Amerika alimləri də səmərəli iş aparmışlar. Peter Çelkovski 1975-ci ildə "Xəmsə" dən seçilmiş hekayə və novellərini Nyu-Yorkda çap etdirmişdir.

Nizami Gəncəvinin "Xəmsə"sinin Britaniya muzeyində saxlanılan 1539-43-cü illərə aid əlyazması muzeyin qızıl fonduna daxil edilmişdir.

Şairin ırsının dərindən öyrənilməsi, əsərlərinin nəşri dünya şərqşünasları üçün əsl fərəhdir.

Nizami Gəncəvinin yaradıcılığı keçmiş Sovetlər birliliyi ölkələrində, ilk növbədə Rusiyada və şairin vətəni Azərbaycanda geniş, hərtərəfli öyrənilmiş, əsərləri böyük tirajlarla çap olunmuşdur. Bu sahədə alimlər – A.Krimski, Y.Bertels, A.Boldirev, Y.Marr, H.Arası, M.Rəfili, Ə.Thizadə, M.Quluzadə, Mir Cəlal, R.Əliyev, Ə.Mübariz, R.Azadə və başqalarının əməyi olduqca böyükdür.

Nizami Gəncəvi ırsını dünya xalqlarına və eyni zamanda dahi şairin həyat və yaradıcılığı barədə yazılan, deyilən, söylənilən bəşəri fikirləri onun həmvətənlərinə çatdırmaqdə istedadlı şərqşünas alim, professor Rüstəm Əliyevin xidməti, fəaliyyəti, əməyi misilsizdir.

Bu böyük alim şairin anadan clmasının 840 və 850 illiyi

ərəfəsində təxminən onun bütün əsərlərini özünün xüsusi müqəddimə və şərhilə hazırlayaraq nəşr etdirmişdir. Azərbaycan, rus, ingilis və ərəb dillərində hazırladığı "Nizami: hikmət və nəsihətlər" və eyni zamanda Azərbaycan, rus, ingilis, fars, fransız və ərəb dillərində tərtib etdiyi "Nizami: qısa bibliografik məlumat" kitabları və alimin digər əsərləri bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

Professor Rüstəm Əliyev Nizami Gəncəvinin həyat və yaradıcılığını özünün həyat və yaradıcılığı kimi dürüst, dəqiq bilirdi və o, bununla fərəhlənir, sevinirdi.

Nizami Gəncəvinin əsərləri: 1941, 1946, 1947, 1953, 1981, 1982-ci illərdə Bakıda, 1942, 1946, 1957, 1968, 1981-ci illərdə Moskva və Leningradda kitab halında çapdan buraxılmışdır.

Nizami Gəncəvi özünün bənzərsiz, bəşəri poeziyası ilə qalbi zirvelərə yüksəlmiş, insanlığı işığa, nura qərə etmişdir. Biz, onun həmvətənləri, bu nurun, işığın ətrafına yiğisaraq, ulular ulusu Şeyx Nizami Gəncəvini anır, onu daim yad edirik. Bu bizim borcumuzdur, vətəndaşlıq borcumuz...

"Dastani-Əhməd Həramı"

DÖRDÜNCÜ FƏSİL

XIII-XIV əsrlərdə Azərbaycan dilində yaranmış ədəbiyyat və onun yayılması

Azərbaycanın şəhərləri, kəndləri, digər yaşayış yerləri monqol əsarətindən viran edilir, xarabaliğa çevrilirdi. İşgalçılara qarşı aparılan müharibələrlə, mübarizələrlə yanaşı, ölkənin ayrı-ayrı əraziləndə, ilk növbədə, Təbrizdə, Bakıda, Naxçıvanda, Marağada, Gəncədə, Şamaxıda və digər şəhərlərdə sənətkarlıq, ticarət, təsərrüfatın müxtəlif sahələri durmadan inkişaf edirdi. Bakı nefti Bağdada, ətraf əyalətlərə daşınır, ölkə iqtisadi, elmi, mədəni cəhətdən dirçəlirdi.

Bu dövrün mədəniyyət abidələrindən biri də məşhur Marağa rəsədxanası idi. 1259-cu ildə tikilib başa çatdırılmış bu rəsədxananın banisi, yaradıcısı məşhur Azərbaycan alimi Nəsimreddin Tusi idi. Onun astronomiyaya, tarixə, fəlsəfəyə, poeziyaya aid əsərləri, xüsusilə "Zic-Elxani"si Şərq və Avropa ölkələrində geniş yayılmışdır.

XIII əsrin sonu XIV əsrin əvvəllərində ölkədə hiss olunan oyanış, dirçəliş, intibah dövrü başlanılmışdır. İlk dəfə olaraq Azərbaycan dilində bədii əsərlər, poeziyanın müxtəlif növləri yaranır və maraqla qarşılanır.

XIII əsr ədəbiyyatımızın ən gözəl, ən qiymətli nümunələrindən biridir.

Bu dastan Azərbaycan dilində yazılmış mükəmməl sənət əsəri, məsnəvi kimi çox qiymətlidir.

Araşdırmaclar göstərir ki, Azərbaycan dilində dastan-məsnəvi yaratmaq ənənəsi çox qədimdir.

Görkəmli türk alimi Tələt Onay "Dastani-Əhməd Həramı"nın əlyazmasını 1928-ci ildə aşkarca çıxarmış və ilk dəfə olaraq barəsində ətraflı məlumat vermişdir. O, bu əsəri 1946-ci ildə ön söz, lügət və şərhlərlə birlikdə nəşr etdirmişdir. Tələt Onay kitaba yazdığı ön sözə bu əsəri Azərbaycan ədəbiyyatının nümunəsi kimi qiymətləndirmiştir.

Poema 1978-ci ildə Bakıda ədəbiyyatşunas Ə.Səfərli tərəfindən geniş şərhle çapdan buraxılmışdır. Əsər 1979-cu ildə İstanbulda Halis Akaydin tərəfindən yenidən nəşr edilmişdir.

"Dastani-Əhməd Həramı" anadilli şeirimizin sənətkarlıq və həm də bədii-poetik gözəlliyi baxımından son dərəcə dəyərli bir əsərdir. Poema 1632 misradan ibarətdir. Əsərdə bədii dilin mükəmmallığı, ifadə tərzi, təbiilik çox zəngindir. Poemanın dil-üslub xüsusiyyətləri, ümumi ruhu, dastan ənənələri ilə əlaqəsi göstərir ki, əsər "Kitabi-Dədə Qorqud" eposu ilə bir vaxtda yarana bilər.

Bu illərdə Azərbaycan dilində yazib-yaradan şairlər Zülfüqar Şirvani, Marağalı Əvhədi, Fəzlullah Nəimi, Mahmud Şəbüstəri, İzzəddin Həsənoğlu, Arif Ərdəbilə,

Əssar Təbrizi, Şah Qasim Ənvar, Qazi Bürhanəddin, İmadəddin Nəsimi və digərləri dövrün yaradıcılıq ahəngini yüksəltmiş, ədəbiyyatın, poeziyanın inkişafına müsbət təsir göstərmişlər.

ZÜLFÜQAR ŞİRVANI (1192-?)

XIII əsr Azərbaycan poeziyası tarixində əhəmiyyətli mövqeyə malik istedadlı bir şairdir.

Şair altı dilda, o cümlədən azərbaycanca şeir yazdığını bildirir. Zülfüqar Şirvaninin yaradıcılığı ziddiyətli və həm də maraqlıdır. O, bir tərəfdən saray mühiti ilə bağlı olmuş, məmurları tərifləyən şeirlər yazmış, digər tərəfdən isə istedadlı bir sənətkar kimi dövrün ictimai-siyasi hadisələrindən kənarda qalmamışdır.

Zülfüqar Şirvanının təbiət təsvirlərini, həyat eşqini tərənnüm etdiyi qəzəl və rübai'ləri çoxdur. Bu əsərlər şairin yaradıcılığına bədii təsvirlər, canlı, aydın dil, üslub getirmişdir.

O, qəsidiə, qəzel, rübai'lərdən ibarət böyük divanını 1245-ci ildə yekunlaşdırmışdır. Şairin divanındaki qəzəl və rübai'lərdə ayrılıq həsrəti, vəfa, sədaqət tərənnüm edilir. Bəzi əsərlərində o, dünyanın vəfəsizliyindən, taleyin etibarsızlığından, yer üzərindəki qırğın və müsibətlərdən, zülmədən, ədalətsizliklərdən şikayət edir.

Zülfüqar Şirvaninin qəsidiə, qəzəl, qitə və rübai'lərdən ibarət olan bu böyük divanı Sankt-Peterburqdə Salıtkov-Şedrin adına kitabxanada saxlanılmışdır. Şairin divanının bir nüsxəsi də Britaniya muzeyindədir. Bu nüsxə

1934-cü ildə Londonda faksimil halında şərqsünas alim E. Eduardis tərəfindən ingilis dilində nəşr olunmuşdur.

Zülfüqar Şirvaninin həyat və yaradıcılığından 1960-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" kitabında və elmi, bədii jurnallarda çap olunmuş məqalələrdə bəhs olunur.

Zülfüqar Şirvani istedadlı bir sənətkar kimi XIII əsr Azərbaycan ədəbiyyatı tarixində əhəmiyyətli mövqə tutmuşdur.

MARAĞALI ƏVHƏDİ (1274-1338)

Zəngin yaradıcılığı, mövzu genişliyi ilə seçilən görkəmli bir şairdir.

Əvhədi Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan Marağada boy-a-başa çatmış, burada təhsil almış, şair kimi yetişmişdir. O, Şərqiñ bir çox şəhərlərini gəzmiş, bir müddət İsfahanda yaşamış, saysız-hesabsız əsərlər yazmış və nəhayət, qoca çağında Marağaya qayıtmış və 1333-cü ildə ensiklopedik səciyyə daşıyan məşhur "Cami-Cəm" poemasını yazmışdır.

Əvhədi dərin məzmunlu böyük bədii iz qoyub getmişdir. Onun lirik şeirlər divanı, "Dəhnəmə" və "Cami-Cəm" poemaları Azərbaycan ədəbiyyatının qiymətli nümunələridir.

Əvhədi yaradıcılığında "Cami-Cəm" poeması xüsusi yer tutur. Şairin 60 illik həyat təcrübəsinin, 40 illik yaradıcılıq axtarışlarının yekunu olan bu əsər gələcək nəsillərə bir

növ vəsiyyətidir. Poemanın "Mürşüd və rəhbər haqqında", "Şeyx və müridin sıfətləri haqqında", "Tövbə haqqında", "Xəlvətin mənası" hissələrində insanın böyüklüyündən qadir olmasından söhbət açılır.

Əvhədi əsərində insanı tərk-i-dünyalığa çağırır. Onun fikrincə insan bu dünyaya çalışmaq, iş görmək üçün gəlib. "Cami-Cəm" əsəri xeyirxah işlərə çağırışla doludur.

Şairin ədəbi irsi içərisində lirik şeirlər divanı mühüm yer tutur. Əvhədinin divanında yaradıcılığının ilk dövrlərində yazdığı şeirlər, ömrünün sonuna dek yaratdığı zəngin, rəngarəng ədəbi nümunələr toplanmışdır.

Əvhədi istedadlı bir sənətkar kimi həle öz dövründə başlayaraq alımların və təzkirəçilərin diqqətini cəlb etmişdir. Məşhur tarixçi Xondəmir Qiyasəddin öz əsərində Əvhədinin sənətkarlığını yüksək qiymətləndirərək, şeirlərinin gözəlliyini, özünün isə elmlərə dərindən malik olduğunu qeyd etmişdir.

Təzkirəçi Dövlətşah Səmərqəndinin 1481-87-ci illərdə yazdığı məşhur "Təzkirətüş-süəra" əsəri 1901-ci ildə Kembriçdə nəşr olunmuşdur. Bu kitabda Əvhədinin on beş min beytdən ibarət divanı olduğu, "Cami-Cəm" və "Dəhnama" əsərlərini böyük sənətkarlıqla yazdığını, eyni zamanda onların fəlsəfi dəyərinin xüsusi maraq doğurduğu qeyd edilir.

Əvhədi yaradıcılığı haqqında nisbətən müfəssəl, dəqiq və dürüst məlumat verən müəlliflərdən biri də Məhəmmədəli Tərbiyətdir. O, şairin on beş min beytdən ibarət bir divanı, iki məsnəvisi olduğunu qeyd edir.

İran alimi Vəhid Dəstgirdi şairin "Cami-Cəm"

poemasını "Ərməğan" jurnalının nəşriyyatında çap etdirmiş, yazdığı müqəddimədə Əvhədinin ustad sənətkar olduğunu qeyd etmişdir.

Əvhədinin əsərlərinin nəşri və öyrənilməsi sahəsində əhəmiyyətli addım İran mütəxəssisi Mahmud Fərrux tərəfindən atılmışdır. O, şairin qəsidi, qəzəl, tərcibənd, rübai'lərindən seçilmiş parçaları "Dəhname" adlı poeması ilə birlikdə ilk dəfə 1956-ci ildə nəşr etdirmiştir.

Alimlərdən A.Krmskinin, E.Braunun, Y.Bertelsin şair haqqında verdikləri məlumatlar maraqlıdır. Onlar xüsusi olaraq qeyd edirlər ki, Əvhədi Şərqdə böyük müvəffəqiyyət qazanmış, bəzi şairlərin yaradıcılığına təsir göstərmişdir. Araşdırımalardan aydın olur ki, təzkirəçilər, Avropa, İran alımları Əvhədinin həyatını öyrənmək, əsərlərini tanıtmaq, yaymaq sahəsində xeyli iş görmüş, onun Azərbaycan şairi olduğunu ilk dəfə Məhəmmədəli Tərbiyət elm, ədəbiyyat aləminə yaymışdır.

Əvhədinin "Cami-Cəm" əsəri Bakıda 1970-ci ildə kitab halında çap olunmuşdur. Q.Beqdeli, M.İbrahimov Əvhədinin həyat və yaradıcılığı haqqında əsərlər yazıb çap etdirmişlər.

Marağalı Əvhədi Azərbaycan ədəbiyyatı tarixinə Nizami Gəncəvi ənənələrini davam etdirən görkəmli bir şair kimi daxil olmuşdur.

FƏZULLAH NƏİMİ
(1340-1394)

Yaradıcılığı sufizmle özvi surətdə bağlı olan, hürufilik təriqətinin əsasını qoyan şair və mütəfakkirdir.

Fəzlullah Nəimi həmişə xalq arasında, sənətkarlar mühitində yaşayıb-yaratmış, saraylardan uzaq olmuşdur.

Fəzlullahın şeirlərində sufizm ideyalarının təsiri, "ilahi məhəbbət" in tərənnümü mühüm yer tutur. Şair öz varlığını və kamil insanı müqəddəsləşdirir, özünü zülmkarlara, qaniçən hökmardarlarla, riyakarlara qarşı qoyur.

Nəimi hürufiliyin nəzəri əsaslarını özünün "Cavid-namə", "Cavidani-Səcir", "Məhəbbətnamə", "Ərşnamə", "Novinamə" əsərlərində və "Divan"ında şərh etmişdir.

Nəimiyyə görə aləm dərk ediləndir və insanlar dünyani dərk etməlidirlər.

Ədib qeyd edir ki, dünya, aləm daim inkişaf prosesindədir. Yəni "Hər bir əvvəlki pillə özündən sonrakının başlangıcıdır". İslamın və Quranın şərhçisi kimi tanınan Nəimi əslində onları inkar etmişdir.

Hürufiliyin Nəimiyyə məxsus fəlsəfi-nəzəri fikirlərini İmadəddin Nəsimi, Türkiyədə Seyid İshaq və başqları davam etdirmişlər.

Fəzlullah Şirvanda hürufiliyi təbliğ etdiyinə və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığına görə islam ruhanilərinin fitvası və Teymurləngin oğlu Miranşahın əmri ilə tutulub Naxçıvana, Əlincə qalasına aparılmış və orada edam edilmişdir.

Fəzlullahın şeirlərinin bir qismi Sankt-Peterburqda Əlyazmalar İnstitutunda saxlanılır. Şairin şeirlərindən,

qəzəllərindən, rübai'lərindən ibarət divanının əlyazması isə İstanbuldadır. Şərqşunas alım Sadiq Keya Fəzlullah Nəiminin oxuculara məlum olmayan bir çox şeirlərini özünün geniş məlumatı, izahı, şəhələ birlikdə Tehranda, hicri tarixi ilə 1333-cü ildə çap etdirmişdir.

Fəzlullah Nəiminin həbsdə olarkən yazdığı "Vəsiyyətnamə" əsəri 1970-ci ildə "Azərbaycan" jurnalının 5-ci nömrəsində çap olunmuş, M.Quluzada və digər mütəxəssislər şairin həyat və yaradıcılığı haqqında əsərlər yazaraq çap etdirmişlər.

MAHMUD ŞƏBÜSTƏRİ
(1287-1320)

Azərbaycanda rəngarəng yaradıcılıq keyfiyyatlarına malik sənətkarlardan biridir. O, sufizmin və sufi poeziyasının ən görkəmli nümayəndələrindəndir.

Şəbüstəri mükamməl mədrəsə təhsili almış, ərəb, fars dillərini, təbiəti, astronomiyani, fəlsəfəni dərindən öyrənmiş, Yaxın Şərqi ölkələrinə səyahət etmiş, qədim yunan fəlsəfəsini, onun Şərqdəki davamçılarının yaradıcılığı ilə tanış olmuş, öyrənmişdir.

Ədibi məşhurlaşdırılan onun fəlsəfi-elmi əsərləri ilə yanaşı, min beytə yaxın "Gülşəni-rəz" məsnəvisi olmuşdur. Sual-cavab şəklində yazılmış bu əsər Şəbüstərinin maraqlı dünya görüşünü, fəlsəfi fikirlərini aşkarlayır.

Şəbüstəri "Gülşəni-rəz" məsnəvisində kainatın yaranması haqqında dini qanunlara əsaslanaraq, dünyanın Allah tərəfindən yaradıldığını irəli sürür. Şairin bu əsəri Yaxın Şərqdə olduğu kimi Avropada da şərqşunaslarının

diqqətini cəlb etmiş, geniş yayılmış, məşhurlaşmış və 1836-ci ildə Vyanada alman dilinə tərcümə edilərək çap olunmuşdur.

Ədibin "Şahidnamə", "Alımların dərkində yeqin həqiqətlər", "Həqiqət axtaranların güzgüsü" və digər əsərləri alımlar, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Ş.İsmayılov "Mahmud Şəbüstəri fəlsəfəsi" adlı əsər yazaraq 1976-cı ildə Bakıda kitab halında çap etdirmişdir.

Mahmud Şəbüstəri Azərbaycan poeziyasının, fəlsəfi, elmi fikrinin formallaşmasında müstəsna rol oynamış mütafəkkirdir.

IZZƏDDİN HƏSƏNOĞLU (XIII əsr)

Azərbaycan dilində yazib-yaradan şairlərdən biridir. Onun yazdığı şeirlər, qəzəllər məzmun dərinliyi, forma kamilliyi ilə diqqəti cəlb edir.

Həsənoğlu azərbaycandilli klassik poeziyanın ilk məlum nümayəndəsi sayılır. O, Azərbaycan və fars dillərində şeir divanları yaratmışdır.

Təzkirəçi Dövlətşah Səmərqəndi Həsənoğlunun ana dilində divanının Azərbaycanda və Türkiyədə məşhur olduğunu, türkcə, azərbaycanca şeirlər yazdığını qeyd edir. Azərbaycanca yazdığı şeirlərdə Həsənoğlu, farsca yazdığı şeirlərdə isə "Puri-Həsən", yəni Həsənin oğlu təxəllüsü ilə tanınmışdır.

Son vaxtlara qədər şairin ırsından ana dilində iki, farsca bir qəzəli aşkar olunmuşdur. Alman şərqşünası Barbara

Fleminq Həsənoğlunun daha bir qəzəlini Misirdə aşkar etmişdir. Şairin "Apardı könlümü" qəzəli zəmanəmizə qədər gəlib çatmışdır. Bu şeir klassik Azərbaycan poeziyasının ən gözəl nümunələrindən sayılır. Ehtimal olunur ki, şairin "Divan"ı Misirdə mövcud olmuş və geniş yayılmış.

Izzəddin Həsənoğlunun qəzəlləri 1984-cü ildə çap olunmuş, həyat və yaradıcılığı barədə məlumat "Azərbaycan ədəbiyyatı tarixi" kitabında verilmişdir.

Izzəddin Həsənoğlunun yaradıcılığı Azərbaycan ədəbi dilinin XIII əsrək vəziyyətini aydınlaşdırmaqdə olduqca əhəmiyyətlidir.

ARİF ƏRDƏBİLİ (XIV əsr)

Azərbaycan şairidir. O, Şirvanşah Keykavus ibn Keyqubadin dəvəti ilə Ərdəbildən Şirvana gəlmiş, sarayda yaşamış, şeirlər, qəsidiələr yazmışdır. Arifi şöhrətləndirən Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri mövzusunda yazdığı "Fərhadnamə" poemasıdır. Əsər iki hissədən ibarətdir: "Hekayəti Fərhad" və "Hekayəti Fərhad-Şirin".

Arif Ərdəbili bu əsərində şifahi xalq ədəbiyyatına əsaslanaraq İran şahı Xosrovu deyil, memar Fərhadı poemanın baş qəhrəmanı seçmişdir. Müəllif Fərhadın daş üzərində çəkdiyi gözəl şəkillərdən, Bakıda, dərya kənarındaki qalanı, qəbiristanlıqdakı gümbəzi elə təsvir etmişdir ki, sanki bunları öz gözü ilə görübmüş. Təzkirəçi Məhəmmədəli Tərbiyət özünün Tehranda, hicri tarixi ilə 1314-cü ildə çap etdirdiyi "Danişməndani-Azərbaycan" əsərində yazar ki, "Fərhadnamə"nin Azərbaycan ədəbiy-

yatında əhəmiyyəti hər şeydən əvvəl Nizami Gəncəvi ənənələrinin davam və inkişaf etdirilməsindədir. Arif Ərdəbili Nizamini təkrar etmədən yeni, maraqlı bir əsər yazmışdır.

"Fərhadname" poemasını müəllif Təbriz hökmdarı Şeyx Üveys Bahadır xana ithaf etmişdir. Şair əsərini yazarkən bəzən Nizami ilə də mübahisəyə girir. "Xəyal da yerində daha xoş olur", - deyə düşünən Arif Ərdəbili həyatılıyə, inandırıcılığı daha çox meyl edirdi.

Arif Ərdəbilinin "Fərhadname" poeması humanist ənənələri yaşıdan ən yaxşı əsərlərdən biridir.

Dahi özbək şairi Əlişir Nəvai özünün "Fərhad və Şirin" poemasını yazarkən Arif Ərdəbilinin "Fərhadname" əsərindən istifadə etmişdir.

Ədibin bu əsərindəki hadisələr birbaşa Azərbaycanla bağlıdır və burada Şamaxı, Bakı memarlıq abidələrindən bəhs olunur.

Arif Ərdəbilinin 1369-cu ildə yazdığı "Fərhadname" əsərinin əlyazması İstanbulda Ayasofya muzeyi kitabxanasında saxlanılır.

1960-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" əsərində və H.Arasının 1968-ci ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Fərhadname" poeması məqaləsində şairin yaradıcılığından məlumatlar və əsərlərindən nümunələr verilmişdir.

Arif Ərdəbili "Fərhadname" əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus şərəfli bir yer tutur.

ƏSSAR TƏBRİZİ (1325-1390)

Klassik şeir nəzəriyyəsini mükəmməl bilən, qafiyə haqqında xüsusi əsər yayan görkəmli Azərbaycan şairidir. O, yaradıcılığa lirik şeirlərle başlamışdır. Bədii irsi lirik şeirlər divanından, "Mehr və Müşteri", "Saqinama" poemalarından və şeir nəzəriyyəsinə aid "Qafiyələrin sayı haqqında təfsilat" əsərindən ibarətdir.

Ədibin ən məşhur əsəri olan "Mehr və Müşteri" poemasının mövzusu qədim xalq ədəbiyyatının nümunəsi olan "Mehr və Mah" dastanından götürülmüşdür. Əsərdə xeyirlə şərin toqquşması, xeyirin şər üzərində qələbəsi poemanın qayəsini təşkil edir. Yüksək sənətkarlıqla yazılmış bu poema Azərbaycan poeziyasında kişi dostluğuna həsr olunmuş ilk bədii əsərərdəndir.

"Mehr və Müşteri" poemasında nücum elmi ilə bağlı çoxlu cizgilər vardır. Əsərdəki qəhrəmanların çoxunun adı planet və ilduz adlarıdır. Mehr – Günəş, Müşteri – Yupiter, Bəhrəm – Mars, Nahid – Venera, Keyvan – Saturn, Əsəd – Şir bürcü, Bədr – Ay, Qaraxan – qaranlıq gecə və başqa surətlər də ilduzlu səma ilə bağlı varlıqlardır.

Şair qəhrəmanlarının hərəkəti ilə ilduzların səmada hərəkətini məharətlə əlaqələndirir və ədibin elmin bu sahəsini dərindən bildiyini təsdiq edir.

Şairin 120 beytdən ibarət "Saqinama" adlı məsnəvisi insan və zaman haqqında düşüncələri ümumiləşdirir. Şair başına gələnlərdən danışır, insanlardan şikayətlərin, dövründən narazılığını bildirir.

Məşhur tacik şairi Kamal Xocəndi Əssar Təbriziye şeir həsr etmiş, Ə.Cami, Avropa və rus şərqşünaslarından K.Peyper, B.Dorn, I.Pidze, A.Krimski onun yaradıcılığının dan behs etmiş, əsərlər, məqalələr yazıb çap etdirmişlər.

"Mehr və Müştəri" poeması şairin ölümündən 70 il sonra, təxminən 1460-ci illərdə türk dilinə, XIX əsrde alman və başqa dillərə tərcümə edilmişdir.

Əssar Təbrizinin əsərləri 1968-ci ildə Bakıda, 1972-ci ildə Moskvada kitab halında nəşr olunmuşdur.

Əssar Təbrizi öz yaradıcılığı ilə zəmanəsinin böyük simaları ilə bir sırada dayanan istedadlı şairdir.

ŞAH QASIM ƏNVAR (1356-1434)

Azərbaycan şairi, mütəfəkkiridir. O, təhsilini Ərdəbildə almış, yaradıcılığa erkən yaşında başlamış, əsərlərini Azərbaycan və fars dillərində yazımışdır. Bir neçə Şərq ölkələrində olmuş, Heratda yaşayıb-yaratmışdır.

Qasim Ənvar bir müddət Səmərqənddə qalmış, əhalii arasında nüfuz qazanmışdır. O, Səmərqənddə qaldığı vaxt böyük alim Uluğbəyələ dəfələrlə görüşmüş, onunla fikir mübadiləsi etmişdir.

Heratda yaşadığı vaxt Qasim Ənvar qeyri-adi şöhrət və nüfuza malik olmuşdur. Onun "Yeni xanəgah" adlı xüsusi xanəgahı olmuşdur. Orta Asiyadan bir çox görkəmlı şəxsləri onun müridləri idilər. XVI əsrin məşhur tarixçisi Xondəmir Qiyasəddin "Həbibüssiyər" əsərində Qasim Ənvar haqqında yazır: "Az müddətdə Xorasanın kübar təbəqəsi və zadəganlarının çoxu onun hidayət məqamlı astanasının

müridləri oldular. Onlar Qasim Ənvarın Məkkəyə bənzər dargahını özlerinin üz tutacağı, xidmət göstərəcəyi bir yer hesab edib, gecə-gündüz arzularla xidmətinə can atırdılar".

Şair 1429-cu ildə vətənə qayıdlarkən yolda xəstələnmiş, bir müddət Xərcürddə yaşamalı olmuş və 1434-cü ildə orada da vəfat etmişdir.

Əlişir Nəvai 1486-ci ildə Qasim Ənvarın məzarı üzərində gözəl bir məqbərə tikdirmiştir.

Qasim Ənvarın yaradıcılığında Nəiminin, eyni zamanda sufiliyin, hürufiliyin qüvvəti təsiri olmuşdur. Şairin divanı, "Ənis ül-arifeyn" ("Ariflərin dostu") və "Məqamət ül-arifeyn" ("Ariflərin məqamı") adlı məsnəvилəri vardır. Lirik şeirlərdə ülvi məhəbbət tərənnüm olunur. Kiçik nəsihətamız hekayelərdən ibarət "Ənis ül-arifeyn"da şöhrətpərəstlik, xupdəsəndlik, riyakarlıq tənqid olunur. Şair əsərlərdə inandırmağa çalışır ki, insan ancaq əqlin, eşqin köməyi ilə əslina, köküne qayida bilər.

Qasim Ənvarın həyat və yaradıcılığı ətraflı tədqiq olunmamış, öyrənilməmişdir. İran alimi Səid Nəfisi şairin əsərlərini müxtəlif əlyazmalar əsasında böyük bir müqəddime ilə 1958-ci ildə Tehranda çap etdirmiştir.

Azərbaycan alimi Mirzə Abbaslı 1969-cu ildə dərc etdirdiyi əsərində şairin divanından, poemasından ətraflı söhbət açmışdır.

Ə.Nəvai ədibin yaradıcılığını yüksək qiymətendirmiştir.

1960-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" əsərində və Z.Quluzadənin 1976-ci ildə Bakıda rus dilində çap etdirdiyi "Qasim Ənvarın dünyagörüşü" kitabında şairin həyat və yaradıcılığından ətraflı məlumat, əsərlərindən nümunələr verilir.

Qasim Ənvar XIV-XV əsrlərdə fəlsəfi şeirin ən qiymətli nümunələrini yaratmışdır.

QAZİ BÜRHANƏDDİN (1356-1434)

Görkəmli şair, alim və dövlət xadimi olmuşdur. O, klassik şeirin Azərbaycan dilində ən gözəl nümunələrini yaratmışdır. Bürhanəddin Misir və Şamda oxumuş, məntiq, astronomiya, riyaziyyat, tibb elmlərini öyrənmişdir. 1364-cü ildə, 20 yaşı olanda Qeysəriyyə qayıtmış və oranın qazisi təyin edilmişdir. Bir müddətdən sonra, 1380-ci ildə Ata bəy adı ilə hakimiyyət başına keçmişdir.

On səkkiz ilə qədər hökmardırıq edən Qazi Bürhanəddin qorxmaz, uzaqqorən, siyasetçi, elmi, sənəti sevən bir şəxs olmuş, ölkəni, xalqı ləyaqətlə idarə edə bilmişdir. Orta əsr tarixçiləri onun bir sıra abadlıq işlərindən, körpülər, qala və şəhərlər tikdirməsindən məhabbatla danışırlar.

Qazi Bürhanəddinin ictimai fəaliyyətini bədii yaradıcılığı tamamlayır.

Şair bədii əsərlərini Azərbaycan, fars və əreb dillərində yazmışdır. Onun şeirləri hələ öz sağlığında insanperverliyi, qəhrəmanlığı, nikbinliyi, mənəvi-əxlaqi gözəlliyi təbliğ edən əsərlər kimi sevilmiş, insanlara mənəvi zövq vermişdir. Bürhanəddin əvvəller elmi, ictitməi, siyasi əsərlər yazsa da, ona şöhrət gətirən bədii əsərləri olmuşdur. Şairin 1393-cü ildə öz sağlığında divanının üzü köçürülmüş və həmin divanın bir əlyazması günümüze qədər gəlib çatmışdır.

Təzkirəçi Əziz ibn Ərdəşir "Bəzmü-rəzm" əsərində bu əlyazmanın 1393-cü ildə katib Xəlil ibn Əhməd tərəfindən köçürüldüğünü göstərir.

Bu divanın nüsxəsi Londonda Britaniya muzeyində saxlanılır. Divanda 1500 qəzəl, 20 rübai, 119 digər şeirlər toplanılmışdır. "Divan" 608 sahifədən, 17 min misra şeirdən ibarətdir.

Şairin poeziyasında qeyd edilir ki, məhəbət insani müdrikələşdirir, ucalığa, ülviliyə qaldırır. Sevgi, sevən kəsin ağlığını, kamalını, mərifətini üzə çıxarıır, onu yaramaz əməllərdən uzaqlaşdırır.

Azərbaycan dilli poeziyanın ilk görkəmli nümayəndələrindən olan Qazi Bürhanəddinin şeirləri dil və üslub baxımından mühüm ədəbi-tarixi əhəmiyyətə malikdir. Şeirləri dünyəvi eşqi, insanın sevinc, arzu və həyecanlarını tərənnüm edən, el yolunda igidlik göstərməyə çağırışdır.

Şairin yaradıcılığı daim diqqət mərkəzində olmuş, əsərləri mütəmadi olaraq nəşr edilmişdir. Yaradıcılığı mütəxəssislər tərəfindən etraflı araşdırılmışdır.

Rus alimi P.Meloranski 1895-ciildə "Vostoçnie zametki" jurnalında şairin 20 rübai və 12 digər şeirlərini tərcümə edərək çap etdirmiştir.

İngilis şərqşünası E.Gibb Avropada ilk dəfə olaraq şairin bir sıra şeirlərini ingilis dilinə tərcümə etmiş, haqqında maraqlı fikirlər yazmış və 1900-cü ildə "Türk ədəbiyyatı tarixi" kitabında çap etdirmiştir.

1922-ci ildə İstanbulda Cənab Şəhabəddinin geniş müqəddiməsi ilə şairin şeirlərindən nümunələr çapdan buraxılmışdır.

1943-cü ildə Türk Dil Kurumu tərəfindən divanının foto surəti nəşr edilmişdir.

1977-ci ildə ədəbiyyatşunas Əli Alparslan şairin

seçilmiş şeirlərini ön söz və izahatla birlikdə çapdan buraxdırılmış, 1980-ci ildə M.Ergün Qazi Bürhanəddinin divanını tam şəkildə latın əlifbası ilə nəşr etdirmişdir.

F.Köprülüzada özünün xüsusi məqaləsində isə şairin dünyəvi üslubda qəzəllər yazış dini mövzulara toxunmadığını, şeirlərindəki səmimiyyəti, həyatılıyi canlı bir dildə yazdığını xüsusi olaraq qiymətləndirmiştir.

Təzkirəçi Əziz ibn Ərdəşir "Bəznmü rəzm" əsərində şairin fəaliyyətini yüksək qiymətləndirərək yazır: "...sənin qələmin, aqlın hər hansı bir müşküle, ən çətin məsələyə cavab verə bilər. Yəni qələminin qüdrətinin yarısı, zəkanın az bir qismi hər bir çətinliyi həll etməyə kafidir".

Qazi Bürhanəddinin bədii yaradıcılığındaki ictimai, fəlsəfi fikirlər türk xalqlarının ədəbiyyatına xoş təsir göstərmişdir. Ədəbiyyatşunas alim M.Quluzadə göstərir ki, Qazi Bürhanəddinin əsərləri Azərbaycan poeziyasının XIV əsrde inkişaf səviyyəsini, ideya və sənətkarlıq xüsusiyyətlərini öyrənmək baxımından olduqca qiymətlidir.

Qazi Bürhanəddinin şeirlərində özgənin malına, torpağına göz dikən soyğunçu şahlara, işgalçılara qarşı dərin bir nifrat vardır. Şairin şeir dili incə, oynaq, cazibədardır. Onun zövqə seçib işlətdiyi bədii ifadə vasitələri şeirin təsir gücünü artırır. Yadda qalan söz və ifadələri canlı danişq dilindən alındığından gözəl və təravətlidir.

Şairin şeirlərinin bir qismini ədəbiyyatşunas Ə.Səfərli toplayaraq, ilk dəfə 1976-ci ildə Azərbaycan dilində çap etdirmiştir.

Qazi Bürhanəddinin tədqiqatçıları A.Krümski, H.Araklı, M.Quluzadə, türk alımları Əli Nahid, Vəsfi Mahir Qocatürk,

Nihad Sami Banarlı, Əli Alparslan, Yaşar Yuğel və başqaları şairin yaradıcılığını, şeirinin bədiiyini, dil üslubunu yüksək qiymətləndirmişlər.

Qazi Bürhanəddinin seçilmiş əsərləri 1978-ci ildə Bakıda nəşr edilmişdir.

Qazi Bürhanəddin anadilli şeirimizin tərəqqisində xüsusi xidməti olan ustad şairdir.

İMADƏDDİN NƏSİMİ (1369-1417)

Ana dilində ilk dəfə bədii, fəlsəfi əsərlər yazmış, Azərbaycan ədəbiyyatının tərəqqisində mühüm rol oynamış, poeziyanın ən yüksək zirvələrinə yüksəlmişdir.

Nəsimi gənc yaşlarından mükəmməl təhsil almış, dövrün elmlərini, dincərin tarixini, məntiq, astronomiyani dərindən öyrənmişdir.

Yaradıcılığına aşiqanə şeirlərlə başlayan Nəsimi sonalar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. Şair poeziyasında insanı yaradıcı bir varlıq kimi ucaldır, "Məndə sıgar iki cahan, mən bu cahana sığmazam" deyərək onu tərənnüm edir, ilahiləşdirir. Şair əsərlərinin bir qismində dini etiqadlara görə ayrı-seçkilik salanları pisləyir, hamını səmimiyyətə, mehribanlılığa səsləyir.

Nəsiminin dünya görüşü və bədii istedadının parlamasında Azərbaycan şifahi və yazılı ədəbiyyatının böyük təsiri olmuşdur. O, doğma xalqının müdrik atalar sözləri, naqıl və dastanları ilə yanaşı, özündən qabaq yaşayib-yaratmış

böyük şairlerin ölməz əsərlərindən ilham almış, onların sənətkarlıq sırlarını öyrənmişdir.

Şairin yaşadığı əsrд baş verən mühüm ictimai-siyasi hadisələrdən biri də Teymurun Azərbaycana basqınıdır. Ölkənin ayrı-ayrı ərazilərində Teymura qarşı üşyanlar başlanır. Vətənin belə ağır gündə Nəsimi və onun tərəfdəşları, xüsusən alımlar, şairlər, digər sənət sahibləri qəsbkarlara qarşı çıxır, etiraz səslərini ucaldırlar. Bu mübarizə, etiraz səsləri əsasən dini-mistik pərdə altında gedirdi və bunun da başlıca dayağı hürufilik hərəkatı idi. Bu fəlsəfi-dini hərəkat Yaxın və Orta Şərqi ölkələrinin büyür, gündən-günə qüvvətlənirdi. Bu böyük təriqətin başçısı Şeyx Fəzlullah Nəimi idi. O, öz ideyalarını yaymaq məqsədi ilə 1386-cı ildə Bakıda, Şirvanda olur, Nəsimi ilə tanışlığı da elə buradan başlayır. Onların tez-tez görüşləri sonradan möhkəm əqida və məslək dostluğuna çevirilir. Nəsimi elə o vaxtdan başlayaraq bu təriqəti təbliğ edən çoxsaylı şeirlər yazmış və Nəiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünü qəbul etmişdir.

Nəimi 1394-cü ildə edam edildikdən sonra Nəsimi onun "Vəsiyyətnamə"sine əsasən Təbrizə, oradan da Anadoluya getmiş, orada yaşamış, hürufilik fikrini yaydığı üçün dəfələrlə zindana salılmışdır.

Şair orada da çox qala bilməmiş, Türkiyədən İraqa, Suriyaya, ərəb ölkələrinə yola düşməli olmuşdur. Nəsimi ərəb və türk ziyyələri içərisində pərəstişə layiq bir insan kimi böyük şöhrət qazanır. O, ailəsi ilə birlikdə Hələb şəhərində yaşayır və hürufi şeirlərini yaymağa başlayır. Bu şeirlər hakim dairələri gündən-günə təşvişə salır.

Üç dili mükemmel bilməsi sayəsində Nəsimi Yaxın Şərqi bədii fikrinin en gözəl nailiyətlərinə yiyələnmiş, geniş biliyə, parlaq istedada, yüksək sənətkarlıq mədəniyyətinə malik ustad bir şair kimi Azərbaycan şeirinə yeni istiqamət vermiş, poeziya tariximizdə ən böyük qəhrəmanlıq nümunələri göstərmiş, şeirimizi yeni-yeni zirvələrə qaldırmışdır.

Nəsimi yaradıcılığında dünyəvi eşqin tərənnümü, insanların saf, nəcib duyğularının, həyatı sevincinin vəsi fi xüsusilə mənəli səslenir. O, dünyanın qəm-kədər, zülüm üçün deyil, şənlilik, sevinc, məhəbbət üçün yarandığını bildirir, insanı həyatın gözəlliklərindən kam almağa çağırır.

Hələbdə məskən salıb ailəsi ilə yaşayan şair öz mübarizəsini daha da keşkinləşdirərək, fikirlərini daha açıq şəkildə ifadə etməyə başlayır.

Nəsimi Azərbaycan dilində saysız-hesabsız şeirlər yazmış, böyük divan yaratmış, doğma dilini canlı xalq dili hesabına genişləndirmiş, zənginləşdirmiş, xalq dilinin bədii ifadə vasitələrini şeire gətirərək onu bədii-üslub, dil cəhətdən daha da kamilləşdirmişdir.

Onun dili müasiri olduğu ərəb, fars şairlərinin dilindən daha dolğun, daha cilalı olmuşdur.

Nəsiminin əsərləri hələ özü sağ ikən Azərbaycan, Yaxın Şərqi, İraq, Kiçik və Orta Asiya, Suriya və digər ölkələrdə geniş yayılmış, divanlarının əlyazma nüsxələri dönyanın bir sıra mötəbər muzeylərində, kitabxana-larında, eyni zamanda respublikamızın Əlyazmalar fondunda saxlanılır.

Şairin yaradıcılığı XV əsrдən etibarən bütün turkdilli adəbiyyata qüvvətli təsir göstərmişdir. Türk şairi Rəfəfi

"Bəşərnamə" əsərində Nəsimini özünün ustası və müəllimi adlandırmış, ona dərin məhəbbətini bildirmişdir. Nəsimi adı Yaxın Şərq folklorunda, ədəbiyyat tarixində qorxmazlıq, fədakarlıq, sədaqətlilik rəmziidir.

Nəsimi yaradıcılığında qəsidiə janrı xüsusi yer tutur. Onun qəsidiələri heç bir hökmdara həsr edilməmişdir. Şairin fars dilində yazdığı əsərlər içərisində "Bəhrül-əsrar" ("Sirlər dənizi") adlı fəlsəfi qəsidiəsi xüsusi yer tutur. Türk alimi İsmayııl Hikmət ilk dəfə olaraq bu qəsidiəni aşkarca çıxarmışdır. Qəsidiə 61 beytdən ibarətdir. Orta əsrlər humanist şeirinin gözəl, mükəmməl nümunəsi olan bu qəsidiədə şair insan və onun taleyi barədə düşünür, bərabərsizliyi, zülm və şəri tənqid edir.

Dünyanın ən məşhur təzkirəçiləri şairin gözəl, zerif, şirinsöz bir insan olduğundan geniş söhbət salmışlar. Bu təzkirələrdə şairin fəlsəfi fikirləri, həyat haqqında düşüncələri yiğcam və mənTİqi dildə ifadə olunmuşdur. Orta əsr mənbələrindən bize aydın olur ki, hələ öz sağlığında Nəsimi haqqında əfsanə və rəvayətlər ağızdan-ağıza dolaşırılmışdır.

Nəsimi ömrünün son illerini Hələb şəhərində yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə 1417-ci ildə diridi dərisi soyulmuşdur.

Nəsimi özündən sonra zəngin bir ərs qoyub getmişdir. Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatına getirdiyi mütərəqqi ideyaları davam və inkişaf etdirən böyük sənətkar insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində bəşər övladını həyatın yaradıcısı, gözəllik mənbəyi kimi yüksəltmişdir.

Nəsimi haqqında ilk mütəfəssəl məlumat verən XVI əsr

türk təzkirəcisi Qəstəmonili Lətfi olmuşdur. O, 1546-ci ildə yazdığı əsərində Nəsimi haqqda demişdir: "...esq meydannın qorxusuz əsgəri, məhəbbət Kəbəsinin böyük fədaisi idi..."

Nəsiminin hayatı haqqında məlumat verən mütəxəssislərdən biri də Əmir Kəmaləddin Hüseynidir. Onun əsərində Nəsiminin fəaliyyəti, öldürülməsi, yaradıcılığı barədə geniş həcmli yazılar vardır. Türk səyyahı Övliya Çələbi Nəsimini şeyx adlandırmış, ondan ürəkdolusu söhbət açmışdır.

XIX əsrənən başlayaraq Türkiyədə Nəsimi ərsini öyrənmək sahəsində böyük işlər görülmüşdür. Onun "Divan"ı ilk dəfə olaraq 1849-cu ildə İstanbulda, sonra 1881-ci ildə yenə də orada nəşr olunmuşdur.

Nəsimi ərsini tədqiq edən türk alimi Fuad Köprülüzadə 1918-ci ildə yazdığını "Türk ədəbiyyatında ilk mütəsəffirlər", 1926-ci ildə qələmə aldığı "Azəri ədəbiyyatına aid tədqiqlər" və başqa əsərlərində Nəsimi haqqında bəzi diqqətalayiq fikirlər irəli sürmüştür. O, Nəsimini Azəri ədəbiyyatının ən böyük şəxsiyyəti, bütün türk ədəbiyyatının ən yüksək yaradıcısı olduğunu, osmanlı ədəbiyyatında dərin iz qoyduğunu qeyd etmişdir.

Bu fikirləri davam etdirən İsmayııl Hikmət, Məhəmməd Xalid şairin ilahi sənətkar olmasından, yaradıcılığındakı tərəqqipərvər fikirlərindən geniş söhbət açmışlar.

Avropa tədqiqatçıları Türkiye mütəxəssislərinin Nəsimi barədə məlumatlarına əsaslanaraq şair haqqında məqalələr yazıb çap etdirmişlər.

Məşhur alman şərqşünası Hammer-Purqştallın, ingilis alimi E.Gibbin, alman alimi Frans Babikerin əsərlərində

şair haqqında geniş məlumatlar verilmişdir. E.Gibbin 1900-cü ildə Londonda çap olunmuş əsərlərinin VII cildində Nəsimi yaradıcılığına geniş yer ayrılmışdır.

Məşhur rus alimi V.Smironvun verdiyi məlumatdan aydın olur ki, o, Nəsiminin "Divan"ı ilə etraflı tanış olmuş, yaradıcılığındakı fəlsəfi fikirləri yüksək qiymətləndirmiştir.

Nəsiminin əsərlərinin Azərbaycan dilində çapına 1926-ci ildən başlanılmışdır. Görkəmli ədəbiyyatşunas alim Salman Mümtaz 1926-cı ildə Nəsimi divanını əreb əlifbası ilə nəşr etdirmiştir. Elə o vaxtdan başlayaraq şairin əsərləri mütə-madi olaraq nəşr edilməkdədir. 1973-cü ildə H.Arasıının ön sözü ilə Nəsiminin irihəcmli şeirlər kitabı çapdan çıxmışdır.

Şərqşunas alim C.Qəhrəmanovun şairin əsərlərinin üç cilddən ibarət elmi-tənqidî metni hazırlanaraq çap edilmişdir. Ədəbiyyatşunas alımlar I.Olgun, H.Arası, M.Quluzadə Nəsiminin həyat və yaradıcılığı barədə müxtəlif dövrlərdə əsərlər, monoqrafiyalar yazaraq çap etdirmişlər.

Nəsiminin anadan olmasının 600 illiyi YUNESKO-nun qərarı ilə 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilmiş, tədbirlərdə dönyanın bir çox ölkələrindən alımlar, mütəxəssislər iştirak etmişdilər.

Nəsiminin əsərləri 1926, 1962, 1973, 1981-ci illərdə Bakıda, 1973-cü ildə isə Moskvada çapdan çıxmış, həyat və yaradıcılığı barədə əsərlər yazılmış, müxtəlif ölkələrdə nəşr olunmuşdur.

Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, ədəbi dilin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

BEŞİNCİ FƏSİL

Xətainin şah poeziyası və Füzulinin məhəbbət lirikası sərhəd tanımır

XV-XVI əsrlər Azərbaycanda ədəbiyyatın, incəsənətin, mədəniyyətin yüksəlişi, tərəqqisi dövrü olmuşdur. Bu ərəfədə Azərbaycan ədəbiyyatında Şah İsmayıll Xətainin – hökmdarın, sərkərdənin şah poeziyası, dahi Məhəmməd Füzulinin sevgi, məhəbbət lirikası, Kışvariñ, Həbibinin yaradıcılığı başlığı əhəmiyyət kəsb edirdi. Xətainin və Füzulinin timsalında Azərbaycan ədəbiyyatı elçatmaz zirvələrə ucaldı.

ŞAH İSMAYIL XƏTAİ (1486-1524)

Azərbaycan tarixinə görkəmli dövlət xadimi, qüdrətli sərkərdə, istedadlı bir şair kimi daxil olmuşdur. O, 1502-ci ildə Səfəvilər dövlətinin əsasını qoymuş, böyük hökmdar kimi Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlamışdır.

Şah İsmayılin yüksək hərbi istedadı haqqında K.Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıll fateh

idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdir".

Şah İsmayılin hakimiyyəti dövründə Azərbaycan dili rəsmi dövlət dili səviyyəsinə qalxmışdır. O, öz fərmanı ilə tanınmış rəssam Kəmaləddin Behzadi saray kitabxanasına rəis təyin etmiş və bununla da ədəbiyyata, mədəniyyətə, incəsənətə olan qayğı və diqqətini göstərmişdir.

XV-XVI əsrlərdə ana dilində əsər yazan Xətai və Füzuli Yaxın Şərqda ərəb və fars dillərində yaranmış əsərlərdən daha dəyərli nümunələr yaratmaqla Azərbaycan ədəbi dilini möhkəmləndirərək zirvələrə qaldırılmışlar.

Azərbaycan ədəbiyyatında görkəmli yer tutmuş Xətai qısa hayat sürsə da zəngin yaradıcılıq irsi qoymuş, gözəl poeziya nümunələri yaratmışdır. Şairin bədii irsi içərisində Azərbaycan dilində yazdığı "Divan", "Dəhnəmə" poeması, "Nəsihətnamə" məsnəvisi və digər şeirləri əsl sənət abidəleri, şah əsərləridir. Üç dildə şeir yazmaq qabiliyyətinə malik olan Xətai əsərlərinin böyük bir qismını Azərbaycan dilində yazmışdır. Şairin poeziyası qəhrəmanlığa, mənəvi saflığa məhəbbətlə, şərə, əqidəsizliyə, saxtalığa nifrətlə doludur.

Xətai öz yaradıcılığında Azərbaycan xalqının ədəbi-bədii irsinə daim sadıq qalmış, sələflərinin əsərləri ilə yaxından tanış olmuş, öyrənmişdir.

Şairin yaradıcılığında Nəsimi poeziyasının təsiri açıq-aydın göza çarpar. Xətai öz şeirlərində vətənin azadlığını, istiqəliyyətini daim tərənnüm etmişdir. Onun "Nəsihətnamə"si Azərbaycan dilində didaktik mahiyətdə yazılmış ilk məsnəvi olmaqla şairin əxlaqi görüşlərini ifadə edir.

168 beytdən ibarət olan "Nəsihətnamə" anadilli

Azərbaycan epiq şeirinin ilk nümunələrindəndir. Bu əsərdə vəhdəti-vücud fəlsəfəsinin əsas müddəaları ön plana çəkilmişdir. "Nəsihətnamə"də iradə və qəhrəmanlıq, sədaqət və səxavət, dəyanət və doğruluq kimi xüsusiyyətlər insan üçün ən vacib cəhət hesab olunur. Şairin nəsihətləri dərin insanpərvərliyi ilə seçilir. Əsərin əsas qayəsi əsgərləri müharibə meydanlarında qəhrəmanlıq göstərməyə, öz məsləki uğrunda canından belə keçməyə ruhlandırmışdır.

Xətai öz tərəfdarlarını kamal sahibləri ilə yaxın olmağa, onlardan mərifət kəsb etməyə çağırır. "Yəqin bil, doğruluq dost qapısıdır", – deyən şair, yoldaşa qarşı olan həsəd və xəyanətdən müridlərini çekindirir, onları sədaqətli, etibarlı olmağa çağırır.

Xətainin həcmə ən iri, geniş süjetli əsəri "Dəhnəmə"dir. Şair bu əsərini yazarkən klassik ədəbi ənənələrdən, xalq yaradıcılığı nümunələrindən, nağıl və dastanlardan, hikmətli xalq kəlamlarından məharətlə istifadə etmişdir. Rəngarəng təbiət təsvirləri, hadisələri yüksək peşəkarlıqla qələmə almaq, məhəbbəti dolğunluğu və incəliyi ilə əks etdirmək əsərin ən əhəmiyyətli cəhətlərindəndir. Şair "Dəhnəmə"də baharın canlı, təravetli mənzərəsini poemanın məşhur "Bahariyyə"sində məharətlə göstərir.

62 beytdən ibarət olan bu parçada Azərbaycanın zəngin, səfali təbiəti, yaşıl çəmənlilikləri, barlı bağları əlvan lövhələrlə təsvir olunur. Poemanın sonunda verilən məlumatdan aydın olur ki, əsər 1506-ci ildə yazılmışdır. Xətainin 21 yaşında belə bir əsər yazması onun həqiqətən istedadlı bir sənətkar olduğunu göstərir.

"Dəhnəmə" zahirən on məktubdan ibarət olsa da, əsərdə bu məktublar yox, onların məzmunları, mahiyyətləri araşdırılır, hadisələr təhlil olunur. "Dehnəmə" poemasında bütün hadisə birinci şəxsin dili ilə nəqəl olunur. Burada əsas qəhrəman – Aşıq – şair özüdür. Əsərdə iştirak edənlər iki qismən ibarətdir. Birincilər insan surətləri: Aşıq, Məşuqə, Bağban və Aşıqın məktəb yoldaşıdır. Ikincilər isə – Səba yeli, Ah, Huş və göz yaşalarıdır. Bu surətlər elçi rolunu ifa edirlər və hadisələrin inkişafı da onlarla əlaqədardır.

Ana dilində yazılmış bu poema istor məzmun, istor sənətkarlıq, istərsə də dil, üslub cəhətdən böyük əhəmiyyət kəsb edir.

Xətainin yaradıcılığında lirika, xüsusən də məhəbbət lirikası əhəmiyyətli yer tutur. Şairin lirikasında məhəbbəti tərənnüm edən qəzəlləri, qoşmaları, eyni zamanda mübarizəyə çağırış, həyat eşqi, mənəvi saflıq, eləcə də ayrılıq iztirabları öz əksini tapır. O, anadilli poeziyanın inkişafına müstəsnə əhəmiyyət vermiş, Azərbaycan dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdır. Onun hakimiyyəti dövründə Azərbaycan dili ədəbi dilə çevrilmiş, dövlət dili səviyyəsinə yüksəlmış, ditdiplomatik yazılışmalarda istifadə olunmuşdur.

Şah İsmayıll Xətai 1524-cü ildə Şəkidən növbəti səfərdən qayıdarkən, yolda 38 yaşında vəfat etmişdir.

Xətainin əsərləri dünyanın bir sıra ölkələrində geniş yayılmış, muzeylərdə, kitabxanalarda, əlyazmalar fondlarında saxlanılır.

Şah İsmayıll Xətainin həyat və yaradıcılığı barədə ilk geniş məlumatı oğlu Sam Mirzə özünün "Töhfeyi-Sami" təzkirəsində vermişdir. XVI əsrənən başlayaraq Şərqi tanınmış təzkirəçiləri, alimləri – Həsən bəy Rumlu, Məhəmməd Mirxon, Katib Çələbi, Lütfəli bəy Azər, Rzaqulu Hidayət, A.Bakıxanov, Şəmsəddin Sami, M.Təribiyət və digərləri böyük şair haqqında geniş məlumatlar vermişlər. Füzuli Şah İsmayılla rəğbat bəsləmiş, "Bəngü Bada" əsərini ona həsr etmiş, bəzi seirlərinə cavablar yazmışdır.

Şərqi dünyasının görkəmli tarixçisi Məhəmməd Mirxonun hicri tarixi ilə 1261-ci ildə Bombeydə çap olunmuş "Rövzətüs-səfa" adlı kitabında Şah İsmayılin dövrü, yaradıcılığı, siyasi fəaliyyətindən geniş söhbət açılmışdır.

Azərbaycanda Xətai haqqında qiymətli məlumatları Abbasqulu ağa Bakıxanov və Seyid Əzim Şirvani vermişdir. Şirvani Xətainin digər bir divanının mövcudluğu barədə də yazmışdır. Bu divanın Ərdəbil nüsxəsi haqqında sonralar Avropada çap olunan kitab kataloqlarında məlumat verilmişdir.

XIX əsrin əvvəllərindən başlayaraq dünyanın şərqişunas alimləri Hammer-Purqştall, Şarl Rio, E.Gibb, E.Braun, F.Babinger, A.Kirmski, V.Minorski və başqalarının xidmətləri xüsusi qeyd edilməlidir.

Xətai ərsinin tədqiqi, nəşri ilə Türkiye ədəbiyyatşünaslarından A.Köprülü, İsmayıll Hikmat, Bəsim Atalay, Sadreddin Nüzhət, Əbdülbaqi Gölpinarlı və başqaları da məşğul olmuşlar. Sadreddin Nüzhət Xətainin İstanbul Millət kitabxanasında saxlanılan qədim əlyazma divanını

xeyli əlavələrlə birlikdə hazırlayaraq ilk dəfə 1946 və 1956-ci illərdə çap etdirmişdir. Bu divanda şairin 201 şeiri, tərcüməyi-halı, əsərlərinin müqəddiməsi və ədəbi-bədii fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Klassik ırısımızın tədqiqatçısı Salman Mümtaz Xətai yaradıcılığı ilə ətraflı məşğul olmuş, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalında şairin həyat və fəaliyyəti haqqında geniş yazı, şeirlərdən nümunələr, "Dəhnəmə" poemasının qədim nüsxəsini çap etdirmişdir.

Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət öz əsərlərində Xətainin fəaliyyəti və bədii irsi barədə xoş sözler yazmışdır.

Şah İsmayıł Xətainin əsərləri 1946, 1966, 1973, 1975, 1976, 1982-ci illərdə Bakıda, 1979-cu ildə Moskvada və eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində, müxtəlif dillərdə çap olunmuş, həyatı və yaradıcılığı barədə elmi, bədii əsərlər yazılmış, nəşr olunmuşdur.

Əminliklə demək olar ki, Şah İsmayıł Xətai yaradıcılığı, onun şah poeziyası, canlı, sada dili Azərbaycan ədəbiyyatında xüsusi iz qoymuş və ədəbiyyatın tərəqqisine ciddi təsir göstermişdir.

KİŞVƏRİ NEMƏTULLAH DİLMƏQANI (XVI əsr)

Azərbaycan şairidir. Orta əsr təzkirəçilərinin verdikləri məlumata görə şair Qəzvində dünyaya göz açmış, Təbrizdə yaşayıb-yaratmış, Həbibə ilə dostluq etmişdir. Kişvərinin həyat və yaradıcılığına aid məlumat natamam və pərakəndədir. Qeyd olunur ki, şair bir müddət Ağqoyunlu Sultan Yaqubun sarayında yaşamış, gözəl şeirlər yazmış, məşhurlaşmışdır. Kişvərinin şeirlər divanı bu günə kimi gəlib çatmışdır.

Şairin yaradıcılığında zəmanədən şikayət, qəm, kədər qüvvətlidir. Onu kədərlənməyə məcbur edən "daş üzəkli zəmanə"dir. Kişvərinin kədəri bir növ Füzulinin kədərini andırır.

Şairin "Olmasun" rədifi qəzəlində qəriblik, qəm, kədər əhvalından, "Özgədir" şeirində isə insanın cəmiyyətdəki yerindən, mənəvi saflığından söhbət açılır.

Kişvərinin şeirləri əsasən lirik qəzəllərdən ibarətdir. Bu qəzəllərdə şifahi xalq ədəbiyyatının təsiri çox qüvvətlidir.

Şairin bəzi şeirlərində güclü həyat eşqi, bədii, fəlsəfi yanaşma, həyatlılıq, gerçəklilik duyuşur.

Şairə görə qəmin özü də keçicidir. Çünkü hər enişin bir yoxusu, hər yoxuşun bir enirşisi vardır.

Şərq poeziyasına dərindən bələd olan şair əsərlərini əlvən boyalarla bəzəyir, şeirin ahəngi, musiqisi üzərində ciddi işləyir, ərəb-fars sözlərdən qaçır, Azərbaycan

dilinin zəngin xəzinəsindən istifadə edərək fikirlərini səlis və ahəngdar verməyə çalışır.

Kişvərinin həyat və insan haqqındaki düşüncələri, ondakı güclü mənəvi azadlıq meylləri birdən-birə yaranmışdır. Bir çox ölkələrə səfər edən, qurbətdə yaşayan sənətkar get-gedə humanist, azad düşünən bir ziyanlı kim yetmişdir.

Kişvərinin şeirlərindən ibarət divanı Respublika Əlyazmalar Fondunda saxlanılır.

Şairin şeirləri ilk dəfə "Ədəbiyyat məcmuəsi"ndə 1946-ci ildə Bakıda çapdan buraxılmış, "Azərbaycan ədəbiyyatı tarixi" kitabında, H.Araslıının 1958-ci ildə nəşr olunmuş əsərində Kişvəri haqqında məlumat, şeirlərindən nümunələr verilmişdir.

Kişvərinin əsərləri professor Cahangir Qəhrəmanov tərəfindən hazırlanaraq 1984-cü ildə Bakıda nəşr edilmişdir.

Kişvəri XV əsrin görkəmli sənətkarlarından biri olmaqla yanaşı, ədəbiyyatımızın inkişafına müəyyən qədər təsir göstərmişdir.

HƏBİBİ (1470-1520)

Azərbaycan şairidir. O, ecazkar, cəlbedici poeziyası ilə Azərbaycan ədəbiyyatı tarixində əhəmiyyətli yer tutur.

Gözəl şeirlər yazan və əyalətdə məşhurlaşan şair bir müddətdən sonra Şah İsmayıll Xətainin sarayına davət olunur. Burada o, istedadlı bir şair kimi böyük nüfuz qazanır, "məlik üş-şüəra" rütbəsinə layiq görülür.

Həbibinin ədəbi irsindən yalnız 50-ə qədər şeir, qəzəl, qəsidiə və s. məlumdur.

O, öz əsərlərində gözəl, canlı surətlər yaradır, insan qəlbinin nəcib hissələrini tərənnüm edir, insandan gözəl, uca heç nə tanımır, onu dünyani işıqlandıran günəş sayır. Yaradıcılığı boyu insanı ucaltmaq üçün yeni, bir-birindən yeni üsullar axtarır. Həbibin sözləri qənaətlə işlədən, dürüst, sərrast ifadələri tapmağı bacaran sənətkardır. Bəzən o, əsərlərində gözel surət, canlı lövhə yaradır. Onun insanın mənəvi əhvalını poetik, təsirli sözlərlə təsvir etmək məharəti məşhur "Dedim, dedi" əsərində aydın görünür. Bu əsər Azərbaycan klassik şeirinin gözəl nümunələrindəndir.

Həbib "Xərabat" rədifli qəzəlində fikir, söz azadlığını tərənnüm edir. O, "Xərabat"ı, "dilbərim", "yarım", "dildarım", "can bağının gülüzarı" adlandırır.

Şair milli dilimizin zəngin xəzinəsindən məharətlə istifadə edərək Azərbaycan şeirinin qiymətli nümunələrini yaratmış, xalq dilində olan sözləri, ifadələri şeirə

gətirmiş, bədii dilimizin zənginləşməsinə kömək etmişdir.

Həbibinin həyat və yaradıcılığı haqqında ilk əhəmiyyətli məlumatı Şah İsmayıllı Xətainin oğlu Sam Mirzə vermişdir.

Türkiyə təzkirəçilərinin yazdığını görə Həbibi Təbrizdən Anadoluya getmiş, həyatının sonunacaq orada yaşamışdır. Təzkirəçi Aşıq Çələbi yazır ki, Həbib istedadlı bir şair kimi Türkiyədə hörmət qazanmış, onun şeirlərində əsl məhəbbət, eşq duyğuları vardır.

Türk alimi F.Köprülü 1932-ci ildə şair haqqında yazdığı məlumatı, apardığı tədqiqatı və eyni zamanda 42 şeir nümunəsini ilk dəfə olaraq İstanbulda nəşr etdirmiştir.

Həbibinin əsərləri 1981, 1984-cü illərdə Bakıda çapdan buraxılmışdır.

Ədəbiyyatşunaslar F.Köprülü, M.Quluzadə, H.Arası, Ə.Səfərli, X.Yusifov və başqaları onun yaradıcılığını tədqiq etmiş, maraqlı fikirlər söylemiş, əsərlər yazmış, çap etdirmişlər.

Həbibinin yaradıcılığı Azərbaycan şeirinə, türkdilli poeziyaya güclü təsir göstermişdir.

MƏHƏMMƏD FÜZULİ (1494-1556)

Azərbaycan ədəbiyyatı tarixində böyük bir ədəbi mühit yaratmış, anadilli şeirimizi asimana ucaltmış, yeni poeziya məktəbinin əsasını qoymuşdur.

Füzuli poeziyası incə, zərif, məhəbbət, sevgi əhvali ilə alışan və eyni zamanda xalqın sevincini, kədərini öz qəlbində yaşıdan müdrik bir şairin könül neqməsidir. Onun şeirləri bayatımız kimi təsirli, nağıllarımız kimi əsrarəngiz, dastanlarımız kimi gözəl, təravətli, atalar sözleri kimi müdrik və mənalıdır.

Fütri istedadda malik Füzuli əsaslı təhsil almış, erkən yaşından başlayaraq 40 ildən çox bir müddətdə bədii yaradıcılıqla məşğul olmuş, bədii, elmi, fəlsəfi əsərlər yazmışdır. Onun ədəbi irsinə divanları, "Söhbətül-əsmar", "Bəngü-Badə", "Yeddi cam" və dünya ədəbiyyatının ən gözəl incilərindən olan "Leyli və Məcnun" poemaları, "Şikayətnamə", "Şəhət və Mərəz", "Rindü Zahid", "Mətlə-ül-etiqad" və digər əsərləri daxildir.

Füzuli divanlarında lirik şeire üstünlük versə də, qəzəl, rübai, tərkibbənd, müxəmməs də yazılmışdır. Bu əsərlər bütövlükdə Azərbaycan bədii fikrinin Nizamidən sonra ucalmış əlçatmaz zirvəsidir. Əslində bu əsərlər Azərbaycanı, bütün bəşəriyyəti heyratə salan ölməzlik, əbədiyyət heykəlidir.

Şairin zəngin ədəbi irsinde qəzəl mühüm yer tutur. Azərbaycan dilində yaranan qəzəlin ən kamil nümunələrini Füzuli yaratmışdır. O deyir ki, qəzəl

məclislərin zinəti, ağıllı adamların sənətidir. Füzulinin qəzəlləri mövzuca zəngindir. Aşıqanə qəzəlləri çoxluq təşkil etsə də, yaradıcılığında ictimai, fəlsəfi, təsviri qəzəllər də mühüm yer tutur. Bu qəzəllər insanı heyratə getirir, lal edir, fəlakətləri ahlar çəkməyə, bahar yağışları kimi gözündən yaşlar axıtmaya, Məcnun kimi səhralarda sərgərdanlıq etməyə səsləyir.

Füzulinin yaradıcılığında, ədəbi irsində qəsidə də mühüm yer tutur. Şairin 5 cildlik akademik nəşrinin dördüncü cildi bütövlükdə qəsidələrdən ibaretdir. Burada şairin 43 azərbaycanca, 30 farsca və 12 ərəbcə qəsidəsi vardır. Şairin qəsidələri onun dünya hadisələrinə münasibətinin, fəlsəfi düşüncələrinin, ülvİ məhabbatdən bəhs eləyən lirikasının mahiyyətini dərindən öyrənmək üçün zəngin materialdır. Füzulinin qəsidələri məzmun və formaca rəngarəng, rədiflər, qafiyələr, bənzətmələr bir-birindən əlvan və gözəldir. Bu lirika gözəllikdən, ədalətdən, həqiqətdən soraq verən yüksək sənət nümunələridir.

Füzulinin "Ənis ül-qəlb" adlanan qəsidəsi Xaqani Şirvaninin "Qəsideyi-şiniyyə"sina cavabdır. Əsərdə dövrün siyasi-ictimai məsələlərdən, söz sənətinin dəyərliliyindən, hökmdarların ədalətsizliyindən, kəndlilərin ağır zəhmətindən, ümumiyyətlə dövrün ictimai bəlalarından bəhs edilir.

Füzulinin ədəbiyyata, elm aləminə məlum olan ilk irihəcmli əsəri "Bəngü-Badə"dir. Poema Şah İsmayıllı Xətaiya ithaf olunub. Zəmanəsinə tənqid münasibətini bildirən, yersiz iddiyalara meyl edən, mənasız qırğınlara bais olan hökmdarları tənqid əsərin əsas qayəsidir.

"Bəngü-Badə" sənətkarlıq baxımından Füzulinin ən kamil əsərlərindən biridir. Azərbaycan ədəbiyyatında ilk güclü, kamil alleqorik poemadır. Bu əsərdə o, bədii istedada malik bir sənətkar kimi diqqəti cəlb edir. Poemada canlı xalq dilinin xüsusiyyətləri, bədii ifadə formaları, Azərbaycan dilinin mənə zənginliyi diqqəti cəlb edir.

Füzulinin "Yeddi cam" fəlsəfi poeması saqınamə şəklində yazılmış ən maraqlı əsər olmaqla, həyat və insan haqqında düşüncələr, cəmiyyətin eybəcərliliklərindən doğan dərin kədər çılpıldığı ilə öz əksini tapmışdır. "Yeddi cam"ın əsas qəhrəmanı şairin özüdür. Əsər giriş hissədən və yeddi fəsildən ibaretdir. Poema zülmün, ədalətsizliyin hökm sürdüyü ağır, məşəqqatlı həyatın fəlsəfi ifadəsidir. "Yeddi cam" şairin ən maraqlı, orijinal əsərlərindən biridir. Füzuli böyük, insanpərvər bir şair kimi həyatın, kainatın, elmin sirlərini açmaqdə, anlamaqdə ağılın, dərrakənin rolunu, əhəmiyyətini xüsusi qeyd edir, nəyin buna maneçilik törətdiyini göstərir.

Füzuli bu poemada saray həyatının canlı mənzərəsini yaratmış, özündən başqa heç kəsi bəyanməyən, şöhrətpərəst insanları, xüsusən mənsəb sahiblərini: şahları, vəzirləri, digər qulluq sahiblərini kəskin tənqid edərək, onların həyata şər, qovğa gətirdiklərini göstərir. Şair bu əsərdə çarpışmalarla, vuruşmalarla dolu olan zəmanəsini, qan tökməklə öz şöhrətini artırmaq istəyen azığın hakimləri tənqid edir, zülm və ədalətsizlikla dolu olan dünyani pisləyir.

Füzulinin "Söhbətül-əsmar"ı alleqorik əsər olmaqla epik janr sahəsində şairin ilk qələm təcrübəsi olduğu ehtimal edilir. Əsərin Füzuliya aid olduğunu ilk dəfə irali süren və

bu barədə mətbuatda çıxış edən Ə.Abid olmuşdur. O, "Füzulinin tədqiq edilmiş bir əsəri" adlı məqaləsində əsərin hicri 1204-cü ildə tərtib edilmiş əlyazmasını gördüyündə bəhs edir. Bu poema Füzuli yaradıcılığı üçün səciyyəvidir. Şairə xas olan forma, vəzn, dil və üslub açıq-aydın nəzərə çarpar.

Füzuli yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, Şərqi və Avropa poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə olaraq yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" poemasının bir çox dillərdə qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı, bənzərsizliyi ilə bu mövzuda əvvəl yazılmış əsərlərin hamisindən seçilir. Klassik Şərqi poeziyasının müxtəlif janrlarında qələmini sinayan şairin ağlinın, dühasının çoxca həlli lili bu əsərdə əzəmətli bir vəhdət halında təzahür olunmuşdur. Füzuli "Leyli və Məcnun"u sənətkarlığının ən kamil dövründə, həyata və insanlara münasibətinin saflaşlığı bir zamanda, özünün dəqiq qeyd etdiyi kimi, 1537-ci ildə yazmış və əsəri Sultan Süleyman'a ithaf etmişdir. Poemanın yüksək şeir dili, zəngin bədii təsvir vasitələri, qəhrəmanların daxili aləmini, həyəcan və iztirablılarını əks etdirən qəzəllər əsərin bədii təsir gücünü xeyli artırır. Şairin "Leyli və Məcnun" poeması forma və məzmun cəhətdən epoxal bir əsərdir və onun bərabəri, oxşarı yoxdur.

Füzuli Azərbaycan ədəbiyyatı tarixində maraqlı sahə olan bədii nəsrin ən dəyərli nümunələrini yaradmışdır. Şairin öz divanına yazdığı müqəddimə, "Şikayətnamə" adlı məktubu bədii nəsrin ən uğurlu nümunəsidir. Əsərdə

məmurların kobud rəftarı, süründürməçilik, rüşvətxorluq sadə, aydın, obrazlı, yiğcam şəkildə təsvir edilmişdir. Şair "Salam verdim, rüşvət deyildir deyə almadılar" cümləsi ilə rüşvətxorluğu damğalamışdır. Satirik nərimizin ilk nümunəsi olan "Şikayətnamə" öz ideya və bədii dəyərini saxlamaqdadır. Əsərin yaranması da olduqca maraqlıdır. Sultan Süleyman tərəfindən Füzuliya ayda 9 ağaç təqaüd təyin edilsə də, şair bu pulu ala bilmir və elə ona görə də nişançı paşa Mustafa Çələbiyə məşhur "Şikayətnamə" əsərini yazar və bu idarədəki məmurları təqnid edir, onların rüşvətxor olduğunu göstərir.

Füzuli "Səhhət və Mərəz", "Rindü-Zahid" əsərlərini də nəsrlə yazmışdır.

"Səhhət və Mərəz" allegorik əsər olmaqla, mürəkkəb, çoxsahəli bir məzmuna malikdir. Yaziçi insan bədənini tibbi baxımdan təsvir etmək, hər bir üzvün vəzifəsi, xəstəliklərin səbəbi, ondan qorunmaq yolları haqqında geniş məlumat verir.

"Rindü Zahid" əsərində yaziçinin ictimai hadisələrə münasibati bildirilir. Əsər iki dünyagörüşün, həyata və insana iki baxışın mübahisəsi, dialoqudur. "Rindü Zahid" Füzulinin ictimai-fəlsəfi görüşlərini aydınlaşdırmağa kömək edən, dahi sənətkarın həyat və insan haqqındaki humanist düşüncələrini, fəlsəfi baxışını əks etdirən dərin məzmunlu bədii-fəlsəfi əsərdir.

Füzuli Azərbaycanda ədəbi-bədii dilin yaradıcılarındandır. O, ana dilində yaranmış şeirin ən gözal nümunəleri olan əsərləri ilə Azərbaycan bədii dilini yeni yüksək səviyyəyə qaldırmış, klassik Azərbaycan, həm də turkdilli xalqların poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır.

Füzuli hələ sağ ikən özünün qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, Azərbaycan, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Şairin əsərləri Şərqi və Avropa dillərinə dəfələrlə tərcümə edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Füzuli ırsının öyrənilməsi tarixi çox qədimdir. Onun müasirləri – təzkirəçilər Qəstəmonili Lətifi, Sam Mirzə, Əhdi Bağdadi və başqaları şairin həyat və yaradıcılığı barədə atraflı məlumat vermişlər.

Qəstəmonili Lətifi şairin sağlığında yazdığı "Məşairüş-şüəra" adlı təzkirəsində Füzulinin ustad bir şair kimi təqdim edir, 1546-ci ildə qəlemə aldığı əsərində "Leyli və Məcnun"dan parçalar vermişdir.

Sam Mirzə də Füzulinin sağlığında – 1550-ci ildə tamamladığı əsərində onu Bağdadın ən yaxşı şairi kimi qiymətləndirmiştir.

Əhdi Bağdadi isə Füzulinin 1556-ci ildə taundan vəfat etdiyini, Kərbəlada dəfn olunduğunu, vəfatından yeddi il sonra, 1563-cü ildə tamamladığı "Gülşənüş şüəra" adlı təzkirəsində şairin böyük alim, mütəfəkkir olduğunu, əsərlərinin İran, Türkiyə, Ərəbistanda geniş yayıldığını yazar.

Bu təzkirəcılardan sonra Aşıq Çələbi, Həsən Çələbi, Bəyani, Əmin Əhməd Razi, Sadıqi və başqaları öz əsərlərində Füzuli haqqında məlumatlar və əsərlərindən parçalar vermişlər. Aşıq Çələbinin 1566-ci ildə yazdığı əsərində Füzulinin Bağdad və Diyarbəkr şairləri arasında ustad kimi təqdim edir, "Leyli və Məcnun" poemasından söz açaraq "...hər sözü işqli bir şəm, hər nüktəsi qıgilcımlar saçan bir oddur" deyir.

Füzuli yaradıcılığı Türkiyədə geniş, hərtərəfli araşdırılmış, yüksək qiymətləndirilmişdir. Ədəbiyyatşunaslar F.Köprülü, İ.Hikmət, Məhəmməd Cəlal, Ə.Atəş, Ə.Gölpinarlı və başqalarının bu sahədə xidməti böyükdür.

Məhəmməd Cəlal 1894-cü ildə İstanbulda nəşr etdirdiyi "Osmanlı ədəbiyyatı nümunələri" əsərində Füzuli haqqında yazır: "Bağdad ədəbiyyatı gülzarının gözəl nəgməli bülbülü olan Füzuli osmanlı şairlərindən qarşısında heç bir ustad, rəhbər görmədiyi halda, ədəbiyyata yeni həyat verən bir sənət yaratmış, həm də bu sənəti dərələrin cuşinindən, rüzgarın iniltisindən, bir təbəssümün təsirindən, bir qızın məsum gözəlliyyindən iqtibas eyləmişdir. Bu cəbhədə ən birinci şairimiz mütləq Füzulidir".

F.Köprülü əlməz Füzuli haqqında silsilə əsərlər yazmışdır. O, 1924-cü ildə şairin divanına yazdığı müqəddimədə maraqlı müləhizələr yürütmüş, qiymətli fikir söylemişdir.

F.Köprülü 1926-ci ildə nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" əsərində Füzulinin əsl eşq, məhəbbət şairi adlandırmış, filosof-sənətkar kimi onun barəsində geniş söz açmışdır.

Alımlırdən Əbdülbəqi Gölpinarlarının "Füzuli divanı"na yazdığı müqəddimə, Əbdülgədir Qaraxanın "Füzuli mühiti, həyatı və şəxsiyyəti" adlı doktorluq dissertasiyası, Hasibə Mazioğlunun "Füzuli – Hafız" adlı monoqrafiyası, Camal Yenerin "Füzuliya və eşqinə dair" məqaləsi, Ət-Tancının "Mətləül-etiqad" və digər əsərlər xüsusi əhəmiyyət kəsb edirlər. İstanbul Universitetinin professoru Fahir İz Füzulinin Lahorda azərbaycanca-farsca mənzum bir lügətinin tapıldığı xəbər vermişdir.

Füzuli Avropa ölkələrində də layiqincə tədqiq edilmiş, araşdırılmış və hələ də araşdırılır. Məşhur şərqşünas alımlar Hammer-Purqstall, Hartman, E.Gibb, Kl.Huar, A.Bombaçı və başqaları şairin yaradıcılığına yüksək qiymət vermiş, əsərlərini mütəmadi olaraq dərc etdirmişlər. Bu alımların məlumatları Füzuli yaradıcılığını dünyaya tanıtmaqdə ilk təşəbbüs kimi çox qiymətlidir.

Şair haqqında geniş və tam məlumatı ingilis alimi E.Gibb vermişdir. O, Füzulinin Azərbaycan şairi olduğunu qeyd edərək, bütün türk ədəbiyyatında ondan böyük şair olmadığını göstərir və yazır: "Füzuli Şərqdə parlayan günsə oxşadıla bilər. Heç bir türk şairi həqiqətən Füzuli qədər gözəl qəzəllər yazmamışdır. Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən almış, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi olmamışdır".

XIX əsrin ikinci yarısından başlayaraq Rusiyada şərqşünaslıq elmi Füzuli ərsinə ciddi həvəs göstərmişdir. Füzuli ərsinin Qərbdə öyrənilməsi haqqında ilk məlumatı şərqşünas alım Y.Bertels vermişdir.

L.Lazarev 1862-ci ildə "Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının təhlili" mövzusunda dissertasiya yazib müdafiə etmişdir.

Məşhur rus alımı A.Krimskinin Füzuli haqqında verdiyi məlumatlar, yazdığı əsərlər olduqca əhəmiyyətli və maraqlıdır.

XIX əsrin ortalarından başlayaraq Azərbaycanda Füzuli ərsini öyrənməkdə bəzi işlər görülmüşdür. 1848-ci ildə Azərbaycan şairi Mirzə Şəfi Vazeh tərtib etdiyi "Türk

dili dərsliyi"ndə Füzulinin yaradıcılığına xüsusi yer vermiş, əsərlərindən parçalar çap etdirmişdir. Bu ərafədə rus təhsil ocaqlarında çalışan professor Mirzə Kazım bəy türk dilinin tədrisi üçün hazırladığı dərslikdə Füzulinin "Leyli və Məcnun" əsərini dərc etdirmişdir.

1887-ci ildə "Kəşkül" qəzeti şairin "Leyli və Məcnun" poemasından rus dilində parçalar vermişdir. Bu əsər Cəlal Ünsüzadənin təşəbbüsü və birbaşa iştirakı ilə Ukrayna ədəbiyyatçısı A.Qulak tərəfindən tərcümə edilərək çap edilmişdir.

Seyid Əzim Şirvani Füzuli ərsini yaxşı bilən, araşdırın, barəsində əsərlər yazan şairlərdəndir. O, Füzulinin dünyada ən görkəmli sənətkarlardan biri hesab etmişdir.

Füzulinin həyat və yaradıcılığı barədə geniş məlumatı F.Köçərli vermişdir. O, şairin Azərbaycan ədəbi dilinin inkişafında xidmətini xüsusi olaraq qeyd etmişdir.

Azərbaycan ədəbiyyatşunasları, alımları H.Arası, M.Quluzadə, Məmməd Cəfər, Mir Gəlal, Fuad Qasimzadə, R.Azadə və başqaları tədqiqatlar aparmış, böyük şair barədə fikirlər söyləmiş, əsərlər yazib çap etdirmişlər.

Füzulinin əsərləri 1939, 1944 və 5 cilddə – 1958, 1985-ci illərdə Bakıda, 1958, 1959, 1972-ci illərdə Moskvada, eyni zamanda dünyanın müxtəlif ölkələrində çap olunmuşdur.

Əminliklə demək orlar ki, Füzulinin ədəbi irsi öz sahəsindən başlayaraq bu günə qədər bəşəriyyət tərəfindən maraqla oxunur, öyrənilir, əsərləri mütəmadi olaraq nəşr edilir. Füzulinin yaratdığı əsərlər dünya ədəbiyyatı xəzinəsinə daxil olmuşdur.

ALTINCI FƏSİL

**"Koroğlu" dastanı və bu dövrlərdə
yaranmış digər bədii ədəbiyyat nümunələri
dünya xalqlarının dilində**

"Koroğlu" dastanı

Azərbaycan şifahi xalq ədəbiyyatının ən görkəmli, ən parlaq nümunələrindən biridir. Azərbaycan aşıqlarının yaratdığı, Yaxın Şərqi və Orta Asiyada geniş yayılmış qəhrəmənlıq eposu olan "Koroğlu" dastanında xalqın yadelli işğalçılara və yerli zülmkarlara qarşı mübarizəsi tərənnüm olunur.

Azərbaycanda dastanın hələlik 17 qolu toplanmışdır. Vahid bir silsilə yaradan həmin qollarda Koroğlu və onun dəlilərinin mübarizəsindən, igidiyindən bəhs olunur. Dastanın xüsusi olaraq qeyd edilir ki, yerli xanlardan biri, Həsən xan tərəfindən gözləri çıxarılmış ilxiyi. Ali kişinin oğlu Rövşən tezliklə xalq arasında Koroğlu kimi tanınır və o, ətraf ərazilərdəki yoxsulları, sənətkarları bir yera toplayaraq Çənlibeldə məskən salır. Koroğlu igid döyüşü, mahir sərkərdə, ham də el aşağı kimi məşhurlaşır. Dastanın quruluşu və bədii xüsusiyyəti diqqətəlayiqdir. Buradakı qollar müstəqil və bitkindir. Koroğlu-

nun düşmənləri vətənin, elin düşmənləridir. O, bunu özünün yüzlərcə qoşmasında çox aydın bir şəkildə demişdir. Əslində Koroğlunun dəliləri də elə həmin ağalardan zülm görmüş nökərlər, çobanlar, mehtərlərdir.

Dastanda qeyd olunur ki, Çənlibeldə 7777 dəli vardır. Məlumdur ki, bir sıra qədim xalqlarda, eləcə də Azərbaycanda uzun müddət müqəddəs sayılan 7 rəqəminin üç dəfə təkrarından ibarət olan bu sayı coxluğu sonsuzluq rəmziidir. Dəlilərin milli tərkibi də maraqlıdır. Bunların içərisidə Ərəboğlu, Gürcüoğlu, Kürdəoğlu kimi qəhrəmanlar, eyni zamanda ləzgi, türk, fars da vardır.

"Koroğlu" eposunda qadın surətləri də maraqlıdır. Ən çox diqqəti cəlb edən, əlbəttə, Nigardır. Nigar sultan-xotkar qızıdır. O, olduqca fədakar, gözəl, ağıllı bir qadındır. Koroğlu ilə Nigar arasında olan sevgi, məhəbbət, bir-birini anlamaq, duymaq hissəleri çox güclüdür. Bu vəfali, igid qadın ömrünün sonuna qədər Koroğludan ayrılmır. Dastanın son qolunda qoca Koroğlunun yegane təsəllisi, kədərini, dərdini unutdurən, onu yeni mübarizəyə ruhlandıran yenə də Nigardır.

Dastanda nəzm və nəşr hissələri vəhdətdir. Nəşr hissəsi sadə, xalq dilindən, nəzm hissəsi isə igidiyili tərənnüm edən qoşmalardan ibarətdir.

Tarixi araşdırımlar göstərir ki, "Koroğlu" dastanındaki qoşmalara XVII əsrən başlayaraq ədəbiyyatşünasların əsərlərində rast gəlinir. 1721-ci ildə Təbrizdə çap olunmuş "Nəğmələr kitabı"nda dastandan bir neçə qoşma verilmişdir. Epos tezliklə gürçü, acar, ləzgi və başqa xalqlar arasında yayılmağa başlamışdır.

Bu ərefədə folklorla, ilk növbədə dastanlara diqqət və

maraq xeyli artmışdır. Bir sıra səyyahlar, şifahi ədəbiyyatla maraqlananlar, alımlar eposu ayrı-ayrı qollar, rəvayət, əfsanə, dastan şəklində toplayıb müxtəlif yerlərdə çıxan qəzetlərdə, jurnalarda, məcmuələrdə nəşr etdirir, tədqiqat əhvallı məqalələr, məlumatlar verirdilər.

I.Şopen adında şəxs "Koroğlu" eposunun bir qolunu əldə edərək, üzərində işləmiş və 1840-ci ildə ilk dəfə olaraq rus dilində "Mayak sovremennoqo prosvesheniya i obrazovaniya" jurnalında nəşr etdirmişdir. İki ildən sonra A.Xodzko Təbrizdə topladığı "Koroğlu" dastanını ingilis dilinə tərcümə edərək 1842-ci ildə Londonda çap etdirmiştir.

Əsərin orijinali Parisin Milli muzeyində saxlanılır. Bu ənənəni davam etdirən digər rus mütəxəssisi S.Penn eposu rus dilinə tərcümə etmiş, 1856-ci ildə "Kavkaz" qəzetiñde hissə-hissə dərc etdirmiş, sonra isə Tiflisdə kitab şəklində buraxılmışdır. Dastanın nəşri böyük maraq doğurmuş, bu münasibətlə "Sovremennik" jurnalında N.Çernışevskiə isnad edilən müsbət rəy dərc olunmuşdur. "Bizim ədəbiyyatımızda Şərq poeziyası əsərlərinin tərcüməsi çox az məlumdur. Buna görə də cənab Pennə bu işinə görə təşəkkür etməmək olmaz" – deyə N.Çernışevski eposun azərbaycanlıların, Koroğlunu isə onların milli qəhrəmanı, eyni zamanda milli şairləri olduğunu qeyd edir.

A.Xodzko ingilis dilində çap etdirdiyi "Koroğlu" eposunun müqəddiməsində yazar ki, hadisələr Zaqafqaziyada və İranda daim yaşayan azərbaycanlıların mübarizəsinin nəticəsi olaraq baş vermişdir. A.Xodzko bu xoş məramı ilə "Koroğlu"nu rus və Avropa xalqlarına tanıtmışdır.

"Kavkaz" qəzeti 1857-ci ildə yazdı: "Gürcü xalqı arasında Koroğlunun həyatına dair gözəl əfsanələr, rəvayətlər gəzir. Onun igidliyi səyyar Gürcüstan aşığılarının ən sevimli mahnılarını, rəvayətlərini təşkil edir". "Koroğlu"ya maraq dünyanın ayrı-ayrı ölkələrində durmadan artırdı. 1889-cu ildə Kazanda "Koroğlu sultan hekayəti" toplusu çapdan çıxmışdır. Dastan 1913-cü ildə Budapeştə macar dilində nəşr olunmuşdur. Görkəmlili türk folklorçusu N.Boratov 1931-ci ildə "Koroğlu" dastanının bir qismini tədqiq edərək nəşr etdirmiştir.

"Koroğlu" dastanı 1912-ci ildə ilk dəfə olaraq kitab halında Bakıda Azərbaycan dilində çap olunmuşdur.

Epos Azərbaycan aşığılarının yaradıcılıq məhsulu olmaqla, eyni zamanda digər Şərq xalqları tərəfindən də sevilmiş, şöhrət tapmışdır.

Akademik I.Braginski yazar ki, "Koroğlu" epik dastanı əvvəlcə Azərbaycan xalqı içərisində yaranmış, sonra isə tacik xalqının hafızesinə çatmışdır.

A.Xodzko sonrakı illərdə də bu mövzuya xüsusi maraq göstermiş və 1856-ci ildə "Kavkaz" qəzetiñde çap etdirdiyi məqalədə eposun müxtəlif xalqlar arasında geniş yayıldığını xüsusi olaraq qeyd etmiş və bildirmiştir ki, onun, yəni Koroğlunun şöhrəti Homerin Yunanistandakı şöhrəti qədər böyükdür.

Azərbaycanda dastanın toplanmasında, nəşrində, tədqiqində H.Əlizadənin, V.Xuluflunun, M.Təhmasibin, H.Arəslının xidmeti böyükdür. Ü.Hacıbəyov, həmçinin türk bəstəkarı A.Sayqun "Koroğlu" dastanı əsasında eyniadlı opera bəstələmişlər. "Azərbaycanfilm" kinostudiyası "Koroğlu" filmi çəkmişdir. Azərbaycan aşığıları "Koroğlu cəngisi", "Piyada Koroğlu", "Atlı Koroğlu", "Misri Koroğlu" və s. havalalar yaratmışlar.

"Koroğlu" dastanı 1842-ci ildə Londonda, 1856-ci ildə Tiflisde, 1978-ci ildə Leningrad və Moskvada, 1912, 1927, 1936, 1941, 1969-cu ilərdə Bakıda və eyni zamanda dünyanın digər şəhərlərində çapdan buraxılmışdır. Alımlar, mütəxəssislər bu eposu ətraflı tədqiq etmiş, araşdırmış, çoxsaylı əsərlər yazaraq nəşr etdirmişlər.

"Koroğlu" qəhrəmanlıq dastanı olmaqla, eyni zamanda xalqımızın vətənə, torpağa olan məhəbbətini, istəyin tərənnüm edən tarixi bir əsərdir. Eposu məşhurlaşdırın cəhətlərdən biri də məhz budur.

MƏHƏMMƏD ƏMANI (1536-1610)

Azərbaycan poeziyasının inkişafında diqqəti cəlb edən şairlərdəndir. O, Füzuli ədəbi məktəbinin davamçılarından sayılır. Əmani Şah Təhmasib, sonra isə Şah Abbas hakimiyyəti dövründə qızılbaş əmirlərindən olmuş, hərbi yürüşlərdə iştirak etmiş, sonralar Yəzd vilayətinin hakimi olmuşdur.

Əmani klassik Şərqi poeziyasının ənənələrinə uyğun olaraq çoxsaylı qəzəl, qəsidiə, rübai, məsnəvi, həm də bayati, qoşma, gəraylı, mənzum hekayələr yazılmış, şifahi ədəbiyyat qaydalarını yazılı ədəbiyyata gətirmiştir.

Əmaninin şeirlərində real insanı eşq, gözəllik, hicran günlərinin əzabları, kədər, qəm vardır. Şairin "İstəmə", "Birlə", "Qərəz", "Ey pərvənə" adlı şeirləri yaradıcılığında xüsusi yer tutur.

Əmaninin klassik şeir üslubunda yazdığı əsərləri

arasında mənzum hekayələri də mühüm yer tutur. Əmani Azerbaycan dilində ilk mənzum hekayələrin yaradıcısı hesab edilir. Tədqiqatçılar onun "Dəvəsi olmuş qarşı", "Tirəkçi", "Hatəm Tai və qarib" hekayələrini mövzu və yaradıcılıq baxımından yüksək qiymətləndirmişlər.

Şairin məsnəviləri vətənpərvəlik ruhu ilə yanaşı, dövrünün tarixi hadisələrini, Səfəvi hökmardarlarının hərbi yürüşlərini öyrənmək üçün dəyərli mənbədir.

Məhəmməd Əmanının həyat və yaradıcılığı haqqında ilk məlumatı verən təzkirəçi Sadıqı olmuşdur. O, şairin namuslu, xeyrxah, nəcib bir insan olduğunu, gözəl şeirlər yazdığını xüsusi qeyd etmişdir.

Əmanın azərbaycanca və farsca divanları Britaniya muzeyində saxlanılır.

İngilis alimi Şarl Rio Əmanının yaradıcılığını ətraflı araşdırmış, barəsində xoş sözler yazılmışdır. Türk ədəbiyyatşunası İsmayıllı Hikmət "Azərbaycan ədəbiyyatı tarixi" əsərində şairin yaradıcılığını araşdırmış, səmimi münasibətini birləşirmiştir.

Azərbaycan mütəxəssislərindən H.Arası Əmanının yaradıcılığı barədə dəyərli fikirlər söyləmiş, Balaş Azəroğlu isə şairin həyat və yaradıcılığını araşdırmış, öyrənmiş, yazdığı elmi monoqrafiyanı 1977-ci ildə çap etdirmiştir.

Məhəmməd Əmanının yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında vacib, qiymətli amildir.

FƏDAİ TƏBRİZİ (XVI əsr)

Azərbaycan şairidir. Təbrizin mötəbər şəxslərindən olmuşdur. Onun həyat və yaradıcılığı barədə məlumat azdır.

Fə dai haqqında ilk məlumatı Şah İsmayıllı Xətainin oğlu Sam Mirzə özünün "Töhfeyi-Sam" təzkirəsində vermişdir. Qeyd olunur ki, Fə dai Təbrizlidir. Yaradıcılığı 1550-ci illərdə başlayıb, divanı və "Bəxtiyarnamə" poeması vardır. Şair ədəbiyyat tarixində "Bəxtiyarnamə" poeması ilə tanınır. O, əsər üzərində işləməyə XVI əsrin axırlarında başlamış elə həmin dövrə də tamamlamışdır.

Fədailin "Bəxtiyarnamə"si ənənəvi mövzuda yazılısa da bədii xüsusiyyətlərinə görə çox maraqlıdır.

Poemada "Bəxtiyarın tacir macərasını nağıl etməsi"nda həyatın acı həqiqətləri, "Xacə Həsən Bəzirganın hekayəsi"nda acgözlük, tamahkarlıq, "Dədbinin sərgüzəşti"nda xalqı incidənlər, onlara zülm edənlər, "Sabirin sərgüzəşti"ndə mövcud üsul-idarə təqnid olunur.

Azərbaycan ədəbiyyatına "Bəxtiyarnamə"ni gətirmək, ana dilində yeni bir əsər yaratmaq Fədailin əsas xidmətlərindəndir. Əsərin dili aydın və şairanədir. Müəllif əsərdə ərab, fars sözleri deyil, Azərbaycan sözleri işlədir. Məsələn, zəhər – ağu, arzu – dilək, hicran – ayrıılıq, xidmət – qulluq, mehman – qonaq və s.

Şairin poeması dövrün ictimai-siyasi tarixini, Azərbaycan ədəbi dilinin inkişaf qaydalarını, yollarını öyrənmək bacımından əhəmiyyətlidir.

Fədailin divanı Təbriz Milli Kitabxanasında, şeirlərinin bir qismi isə Sankt-Peterburqdakı Saltikov-Şedrin adına Dövlət Kitabxanasındadır. Şairin "Bəxtiyarnamə" poeması Təbrizdə Hacı Məhəmməd Naxçıvanının kitabxanasında saxlanılır.

Bu yegana nüsxədən ibarət əlyazmanın fotosurətinialdə edən Azərbaycan ədəbiyyatşunası Qulam Məmmədli əsəri 1945-ci ildə Təbrizdə, 1957-ci ildə isə Bakıda çap etdirmişdir. Mütəxəssislərdən H.Arası, R.Azadə, Ə.Səfərli, X.Yusifov və başqaları şairin yaradıcılığını tədqiq etmiş, məqalelər yazaraq çap etdirmişlər.

Fədailin "Bəxtiyarnamə" poeması məzmunca və bədii dəyərinə görə sayılıb-seçilən əsərlərdəndir.

MƏSİHİ RÜKNƏDDİN

(1580-1656)

Şərqşünas alimlərin məlumatlarına görə XVII əsr Azərbaycan ədəbiyyatının ən parlaq ulduzları sırasında Məsihi və Saib olmuşlar. Hər iki şairin əsərləri zamanın sükutunu pozaraq insanlara sevinc, fərəh gatırmış, nəcib duyğular aşılmışlar.

Məsihi ömrünün 20 ilini Hindistanda yaşamış, orada yazıb-yaratmış, şöhrətlənmiş və nəhayət, vətənə qayıtmışdır. Şairin "Vərqə və Gülşə" poeması tezlikle dillər əzberi olmuş, onu məşhurlaşdırılmışdır. Epik şeirlər görkəmli nümunəsi olan bu aşiqanə-qəhrəmanlıq dastanında məhəbbət, ictimai-siyasi, əxlaq mövzusu vəhdət halda qaləmə alınmışdır.

Məsihinin bədii ırsının yüz min beytdən artıq olduğu bildirilir. O, ədəbiyyat tariximizdə əsasən "Vərqə və Gülşə" poeması ilə tanınır. Şairin divanı, "Zəmbur və əsal" ("Ari və bal"), "Danəvü-dam" ("Tələ və dən") əsərləri olduğu güman edilir. Əfsuslar olsun ki, bu məsnəvilər bizə gəlib çatmamışdır.

Hind alimi Hüseyinəli xan Aşıq "Neşteri-eşq" əsərində bildirir ki, Saib Təbrizi öz ustadı Məsihinin vəfatından sonra onun şeirlərini bir yerə toplamış və onların içərisindən 700 beyt seçib divan tərtib etmişdir. Məsihinin müasiri Mirzə Nəsrəbədi Saibin evində Məsihinin on divanının olmasını göstərir.

Məsihinin əldə olan yegana "Vərqə və Gülşə" əsəri, türk ədəbiyyatşunası professor Ə. Atəşin fikrinə uyğun bir yol keçərək ərəb ədəbiyyatından gəlir. Ərəblər islam dinini yaymaq məqsadılıq əsərəti altına aldıqları xalqların maddi-mənəvi sərvətlərini amansızcasına dağdırıd, qədim kitabələri, yazılı sənədləri məhv edir, müəyyən nümunələrini ərəbləşdirirdilər.

"Vərqə və Gülşə" əsərinin bir əlyazma nüsxəsini ingilis alimi Şarl Rio XIX əsrin əvvəllərində əldə etmiş və bu barədə ilk dəfə olaraq məlumat yaymışdır. "Vərqə və Gülşə" əsərinin əlyazması London muzeyində və Tehran Universitet kitabxanasında saxlanılır. Poemanın Tehran nüsxəsi London əlyazmasına nisbətən daha qədim və mükəmməldir.

Bu əlyazmanın üzünü köürülməsi poemanın yazıldığı tarixdən dörd il sonra, yəni 1632-1633-cü illərə, London nüsxəsi isə 1645-1646-cı illərə təsadüf edir.

XIX əsrin görkəmli türk ədəbiyyatşunası İsmayıllı Hikmət

"Azərbaycan ədəbiyyatı tarixi" kitabında bu ölməz mahəbbət əsərindən danışaraq, onun ideya-bədii cahətlərini yüksək qiymətləndirmişdir. Digər türk professoru Ə. Atəş öz əsərlərində "Vərqə və Gülşə"ni təhlil etmiş, yüksək qiymətə layiq bir əsər olduğunu qeyd etmişdir.

Məsihinin "Vərqə və Gülşə" əsəri lirik-epik poema olub, baş qəhrəmanlarının adını daşıyır. Şair bu əsəri 1628-1629-cu illərdə yazmış, bitirmiştir.

Məsihinin əsəri qarşılıqlı eşqin, məhəbbətin saflığı haqqında yazılmış bitkin və kamil bir dastandır.

Əsər ilk dəfə 1977-ci ildə ədəbiyyatşunas Ə. Səfərli tərəfindən ön söz, lügət və şərhlərlə nəşr edilmiş, H. Arası, İ. Hikmat, M. Seyidov şairin yaradıcılığını araşdırmış, əsərlər yazaraq çap etdirmişlər.

Məsihinin bu poeması XVII əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir ədəbi hadisədir.

SAİB TƏBRİZİ (1601-1679)

Öz zengin, dolğun yaradıcılığı ilə bədii fikir tarixində yeni səhifələr açmışdır. Şairin şeirləri hələ öz sağlığında oxunur, öyrənilir, ürəklərə yol tapırdı. Saib Təbrizinin ailəsi Şah Abbasın əmri ilə İsfahanaya köçürülmüş, özü orada mükəmmal təhsil almış, gənc yaşlarından Bağdada, Məkkəyə, Mədinəyə, Türkiyəyə səfər etmişdir. Şairin şöhrətindən xəbər tutan II Şah Abbas onu öz sarayında məlik üşşüərə təyin etmişdir. Saib sarayda yaşadığı illərdə saysız-hesabsız nəsihətəmiz şeirlər, qazəllər yazmışdır.

Saib Təbrizi yaradıcılığının qızığın çağında – 1625-ci ildə Hindistana gedir, özü demişkən, bu ölkəyə ləl-cəvahirat əvəzinə zəngin poeziyasını, gözəl şeirlərini aparır. Uzunmüddətli səfərdə olan şair öz doğma ölkəsində şeirə-sənətə qiymət verilməməsindən şikayətlənir. Saib Hindistanda Şah Cahanın sarayında yaşayır. Şah Cahan onun istedadına heyran olaraq şairə Müstəid xan ləqəbi verir, həzərə rütbəsinə layiq görür. Altı il bu ölkədə qalan, burada yaşayan şairin şeirləri dillər əzbəri olur. Saib Hindistan ziyalıları arasında böyük şöhrət qazanır, əsərləri sevilir, məhəbbətlə oxunur.

Saibin əsərlərinin sayı, miqdarı haqqında təzkirələrdə və başqa mənbələrdə verilən məlumatlar müxtalifdir. Həyatının son çağlarında şair şeirlərini, yazdığı bütün əsərləri mövzuca divan halında qruplaşdırır. Ümumiyətlə, mənbələrdə onun bədii ırsının üç yüz min beytdən ibarət olduğu bildirilir.

Məşhur təzkirəçi M.Tərbiyət Saibin yaradıcılığını ətraflı araşdırmış, onun 120 min beytdən ibarət divanını şəxsən oxuduğunu bildirir. Saibin eyni zamanda Şah Abbasın mühəribələrindən bəhs edən "Qəndaharnamə" poeması, hələlik aşkar olunmayan "Mahmud və Ayaz" məsnəvisi olduğu bildirilir.

Böyük şairin zəngin kitabxanası və 800 şairin yaradıcılıq nümunələrini əhatə edən 25 min beytlik məşhur "Səfinə"si xüsusi əhəmiyyət kəsb edir. Saib təkcə Azərbaycanda deyil, Şərqi digər ölkələrində – İranda, Hindistanda, Orta Asiyada, Türkiyədə tanınmış, sevilmişdir.

Saib Təbrizinin yaradıcılığının tədqiqi müasir ədəbiyyat-şünaslıqda xüsusi yer tutur. Məşhur özbək alimi H.Süleymanov 1975-ci ildə Hindistanda olarkən ölkənin Lakxnau şəhərindəki kitabxanada Saib Təbrizinin özü tərefindən əlifba sırası ilə köçürülmüş, 230 min misradan, 2308 səhifədən ibarət, yeganə tam külliyyatını aşkara çıxmışdır. Sonralar bu əlyazmanın lent nüsxəsi Azərbaycan Elmlər Akademiyasına hədiyyə olaraq göndərilmişdir.

Saib Təbrizi çoxlu qəsidi, rübai, qitə, məsnəvi yazaşa da, əsasən qazəl ustası kimi şöhrət qazanmışdır. Şairin yaradıcılığının tədqiqi ədəbiyyatşünaslıqda xüsusi yer tutur. Türkiyə ədəbiyyatşünası İsmayıllı Hikmet, hind alımı Şibli Numani, İran tədqiqatçıları Vəhid Dəstgirdi, Rzazadə Şəfəq, Əmiri Firuzkuhi və başqaları Saibin yaradıcılığı ilə ciddi məşğul olmuşlar.

Avropanın şərqşünasları Saib Təbrizinin ədəbi irsi ilə daim məşğul olmuşlar. Şarl Rio və Qustav Flyugerin "Kataloq"larında və "İslam ensiklopediyası"nda göstərilir ki, şairin əlyazmaları Avropanın ən məşhur kitabxanalar-

rında saxlanılır. Qustav Flyuger öz "kataloq"unda Saibin Vyana kral kitabxanasında mövcud olan əlyazmalarının təsvirini vermiş, şairin qısa tərcümeyi-halını çap etdirmişdir. Bundan bir müddət sonra Şarl Rio tərəfindən tərtib edilmiş "Britaniya muzeyindəki fars əlyazmaları kataloqu"nda şairin 18 əlyazma nüsxələrinin geniş təsvirini vermişdir. Burada həm də Saib Təbrizinin divanlarının dünyanın hansı kitabxanalarında saxlanıldığı, Avropa kataloqlarına salındığı barəda məlumat verilir.

Avropa tədqiqatçıları arasında Saib yaradıcılığı ilə daha səmərəli məşğul olan professor Eduard Braundur. O, "İran ədəbiyyati tarixi" adlı əsərində Saib Təbrizinin tərcümeyi-halını vermiş, yaradıcılığını ətraflı araşdırmış, şeirlərində nümunələr çap etmişdir.

İngilis alimi E.Gibb Saib Təbrizinin yaradıcılığından geniş bəhs etmiş, onun turkdilli ədəbiyyatın inkişafında müstəsnə rolundan danışmış, özünün "Osmanlı poeziyası" əsərində Saibin turkdilli ədəbiyyata təsirindən bəhs edərək yazar: "Camidən sonra iki şair osmanlı ədəbiyyatında nüfuz sahibi kimi tanınır. Onlardan biri Ürfi, o biri Feyzidir. Ancaq sonralar bu sahədə Saib onları ötüb keçdi".

Rus şərqşünasları da Saib Təbrizi yaradıcılığına yüksək qiymət vermişlər. Bu cəhətdən A.Krimskinin "İran tarixi, onun ədəbiyyatı və dərvish tosesofiyası" adlı əsərində Saibi Səfəvi dövrü şairlərinin müəllimi hesab etmişdir. Digər rus alimi Y.Bertels 1928-ci ildə yazdığı "İran ədəbiyyatı tarixi öcherki" əsərində Saibin sənətkarlığına, lirkiasına yüksək qiymət vermiş, onu XVII əsrin Hafizi adlandırmışdır.

Mehəmmədəli Tərbiyat "Danişməndani-Azərbaycan" kitabında qeyd edir ki, Saibin tərtib etdiyi "Səfinə"nin

zəmanəmizə qədər gəlib çatmış bir nüsxəsi Tehranda "Ərməjan məcəlləsinin kitabxanası"nda saxlanılır. Bu nüsxə Saibə katiblik edən Arif Təbrizinin xətti ilə əsl nüsxədən köçürülmüşdür.

Şərqşünas alımlar A.Krimski, E.Braun, Y.Bertels, Şarl Rio, İsmayıllı Hikmət, Vehid Dəstgirdi, Əmiri Firuzkuhi, Şəfəq Rzazadə, görkəmli Azərbaycan alımlarından M.Tərbiyat, H.Arası, B.Azəroğlu və başqaları şairin yaradıcılığını ardıcıl olaraq öyrənmiş, haqqında məqalələr, əsərlər yazılmışlar.

Saibin əsərləri 1946, 1980-ci illərdə Bakıda çap edilmişdir.

Saib Təbrizinin gözəl şeirləri Azərbaycan ədəbiyyatının üfüqlərini daha da genişləndirmiş, ona yeni ruh getirmişdir.

QÖVSI TƏBRİZİ (XVII əsr)

Azərbaycanda klassik poeziyanın görkəmli nümayəndələrindən biri, gözəl şeirlər müəllifi Qövsi Təbrizi ədəbiyyat tariximizdə əhəmiyyətli yer tiutur. Onun lirik şeirləri, qəzəlləri yüksək sənətkarlığı ilə seçilir. Şairin şeirlərinin içtimai-fəlsəfi məzmunu, bədii dili, mövzu rəngarəngliyi sənətkarlıq baxımından olduqca səciyyəvidir. Qövzinin şeirləri, qəzəlləri yüksək sənətkarlıq keyfiyyetine malik olmaqla, oxucuya təsir edən əsərlərdir. Onun lirik qəhrəmanları şairin müasiri olan insanlardır. Mütiəxəssislərin araşdırımları göstərir ki, Qövsi Təbrizi klassik Şərqi ədəbiyyatını dərindən öyrənmiş, yaradıcılığında bu ənənəyə sadiq qalmışdır.

Qövsi zəmanəsinin qabaqcıl, gözüaçıq, cəsarətli şairi

olmuşdur. Onun qəzəllərində xalq şeirinə məxsus bir ahəngdarlıq, sadəlik, səmimiyyət, aydınlıq vardır.

Qövsiyə görə, təsirsiz söz işıqsız gözdür. O, söz sənətinin qədir-qiyatdən düşməsinə üzərkən acıyr, etiraz səsini ucaldır. Şairin qəzəllərinin çoxunda beyt və misralar arasında möhkəm məntiqi əlaqə var və onlar mövzüca da bir-birini tamamlayır. Qövsi hayatı boyu bu yaradıcılıq ənənələrinə sadıq qalmışdır.

Qövsi bir müddət Hindistanda yaşamış, gözəl, mənalı şeirləri ilə hind ədəbi ictimaiyyətinin diqqətini cəlb etmiş, hörmət və ehtiramını qazanmışdır. Təzkirə müəllifləri öz əsərlərində onun şeirlərindən, qəzəllərindən nümunələr vermiş, haqqında xoş sözler söyləmişlər.

Qövsi öz yaradıcılığında canlı xalq dilinin bədii imkanlarından, xalq yaradıcılığının zəngin xəzinəsindən məhərətlə istifadə etmişdir.

Şairin bədii ırsından ədəbiyyat, elm aləminə iki divanı məlumdur. Bu divanlardan biri Ingiltərədə Britaniya Muzeyində, digəri isə Gürcüstan Dövlət muzeyində saxlanılır.

Azərbaycan ədəbiyatşunasları F.Köçərli, M.Tərbiyət, Salman Mümtaz şairin yaradıcılığını etrafı araşdırmışlar.

F.Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında şairin qəzəllərində nümunələr vermiş, Salman Mümtaz isə Qövsi Təbrizinin şeirlərinin bir hissəsini 1925-ci ildə Bakıda kitab halında çap etdirmiştir. Bu kitabda şairin 62 qəzəli, bir mühəmməsi, bir neçə rübaisi daxil edilmişdir. Kitaba yazdığı müqəddimədə Salman Mümtaz məşhur ədəbiyatşunasları – Nur Hüseynin "Nigaristanı-süxən", Şarl Rionun "Kataloq"undan, akademik A.Krim-

skinin "Türkiyə tarixi və ədəbiyyatı" əsərlərindən istifadə etmişdir.

Azərbaycan ədəbiyyatını tədqiq edən türk alimi İsmayıllı Hikmət 1928-ci ildə çap etdirdiyi "Azərbaycan ədəbiyyatı tarixi" əsərində Qövsi Təbrizidən ayrıca bəhs etmişdir.

Qövsi Təbrizinin ədəbi ırsının oxuculara çatdırılmasında və tədqiq olunmasında H.Arəslanın xidməti xüsusi qeyd edilməlidir. O, Seyid Əzim Şirvaninin, Şarl Rionun, Firudin bay Köçərlinin, İsmayıllı Hikmətin əsərlərində Qövsi haqqında yazınlardan, eyni zamanda şairin Britaniya və Gürcüstan muzeylərində saxlanılan nüsxələrindən istifadə edərək, əsərini təkmilləşmiş halda geniş müqəddimə ilə 1958-ci ildə nəşr etdirmişdir.

Ədəbiyatşunas M.Seyidov şairin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq ayrıca monoqrafiya yazmış və 1963-cü ildə "Qövsi Təbrizi" adlı kitabını çap etdirmiştir.

Qövsi Təbrizinin əsərləri 1925 və 1958-ci illərdə Bakıda, 1960 və 1972-ci illərdə isə Moskvada çap olunmuşdur.

Qövsi Təbrizi Azərbaycan şeirinin inkişafında müəyyən mənada müstəsnə rol oynamışdır. Onun poeziyası öz gözəlliyyini, təravətini saxlayır, maraqla oxunur.

MƏHCUR ŞİRVANI (XVIII əsr)

Azərbaycan şairi, lirik və epik əsərlər müəllifidir. Onun həyatı və yaradıcılığı haqda dəqiq məlumat azdır.

Məhcur Şirvani Azərbaycan ədəbiyyatı tarixində "Qisseyi-Şirzad" poeması ilə tanınır. Bu əsər lirik-epik poema olmaqla, nağıl-dastan ənənələrini özündə birləşdirir.

Şair poemasını qəhrəmanın anadan olması ehvalatı ilə başlayıb, hakimiyyətə keçməsi epizodu ilə tamamlayır. Poemada müəllif qəsbkarlığın, zülm və şərin ifşasını göstərir.

"Qisseyi-Şirzad"da qadın qəhrəmanları öz əxlaqi-mənəvi səciyyəsi ilə diqqəti cəlb edir. Əsərin qəhrəmanı Şirzadın sevgilisi Xurşidbanu öz cəsarəti və təşəbbüskarlığı ilə Şərq ədəbiyyatında məşhur olan Züleyxa surətini yada salır.

"Qisseyi-Şirzad" kamil bir əsərdir. Müəllifin dili aydın, gözəl və təravətlidir.

Şairin poemadan başqa digər əsərləri də vardır. Bu əsərlər Respublika Əlyazmalar Fondunda saxlanılır. Məhcurun əsərləri 1978-ci ildə Bakıda, 1972-ci ildə isə Moskvada çap olunub.

Ədəbiyyatşunaslar H.Arası, A.Dadaşzadə onun yaradıcılığını tədqiq etmiş, məqalələr yazaraq çap etdirmişlər.

Məhcur Şirvani "Qisseyi-Şirzad" əsəri ilə şeirimizi zənginləşdirmişdir.

YEDDİNCİ FƏSİL

İnsanlığı ülvî məhəbbətə, saflığa səsləyən ədəbiyyat

MOLLA VƏLİ VİDADI (1709-1809)

Azərbaycan ədəbiyyatında özünəməxsus bir yer tutmuş, canlı xalq dilində gözəl qoşmalar, qəzəllər, bayatılar, gərayılılar, müxəmməslər yazılmışdır. Onun uşaqlığı, gəncliyi anadan olduğu Şəmkir elində keçmiş, orada mükəmməl təhsil, təlim-tərbiyə almışdır. Şair xasiyyətə mərd, ürəyiaçıq, insanlarla dostluq etməyi uca tutan, zəmanəsinin sayılıb-seçilən şairi kimi şöhrət qazanmış, saraylara dəvət olunmuşdur. O, bir müddət Gürcüstanda İl İraklinin sarayında yaşamış, 1781-ci ildə İraklinin oğlu Levanın ölümü münasibətlə mərsiyyə yazmışdır.

Şair sultatlara, xanlara xidmət etməyi özünə siğışdırmadığından, 1781-ci ildə sarayı tərk edərək Qazaxa gəlmış və ömrünün sonuna qədər orada yaşamışdır.

Vidadi yaradıcılığı, dünyagörüşü Azərbaycan şifahi və yazılı ədəbiyyatı əsasında təşəkkül tapmışdır. Onun

Vaqifə "Deyişmə"si də bunu aydın göstərir. Şairin yaradıcılığında vətənə, torpağa, insanlara məhəbbət çox güclüdür. "Belə qalmaz", "Dəli könül, gəl əylənmə qurbanədə", "Ey həmdəmim, səni qana qərq eylər", "Xəsta düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik, iztirab hiss olunur. Şairin lirikası yüksək bədii sənətkarlıq nümunəsidir.

Vidadiinin real tarixi hadisələr əsasında yazdığı əsərlərdən biri də "Müsibətnamə" poemasıdır. Bu epik-tarixi əsəri şair 1780-ci ildə yazış bitirmiştir. Vidadi şair dostu Şəki xanı Hüseyn xan Müştəqin xaincəsinə öldürülməsi münasibətilə yazdığı bu mənzumadə mənsəb, şöhrət düşkünlərinə, nahaq qan tökenlərə lenet yağırmışdır. Poemada Hüseyn xan çox nəcib, səxavətli, ağıllı, alicənab bir şəxs kimi ədaləti, insanlığı təcəssüm edir.

"Müsibətnamə" əsəri şairin ictimai ədalətsizliyə qarşı ittihamnaməsi idi.

"Durnalar" qoşması şairin dünyagörüşünü aydınlaşdırmaqdə olduqca əhəmiyyətlidir. Vidadiinin "Durnalar" qoşması maraqlı, bənzərsiz bir əsərdir. Şair "qərib-qərib", "qəmgin-qəmgin" ötən durnalarla xalqının dözülməz vəziyyəti arasında eynilik, oxşarlıq tapır. "Şirin-şirin" oxuyan durnaların səsindən şairin qəlbİ "şanə-şanə" olur. Şair durnaların "qızıl qana" boyanmasından qorxur, ehtiyat edir.

Vidadi əsərlərində zülm, haqsızlıq və zorakılığa, "gərdişi dövranın kəc rəftarına" qarşı etirazını "dünyanın faniliyi" ilə bildirir.

Şairin yaradıcılığında məhəbbət lirikası da xüsusi yer tutur. O, insanın daxili aləminə, psixologiyasına yaxşı bələd olan sənətkardır.

Vidadi xalq yaradıcılığından, klassik poeziya ənənələrindən səmərəli istifadə edərək gözəl şeir nümunələri yaratmışdır. "Ey həmdəmim, səni qana qərq eylər" deyən şairin kədərinə oxucu da şərīk olur. Ədib bədii sözün mənali, təsirli olması şərtlərinə əməl etdiyindən onun hər bir şeiri kamil sənət nümunəsi kimi ədəbiyyat tarixinə düşmüş, oxucu kütləsinin rəğbatini qazanmışdır.

Vidadi ərsinin tədqiqi, nəşr tarixi çox da qədim deyildir. Şairin əsərləri Salman Mümtaz tərəfindən tərtib edilərək ilk dəfə 1936-ci ildə Bakıda çapdan buraxılmışdır.

"Vaqif və sair müəsirin", "Azərbaycanda və Qafqazda məşhur şüəranın əşərinə məcmuədir", "Riyazül-aşiqin", "Təzkireyi Nəvvab", "Gülzar" və "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı əsərlərdə və təzkirələrdə Vidadiinin şeirlərində nümunələr verilmişdir.

Şairin şeirləri bir çox Şərq, rus və digər xalqların dillərinə tərcümə olunmuş, əsərləri 1957, 1977-ci illərdə Bakıda, 1960, 1962, 1972-ci illərdə Moskvada kitab halında çapdan buraxılmışdır.

Alimlər, ədəbiyyatşunaslar F.Köçərli, H.Arası, A.Dadaşzadə, Məmməd Arif şairin yaradıcılığına aid əsərlər yazaraq çap etdirmişlər.

Molla Vəli Vidadi şəxsiyyəti, poeziyası xüsusi ehtirama, hörmətə layiqdir.

MOLLA PƏNAH VAQİF (1717-1797)

Klassik şeirimizin əvəzsiz nümunələrini yaratmış, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə tərəqqisine birbaşa təsir göstərmiş qüdrətli bir sənətkardır.

Vaqif Qazax mahalında dünyaya göz açaraq boyabaşa çatmış, təhsil almış, yazıl-yaratmağa başlamışdır. Bir müddətdən sonra, ərazidə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq, yaşayış məskənini tərk etmiş, ailəsi ilə birlikdə Qarabağa – Şuşa şəhərinə köçmüş, burada məktəb açaraq məktəbdarlıq etmiş və eyni zamanda yeni-yeni gözəl şeirlər yazmışdır. O, tezliklə hazırlıca, savadlı, istedadlı bir şəxs kimi şöhrətlənmiş, hörmət qazanmışdır.

Vaqifin istedadından, şan-şöhrətindən xəber tutan Qarabağ hökmdarı İbrahim xan 1769-cu ildə şairi sarayına dəvət etmiş, əvvəlcə eşikağası, sonra isə baş vəzir təyin etmişdir.

Vaqif tezliklə öz ağıl və itstedadı ilə böyük nüfuz qazanır, xanlığın daxili və xarici işlərini idarə eləməyə başlayır, sarayda mötəbər bir şəxs kimi tanınır, hörmət edilir.

Vaqif Qarabağ xanlığının möhkəmləndirilməsində, Şuşa şəhərinin abadlaşdırılmasında, Azərbaycan ərazisindəki xanlıqlarla əlaqələrin, eyni zamanda iki qonşu dövlət – Gürcüstan və Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırılmasında böyük işlər görmüşdür.

Vaqifin apardığı düzgün siyaset nəticəsində Şuşa qalası Qacarın hücumundan müdafiə olunmuş, qorunmuşdur. 1797-ci ildə ikinci dəfə Şuşa qalasına hücum edərək, onu işğal edən Qacar Vaqifi zindana saldırır. Zindan ömrü çox çekmir. Qacar sui-qəsd nəticəsində öldürülür, Vaqif həbsdən azad edilir.

Şair dostu Vidadiyə yazdığı "Ey Vidayı, gərdişi-dövrani-kəc rəftara bax" qəzəlində bu məsələyə toxunmuşdur.

Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir saray əyanlarının fitvası ilə qoca Vaqifi və onun "Alim" təxəllüsü ilə şeir yanan oğlu Əliağanı öldürdüür. Vaqif edam edildikdən sonra onun malikanəsi dağıdırılır, talan edilir. Neticədə şairin əsərlərinin çoxu itib-batır, divanı, əlyazmaları məhv edilir.

Bütün bu faciəyə baxmayaraq xalq, poeziya həvəskarları şairin şeirlərinin bir qismini hafizələrində saxlamış, əlyazmalarını axtarış tapmışlar. Sonralar bu şeirlər dillər əzbəri olmuş, xanəndələrin, aşıqların dilindən düşməmişdir.

Vaqif öz poeziyası ilə şeir tariximizin yeni səhifəsini açmış, klassik şeirimizin köhnəlmış ənənələrini kənara atmış, onu xalq ruhuna, xalq zövqünə yaxınlaşdırılmışdır. Şair öz qoşmalarının, şeirlərinin mühüm hissəsini saf məhəbbətə, gözəlliyyə, gözəlin təsvirinə həsr etmişdir.

"Bir gözəl ki, şirin ola binadan", "Bulud zülfü, ay qabaqli gözəlin", "Sevdiyim, ləblərin yaquta bənzər" və sair qoşmaları, "Bax" rədifi qəzəli, "Görmədim" mütəməməsi və digər əsərləri Azərbaycan poeziyasının en gözəl nümunələrindəndir.

Vaqif yaradıcılığında nikbinlik əhvali daha çox hiss olunur. Onun şair dostu Vidadiyə yazdığı şeirlərdə bu nikbinlik açıqca duyulur. "Bax" rədifi qəzəlində dostuna müraciətlə "gərdişi-dövrənin kəc rəftarından" iibrət götürməyə, gözlənilməz hadisələrdən dərs almağa çağırır.

Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xidməti misilsizdir. O, öz şeirlərində xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş, onu ədəbi-bədii dil səviyyəsinə yüksəlmışdır. Tutduğu vəzifə, şairliyi xalq arasında Vaqifə böyük hörmət, şöhrət gatılmışdır. El məsəli "hər oxuyan Molla Pənah olmaz" bunu bir daha təsdiq edir.

Vaqif Azərbaycan xalqının klassik şairlərindəndir. Onun əsərləri ədəbiyyat tariximizə qiymətli incilər kimi daxil olub. Böyük şairin yaradıcılığı şeir tariximizdə ədəbi məktəb kimi dərin iz buraxmışdır. Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni bir dövr başlanmışdır. Onun yaradıcılığı bir çox şairlər üçün nümunə olmuş, onlar Vaqif ırsını öyrənmiş, yüksək qiymətləndirmişlər.

Vaqifin əsərləri eyni zamanda şifahi xalq ədəbiyyatına qüvvətli təsir göstərmişdir. Şairin əsərləri aşıqlar, xanəndələr tərəfindən oxunur, əhali arasında yayılmışdır.

Vaqif ırsı hələ şairin yaşadığı dövrdə diqqəti cəlb etmiş. Gürcüstan, Dağıstan və digər Qafqaz xalqları arasında geniş yayılmışdır. Şair 1784-cü ildə Tiflisdə qonaq olduğu zaman Gürcüstan hökmdarı İraklıya təqdim etdiyi müxəmməsində, eyni zamanda yazdığı şeirlərində gürçü gözəllərini, Gürcüstanın səfali təbiətini böyük ustalıqla təsvir etmişdir.

Gürcü xalqının Vaqif poeziyasına olan məhəbbəti, istəyi böyük həvəslə qorunub saxlanılır.

Vaqif poeziyası XIX əsrən başlayaraq rus, ukrain, polyak, alman, eston və digər xalqların ədəbiyyatşunaslarının diqqətini cəlb etmiş, onun ədəbi-bədii ırsını toplamaq, nəşr və tədqiq etmək sahəsində xeyli iş görülmüşdür.

XIX əsrin tarixçisi Mir Mehdi Xəzani özünün "Tarixi-Qarabağ" əsərində Vaqifin hayatı və yaradıcılığı barədə geniş məlumat vermişdir.

Vaqifin şeirləri ilk dəfə 1856-ci ildə Teymurxanşurada "Məcmueyi-divani-Vaqif və digər müasirlər" adı ilə çap olunmuşdur. Əsər oxucular tərəfindən maraqla qarşılanmışdır.

Şairin yaradıcılığı və bədii ırsı ilə M.F.Axundov ciddi maraqlanmış, əsərlərini çap etdirmək üçün xeyli iş görmüş və onun hazırladığı əlyazmaları Adolf Berje 1867-ci ildə Leypsiqdə kitab halında çap etdirmişdir. Vaqif lirikası Avropa oxucularını heyvətə gatılmışdır.

Vaqif ırsını ən mükəmməl tədqiq edən, onun hayatı və yaradıcılığından əsərlər yanan Firudin bəy Köçərli olmuşdur. O, 1903-cü ildə rus dilində çap etdirdiyi, ədəbiyyatımızın tarixinə aid kitabında və sonrakı çoxsaylı əsərlərində Vaqif yaradıcılığına xüsusi diqqət yetirmiş, onu Azərbaycan ədəbiyyatının banisi kimi qiymətləndirmiş, yaradıcılığını ətraflı təhlil etmişdir.

XIX əsrin əvvəllərindən başlayaraq Vaqif yaradıcılığına maraqlı xeyli artmış, onun əsərlərini bir yera toplayıb çap etdirmək təşəbbüsü çoxalmışdır. "Təzə həyat" qəzetinin müdürü Haşim bəy Vəzirov 1908-ci ildə Vaqifin əlyazmalarını toplayaraq kitab halında buraxmışdır.

Bu ənənə sonralar da davam etdirilmiş, məşhur ədəbiyyat tədqiqatçısı Salman Mümtaz 1925-ci ildə Vaqifin əsərlərinin bir qismini toplayaraq nəşr etdirmişdir. Bu müəllif şairin əsərlərini 1937-ci ildə təkmilləşdirilmiş halda yenidən kitab halında çap etdirmişdir. Vaqifin əsərlərinin elmi nəşri 1945-ci ildə Elmlər Akademiyasının təşəbbüsü ilə nəşr edilmişdir.

Vaqifin əsərlərinin mühüm bir hissəsi H.Arası tərəfindən toplanılaraq geniş müqəddimə ilə 1968-ci ildə nəşr edilmişdir. Kitabda şairin bu vaxta qədər çap olunmamış bir sıra şeirləri, XIX əsrin əvvəllərində yazıya alınmış əlyazmaları, eyni zamanda Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda, Azərbaycan Elmlər Akademiyasında, Gürcüstan Dövlət Muzeyində saxlanılan əlyazmaldan istifadə olunmuşdur.

S.Mümtaz, H.Arası, M.Ibrahimov, M.Quluzadə və başqa görkəmli ədəbiyyatşunaslar Vaqif yaradıcılığını ətraflı təhlil etmiş, onun ədəbiyyatımızda mövqeyini aydınlaşdırmışlar.

Şairin yaradıcılığı, hayatı barədə öz əsərlərində bəhs edən ilk müəlliflər Mirzə Camal, M.Xəzani, Rzaqulu bəy, Mirzə Adıgozəl bəy, A.Berje, M.F.Axundov, N.Qulak, F.Köçərli və başqaları olmuşlar.

A.Dadaşzadə isə şair haqqında ayrıca tədqiqat işi aparmış, yazdığı monoqrafiya şairin həyat və yaradıcılığını araşdırın, təhlil edən sanballı bir əsərdir.

Vaqifin əsərləri 1925, 1937, 1957, 1968-ci illərdə Bakıda, 1961, 1968, 1972-ci illərdə Moskvada kitab halında çap olunmuşdur.

Azərbaycanda Vaqifin yaradıcılığına, onun şəxsiyyətinə daim hörmət və ehtiram gösterilmişdir. Y.V.Çəmən-

zəminlinin "Qan içinde" romanı, Səməd Vurğunun "Vaqif" pesesi şairin həyat və yaradıcılığından bəhs edir.

Dünyanın bir çox xalqları Molla Pənah Vaqifin ülvı məhbəbəti, saf sevgini tərənnüm edən qoşmalarını, şeirlərini həvəsle, öz dillərində oxuyur və bu poeziya onlara mənəvi qida, ruh verir, saflığa, təmizliyə səsləyir.

"Şəhriyar" dastanı (XVIII əsr)

"Şəhriyar" dastanı adlanan bu əsər məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasır kimi adı çəkilən Məhəmməddir. Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nərimizin gözəl nümunələrindəndir. Əsərin iki nüsxəsi bizi gəlib çatmış, bu güne qədər heç yerdə nəşr olunmamışdır. Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasır olmuşdur. Mövzunu folklorдан alan müəllif onu özünəməxsus bir şəkildə işləmiş, qədim dastanı öz yaradıcılıq süzgəcindən keçirərək olduqca maraqlı bir əsər yaratmışdır.

Dastana görə hadisə Şah Abbasın dövründə baş vermişdir. Sənubər Kirman bəylərbəyi Cahangir xanın qızıdır. Şəhriyar isə adı sevən oğlandır.

Bir sıra əsərlərdə olduğu kimi, "Şəhriyar"da ictimai bərabərsizlik, haqsızlıq hökm sürür. Dastanın baş qəhrəmanı Şəhriyardır. Əsərin adı qoşa aşiqın yox, baş qəhrəmanın adı ilə bağlıdır.

Klassik məsnəvi və dastanlarda olduğu kimi "Şəhriyar"da da eşqin tarixçisi də, qəhrəmanın dünyaya gəlişi də qeyri-adidir.

Əsərdə göstərilir ki, Tiflis şəhərində yaşayan Saleh adlı bir tacirin övladı olmurmuş, bu da onu kədərləndirirmiş. Bir gün o, Soğanlıq deyilən ərazidə iki uşağı bir zalının əlindən qurtarır. Bir müddətdən sonra həmin tacirin Şəhriyar adında oğlu dünyaya gəlir. Uşaq tezliklə böyüyür, öz "camal və kamalı" ilə tanınmağa başlayır. Günlərin birində o, Kirman hakimi Cahangir xanın qızı Sənubəri yuxuda görür və ona vurulur. Sənubər xanım da Şəhriyarın eşq badəsini içir.

Əsərin ana xətti sevgi, məhəbbətdir. Müəllif göstərməyə çalışır ki, məhəbbət ələmində şah da, gəda da birdir.

Şəhriyar eşqinin elə ilk anlardan düyüne düşdüyünü anlayıb, əlac axtarmağa çalışır. O, sazını götürüb Kirman elini gəzib-dolanmağa başlayır. Öz sözü, ağıl-kamalı ilə çoxlarını heyran edir. Şəhriyarla Sənubərin görüşü dastanın ən gözəl, ən cazibədar yeridir. Bu səhnədə ilk dəfə olaraq iki aşiq, iki döyünən ürək üz-üzə gəlir, röya, yuxu həqiqətə çevirilir.

Dastanda aşiqin muradına çatması, öz sevgilisine qovuşması müəllif tərəfindən xüsusi incəlik və yüksək peşəkarlıqla qələmə alınmışdır.

"Şəhriyar" dastanında kamil, dolğun qadın surətləri vardır. Şəhriyarın anası Zöhrəbəyim nəcib, təmkinli, qayğıkeş bir anadır. O, oğlunun məhəbbətlindən xəbərdar olan kimi iztirab çəkir, çıxış yolu arayib axtarmağa çalışır. Zöhrəbəyim surəti orta əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir ana – qadın surətidir.

Hadisələr Azərbaycanda, Gürcüstanda, Şəmsəddin mahalında, Kirman və Gəncədə carəyan edir. Əsərdə Əmirli, Qazax, Soğanlı, Ortaçala, Zəyəm, Tovuz, Dağıstan, Sınıq körpü, Qarayazı meşələri, Ozan məhləsi və s. yer adları da çəkilir.

"Şəhriyar" dastanı hadisələrin bədii tutumuna, əhatə dairəsinə görə roman da adlandırıla bilər. Əsərin dili sadə, şeirləri isə qoşma, qəzəl, gəraylı, müxəmməs biçimindədir.

Araşdırımlar göstərir ki, "Azərbaycan ədəbiyyatı tarixi", "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" kitablarında "Şəhriyar" dastanı haqqında ətraflı məlumatlar verilmişdir.

SƏKKİZİNCİ FƏSİL

Alim ədiblərin yaradıcılığına bəşəri maraq

XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyatında, mədəniyyətində, incəsənatında müasirlik meylləri durmadan artırdı. Alımlar, ədiblər, incəsənat xadimləri yeni-yeni ruhda əsərlər yaratmağa başlamışdır. A.Bakıxanov, Rusyanın təhsil ocaqlarında çalışan Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy elmin, ədəbiyyatın müxtəlif sahələrində ən yüksək ad-sən qazanmışdır.

MIRZƏ CƏFƏR TOPÇUBAŞOV (1802-1870)

Şərqşünas alim, şairdir. O, ailəsi ilə Gəncədən Tiflisə köçmüş, orada mükəmməl təhsil almış, ərəb, fars, türk, rus, gürçü dillərini öyrənmişdir.

O, 1817-ci ildə Peterburqa getmiş, Rusiya Xarici İşlər Nazirliyinin Asiya Departamentində tərcüməçi vəzifəsinə təyin olunmuşdur. 1819-cu ildən Peterburq Pedaqoji İnstitutunda ərəb, fars və türk dillərindən dərs deməyə başlamışdır. O, 1823-cü ildə Peterburq Universitetinin

professoru, 1835-49-cu illərdə isə fars dili və filologiya fakültəsinə rəhbərlik etmişdir. M.C.Topçubaşov 1852-1857-ci illərdə Rusiya Arxeolojiya və Numizmatika Cəmiyyətinin Şərq şöbəsinin ilk rəhbəri olmuş və onun təşəbbüsü ilə həmin şöbənin "Xəbərlər" i nəşr edilməyə başlanılmışdır. Bu məcmuədə Şərq, o cümlədən Azərbaycan arxeologiyasına aid məqalələr, arabir də "Kitabi-Dədə Qorqud" dastanından və digər ədəbiyyat nümunələrindən tərcümələr çap olunurdu.

Rusiyada şərqşünaslıq elminin, təhsilinin tərəqqisində M.C.Topçubaşovun xidməti çox böyük olub. O, fars dilinin grammatikasına dair bir sıra əsərlərin müəllifidir. M.C.Topçubaşov öz fəaliyyətinin 50 ili ərzində saysız-hesabsız rəsmi sənədləri, vacib ədəbiyyatı fars dilindən rus dilinə tərcümə etmişdir. Onun Şərq ölkələrində işləmək üçün diplomat kadrlar hazırlanmaqdə mühüm xidməti olmuşdur. Alim imperator kitabxanasında saxlanılan ədəbiyyatı və əlyazmaları səliqə-sahmana salaraq, onların xüsusi izahlı bibliografiyasını hazırlamışdır.

Göstərdiyi misilsiz xidmətlərə görə alim London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. O, A.Qribodova fars, O.Senkovskiye isə türk dilini öyrətmüşdir.

M.C.Topçubaşov alimliyi ilə yanaşı şair kimi də tanınır. Onun 1812-ci il Vətən müharibəsinə həsr etdiyi "Qalibiyət təranası" adlı şeiri müxtəlif qəzet, jurnallarda çap olunmuş, müəllifinə böyük şöhrət qazandırmışdır. Alimin "İki şeir" adlı kitabı 1835-ci ildə nəşr olunmuşdur.

V.Belinski M.C.Topçubaşovun yaradıcılığına yüksək qiymət vermişdir. Bu istedadlı alim A.Mitskeviçlə yaxın dost olmuş, onun şeirlərindən tərcümələr etmişdir.

M.C.Topçubaşovun şəxsi təşəbbüsü və vəsaiti hesabına 1869-cu ildə hüquqşunaslıq sahəsində dəyərli əsərlər yazan tələbələr üçün Senatın qərarı və İmperatorun imzası ilə 100 manat məbləğində "Topçubaşov mükafatı" təsis edilmişdir.

Rusyanın şərqşunas alimləri V.Qriqoryev, A.Senkevski, N.Veselovski, İ.Kraçkovski onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişlər.

M.C.Topçubaşov Rusiya dövlətinin ən ali təltiflərinə, eyni zamanda İranın "Şiri-xurşid" ordeninə layiq görülmüşdür.

MIRZƏ KAZIM BƏY (1790-1869)

Şərqşunas alim, yazıçı, maarifçi, Rusiyada şərqşunaslıq elminin banilərindən biridir.

Mükəmməl təhsil almış Mirzə Kazım bəy 1825-26-ci illərdə Omsk Asiya məktəbində şərq dillərindən dərs demiş, fəaliyyətini Kazan Universitetində davam etdirmiş, əvvəlcə kafedra müdürü, sonra isə dekan vəzifələrində çalışmışdır. 1855-ci ildə universitetin Şərq fakültəsinin ilk dekanı olmuş, bu vəzifədə ömrünün sonuna qədər çalışmışdır. Rusiyada dərs vəsaitlərinin yazılışında, müəllim-professor kadrlarının hazırlanmasında, ali təhsilin xüsusi şərqşunaslığının təşkilində xidməti böyükdür.

Mirzə Kazım bəy Azərbaycan dilinin ilk elmi grammatikasının yaradıcısı, Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçılarından biridir. O, Sədinin "Gülüstan" əsərin

1829-cu ildə rus dilinə, özünün yazdığı "Azərbaycan dilinin elmi qrammatikası" əsərini isə alman dilinə tərcümə etmiş və 1839-cu ildə yüksək Demidov mükafatına layiq görülmüşdür. Alim 1851-ci ildə "Dərbəndnamə" əsərini ingilis dilinə tərcümə edərək, şərhlərlə birlikdə Peterburqdə nəşr etdirmiş və bu əsər ona dünya şöhrəti qazandırmışdır. Mirzə Kazım bəy L.Tolstoja, N.Çernişevskiya şərq dillərindən dərs demiş, N.Lobaçevski ilə dost olmuş, onun pedaqoji görüşlərini təbliğ etmiş, M.F.Axundovla həmfikir olmuş, onun "Kamalüddövlə məktubları" əsərinə yüksək qiymət vermişdir. Alim "Sovremennik" jurnalı ilə fəal əməkdaşlığı etmişdir. Onun ərəb, fars, Azərbaycan xalqlarının tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdır.

Mirzə Kazım bəy bir çox xarici və rus elmi cəmiyyətlərinin, o cümlədən Londondakı Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, Peterburq EA müxbir üzvü, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü olmuş, elm üzrə üç dəfə Demidov mükafatına layiq görülmüşdür. Onun bir sıra əsərləri xarici dillərə tərcümə olunmuş, Avropa və Asiya ölkələrində nəşr olunmuşdur. "Türk dilinin ümumi qrammatikası" əsəri uzun illər Rusiya və Avropa universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdur.

Mirzə Kazım bəyin əsərləri 1845, 1846, 1851, 1860, 1865-ci illərdə Qazanda və Moskvada, 1848-ci ildə Leypsiqdə çap olunmuş, rus alimləri İ.Berezin, O.Bratinskaya və digərləri ədibin həyat və yaradıcılığını araşdıraraq, çoxsaylı əsərlər yazmış, nəşr etdirmişlər.

Mirzə Kazım bəy eyni zamanda saysız-hesabsız elmi məqalələr, əsərlər yazmış, xarici ölkələrdə çap etdirmiş, rus elminin sayılıb-seçilən alimlərindən olmuş, bu dövlətin ən ali mükafatları, ordenləri, fəxri adları ilə təltif olunmuşdur.

ABBASQULU AĞA BAKIXANOV
(ədəbi təxəllüsü – QÜDSİ)
(1794-1847)

İstedadlı alim, yazıçı, maarifçi, Azərbaycanın görkəmli şəxsiyyətlərindən biridir. O, Bakı xanlarının nəslindəndir. Ömrünün böyük bir hissəsini Qubada, atasının Əmsar kəndindəki malikanəsində yaşamış, mükəmməl təhsil almış, ərəb, fars, rus dillərini və eyni zamanda ilahiyyət elmini, klassik ədəbiyyatı dərindən öyrənmişdir. O, 1820-ci ildə Tiflisə gələrək Qafqaz korpusunda hərbi qulluğu qəbul edilmiş, 1822-ci ildə baş komandanın dəftərxanasında Şərq dilləri mütaricimi təyin olunmuşdur.

A.Bakıxanov 1826-29-cu illərdə Rusyanın İran ilə müharibəsində, Türkmençay sülh danışqlarında iştirak etmişdir. O, eyni zamanda Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü kimi bu bölgənin qədim tarixini, coğrafiyasını dərindən öyrənmiş, xeyli sənəd əldə etmiş, qeydlər aparmış, gələcək əsərləri üçün dəyərli məlumatlar toplaya bilmüşdür. A.Bakıxanov bu dövrə rəsmi dövlət qulluğu ilə yanaşı, ədəbi, elmi yaradıcılıqla da məşgül olmuşdur. Onun bu ərafədə gördüyü faydalı işlərdən biri də Ərdəbildə rus qoşunlarının əlinə keçən zəngin Şərq

Kitabxanasının tədqiqi ilə məşgul olmasıdır. Cox qıymətli Ərdəbil kitabxanası rus herbçilərinin mühafizəsi ilə Tiflisə daşınmış, A.Bakıxanov oradakı kitabları, əlyazmaları araşdırılmış, səliqə-sahməna salmış, əsərlərin kataloqunu tərtib etmiş və bununla da çox xeyirxah bir iş görmüşdür. O, 1831-ci ildə fars dilinin sərf və nəhvinə aid "Qanuni-Qüdsi" əsərini yazıb başa çatdırılmışdır. Bu əsər Zaqafqaziya və Rusiyada fars dilinin ilk qrammatikasıdır.

A.Bakıxanov bir müddətdən sonra bilik və məlumatını artırmaq üçün ikiillik məzuniyyət götürərək Rusiyaya gedir. O, mərkəzi şəhərləri səyahət edə-edə Varşavaya gəlmış, burada köhnə tanışı feldmarşal Paskeviçlə görüşmüş, yüksək səviyyədə, hörmət və ehtiramla qəbul olunmuşdur. Onun Varşavada yaxından tanış olduğu şəxslərdən biri də böyük şair A.S.Puşkinin bacısı Olqa Pavlivşeva olmuşdur. A.Bakıxanov Peterburqa gələrkən özü ilə Olqanın məktubunu da gətirmiş, puşkinlər ailəsinə təqdim etmiş, onlarla yaxından tanış olmuş, rəğbətlərini qazanmışdır. A.Bakıxanov Varşavada olarkən I Nikolaya göndərdiyi ərizəyə cavab alır və məlum olur ki, sənədə I Nikolay şəxsən özü baxmış və A.Bakıxanova ömrü böyü yüksək maaş verilməklə həmişəlik məzuniyyətə çıxması barədə əmr vermişdir.

Əlbəttə, məsələnin belə müsbət həll olunmasında Paskeviçin rolü çox böyük olmuşdur. A.Bakıxanov Peterburqdan Tiflisə qayıdır və 1835-ci ildə buradan Qubaya köçərək, yenidən atasının Əmsardakı malikanəsində yaşamağa başlayır.

O, elmi və ədəbi fəaliyyətini davam etdirərək bir-birinin ardınca "Təhzib ül-əxlaq", "Kitabi-nəsihət", "Kitabi-

Əsgəriyyə", "Mişkat ül-ənvar" əsərlərini yazar. Qubada o, "Gülüstan" adında ədəbi məclisi yaradır, şairləri, ziyanlıları bu məclisə toplayır.

A.Bakıxanov uzun illər çəkdiyi zəhmətinin və apardığı ciddi tədqiqat işlerinin nəticəsi olan məşhur "Gülüstani-İrəm" əsərini 1841-ci ildə fars dilində yazış qurtarır. Bu əsər Azərbaycan tarixşünaslığının inkişafında çox böyük rol oynayır. Burada Azərbaycan və Dağıstan tarixinin qədim zamanlardan ta 1813-cü ilə qədər olan dövrünü əhatə edir. "Gülüstani-İrəm"də Babək hərəkatı, Şirvanşahlar, mongol hücumları, Qaraqoyunu və Ağqoyunu dövlətləri, Azərbaycan xanlıqları və onların Rusyanın tərkibinə birləşdirilməsi və s. haqqında geniş və ətraflı məlumat verilmişdir. Əsərdə eyni zamanda Azərbaycan və Dağıstan xalqlarının ictimai haqsızlığa qarşı mübarizəsi öz əksini tapmışdır. Müəllif əsərin rus dilinə tərcüməsi və nəşri ilə əlaqədar olaraq tez-tez Tiflisə gedir və fasılərlə orada yaşamalı olur. Bu illərdə o, Tiflisdə yaşayan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Şəfinin tələbəsi alman şairi F.Bodenstedt, polyak şairi Tadeuš Lado-Zobotski ilə tanış olur. Həmin vaxt Zaqafqaziyyə fransız səyyahı qraf Syuzzane, alman alimi professor Karl Kox, Kazan universitetinin professoru İ.Berezin gəlmüşdilər. A.Bakıxanovun həmin insanlarla yaxınlığı bu dövərə təsadüf edir.

Qraf Syuzanne 1840-ci ildə Zaqafqaziyyə səyahət etdiyi zaman Qubaya gəlmış və burada A.Bakıxanovla tanış olmuşdur. Bir müddətdən sonra yazış çap etdirdiyi "Səyahət xatirələri" əsərində, "Gülüstani-İrəm"in müəllifini görkəmli bir alim, maraqlı bir şəxs kimi qiymətləndirmişdir.

Səyahət zamanı bir neçə gün Qubada qalmış professor İ.Berezin də A.Bakıxanovun tarix sahəsində dərin tədqiqatlarla məşğul olduğunu "Dağıstan və Zaqafqaziyyə səyahət" əsərində ətraflı qeyd etmişdir. İ.Berezin A.Bakıxanovun Bakıdakı zəngin kitabxanası ilə tanış olmuş, həmin kitabxanadakı əlyazmaların siyahısını tutmuş və 253 nüsxədən ibarət olan qiymətli əlyazmaların siyahısını əsərinə əlavə kimi nəşr etdirmişdir.

Professor Karl Kox 1845-47-ci illərdə Veymarda almanca nəşr etdirdiyi üç cildlik "Şərqə səyahət" əsərində A.Bakıxanovdan bəhs edərək onun bilikli alim, böyük mütəfəkkir olduğunu qeyd etmişdir.

A.Bakıxanov "Gülüstani-İrəm" əsərinin rus dilinə tərcüməsi ilə özü yorulmadan çalışmış və nəhayət, 1844-cü ildə bu ağır işi başa çatdırılmışdır. Rusyanın görkəmli alimləri Mirzə Kazım bəy, M.Brosse, B.Dorin və başqaları "Gülüstani-İrəm"i yüksək qiymətləndirmişlər. Əsər tam halında ilk dəfə olaraq 1926-ci ildə rusca, 1951-ci ildə isə Azərbaycan dilində çap olunmuşdur.

A.Bakıxanov 1846-ci ilin martında Şərq ölkələrinə səyahətə çıxır. Əvvəl İrana gedir, bir müddət Təbrizdə, Tehranda qalır, görkəmli dövlət xadimləri ilə, yazıçılarla, alimlərlə, eyni zamanda ölkənin qədim mədəniyyəti, incəsanəti ilə yaxından tanış olur. Yoluna davam edərək İstanbula gəlir. Burada o, Türkiye sultani tərəfindən qəbul olunur. A.Bakıxanov özü ilə götürdüyü "Əsrar ül-Malakut" əsərinin ərabca əlyazmasını sultana təqdim edir. Az sonra bu əsər Həyatizadə Seyid Şərif tərəfindən türk dilinə tərcümə edilərək 1848-ci ildə İstanbulda nəşr etdirilir.

A.Bakıxanov bir müddətdən sonra Misirə gəlir, Qahi-

rədə qalır, oradan da Məkkəyə gedir. Səyahəti dövründə çoxlu qeydlər edir, yeni yazacağı əsərləri barədə düşünür. Lakin vaxtsız ölüm buna imkan vermir. 1847-ci ildə, vətənindən uzaqlarda, Məkkə ilə Mədina arasındaki "Vadiyi-Fatimə" adlanan yerdə vəfat edir və orada da dəfn olunur.

A.Bakıxanov böyük alim, yazıçı, hərbi xadim olmaqla yanaşı, ilk Azərbaycan maarifçilərindəndir. Rus və Avropa mədəniyyəti ilə tanışlıqdan sonra özünün məşhur "Gülüstani-İrəm" əsərində yazır: "..mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir... Şəxsi ləyaqət olmadan nəsəb və sülalə şərafəti qurbətdə naməlum, vətəndə isə məzəmmətə məruzdur... Etibar ediləcək, arxalanacaq bir dövlət varsa, o da elmdən və ədəbdən ibarətdir."

A.Bakıxanovun dini, fəlsəfi, əxlaqi baxışları "Riyaz ül-Qüds", "Təhzib ül-Əxlaq", "Kitabi-nəsihat", "Eyn ül-mizan" əsərlərində, habelə "Mişkat ül-ənvar" poemasında şərh olunmuşdur. Onun birinci elmi əsəri fars dilinin qayda-qanunlarını təlim edən, 1828-ci ildə yazıl qurtardığı "Qanuni-Qüdsi"dir. Əsər dərin məzmunlu girişdən, "Hərflər", "Kəlmələr", "Cümələ" adlı üç fəsildən ibarətdir. Məktəblilər üçün nəzərdə tutulduğuna görə əyanılık qaydalarına əsaslanan müəllif şeir parçalarından peşəkarlıqla istifadə etmişdir. "Qanuni-Qüdsi" əsəri farsca 1831-ci ildə Təbrizdə, rusca tərcüməsi isə 1841-ci ildə Tiflisdə nəşr olunmuşdur.

A.Bakıxanov bir maarifpərvər alim kimi pedaqoji məsələlərlə də ciddi məşğul olmuş, "Təhzib ül-əxlaq" əsərində nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqa və münasibətini təyin etməyə çalışmış və bu əlaqları təhlil

edərkən nəzəriyyəyə üstünlük vermişdir. A.Bakıxanovun növbəti əsəri "Kitabi nəsihat" və ya "Nəsihətnamə"dir. 102 nəsihətdən ibarət olan bu əsərdə müəllifin kiçik mütqəddiməsi, həyata, məişətə, əxlaq məsələlərinə aid nəsihətləri verilmişdir. A.Bakıxanov əsərlərində etikaya "mənəviyyat fəlsəfəsi" kimi baxmış, əsas diqqəti müsbət əxlaqi keyfiyyətlərin şərhinə vermişdir. Alimin coğrafiya sahəsində də xidməti vardır. Onun "Kəşf ül-qəraib" ("Qəribə kəşflər") əsəri Amerikanın keşfinə və coğrafi təsvirinə həsr olunmuşdur. O, "Ümumi coğrafiya" adlı əsər də yazmışdır.

A.Bakıxanov böyük alim olmaqla yanaşı, həm də istedadlı şair, nasir, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndlərindəndir. Onun bədii irsi "Mişkat ül-ənvar" adlı külliyyati, "Riyaz ül-qüds", "Mirət ül-camat", "Kitabi-Əsgəriyyə", "Təbriz əhlinə xıtab" əsərləri, şeirlər "Divan", mənzum hekayələri vardır. Şair tərcüməyi-halında ayrıca "Divan"ı olduğunu yazmışdır. A.Bakıxanov 1840-ci illərdə Tiflisdə olarkən "Azərbaycan nəğməsi" adlı şeir yazmış, polyak şairi Tadeuš Lado-Zablotski və rus şairi I.Polonski bu şeiri rus dilinə tərcümə edərək Tiflisdə çıxan "Zakavkazski vestnik" qəzetində, 1847-ci ildə nəşr etdirmişdilər. I.Polonski bir müddətdən sonra bu şeiri yenidən işləyərək özünün şeirlər məcmuəsində çap etdirmiştir.

Qəzəl, műxəmməs, rübai, mənzum məktublar yanan A.Bakıxanov-Qüdsi sözün əsl mənasında lirik şair idi. Onun poeziyasında dünyəvi məhəbbət tərənnüm olunurdu. "Tiflis" műxəmməsi və "Gürcülər arasında" mənzum məktubunda Tiflis şəhərinin, gürcü qızlarının

gözəlliyi, xalqlar dostluğu, insanların bir-birinə olan səmimi münasibəti tərənnüm edilir.

"Fatma tar çalır" şeiri də məhəbbət mövzusunda yazılmışdır. Əsər Mirzə Şəfi Vazehin Tiflisdə yaratdığı "Divani-hikmet" məclisində müzakirə olunanda "bu şeir öz müəllifinə böyük şöhrət qazandıracaq" - deyə Mirzə Şəfi onu tərifləmiş, alman şairi F.Bodenstedt isə onu "ən gözəşir" hesab etmişdir. Şeirin alman dilində tərcüməsi ində qalmaqdadır.

A.Bakıxanov "Təbriz əhlinə xitab" satirasında, "Kitabi-Əsgəriyyə" hekayəsində, "Mişkat ül-ənvar" təmsilində, "Gürcülər arasında" mənzum məktubunda, Tiflis haqqında mütəmməsində və digər bədii əsərlərində öz duyğu və düşüncələrini, istek və arzularını poetik bir dildə verməyə çalışmışdır.

Şairin maraqlı satirik şeirləri də vardır. "Təbriz əhlinə xitab" şeiri XIX əsr Azərbaycan poeziyasında zadəgan və ruhanilər əleyhinə yazılmış ilk ictimai satıradır. "Mişkat ül-ənvar" əsərində A.Bakıxanovun mənzum məktubları və təmsilləri toplanmışdır. "Tülükü və qurd" təmsilində hiyləgerlik, "Çınar və kudu tağı"nda lovgələq, böyüya hörmətsizlik təqnid edilir. "Kəndlinin şaha şikayəti", "Kəndlinin şaha töhfəsi", "Hind əfsanəsi" əsərlərində cəmiyyətdə baş verən zorakılıqdan, züldən bəhs olunur. Şairin "Mirat ül-camal" əsərindəki "Ərzi-əhval", "Xəyalın ucuşu", "Firəng məclisi" şeirləri bir növ tərcüməyi-hal əhvali daşıyır. A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi Azərbaycan nəşrinin ilk nümunələrindəndir.

I.Krilovun təmsillərindəki qüvvətli humor, satira, təqnid A.Bakıxanovda heyranlıq hissi doğurmuş, nəticədə şairin

"Eşşək və Bülbül" təmsilini Azərbaycan dilinə tərcümə etmişdir.

Bakıxanovun yaradıcılığına qayğı, əsərlərinin qorunub saxlanılması, mühafizə olunması daim diqqət mərkəzinə dədir. Onun Azərbaycan, fars və ərəb dillərində yazdığı əsərlərdən ibarət divanı, habelə bir neçə yeni şeiri 1974-cü ildə İranda tapılmış və Təbriz milli kitabxanasında saxlanılır.

A.Bakıxanov jurnalistika sahəsində də fəaliyyət göstərmişdir. O, 1828-32-ci illərdə nəşr olunan "Tiflisskiye vedomostı" qəzetiñin əməkdaşı, onun fars və Azərbaycan dilində çıxan saylarının redaktoru, habelə Qafqaz xalqlarının tarix və mədəniyyət məsələlərinə dair məsləhətçi olmuşdur.

A.Bakıxanovun bütün elmi və ədəbi yaradıcılığının əsas qayəsi xalqın maariflənməsi olmuş, mütərəqqi rus və dünya mədəniyyətini təbliğ etmiş, xalqlar arasında dostluq münasibətlərinin yaranmasına çalışmışdır.

Beləliklə, qeyd etmək olar ki, A.Bakıxanov "Qanuni-Qüdsi", "Əsrar ül-mələküt", "Təhzib ül-əxlaq", "Gülüstani-İrəm", "Ümumi coğrafiya", "Kəşf ül-qəraib" əsərləri ilə müasir ruhlu böyük alim olduğu kimi, "Təbriz əhlinə xitab" satirası, "Kitabi-Əsgəriyyə" hekayəsi, "Mişkat ül-ənvar" külliyyatına daxil olan təmsil və mənzum hekayələri ilə də Azərbaycan ədəbiyyatı tarixində müstəsna yeri olan istedadlı alım, ədibdir.

Məşhur alımlar, ədəbiyyatşunaslar, şairlər Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, M.Brosse, B.Dorn, Lado Zabolotski, I.Polonski, qraf Syuzanne, Karl Kof, M.F.Axundov, F.Bodenstedt, M.Ş.Vazeh, F.Köcərli

və başqaları A.Bakıxanov yaradıcılığını, onun digər sahələrdəki misilsiz fəaliyyətini yüksək qiymətləndirmişlər.

A.Bakıxanovun əsərlərinin nəşri öz sağlığından başlayaraq davam etdirilir. "Nəsihətnamə" 1944, "Kitabı-Əsgəriyyə" 1946, "Gülüstani-İrəm" 1951-ci, digər əsərləri isə 1964, 1970, 1972, 1973-cü illərdə Bakıda, Moskvada çapdan buraxılmışdır.

Ədəbiyyatşunaslar F.Qasızmədə, Z.Göyüşov, D.Vateyşvili, İ.Yenikolopov və bir çoxları A.Bakıxanovun həyat və yaradıcılığını araşdırmış, əsərlər yazmış, nəşr etdirmişlər.

A.Bakıxanovun Azərbaycanda ədəbiyyatın, elmin, mədəniyyətin tərəqqisində rolü böyükdür. O, elmə yeni məzmun, yeni ruh gətirmiş, Azərbaycan tarixşunaslığının demək olar ki, bibliografiyasını yaratmış, ədəbiyyatımızın banilərindən biri olmuşdur.

Abbasqulu ağa Bakıxanov-Qüdsi XIX əsrin ən maraqlı şəxslərindəndir.

DOQQUZUNCU FƏSİL

Aşıq yaradıcılığı bədii ədəbiyyatın vacib sahəsidir

Aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının vacib bir sahəsi, mühüm tərkib hissəsi olmaqla ədəbiyyat, musiqi, ifaçılıq, rəqs, teatr elementlərini özündə birləşdirən çoxcəhətli bir sahədir. Bu sənət Qafqaz, Orta Asiya, İran Azərbaycanında, Türkiyədə mövcuddur. Aşıq yaradıcılığının qədim nümunələri "Kitabi-Dədə Qorqud"da təsadüf edilir. Illər keçdikcə aşiq yaradıcılığı müstəqil ədəbi janr kimi inkişaf etmiş, özünəməxsus şeir qayda-qanunları yaratmış, cıalanaraq bugünkü aşiq poeziyası səviyyəsinə yüksəlmışdır.

Aşıq ədəbiyyatının əsas janrlarından biri dastandır. Aşıqlar onlarca qəhrəmanlıq, məhəbbət dastanları yaradılar. Bunlardan "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Şah İsmayıllı", "Qurbanı", "Tahir və Zöhrə", "Aşıq Qərib", "Əslı və Kərəm" və sairələridir.

Aşıq ədəbiyyatının yazılı ədəbiyyatla əlaqəsi XVII-XVIII asrlarə təsadüf edir. Aşıq şeiri ənənələrinin müsbət təsiri Azərbaycan poeziyasında da duyuılır.

Bu poeziyanın görkəmlı nümayəndləri Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, Sarı Aşıq, Aşıq Ali, Aşıq Ələsgər və

başqaları şifahi ədəbiyyatla yanaşı gözəl yazılı ədəbiyyat nümunələri yaratmış, əsərləri kitab halında çap olunmuşdur. Aşıq ədəbiyyatı, aşiq dastanları ilə yanaşı yeni-yeni aşiq havaları da yaranmışdır. Aşıq havaları mazmun və xüsusiyyətilərinə görə qəhrəmanlıq ruhunda, lirik, nəsihatmiz, satirk olur. Bu havalarda insanın ən ülvi, nəcib keyfiyyətləri, xalqın sevinc və kədəri, vətənpərvərliyi, qəhrəmanlığı əks olunur. "Koroğlu", "Misri", "Orta divanı", "Qəmarcan", "Gözəlləmə", "Göyçə gülü", "Yanıq Kərəmi" və digərlərində oynaqlıq, şən əhval-ruhiyyə, məhəbbət duyguları, həsrat əhvali ifadə olunur.

Aşıqların sənətkarlıqlarından və ustaliqlarından asılı orlaraq eyni hava müxtəlif şəkildə ifa olunur.

Aşıq havaları Azərbaycan xalq musiqisinin başqa janları ilə qarşılıqlı əlaqədə inkişaf etmiş və aşiq musiqisi professional musiqi sənətinə güclü təsir göstərmişdir. Ü.Hacıbəyovun "Koroğlu", R.Qliyerin "Şahsənəm", Q.Qarayevin və C.Haciyevin "Vətən" operalarında aşiq havaları ustalıqla istifadə olunmuşdur.

AŞIQ ABBAS TUFARQANLI (XVII əsr)

Aşıq sənətinin görkəmli nümayəndələrindən biridir. O, gözəl, bənzərsiz qoşma, gəraylı, müxəmməs və digər şeir növləri yaratmışdır. Yaradıcılığında Azərbaycan dilinin bədii imkanlarından məharətlə istifadə etmişdir.

Tufarqanının yaradıcılığında vətən, ana, sevgi ümumi vəhdət halında tərənnüm olunur. Aşığın şeirlərinin mühüm hissəsi məhəbbət mövzusundadır. Məhəbbət onun üçün an qüvvətli bir hissdir, insanı həyata bağlayan bir qüvvədir. A.Tufarqanlı bədii söz sənətinin incəliklərinə bələd olan şair-aşıqlardandır. Onun dili sadə, danışq dili qədər canlı, şirin və təbiidir.

Aşıqlar Abbas Tufarqanının şeirləri və həyatı əsasında "Abbas və Gülgəz" adlı aşiqanə dastan yaratmışlar. Aşığın şeirlərindəki həyatlılıq, təbiilik, ifadə tərzi bütövlükdə aşiq poeziyasının inkişafına müsbət təsir göstərmişdir.

Aşıq Abbas Tufarqanının şeirləri 1937 və 1973-cü ildə Bakıda, 1960-cı ildə Moskvada çapdan buraxılmışdır. "Azərbaycan ədəbiyyatı tarixi" kitabında Aşıq Abbas Tufarqanlı haqqında geniş məlumat, yaradıcılığından nümunələr verilmişdir.

SARI AŞIQ
(XVII əsr)

Bayati ustası kimi şöhrət qazanmışdır. Bir sıra bayatılarda həyatdan narazılıq, şikayət, kədər əhvali duyulur.

Sarı Aşığın "Yaxşı və Aşiq" adlı məhəbbət dastanı məşhurdur. Haqq Aşığı adlandırılaraq Sarı Aşiq dövrünün məşhur sənətkarlarından olmuşdur. Sarı Aşığın bayatları onu Azərbaycan ədəbiyatının ustad aşığı sırasına daxil etmişdir.

Yaradıcılığındaki nəcib insanı hissələr, yaşadığı dövrdəki ədalətsizliyə qarşı etirazlar onun bayatlarının geniş yayılmasına səbəb olmuşdur.

Sarı Aşığın şeirlərini ilk dəfə Salman Mümtaz 1927 və 1935-ci illərdə kitab halında çapdan buraxdırmışdır.

Sarı Aşığın əsərləri 1966 və 1983-cü illərdə Bakıda çap olunmuş, həyat və yaradıcılığı araşdırılmış, əsərlərindən nümunələr müxtəlif illərdə nəşr olunmuşdur.

Şifahi xalq yaradıcılığının ən böyük qolunu təşkil edən aşiq şeiri XIX əsrin əvvəllərindən başlayaraq daha sürətlə inkişaf etməyə başlamışdır. Bu cərəyanın Qarabağda iki aşiq-şair qadın nümayəndəsi yetişmişdir ki, bunlardan biri Ağabacı təxəllüsü Ağabəyim ağa, digəri isə Aşiq Pəri olmuşdur.

AĞABƏYİM AĞA
(1781-1831)

Ağabaci təxəllüsü ilə azərbaycanca və farsca şeirlər yazan Ağabəyim ağa Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə Xurşidbanu Natəvanın bibisidir. O, 1801-ci ildə, 20 yaşı olanda, İran hökməarı Fətəli şahə əra verilmiş və ömrünün sonuna qədər vətən həsrəti ilə Tehranda yaşamış, 1831-ci ildə vəfat etmiş, Qum şəhərində dəfn olunmuşdur.

1811-ci ildə İngiltərənin fövqələdə səfəri və onun xanımı Böyük Britaniya kralıçasının etimadnamə və hədiyyələrini məhz Ağabəyim ağaya təqdim etmişdir.

Ağabəyim ağa haqqında ilk yazılı məlumat P.Kovalyevskinin "Gürcüstan haqqında qeydlər" əsərində verilmişdir. Müəllif Ağabəyim ağanın çox ağılli, istedadlı qadın olduğunu, gözəl şeirlər, qoşmalar, bayatılar dediyini, İranda "Ağabaci" adı ilə çağırıldığını qeyd edir.

Xan Qaradağı təzkirəsində Ağabəyimin Şuşada anadan olduğunu, İranda qəriblik həyatı keiçirdiyini və 50 yaşında vəfat etdiyini qeyd edir. Azərbaycanca dediyi bayatını misal çəkir:

Mən aşiqəm Qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Azərbaycan alimi M.Təriyət "Danişməndani-Azərbaycan" əsərində Ağabəyim ağanın hicri tarixi ilə 1248-ci ildə vəfat etdiyini, Qum şəhərində dəfn olunduğunu qeyd edir, şeirlərindən nümunələr verir.

Tehranda "Nameyi-həftəgi" qəzetində çap olunmuş "Ağabacı" başlıqlı yazıda bu sətirlər vardır: "Fətəli şahın arvadlarından biri İbrahim xan Qarabağının qızı Ağabəyim idi. Onun hündür boyu, gözəl qaməti, xurmayı saçlı, yapışıklı üzü vardı. Bu azəri qızının təbii gözəlliyindən başqa lətif danışışı, yaxşı şeir yazmağı vardi. Ədəbi məclislərdə pərdə arxasında əyləşib müzakirələrdə iştirak edərdi".

AŞIQ PƏRİ (1804-?)

Qarabağda ad-sən qazanmış aşılardan olmuşdur. O, gənc yaşılarından müasirləri ilə dəfələrlə deyişmiş, şöhrət qazanmışdır. Sada xalq dilində, əsasən aşiq şeiri səpki-sində yazıb-yaratmışdır. Aşiq Pərinin qoşmalarında saf məhəbbətin tərənnümü ilə yanaşı zəmanədən şikayət və kədər də duyulur.

Aşiq Pərinin şeirləri ilk dəfə 1856-ci ildə Teymurxan-şurada, "Məcmueyi-Vaqif və müasirlərini-digər" kitabında, ikinci dəfə şərqşunas alim A.Berjenin 1867-ci ildə Leypsiqdə nəşr edilmiş "Məcmueyi-əşəri-şüərayi-Azərbaycan" məcmuəsində, daha sonra "Rizul-aşiqin" və Nəvvabın təzkirələrində çap olunmuşdur.

A.Berje kitabının müqəddiməsində Aşiq Pəri haqqında almanca bu sətirləri yazmışdır: "1822-ci ilin axırlarında Araz çayı sahilində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur elədi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qızın adı Aşiq Pəri idi... Onun deyimləri, hazırlıcağılıq dediyi şeirlər diqqəti cəlb edirdi.

Şeirləşmələrdə heç kəsə ona qalib gəlməyə imkan verməzdii".

Füzulinin "Leyli və Məcnun" əsərini rus dilinə tərcümə etmiş, "Kəşkül"də çap etdirmiş Ukrayna yazıçısı P.Qulak "Russkaya starina"nın 5-6-cı cildlərində nəşr etdirdiyi məqaləsində Aşiq Pərinin həyat və yaradıcılığından ətraflı bəhs etmişdir.

F.Köçərlinin verdiyi məlumatə görə Aşiq Pərinin bədii işi vaxtilə toplanmış, lakin sonralar itib-batmış, yoxa çıxmışdır. O, yəzir ki, özünün ağıl və istedadı ilə çoxlarında heyət doğuran gözəl və gənc Aşiq Pəri savadlı, təhsil görmüş sima idi.

Aşiq Pərinin şeirləri 1928-ci ildə "Aşiq Pəri və müasirləri" adı ilə kitab halında Bakıda nəşr olunmuş və 1974-cü ildə çapdan çıxmış "Azərbaycanın aşiq və şair qadınları" kitabında yaradıcılığından nümunələr verilmişdir.

XIX əsrə yetişən, yaşayıb-yaradan ustad aşıqlar içərisində Göyçə aşıqları xüsusi diqqəti cəlb edirdi. Bu mahalın Daşkənd, Qızılvəng, Ağkilsə, Şısqaya, Gündəndik və başqa kəndlərində çoxlu xalq aşıqları yaşayıb yatmışlar. Bunlardan Aşiq Musa, Aşiq Ali, Aşiq Ələsgər, Aşiq Əsəd, Aşiq İsləm, eyni zamanda digər bölgələrdən olan Aşiq Bəstə, Aşiq Bilal, Aşiq Valeh və başqaları şifahi və yazılı xalq şeirinin inkişafında xüsui rol oynamışlar.

AŞIQ ƏLƏSGƏR (1821-1926)

XIX əsr aşiq şeirinin və ümumiyyətlə, Azərbaycan şifiahı xalq yaradıcılığının ən qüvvətli nümayəndələrindən biridir. Onun simasında, yaradıcılığında aşiq şeirinin bütün gözəl xüsusiyyətləri cəmləşmişdir. Göyçə elinin Ağkilsə kəndində boy-a-başa çatmış Ələsgər gənc yaşlarından aşılıqla meyl salmış və bu sənəti mahalın məşhur aşığı Aşıq Alıdan öyrənmişdir. O, tezliklə mahilr el aşığı kimi tanınmış və şöhrətlənmişdir. Yaradıcılığında məhabbat lirikası, nəcib insani keyfiyyətlər tərənnüm olunur. Aşıq Ələsgərin şeirləri yüksək bədii sənətkarlıq nümunələridir. O, aşiq şeirinin inkişafına qüvvətli təsir göstərmiş, bütün Zaqqafqaziyada, Dağstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdır.

XIX əsrin görkəmli rus şairi və jurnalisti, "Kavkazski vestnik" jurnalının redaktoru olmuş Y. Polonski 1840-50-ci illərdə Qafqazda yaşamış, buradakı xalqların mədəniyyət tarixinə, musiqisinə böyük maraq göstərmiş, aşiq ədəbiyyatı nümunələrini toplamış və bu mövzularda maraqlı məqalələr yazaraq çap etdirmişdir.

1851-ci ildə "Kavkaz" qazetində çap etdirdiyi məqaləsində o, yazar ki, 1849-cu ilin yayında Tiflisin 40 kilometriyindəki Dəmirçi Həsənli kəndinə getmişdim. Alaçıqda dincəldiyim vaxt xoş musiqi sədaları eşitdim. Oraya yaxınlaşdım. Camaat dedi ki, oxuyan Aşıq Ələsgərdir. Bir dəstə adam Aşıq Ələsgəri dövrəyə almış, şəhli yaşıl otun üstündə bardaş qurub oturmuşdular. Hami

dıqqət və həvəslə aşığı dinləyirdi. Ələsgər zil, yanğılı bir səslə oxuyur, hamını cuşa gətirir, məftun edirdi.

Y. Polonski yazar ki, mən Aşıq Ələsgərin xoş avazla, ucadan oxumasına heyran olub, öz-özümə deyirdim: "Mən bu bəyaz gecədə o gözəl neqməkardan və xoş musiqidən başqa ayrı heç ne istəmirdim".

Aşıq Ələsgər çoxcəhətli yaradıcılıqla məşgül olan ustad aşiq sayılır. O, saz çalıb oxumaqla yanaşı, musiqi havaları da yaratmış, 70-dən artıq aşiq havası, çoxlu nağıl, dastan bilirdi.

Aşıq Ələsgərin 40-a yaxın təcnisi aşiq şerinin ən yaxşı nümunələrinindəndir. O, "Olmaz-olmaz", "Hayifsan", "Görmedi", "Çekirsən" və digər qoşmalarında əxlaqa, ictimai hadisələrə, insanlığa öz münasibətini, eyni zamanda haqsızlığa, ədalətsizliyə qarşı kəskin etirazını bildirir.

Aşıq Ələsgərin sadə, xalq dilində qoşduğu şeirlər, qoşmalar, geraylılar əhali arasında geniş yayılmış, dillər əzbəri olmuşdur. Onun əsərləri 1963, 1972-ci illərdə kitab halında nəşr olunmuş, həyat və yaradıcılığı alımlər, şairlər H. Araslı, O. Sarıvəlli, M. Təhmasib tərəfindən tədqiq edilmiş, əsərlər, məqalələr yazılmış, çap edilmişdir.

Aşıq Ələsgərin yaradıcılığı ilə aşiq şeiri yeni inkişaf mərhələsinə yüksəlmişdir.

Aşıq yaradıcılığı, aşiq poeziyası Azərbaycan ədəbiyyatının, poeziyasının inkişafında mühüm rol oynamışdır.

ONUNCU FƏSİL

Sədasi Almaniyadan, Varşavadan və digər ölkələrdən gələn ədəbiyyat

XIX əsr Azərbaycan ədəbiyyatının istedadlı, bənzərsiz nümayəndələri Qasim bəy Zakir, İsmayıł bəy Qutqaşını, Mirzə Şəfi Vazeh, Əbülfəsən Nəbati, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani yaradıcılığı, əsərlərinin dünyanın ayrı-ayrı diyarlarında nəşri, yayılması milli ədəbiyyatımızın tərəqqisi, nailiyyəti idi.

QASIM BƏY ZAKİR (1784-1857)

Şuşada, mollaxanada təhsil almış, ərəb, fars dillərini, həmçinin klassik Şərq ədəbiyyatını öyrənmişdir. O, bir müddət rus ordusunda xidmət etmiş, döyüslərdə iştirak etmişdir. "Car müqəddiməsi" adlı şeirində Car-Balakən döyüslərində Qarabağ atlı dəstəsi ilə birlikdə vuruşduğunu bildirir.

Q.Zakir ömrünün çox hissəsini Qarabağ xanı Mehdiqulu xanın ona bağlılığı Xindiristan kəndində yaşamışdır. Şair yerli bəyləri, çar məmurlarını, ruhaniləri

öz əsərlərində kəskin təqib etdiyinə görə, daim təqib olunmuş, sürgünə göndərilmiş, M.F.Axundovun və İsmayıł bəy Qutqaşının köməyi və səyi nəticəsində azad olunaraq Şuşaya gəlmış və ömrünün sonunacan burada yaşamışdır.

Qasim bəy Zakir XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatında yaranmağa başlayan təqidi realizmin gökəmli nümiyəndəsi, klassik şeir ənənələrinin davamçısıdır. Şairin "Aqlaram", "Gözlərin", "Gözüm yolda qaldı, könül intizar", "Dost yolu bağlandı, ümid kəsildi", "Fələk, səndə nə adatdır", "Durnalar" və başqa rədifi qoşmalarında, digər şeirlərində zəmanəsindən şikayət əhvalı, eyni zamanda xalq poeziyasının təsiri güclüdür.

Q.Zakir satirik şeir və həcvlərində, mənzum məktublarda cəmiyyətdə baş alıb gedən özbaşinalıqlardan, yerli məmurların rüşvətxorluğundan, riyakarlılıqdan söhbət açır, onları ifşa etməyə çalışır.

Yaradıcılığında "Dərviş və qız", "Dəvə və eşşək", "Türkü və Şir", "Türkü və Qurd" və digar mənzum hekayələr, təmsillər əhəmiyyətli yer tutur. Şair Azərbaycan dilinin poetik incilərdən, canlı xalq dilindən, atalar sözündən məhərətlə istifadə etmişdir.

Q.Zakir xalqını, vətənini qızığın məhəbbətlə sevdiyi üçün tüfeyli həyat sürənlərə, xalqın əməyi ilə varlanıb, eyş-işrətə yaşayanolara dərin nifrat bəsləyirdi. Şairin ifşa etdiyi insanlar "dövləti-mali əndəzədən" çıxanlar, mahali "çap:b-talayan"lar idi. Şair göstərir ki, bu yaramazlar xalqın "günüñü qara əskiya bükmişlər", zorakılıqlar edirler.

Q.Zakir ruhaniləri ifşa edən bir sıra şeirlər də yazılmışdır. "Elat əhlinin tərifi və qazinin əsl-nəsəbi haqqında", "Qarabağ qazısına", "Şuşa mollaları haqqında" və digər əsərlərində zərbə vurduğu əsas hədəf dini məzhəblər və təriqətlər olmuşdur.

Q.Zakirin yaradıcılığı M.F.Axundovun, İsmayıł bəy Qutqaşınının, Xurşidbanu Natəvanın, F.Köçərlinin daim diqqət mərkəzində olmuşdur.

Şairin zəngin bədii irsi qalmışdır. Hələ sağlığında, 1854-cü ildə "Kavkaz" qəzetində onun Krim müharibəsi ilə əlaqədar olaraq yazdığı "Fərzəndi-əziz" mənzum məktubunun rus dilində tərcüməsi, azərbaycanca nüsxəsi ilə birlikdə nəşr olunmuşdur.

Bundan bir müddət sonra, 1856-ci ildə Teymurxanşurada Azərbaycan şairlərinin şeirlərindən ibarət məcmuədə Q.Zakirin də bəzi əsərləri çap olunmuşdur. Vəfatından sonra M.F.Axundov onun şeirlərini nəşr etdirmək məqsədilə bir yera toplamağa cəhd göstərmişdir. Şərqşünas alim Adolf Berje M.F.Axundovun və özünün topladığı şeirləri "Məcmueyi-əşəri-şüareyi-Azərbaycan" adı ilə Leypsiqdə 1867-ci ildə alman dilində nəşr etdirmişdir.

Hüseyin Əfəndi Qaibov çap etdirdiyi əsərində də Q.Zakirin şeirlərinə xeyli yer ayırmışdır.

1888-ci ildə Tiflisdə nəşr olunmuş "Vətən dili" dərsliyində Q.Zakirin "Aslan, Qurd və Çaqqal", "Tülükü və Qurd" təmsilləri, "Dərviş və fəqir" mənzum hekayəsi nəşr olunmuşdur.

XIX əsrin axırlarında və XX əsrin əvvəllərində tərtib və nəşr olunmuş "Təzkireyi-Nəvvab" və "Riyaz ül-aşıqin"

təzkirələrində, F.Köçərlinin tərtib etdiyi və 1912-ci ildə çap etdirdiyi "Balalara hədiyyə" kitabında Q.Zakirin bir neçə təmsili, "Durnalar" rədifli qoşması nəşr olunmuşdur.

1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Q.Zakirin əsərlərinin elmi-tənqidi mətnini nəşr etdirmiştir. Şairin əsərləri məzmununa görə əsasən üç hissəyə bölünmüştür. Birincisi lirik şeirlər, ikincisi satirik şeirlər, üçüncüüsü didaktik mahiyyət daşıyan təmsillər və mənzum hekayələrdir.

Q.Zakirin şeirləri müxtəlif illərdə dəfələrlə ayrı-ayrı xalqların dillərində çap edilmiş, əsərləri 1925, 1950, 1957, 1964-cü illərdə Bakıda, 1960 və 1977-ci illərdə Moskvada nəşr olunmuşdur.

M.F.Axundov, A.Berje, F.Köçərli, F.Qasimzadə şairin yaradıcılığını araşdıraraq yüksək qiymət vermiş, F.Köçərli onun yaradıcılığını "məişətimizin güzgüsü" adlandırmış, Səməd Vurğun onun Vaqiflə bərabər şair olduğunu qeyd etmişdir.

Qasim bəy Zakir lirik, satirik şeirləri, mənzum hekayələri, təmsilləri ilə Azərbaycan ədəbiyyatı tarixində şərəflə yer tutur.

İSMAYIL BƏY QUTQAŞINLI (1806-1861)

Zadəgan ailəsindən idi. Atası Qutqaşının son hakimi olmuşdur. Rusiyada təhsil almış, hərbi qulluğa qəbul olunmuş, zabit kimi tanınmış, hörmət qazanmışdır. O, rus və fransız dilini mükemməl öyrənmiş, rus və Avropa ədəbiyyatı ilə yaxından tanış olmuşdur.

İ.Qutqaşını haqqında ilk məlumatı verən Qasim bəy Zakir olmuşdur. O, özünün mənzum bir məktubunda İsmayıllı bəyi "Qutqaşın tərləni", "Şəki şahbazi" və "Xələfi-Nəsrullah Sultan" adlandırmışdır.

Peterburq Tarix arxivində saxlanılan, 1852-ci ilə aid olan sənədlərdə İ.Qutqaşınının həyat və yaradıcılığına aid bir neçə sənəd saxlanılır.

İ.Qutqaşınının 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi "Rəşid bəy və Səadət xanım" hekayəsi məhəbbət azadlığı mövzusundadır. Azərbaycan xalq dastanları və klassik Şərq poemalarının təsiri altında yazılmış bu əsərdə xalqın milli məişəti, adət-ənənələri, doğma vətənin təbiet gözəllikləri təsvir olunur.

İ.Qutqaşınının bu əsəri fransız dilində yazıldığından Azərbaycan mühitində geniş yayılmasa da, müəyyən dairələrə bu barədə məlumat çatmışdır. Hekayə M.F.Axundovu çox sevindirmiş, 1846-ci il 15 martda bu əsər barədə o, en xoş sözlərini yazmışdır.

İ.Qutqaşınının "Rəşid bəy və Səadət xanım" əsəri ilk dəfə 1950-ci ildə Azərbaycan dilində Bakıda nəşr edilmişdir. Əsər Azərbaycan realist nəşrinin ilk nümunələrindəndir.

İ.Qutqaşını 1852-ci ildə Şərqi ölkələrinə səfərə çıxmış, Məkkəni ziyarət etmiş, "Səfərnamə" adlı əsər yazmış və bu əsər ilk dəfə 1967-ci ildə Bakıda Azərbaycan dilində çap olunmuşdur. Əsərdə Gəncənin, Borçalı mahalının, Ərəbistan ərazisinin təbəti, əhalisi və onların məişəti haqqında ətraflı məlumat verilmişdir.

İsmayıllı bəy Qutqaşınının əsərləri 1950, 1967-ci illərdə Bakıda çap olunmuş, onun həyat və yaradıcılığı barədə ədəbiyyatşünaslar F.Qasimzadə, Ə.Mirəhmədov, N.Tahirzadə, H.Əfəndiyev əsərlər yazmış, fikir söyləmiş, maraqlı məlumatlar çap etdirmişlər.

İsmayıllı bəy Qutqaşını yaradıcılığı Azərbaycan realist nəşrinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

MİRZƏ ŞƏFI VAZEH (1791-1852)

Görkəmli şair, mütəfəkkir, maarifçi, Avropada, Almaniyada, Rusiyada böyük şöhrət qazanmış, bənzərsiz istedadda malik şəxsdir. O, Gəncədə, mədrəsədə oxumuş, xəttatlıq sənəti ilə məşğul olmuş, M.F.Axundova digər elmlərlə yanaşı hüsnətə də öyrətmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır.

Mirzə Şəfi 1840-ci ittidə Tiflisə köcmüş, oradakı qəza məktəbinde Azərbaycan və fars dillərindən dərs demişdir. O, bu şəhərdə qabaqcıl Azərbaycan, rus, gürçü, xarici ölkə ziyanları ilə tanış olmuş, dostluq etmiş, Gəncədə təsis etdiyi "Divani-hikmat" ədəbi-fəlsəfi məclisini burada davam etdirmişdir. Bu məclisdə poeziya, fəlsəfə, etika qaydalarına dair fikir mübadiləsi edilirdi. A.Bakıxanov,

M.F.Axundov, Mirzə Şəfinin tələbəsi alman Fridrix Bodenstedt və başqaları bu məclisdə iştirak edirdilər.

Mirzə Şəfi 1848-ci ildə Gəncəyə qayıtmış, qəzə məktəbində müəllimlik etmiş, bir müddətdən sonra, 1850-ci ildə yenidən Tiflisə gəlmış, buradaki zadəganlar gimnaziyasında Azərbaycan və fars dilindən dərs deməyə başlamışdır.

Mirzə Şəfi Vazeh 1852-ci ilin noyabr ayında Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağlıdır. O, "Tiflislə əlvida" şeirləndə öz düşüncələrini məhamətlə qələmə almışdır.

Mirzə Şəfi əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. O, "Ağlılların açarı" adlı əlyazması halında olan şeirlər məcmuəsini Tiflisdə dostluq etdiyi F.Bodenstedtə hədiyyə vermişdir. Almaniyalı qonaq Mirzə Şəfinin digər şeirlərini də toplayaraq Almaniyaya qaydırıv və bir müddətdən sonra həmin şeirləri alman dilinə çevirərək, başqa Şərq şairlərinin əsərləri ilə birlikdə 1850-ci ildə "Şərqdə min bir gün" adı ilə çap etdirmişdir. Bu kitabda Mirzə Şəfinin həyatı və yaradıcılığı barədə geniş məlumat vermiş, onun həmin şeirlərin müəllifi olduğunu təsdiq etmişdir. Bu kitabdan sonra F.Bodenstedt müəllimi Mirzə Şəfinin şeirlərini 1851-ci ildə Berlində alman dilində kitab halında "Mirzə Şəfinin şərqiləri" adı ilə nəşr etdirir. Kitab Almaniyada sürətli yayılaraq, müəllifinə böyük şöhrət qazandırır. Şeirlər tezliklə ingilis, italyan, Norveç, İsveç, holland, Danimarka, polyak, çex, yəhudü, rus dillərinə tərcümə olunur.

"Şərqilər"in rus dilində tərcümə və nəşri 1860-ci

illərdən başlamış və bu şeirləri rus dilinə ilk tərcümə edən M.Mixaylov olmuşdur. O, 1862-ci ildə Berlində nəşr etdirdiyi şeirlər məcmuəsində Mirzə Şəfinin Hafiz haqqında yazdığı şeirin tərcüməsini vermişdir. Həmin şeir ikinci dəfə 1887-ci ildə Peterburqda "Russkaya starina" məcmuəsinin 54-cü cildində nəşr olunmuşdur. "Şərqilər"in rus dilində tam nəşri N.Eyfertə məxsusdur. Mirzə Şəfinin şeirləri onun tərcüməsi ilə Moskvada 1880-ci ildə çapdan çıxmışdır.

Mirzə Şəfinin şeirləri böyük ədib Lev Tolstoyun diqqətini cəlb etmiş, dostu A.Fetə yazdığı məktubunda xüsusi olaraq qeyd edir: "Mirzə Şəfinin şeirlərini oxudum, orada gözəl şeylər vardır", – deyə həmin kitabla çox maraqlandığını bildirmiştir.

Rus bəstəkarı Anton Rubinsteyn 1870-ci ildə, Veymarda yaşadığı dövrə, Mirzə Şəfinin bir neçə şeirinə romanslar yazmış, F.Şalyapin isə onların bəzisini məhamətlə ifa etmişdir.

Mirzə Şəfinin şeirlərinin Avropada şöhrət qazandığını görən F.Bodenstedt 1875-ci ildə özünü onların müəllifi elan etmişdir. Bununla da Mirzə Şəfinin adı uzun müddət unudulmuşdur. Aparılan elmi, ədəbi araşdırmaclar bir daha təsdiq etdi ki, "şərqilər"in həqiqi müəllifi Mirzə Şəfi Vahzedir. F.Bodenstedtin bu sahədə rolü həmin şeirləri almancaya tərcümə etməkdən, bunları Qərbi Avropada yaymaqdan ibarət olmuşdur.

Araşdırmaclar göstərir ki, Mirzə Şəfinin azərbaycanca və farsca yazdığı şeirlərdən ancaq bir neçəsi tapılıb aşkarla çıxarılmışdır. Şairin yaradıcılığının az bir hissəsini təşkil edən bu şeirləri ilk dəfə Salman Mümtaz üzə

çıxarmış və 1926-ci ildə "Mirzə Şəfi Vazeh" adı ilə nəşr etdirmiştir.

Bir müddətdən sonra Gürcüstan Elmlər Akademiyası yanında Əlyazmalar İnstitutunda Mirzə Şəfinin öz xətti ilə yazdığı 2 qəzəli və "Məktubun intizarında" poeması tapılmış və bu vaxta qədər məlum olmayan bu əsərlər şair Balaş Azəroğlu tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilərək, 1964-cü ildə H.Məmmədzadənin şəhəri ilə "Azərbaycan" jurnalının 10-cu nömrəsində çap eldilmişdir. Əlbəttə, bu tapıntı Mirzə Şəfi yaradıcılığını daha dərinən araşdırmaqdə mühüm əhəmiyyat kəsb edirdi. Şairin 168 misradan ibarət olan "Məktubun intizarında" poeması məsnəvi şəklində yazılmışdır. Şair poemanı sevgilisinin tərifi ilə başlayır və bildirir ki, onun sevgilisi gözəllər gözəli, vəfada, əhdində tayı olmayan, xoşəməl, mehriban bir gözəldir. "Məktubun intzarında" poeması şairin səriştəli sənətkar olduğunu bir daha təsdiq edir.

Mirzə Şəfi əsasən lirik şeirlər yazımış, əsərlərində gözəllik, sevgi, məhəbbət, dünya nemətləri tərənnüm olunur, məhəbbət dini etiqada qarşı qoyulur. O, "İnsan zülmə tabedir" fikrinə qəti etirazını bildirir, hər kəsi zülmə, zülmkarlara, haqsızlığa və haqsızlığı törədənlərə müqavimət göstərməyə çağırır. Dini ehkam, ruhanilik, mütləqiyət əleyhinə yazılan satiraları şairin yaradıcılığında xüsusi yer tutur. "Teymur", "Dərviş", "Sədi və şah", "Sual-cavab" və digər əsərləri Mirzə Şəfini satirik şair kimi də məşhurlaşdırır. Ruhanilərə qarşı kəskin satirik şeirlər yazdığını görə Gəncə axundu onu "kafir" adlandırmışdır.

Mirzə Şəfinin maarif sahəsində də mühüm xidməti

olmuşdur. O, Azərbaycan dilində xüsusi dərsliyin, təlim vasitələrinin olmadığını nəzərə alaraq, bu işi öz üzərinə götürmiş, gimnaziyanın Şərq dilləri müəllimi I.Qriqoryevle birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi-türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur.

Mirzə Şəfi Vazehin əsərləri müntəzəm olaraq nəşr edilir, şeirləri 1851, 1875-ci illərdə Berlində, 1880, 1930, 1971-ci illərdə Moskvada, 1926, 1961, 1977-ci illərdə Bakıda və dönyanın ayrı-ayrı şəhərlərində nəşr olunmuşdur.

Mirzə Şəfi Vazeh ırsinin araşdırılmasında, Azərbaycan şairi kimi təsdiq olunmasında alimlərin, ədəbiyyatşunaslarının, yazıçıların, ilk növbədə Ə.Səidzadənin, M.Rəfilinin, F.Qasızmədənin, F.Mustafayevin və başqalarının əməyi böyük olmuşdur. Onlar şairin həyat və yaradıcılığı barədə mətbuatda ciddi fikirlər söyləmiş, haqqında çoxsaylı elmi, pedaqoji, bədii əsərlər yazılmış, nəşr etdirmişlər.

Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi getirmiş, bu yeniliklər şairi ucałmış, şöhrətləndirmiş, insanlara sevdirmişdir.

ƏBÜLKASIM NƏBATI (1812-1873)

Azərbaycan şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazımışdır. O, təhsilini anadan olduğu Cənubi Azərbaycanda, Qaracadağ mahalının Üşdibin qəsəbəsində mollaxanada almışdır. Ə.Nəbatinin atası "Möhtərəm" ləqəbi ilə tanınmış ruhani olmuşdur. Ə.Nəbatinin həyati haqqında məlumat az və ziddiyətlidir. Araşdırıcılar göstərir ki, şair həm klassik Şərq, həm də aşiq şeiri tərzində dəyərli əsərlər yazımışdır. Şair Azərbaycan və fars dillərini yaxşı biliyindən dahi şəxslərin, klassiklərin əsərlərini oxumuş, öyrənmiş və yaradıcılığında onlardan istifadə etmişdir. Ə.Nəbatı güclü şairlik təbinə malik olmaqla bərabər, zəngin bilik sahibi, gözəl natiq imiş.

Ə.Nəbatı əsərlərində Şimali Azərbaycanın ərazisini - Əsgəranı, Qırçını, Ağdamı, Hind Arxını, Lənkəranı, Salyanı gəzib dolandığını yazar.

Şairin yaradıcılığının əsas xüsusiyyəti dərin lirika, yüksək zövq, nikbin ruh, həyata çağrış, gözəl yüksək və səmimi münasibat, dil və üslub səlisliyidir. Ə.Nəbatini məşhurlaşdırıran onun qoşmaları, təcnis və gəraylıları, eyni zamanda aşiq şeirləri olmuşdur. Şairin "Gözədir görə", "Gözlər nə gözlər", "Bu göz kimi göz", "Ay Pəri", "A yaza məni", "O üz, bu üzə" rədflili qoşmaları poeziyanın ən gözəl nümunələridir.

Ə.Nəbatinin məhəbbət mövzusuna həsr olunan qəzəllərinin böyük əksəriyyəti nisbətən sadə dildə yazılmış, həqiqi sevgi xüsusi gözəlliklə tərənnüm edil-

mişdir. Şairin qəzəllərinin böyük əksəriyyətinin məzmunu və ruhu onun qoşmaları ilə həmahəngdir. Onun qoşmalarındaki təsvir və ifadə vasitələrini, sada üslubunu, canlı xalq danışq dilini qəzəllərində də açıq-aşkar görmək olar.

Ə.Nəbatinin "Səba, məndən söyle o, gülüzarı", "Yenə gözüm düşdü bir məh-cəmala", "Şeyda bülbül, fəqan etmə, qəm yemə" misraları ilə başlanan qoşma, gəraylı, təcnistərində gözəl, ahəngdar bir üslub vardır. Şair öz qoşmaları ilə xalq aşığıları içərisində bir ustad kimi tanınmış, onun adına dastanlar qoşmuşlardır.

Şair mahir söz ustası kimi kəlmələri qoşmanın misraları içerisinde elə bacarıqla düzüb yerləşdirir ki, insana xoş gələn bir ahəng yaranır.

F.Köçərli Ə.Nəbatini Şərqiñ ən böyük şairleri ilə müqayisə eləyir, yaradıcılığını yüksək qiymətləndirir.

Ə.Nəbatı şeirlərinin bir qismini "Məcnün", "Məcnunşah", "Xançoban" ləqəbi ilə də yazmışdır.

Ə.Nəbatinin təxminən 400 beytə yaxın azərbaycanca və farsca şeirləri ilk dəfə olaraq 1845-ci ildə Təbrizdə daş basmaxanasında nəşr olunmuşdur. Bundan bir müddət sonra, yəni 1890-ci ildə yenə də Təbrizdə şairin bu gün əlimizdə olan divançası çap olunmuşdur. Ə.Nəbatinin bu divançası təxminən 7500 misradan ibarətdir. Oxuların dərin rəğbatını qazanmış divança indiyədək ən azı 30 dəfə Təbrizdə, 2-3 dəfə Milanda nəşr olunmuşdur. Şairin bu divanındaki şeirlərin çox hissəsi klassik, bir qismi də şifahi şeir üslubunda yazılmışdır.

Əbülkasım Nəbatinin əsərləri 1935, 1958, 1968-ci illərdə Bakıda, 1960-cı ildə isə Moskvada nəşr olunmuş, Məmməd Arif, F.Qasimzadə, F.Köçərli şairin həyat və

yaradıcılığı haqqında əsərlər yazmış, Bakıda, Moskvada çap etdirmişlər.

XIX əsr Azərbaycan poeziyasının inkişafında Əbülgasim Nəbatı yaradıcılığının əhəmiyyəti böyükdür.

XURŞİDBANU NATƏVAN (1830-1897)

İncə, lirik şeirləri, qəzəlləri ilə seçilən şairədir. O, məşhur Qarabağ xanı İbrahimxəlil Cavanşirin nəvəsi, Mehdiqulu xanın qızıdır. Qarabağda "Xan qızı" laqəbi ilə tanınır.

X.Natəvan təhsilini Şuşada almış, musiqini, şeir yazmayı, rəsm çəkməyi, eyni zamanda Şərqi ədəbiyyatını öyrənmişdir. Əri Xasay xan Usmiyevlə birlikdə Dağıstanı, Tiflisi, başqa yerləri gəzmiş, A.Düma ilə görüşmüş, özünün əl işlərini qonağa hədiyyə etmiş, A.Düma isə X.Natəvana nəfis fiqurlu şahmat bağışlamışdır. X.Natəvan 1873-cü ildə İsa bulağından Şuşaya su çəkdirmişdir. Bu su kəməri "Xan qızı bulağı" kimi məşhurdur. 1873-cü ildə Şuşada "Məclisi-üns" ədəbi məclis yaratmışdır.

Yaradıcılığa qəzəllər yazmaqla başlamış, "Gülün", "Məhbəbt" qəzəllərində gözəllik, təbiət təsvir olunur. 1885-ci ildə ailəsinə bədbəxtlik üz vermişdir. 17 yaşlı oğlu Mir Abbasın ölümündən sonra X.Natəvan "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" adlı bədbin şeirlər yazmışdır.

O zamanki Azərbaycanda heç bir nəşriyyat olmadığı halda X.Natəvanın əsərləri tezliklə hər yana yayılır, bütün ədəbi məclislərdə müzakirə edilirdi.

X.Natəvanın müstəsna istedada malik olması və iki dildə şeir yazmasına dair bir çox mənbələrdə maraqlı məlumatlar vardır. M.Xəzəninin "Asarül-camal", Baharının "Qarabağ əhvalatları" əsərlərində Xurşidbanunun xeyirxah işlərində bəhs olunmuşdur. "Qafqaz", "Kaspi", "Tərcüman" və digər qəzetlərdə X.Natəvanın həyat və yaradıcılığı haqqında yazılar dərc olunmuşdur. 1904-cü ildə "Məşhur xatunlar", 1910-cu ildə "Şükufə" və "Riyazül-aşıqin", 1913-cü ildə "Təzkireyi-Nəvvab" kitablarında X.Natəvanın tərcüməyi-hali verilmiş, şeirlərindən nümunələr çap olunmuşdur.

Məşhur şairlər, yazıçılar S.Vurğun, M.Rahim, Mehdi Hüseyn, I.Əfəndiyev Xurşidbanunun yaradıcılığına yüksək qiymət vermişlər. I.Əfəndiyev "Xurşidbanu Natəvan" adlı pyes yazmış, əsər Azərbaycan Dövlət Milli Teatrında səhnəyə qoyulmuş, müvəffəqiyət qazanmışdır.

Qasim bəy Zakir, M.M.Nəvvab, S.Ə.Şirvani X.Natəvanın şənинə şeirlər demiş, təriflər söyləmişlər.

Xurşidbanunun dəfn mərasimində iştirak edən camaat cənazəni Şuşadan Ağdamə, "İmarət" deyilən ailəvi qəbiristanlığı qədər piyada, ciyinlərində aparmış, şairəyə hörmət və ehtiramlarını bildirmişlər.

X.Natəvanın 1886-ci ildə hazırladığı "Gül dəftəri" adlı albomu və oradakı rəsmlər şairənin həm də istedadlı rəssam olduğunu göstərir.

Respublika Əlyazmalar Fondunda mühafizə olunan bu albomun üz qabığını X.Natəvan öz əli ilə tikmişdir. Albomun quruluşu da maraqlıdır. Yəni müəllif bir səhifədə istədiyi şəkli çəkmiş, digər səhifəyə həmin mövzuya uğyun şeir yazmışdır. Qara, nazik qalamlə, ince bir zövqlə çəkilmiş "gül" şəkli və şeir, "Qərənfil"ə həsr olunmuş səhifə buna əyani misaldır.

X.Natəvanın əsərləri 1938, 1956, 1981-ci illərdə Bakıda, 1970-ci ildə Leningradda, 1977-ci ildə Moskvada nəşr olunmuş, yaradıcılığı öyrənilmiş, bədii əsərlər, məqalələr yazılaraq çap etdirilmişdir.

Xurşidbanu Natəvanın lirik, ince qəzəlləri oxucular tərəfindən sevilir, maraqla oxunur.

SEYİD ƏZİM ŞİRVANI (1835-1888)

Azərbaycan poeziyasının ən qüdrətli nümayəndəsi, lirik şair, kəskin satira ustası, maarif xadimidir. O, hələ yeddi yaşında ikən atasını itirmiş, anası ilə Şamaxıdan qohumları yaşayan Dağıstanın Yaqsay kəndinə köçmüştür. İlk təhsilini orada, Yaqsayda, mollaxanada almış, ərəb, fars, Dağıstan xalqlarının dillərini öyrənmişdir. 1853-cü ildə Şamaxiya qayıtmış, burada orta ruhani mədrəsəsində oxumuş, 1855-ci ildə Şərqə – İraqa getmiş, Nəcəf və Bağdadda, Suriyanın Şam şəhərində ali ruhani mədrəsalərdə təhsilini davam etdirmiş və bir müddətdən sonra Şamaxiya qayıtmışdır.

Seyid Əzim İraqda, Suriyada oxuyarkən gözəl şeirlər yazmış, dünyəvi elmlərə xüsusi maraqlı göstərmişdir.

Şamaxiya qayıdandan sonra ruhani məktəblərində isləməkdən imtina etmiş və eyni zamanda öz əsərləri ilə ruhaniyyən və dinin əleyhinə çıxmağa başlamışdır. Bu səbəbdən də şair özüne çoxlu düşmən qazanmış, həmyerliləri onu "kafir" adlandırmışlar.

Ruhaniylikdən tamamilə əl çəkən şair 1869-70-ci illərdə

Şamaxıda yeni üsulla məktəb açır və burada müəllimlik edir. Məktəbdə o, uşaqlara Azərbaycan, fars dillerində təlim edir, tarix, coğrafiya, hesab və digər fənlərdən dərs keçir. M.Ə.Sabir və S.M.Qənizadə ilk təhsilini bu məktəbdə almışlar.

Rus maarifçisi A.Zaxarov məktəbdə təhsilin vəziyyəti ilə etraflı tanış olduqdan sonra Tiflisdə nəşr edilən "Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza" məcmuasının 1890-ci il doqquzuncu nömrəsində Seyid Əzimin fəaliyyəti və məktəbin işi barədə olduqca maraqlı, tərifəlayiq məqalə dərc etdirir. Yazında Seyid Əzimin rus ədəbiyyatı ilə maraqlandığını, Puşkindən bir neçə şeir tərcümə etdiyini, onun məktəbində şagirdlərə rus dili təlim edildiyini yazar.

Seyid Əzim müəllim kimi fəaliyyətini genişləndirərək Şərqi poeziyasından tərbiyəvi əhəmiyyət kasb edən bədii parçaları Azərbaycan dilinə tərcümə edir, özü də uşaqlar üçün maraqlı şeirlər yazar. O, bir müddətdən sonra bu şeirləri, digər ədəbiyyat nümunələrini bir yera toplayaraq 1877-ci ildə "Uşaqların baharı" adlı dərslik tərtib edir və nəşr etdirmək üçün Qafqaz maarif idarəsinə göndərir. Lakin dərsliyin çap olunmasına icazə verilmir.

S.Ə.Şirvanının tərtib etdiyi dərslik haqqında F.Köçərli 1926-ci ildə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında yazar ki, Seyid Əzim tərtib etdiyi kitabdan bir nüsxəsini öz dəst-xəttilə yazmış və maarif şöbəsində çalışan A.Çernyayevskiye göndərmişdir. O da həmin dərslikdən bir neçə maraqlı əsəri özünün hazırladığı "Vətən dili" kitabına salmışdır.

Seyid Əzim öz məktəbindən başqa dövlət

məktəblərində də dərs deyirdi. O, 1877-ci il sentyabr ayından Şamaxı şəhər məktəbində Azərbaycan dili və şəriət müəllimi təyin olunur, özünün müasir ruhda yazdığı şeirləri və Şərqi böyük klassiklərindən etdiyi tərcümələri şagirdlərə tədris edir, Azərbaycan dilinin təliminə böyük əmək sərf edirdi. Bu ərefədə o, Tiflisə, tədris işləri ilə bağlı səfərə çıxır, yol boyu Gəncədə, böyük Nizami Gəncəvinin məzarını ziyarət edir, şairin turbəsinin dağıldığını görüb kədərlənir, bu hadisə ilə əlaqədar xüsusi şeir də yazar.

S.Ə.Şirvani yenidən Şərqi ölkələrinə səfərə çıxməq qərarına gəlir. Bu xeyirxah işi öz üzərinə şamaxılı tacir Hacı Əlabbas götürür. Onun maddi köməyi ilə şair ikinci dəfə 1857-ci ildə Məkkəni ziyarət edir, bir müddət Qahirədə qalır. Oranın məşhur şairləri, alimləri, maraqlı şəxsləri ilə görüşür, onlarla yaxından tanış olur. Burada qalarkən gözəl şeirlər yazar, tanışlarına oxuyur. Bu səfər şairin dünyagörüşünü genişləndirir, məlumatını zənginləşdirir. Seyid Əzim səfərdən qayıdan sonra yaxın dostu şair Məhəmməd Səfanın evində "Beyt-üs-Səfa" şeir məclisi yaradır. Məclis uzun müddət fəaliyyət göstərir, Şamaxı ziyalılarının sevimli yerinə çevrilir. Şair müasirləri arasında böyük şöhrət, hörmət qazanmış, Qarabağda, Gəncədə, Bakıda və başqa əyalətlərdə yaşayib-yaradan qələm ehli ilə əlaqə saxlayır, şeirləşir, öz məsləhətəri ilə onların yaradıcılığını istiqamətləndirirdi. Müasirləri Seyid Əzimi ustad şair kimi tanıydılar. Bakı şairləri arasında nüfuzu daha çox idi. Bakılı Ağa Dadaş Münirinin qeyd etdiyinə görə, S.Ə.Şirvani çox hazırlıocabab, hafizəli, təbi rəvan, bilikli bir şair idi. O, öz maraqlı söhbətlərlə məclislərdə iştirak edənləri özünə cəlb edər, oxuduğu şeirləri hamı maraqla dinləyərdi.

S.Ə.Şirvani Həsən bəy Zərdabi ilə səmimi münasi-bətdə olmuş, onunla mütəmadi məktublaşmış, əvvəlcə "Əkinçi"də, sonralar isə "Ziya", "Kəşkül" qəzetlərində fəal iştirak etmiş, şeirlərini 1879-cu ilda çap etdirmişdir. Həsən bəy Zərdabi ilə dostluq Seyid Əzimin dünyagörüşünə, yaradıcılığının kamilləşməsinə müsbət təsir göstərmişdir.

Şairin "Əkinçi" haqqında yüksək rəyini "Qəzet nədir?" sərlövhəli şeirində daha aydın görmək olar. Bu satirik şeir oxucuları "Əkinçi"nin məramnaməsi ilə, onun demokratitk rəhu ilə tanış edir.

S.Ə.Şirvani yaradıcılığı 1850-ci illərdən başlamış, Azərbaycan və fars dillərində yazıb-yaratmışdır. Yüksək sənətkarlıqla yazılmış qəzəl, qəsida, müxəmməs, rübai və digər şeirlərində məhəbbət, həyat eşqi tərənnüm olunur. Bəzi satirik şeirlərində "Əkinçinin hadisəsi", "Padışah və əkinçi", "Şamaxı bəyləri", "Şirvan qazaları və divan polislərinin bəzi əhvalatları haqqında müxəmməs", "Şamaxının vəziyyətindən şikayət", "Şamaxının yeni bəyləri haqqında həcv" və başqalarında "xalqın qanını şışəyə tutan" bəzi məmurları ifşa edir, vergilərin ağırlığından şikayətlənir, hökumət idarələrində kök salmış özbaşinalığı, yaramazlığı qamçılayır, "Köpəyə ehsan", "Allaha rüşvət", "Yerdəkilərin göyə şikayətə getmələri" və digər əsərlərdə xalqı din xadimlərinin hiylələrinə uymamağa, aysi olmağa çağırır. Şair "Müəllimə hörmət", "Həsən bəy Məlikov-Zərdabiya", "Əkinçi" qəzetinə yardım üçün", "Oğluma", "Möhsünə cavab", "Fəqir ilə oğlu", "Ziya" qəzetinə" və sair şeirlərində maarif və mədəniyyəti təbliğ edir, tərəqqiyə düşmən olan "ziyalılara", mövhümata və cəhalətə gülürdü. Ədib "Oğru və fəqir", "Dilənci tacir", "Xoruz və çəqqal", "Qaz və durna", "Aslan və iki öküz" manzum hekayələrində, öyünd

və təmsillərində dostluğu, mərdliyi təbliğ edir, tənbəlliyi, tufeyliliyi, savadsızlığı təqnid atəşinə tutur.

S.Ə.Şirvani şeirlərində, məqalələrində xüsusi olaraq qeyd edirdi ki, Rusyanın ali məktəblərini bitirmiş mühəndislər, həkimlər, müəllimlər və başqaları mədəniyyətin tərəqqisina, müasirlaşmasına kömək etdikləri halda, Yaxın Şərqdə ruhani təhsili alanlar, əksinə, elm və mədəniyyətin inkişafına mane olurlar. Şair özünün məşhur "Müctəhidin təhsildən qayıtməsi" satirasında bu məsələ əsas təqnid hədəfidir.

S.Ə.Şirvaninin bədii irsi Azərbaycan və farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca Külliyyati şairin həmyerli cərrah Mirzə Həbib Məşədi Sadiq oğlu tərəfindən toplanılaraq tərtib edilmiş və 1892-ci ildə Təbrizdə daş basmaxanasında nəşr olunmuşdur. Külliyyat üç böyük hissədən ibarətdir. Birinci hissəsinə "Qəsidələr divanı" adlandırmış olar, ikinci hissəyə təxminən altı yüzə qədər qazal daxildir, üçüncü hissə isə əsasən mənzum hekayələrdir. Bu hissə şairin oğlu Seyid Cəfər tərəfindən H.Z.Tağıyevin vəsaiti ilə 1896-ci ildə yenə də Təbrizdə ikinci dəfə nəşr edilmişdir. "Qəzəllər divanı" isə Bakıda 1902-ci ildə "Əvvəlinci şirkət" mətbəəsində yenidən çap olunmuşdur. Bu külliyyat sonralar üç dəfə 1930, 1937 və 1950-ci illərdə çap olunmuşdur. Seyid Əzimin böyük həcmli, təxminən 10 min beytdən ibarət farsca Külliyyatı Mirzə Həbib Sadiq oğlu tərəfindən toplanıb tərtib edilmişdir. Şairin "Tarixi Şirvan" adlı əsəri də vardır.

S.Ə.Şirvani 1885-ci ildə "Təzkirə"sini tərtib etmişdir. 270-dən çox şairin, yaziçinin, ədibin qısa tərcüməyi-hali və əsərlərinəndə nümunələr bu təzkirədə verilmişdir.

F.Köçərli onun haqqında yazır ki, Seyid Əzimin elə

gözəl və səlis qəsidələri, elə xoşməzmun müxəmməsləri və qıtələri, ruhpərvər qəzəlləri var ki, onlar Füzuli kəlamlarını əvəz edə bilər.

S.Ə.Şirvani klassik rus və dünya ədəbiyyatının mütərəqqi əhəmiyyətini dərindən dərk edərək rus poeziyasının günəşi A.S.Puşkinə məhəbbət bəsləmiş, "Təzkirə"sində onun barəsində xoş sözər yazımış, 1880-ci ildə Moskvada Puşkinə heykəl qoyularkən, bu hadisəyə aid xüsusi şeir həsr etmiş, Puşkinə böyük şair kimi yüksək qiymətiləndirmişdir.

Seyid Əzim Şirvanin əsərləri müxtəlif vaxtlarda, o cümlədən 1892 və 1897-ci illərdə Təbrizdə, 1902, 1930, 1937, 1950, 1961, 1979-cu illərdə Bakıda və Yaxın Şərq ölkələrində çap olunmuş, ədəbiyyatşunaslar, alımlar, ədiblər həyat və yaradıcılığını araşdırmış, elmi, bədii əsərlər yazımış, nəşr etdirmişlər. Yaziçi Ə.Cəfərzadənin "Aləmdə səsim var mənim" romanı Seyid Əzim Şirvaniyə həsr edilmişdir.

Seyid Əzim Şirvani yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus şərəflə bir yer tutur.

ON BİRİNCİ FƏSİL

Dahilikdən soraq verən yaradıcılıq

MİRZƏ FƏTƏLİ AXUNDOV
(1812-1878)

Yazıcı, mütəfəkkir, filosof, maarifçi, Yaxın Şərqdə dramaturgiyanın, yeni tipli nəşrin banisi, görkəmli dövlət və ictimai xadimdir. O, uzun müddət davam edən səmərəli ədəbi-bədii, ictimai, siyasi fəaliyyəti sayəsində Azərbaycan xalqının bədii, elmi, mənəvi cəhətdən tərəqqisinə, yüksəlişinə böyük təsir göstərmişdir.

1814-cü ildə Axundovlar ailəsi Şəkidən Təbriz yaxınlığında Xamnə qəsəbəsinə köçür və İran Azərbaycanında yaşayırlar. Balaca Fətəli ilk təhsilini Xamnədə almış, 1825-ci ildə anası ilə Şəkiya qayıtmışdır. Anasının əmisi Axund Hacı Ələsgər Fatalini oğulluğa götürərək, təlim-tərbiyəsi ilə məşğul olur, ona ərəb, fars dillərini öyrədir. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər onu 1832-ci ildə Gəncədəki mədrəsəyə gətirir. Fətəli burada məntiq və digər elmlərdən dərs alır, məşhur Azərbaycan şairi Mirzə Şəfi Vazehdən isə xəttatlıq öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqələri yaranır. Müəlliminin bilavasitə təsiri ilə

ruhani olmaq fikrindən əl çəkir, gələcək həyatını ədəbi fəaliyyətə həsr etmək fikrinə gelir. Müasir elmlərlə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə ibtidai rus məktəbinə daxil olur, bir il burada oxuyur. O, 1834-cü ildə Tiflisə gelir, Qafqaz canişininin baş dəftərxanasında Şərq dilləri üzrə mütercim vəzifəsinə təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. Dövlətin bir sıra diplomatik, inzibati əhvallı tədbirlərində iştirak edir, mühüm tapşırıqları məsuliyyətə yerina yetirir.

M.F.Axundov xidməti vəzifədə polkovnik rütbəsinə qədər yüksəlir, bir sıra orden və medallarla təltif olunur.

Tiflis mühiti Mirzə Fətəlinin dünqayagörüşünün, istedadının inkişafında mühüm rol oynayır. O, bu şəhərdə görkəmli Azərbaycan yazıçıları A.Bakıxanov, İ.Qutqaşını, Q.Zakirlə, məşhur gürcü dramaturqu G.Eristavi, Qafqazda sürgündə olan dekabrist yazıçı A.Bestujev-Marlinski, polyak Tadeusz Lado-Zabolotski, məşhur rus şairi Y.Polonski, görkəmli rus şərqşünasları N.Xanikov, A.Berje və başqa ziyalılarla qarşılıqlı dostluq əlaqələri yaradır. O, klassik Azərbaycan, Şərq, rus ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrinin əsərləri ilə yaxından tanış olur. Onun dünqayagörüşünün formallaşmasında, inkişafında Avropa və rus yazıçılarının, ictimai xadimlərin rolu böyük olmuşdur.

M.F.Axundov dövlət qulluğunda çalışmaqla yanaşı, 1836-1840-ci illərdə Tiflis rus qəza məktəbində Azərbaycan dilindən dərs demişdir.

M.F.Axundov 1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin üzvü seçilmiş, görkəmli şərşqsünas alim Adolf Berjenin rəhbərliyi ilə hazırlanmış "Qafqaz

Arxeoqrafiya komissiyası" məcmuələrinin əsas tərtibçisi, və tərcüməçilərlən biri olmuş, dövlət əhəmiyyətli işlərə cəlb edilmişdir.

Mirzə Fətəli "Kavkaz" və "Əkinçi" qəzetlərinin fəal əməkdaşı olmuş, mütemadi olaraq məqalələr, bədii yazılar çap etdirmişdir.

Mirzə Fətəli bədii yaradıcılığı "Səbuhi" təxəllüsü ilə şeir yazmaqla başlamışdır. Onun ilk şeiri "Zəmanədən şikayət" adlanır. Əsər fars dilində, klassik Şərqiş şeiri ənənələri əsasında yazılmışdır. Şair bu şeirdə daxili iztirablarını, gələcək haqqında düşüncələrini qələmə almışdır.

Mirzə Fətəlinin şeir yaradıcılığında 1837-ci ildə yazdığı "Puşkinin ölümüne Şərqiş poeması" xüsusi yer tutur. Əsəri Mirzə Fətəli özü rus dilinə nəsrət tərcümə etmiş, həmin tərcümə rus yazıçısı İ.Klementyevin rəyi ilə birlikdə "Moskovski nablyudatel" jurnalının 1837-ci il mart nömrəsində dərc olunmuşdur.

M.F.Axundov poemada Puşkinin yüksək poetik istedadı olan, "sözdən qərib naxışlar" izhar eləyən, Rusiyada böyük şöhrət qazanan bir şair, "söz ordusunun sərkərdəsi" adlandırır, belə bir qüdrətli şairin ölümüne dərindən kədərlənir, onun qatillərinə lənət yağıdır və rus xalqının dərdinə şərık çıxdığını poetik dillə bildirir.

"Puşkinin ölümüne Şərqiş poeması" əsəri baron Rozenin təklifilə Bestujev-Marlinski tərəfindən yenidən tərcümə olunmuş və A.Berjenin müqəddiməsi ilə 1874-cü ildə "Russkaya starina" məcmuəsində çap olunmuşdur. Bu şeirlə M.F.Axundov hələ keçən əsrin 30-cu illərində rus oxucularının diqqətini cəlb etmişdir.

Mirzə Fətəli lirikasının bir qismi xalq şeiri ənənələri,

digərləri isə klassik üslubda yazılmışdır. O, keçən əsrin 50-ci illərində Q.Zakirə, Qarabağın adlı-sanlı bəylərindən olan Cəfərqulu xan Nəvaya qoşma janrında, bir sıra şirin, səmimi, tərəvətli şeirlər yazılmışdır. Onun "Zivər, nə səzadır sənə, ey dilbəri-ziba", "Tərəkəmə qadını ilə Molla Kərimin səhbəti", "Təcnis", "Təcnisi-digər" və başqa-larında saf məhəbbət tərənnüm olunur, "Bədihəxani-Ərdəbil və məşədi Büttən Səlyani", "Hekayəti-pota Kərim və Səfər dəllək", "Molla Əli" və digər əsərlərində tüfeylidin xadimləri, mollalar, seyidlər kəskin tənqid olunur.

1867-ci ildə fars dilində qələmə aldığı "Yeni əliba haqqında" mənzuməsi xüsusi əhəmiyyət kəsb edir. O, bu şeirdə əlibanın islahi uğrunda apardığı mübarizəni təsvir edir, bu işə laqeyd münasibət bəsləyən İran və Türkiye məmurlarını kəskin tənqid atəşinə tutur.

"Zakira məktub" şeirini, "Bağdad yaxınlığında Türkiye ordusunun vəziyyəti" adlı tarixi məqaləsinə rus dilində, Tiflisdə çıxan "Kavkaz" qəzetində dərc etdirmişdir.

M.F.Axundov ədəbiyyat tarixində özünün çox dəyərli dramaturgiyası, "Aldanmış kəvakaib" povesti, "Kəmalüddövlə məktubları" fəlsəfi traktati ilə tanınmış, əbədi şöhrət qazanmışdır. Tiflis rus teatrında qoyluq tamaşalarala maraq, dünya, rus dramaturqlarının əsərləri ilə yaxından tanışlıq Mirzə Fətəlidə dramaturgiyaya və teatra qızğın məhəbbət oyadır, qələmini sınamaga başlayır.

Rus yazıçısı N.Soloqub "Kavkaz" qəzetinin 17 fevral 1851-ci il nömrəsində yazdı: "Burada maarifin zəruriyyətini artıq hiss edirlər. Yerlilər Qafqazda çıxan qəzetlərdə bu mövzuda məqalələr çap etdirirlər. Knyaz G.Eristavi gürcü dilində, M.F.Axundov Azərbaycan dilində məzhekələr yazımağa başlamışlar".

Beləliklə, M.F.Axundov 1850-1855-ci illərdə yazdığı altı komediya ilə Azərbaycan və Yaxın Şərqi ədəbiyyatında realist dramaturgiyanın əsasını qoymuşdur. O, dram sənətinin, xüsusən komediya janının ictimai-tərbiyəvi əhəmiyyətini, emosional təsir gücünü yüksək qiymətləndirirdi. Mirzə Fətəli dram yaradıcılığına 1850-ci ildə "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası ilə başlamış və bir-birinin ardına "Hekayəti-müsyo Jordan həkim nəbatat və dəriş Məstəli şah-cadukuni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəsti-vəziri-xani-Lənkəran", "Sərgüzəsti-mərdi-xəsis" ("Hacı Qara") və "Müdafia vəkillərinin hekayəti" adlı komediyaları ilə Azərbaycan ədəbiyyatında böyük və əsaslı dönüş yaratdı, onu yeni inkişaf yoluna çıxartdı.

M.F.Axundov komediyalarında Azərbaycan həyatının sosial, ictimai vəziyyətini dərinlənən araşdırmış, təhlil etmiş, cəmiyyətdəki ayrı-ayrı təbəqə nümayəndlərinin – ruhani, tacir, mülkədar, bəy, xan, məmür, kəndli, nökər, qulluqçu, və başqalarının olduqca maraqlı obrazlarını yaradmışdır.

Dramaturqun dili xalqımızın XIX əsrəki dilinin ümumi mənzərəsini aydın, düzgün əks etdirir. Əsərlərin hamısı zəngin, canlı xalq dilində yazılmış, obrazlarda yerli koloritlə yanaşı, dünyəvi, başəri əhval-ruhiyyə də duyulur. O, komediyalarında cəmiyyətin mövcud eyiblərini ifşa etməklə yanaşı, öz mütərəqqi düşüncələrini də ifadə etmiş, bir maarifçi kimi müasirlərini, xüsusilə gəncliyi dünyəvi elmlərə, Avropa mədəniyyətinə yiyələnməyə çağırmış, insan zəkasını, ağlını yüksək qiymətləndirmiş, yaradıcılığında zəhmət, ictimai-faydalı əmək yüksək qiymətini almışdır.

"Müsyo Jordan və Dəriş Məstəli şah" komediyasında M.F.Axundov hiyləgər, firildaqcı dəriş Məstəli şahla yanaşı, fransız nəbatat alımı müsyo Jordan obrazını yaratmış və onu elm, maarif, tərəqqi meylli insan kimi qiymətləndirmiştir. Ədibin qəhrəmanlarından biri Məstəli şah geridə qalmış İrlandan, o birisi – müsyo Jordan isə inkişaf etmiş Fransadan gəlmişlər. Müəllif bu əsərdə Avropa mədəniyyətinin mütərəqqi ideyalarına, elma, maarifa xüsusi əhəmiyyət verməyin vacibliyini bildirir.

Bu dövrdə M.F.Axundovun şöhrət və təsir dairəsi olduqca geniş idi. O, əsərlərinin başqa dillərə tərcümə olunması, yayılması yolunda yorulmadan çalışırdı. 1851-ci ildən başlayaraq o, öz komediyalarını rus dilinə tərcümə edərək "Kavkaz" qəzetində hissə-hissə çap etdirməyə başlayır. M.F.Axundov 1853-cü ildə beş əvvəlki komediyasını, 1859-cu ildə isə komediyalarını və "Aldanmış kəvakib" povestini "Təmsilat" başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirir. Əsərlərinin Şərqi xalqları arasında yayılmasını arzu edən ədib "Təmsilat"ın bir nüsxəsini tehranlı dostu Mirzə Məmməd Cəfərə göndərir. Tehranlı dost 1871-74-cü illərdə komediyaları fars dilinə tərcümə edir. "Təmsilat"ın farsca nəşr edilməsi ədibin komediyalarının daha geniş yayılması işinə böyük kömək edir. Bu vaxtlar oxucular, teatr xadimləri onun əsərlərini tamaşaya qoyur, 1880-ci ildən başlayaraq böyük Azərbaycan dramaturqunun əsərləri rus, Avropa dillərinə tərcümə olunaraq, nəşr edilir, əsərləri haqqında yüksək fikirlər söylənilirdi.

Azərbaycan teatrının, səhnə sənətinin təşəkkül tapmasında M.F.Axundov komediyaları mühüm rol

oynamışdır. 1873-cü ildə görkəmli maarifçi-publisist və ictimai xadim H.Zərdabinin rəhbərliyi və N.Vəzirovun fəal iştirakı ilə ədibin "Sərgüzəsti-vəziri-xani-Lənkəran" və "Hacı Qara" komediyaları Bakıda müvəffəqiyətlə tamaşaşa qoyulmuşdur. Milli teatrımızın təşəkkül tapması tarixi də bu tamaşalarla başlanır.

Maraqlı cəhət odur ki, Bakı teatrında baş vermiş hadisənən təxminən iyirmi il əvvəl, yəni 1851-ci ildə M.F.Axundov "Xırs Quldurbasan" komedyasını rus dilində yazmış və həmin ildə də onu Tiflisdə "Kavkaz" qəzetində çap etdirmişdir. Əsər Tiflis rus teatrında qoyulmaq üçün hazırlananda, müəllif onu qraf N.Soloqubla birlikdə yenidən işləmiş, bəzi əlavə və dəyişikliklər etmişdir. Beləliklə, "Xırs Quldurbasan" komedyası ilk dəfə rus dilində 1852-ci il yanvarın 31-də Tiflis teatrında oynanmış, "Kavkaz" qəzetində bu hadisə barədə geniş məlumat darc olunmuş, Mirzə Fətəli yaradıcılığına ən yüksək qiymət verilmişdir.

Ədibin əsərləri onun ölümündən sonra da mütəmadi olaraq teatr səhnələrində oynanılırdı. 1886-ci il dekabrın 29-da Tiflisin "Artsruni" teatrında "Müsyö Jordan və dərvish Məstəli şah" komedyası Azərbaycan dilində tamaşaşa qoyulmuşdur. Tiflisdə çıxan "Kavkazskoye obozreniye" qəzetində bu tamaşa haqqında maraqlı yazılar verilmişdir.

Yaxın Şərqi ölkələrində, xüsusən İranda dramaturgiyanın, yeni bədii nəşrin təşəkkül tapması Mirzə Fətəlinin adı ilə bağlıdır. Onun yaradıcılığının təsiri altında yazıçılarından Mirzə Ağa Təbrizi, Zeynalabdin Marağayı və Əbdürrəhim Talıbov bir sıra komediya, roman yazmaqla İran Azərbaycanında və İranda dramaturgiyanın, bədii nəşrin inkişafına müsbət təsir göstərmişlər.

M.F.Axundov öz komediyalarında Azərbaycan həyatının hərtərəfli, dərin əksini vermiş, Azərbaycan cəmiyyətinin bütün sinif, təbəqə, ictimai zümlərənən dolğun bədii surətlərini yartamışdır. Bu vacib amillərə görə onun dramatruqiyası XIX əsrin 30-40-ci illərin güzgüsü, ensiklopediyası hesab olunur.

M.F.Axundov komediya sənətinin xüsusiyyətlərinə, sirlərinə dərindən bələd olan bir dramaturqdur. O, əsərləri üçün təbii, maraqlı surətlər düşünüb tapmış, təsvir etdiyi hadisələri maraqlı, dinamik bir kompozisiya etrafında birləşdirmişdir. Onun komediyaları təbii, həyati bir döyünlə başlayır, rəvan, inandırıcı şəkildə inkişaf etdirilir, gərgin bir nöqtəyə qaldırılır, əlamətdar bir anlayışla tamamlanır.

Dramaturq əsərlərində təsvir etdiyi surətləri mühitlə six əlaqələndirir, onları müxtəlif şəraitə, vəziyyətlərə salır, daim işdə, hərəkətdə, gərgin mübarizədə saxlayır. Komediyalarda ən xırda amillər belə müəllifin öz məqsədinin düzgün, vaxtında açılmasına xidmət edir.

Ədibin bütün əsərləri bədii dilinə görə yüksək tərifə layıqdir. Bu dil xalqımızın XIX əsrəki dilinin ümumi mənzərəsini düzgün əks etdirir.

M.F.Axundov 1857-ci ildə yazdığı "Aldanmış kəvakib" povesti ilə Azərbaycan bədii nəşrini yaratdı. Yüz əlli il bundan əvvəl yazılmasına baxmayaraq, əsər bu gün də ictimai əhəmiyyətini, bədii təsir qüvvəsini saxlamaqdadır. Povestin yazılıldığı illerde Mirzə Fətəlinin Şərqi ölkələrinin tarixi, Şərqi xalqlarının həyatı, milli keçmiş, mübarizəsi ilə yaxından tanış olduğu hiss olunur. Araşdırımlar göstərir ki, ədibin İran tarixi, xüsusən birinci Şah Abbas dövrü ilə maraqlandığını, bu dövərə aid bir çox əsərlər oxuduğunu, o

cümlədən İran tarixçisi İsgəndərbəy Münşinin Şah Abbas dövrünün təsvirini verən "Tarixi aləm-arayı-Abbası" əsərini oxuduğunu, öyrəndiyini təsdiq edir.

M.F.Axundov əsərində İran şahlarının mənfi sıfətini Şah Abbas surətində ümumiləşdirmişdir. Ədib povestdə şahlıq üsul-idarəsinin əleyhinə olmaqla yanaşı, Yusif Sərracı Şah Abbasa qarşı qoymuş, onun simasında xalq içərisində çıxmış, ağıllı, tədbirli, xalqın qayğısına qalan ədalətli hökmdar surəti yaratmışdır. Bu əser Azerbaycan nəşrinin sonrakı inkişafına qüvvətli təsir göstərmişdir.

M.F.Axundovun "Aldanmış kəvəkib" povesti 1857-ci ildən başlayaraq "Kavkaz" qəzeti ndə, rus dilində hissə-hissə çap olunmağa başlamış və nəhayət, 1859-cu ildə Qafqaz canişinliyinin nəşriyyatında müəllifin digər əsərləri ilə birlikdə kitab halında çap olunmuşdur.

M.F.Axundovun fealiyyətində yeni əlifba uğrunda mübarizə mühüm yer tutur. O, geniş xalq kütlələrinin savadlandırılması işində ərəb əlifbasının böyük əngəl olduğunu görərək 1854-cü ildən bu əlifbanın dəyişdirilməsi uğrunda faaliyyətə başlayır. O, yeni əlifbanın layihələrini tərtib edərək, Rusiyada, İranda, Türkiyədə, Avropa ölkələrində fealiyyət göstərən müasirlərinə, bəzi dövlət başçılarına, şərqşünas alimlərə, mütəxəssislərə göndərir və layihə böyük əks-səda doğurur. Bu münasibətlə o, 1863-cü ildə İstanbula gedir, hazırladığı əlifba layihəsini Türkiyənin baş naziri Fuad Paşa ya təqdim edir. Layiha baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyəyi-Osmaniyyə"də geniş müzakirə olunur. Əlifba layihəsi burada bəyənilsə də, onu həyata keçirmək üçün bir tədbir görülmür.

Baş verənlər böyük maarifçini əsla sarsıtmır, əksinə o, fəaliyyətini daha böyük səylə davam etdirir.

Özü qeyd etdiyi kimi fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını nadanlıq və qəflət yuxusundan olyatmaq, tərəqqi yoluna qoymaq məqsədilə 1863-1865-ci illərdə məşhur "Kəmalüddövlə məktubları" adlı fəlsəfi traktatını yazar. Müəllif bu əsərində din və fanatizm ilə mübarizə məsələsini yalnız özünün Şərqi sələflərindən deyil, Qərbi Avropa sələflərindən də kəskin qoymuşdur. Müəllif bu əsərində mövcud üsul-idarəni, zülmü və fanatizmi yoxmaq çağırışını səsləyir. Bu fəlsəfi əsərin azərbaycanca yazılışından bir il sonra, yəni 1866-ci ildə M.F.Axundov əsəri İranın qabaqcıl ziyalisi Mirzə Yusif xanla birlikdə fars dilinə, təxminən 1874-cü ildə isə şərqşünas alim Adolf Berje ilə rus dilinə tərcümə etmişdir. Mütləqiyət, din əleyhinə olan bu əsəri car mütlaqiyəti şəraitində çap etdirmək, yaymaq çox çətin idi. Müəllif Azərbaycan, rus, fars dillərində olan əsərinin yayılması üçün yorulmadan çalışırı. Əsərini nəşr etdirdə bilməyəcəyini yəqin edəndən sonra müəllif onu əlyazması şəklində öz yaxınları, tanış-dostları arasında yayırı. Bu ərefədə M.F.Axundov Azərbaycan, İran, Türkiyə, Rusiyanın mütərəqqi ziyalilari – Mirzə Melkum xanla, Cəlaləddin Mirzə ilə, Mirzə Yusif xanla, Əli xanla, Həsən bəy Zərdabi ilə, Mirzə Kazım bəyəla, hind yəzici və alimi Manekçi-Limçi Sahiblə dostluq əlaqəsi yaratmış, müntəzəm məktublaşaraq, onları fikir və düşüncələri ilə tanış edirdi.

"Kəmalüddövlə məktubları" ədibin müasirləri tərəfindən layiqincə qarşılanır, qiymətləndirilir, böyük maraq oyadırı. Mirzə Yusif xan 1870-ci ildə Parisdən

M.F.Axundova göndərdiyi məktubda yazdı: "Cənab Mirzə Kazım bəy Peterburqdan Parisə gəldi. "Kəmalüddövlə"ni tanış olmaq üçün ona təqdim etdim. Tutduğu mənzildə gecə-gündüz əsəri oxuyurdu, mütaliədən sonra "Kəmalüddövlə"nin farsca əlyazmasının baş səhifəsində öz xəttile bu kəlmələri yazdı: "Bərəkallah, Kəmalüddövlə! Bərəkallah, Kəmalüddövlə!"

Təhlillər, araşdırımlar göstərir ki, M.F.Axundovun yaradıcılığı təkcə Azərbaycanda deyil, Yaxın Şərqi xalqları ədəbiyyatı və ictimai-fəlsəfi fikrinin inkişafına da müsbət təsir göstərmişdir. Ədibin əsərləri XIX əsrin 50-ci illərindən başlayaraq rus, fars, ingilis, fransız, alman, gürcü və digər xalqların dillerinə tərcümə edilmişdir.

Mirzə Fətəli Axundovun əsərləri 1837-ci ildən başlayaraq müxtəlif qəzet və jurnallarda, məcmuələrdə, ayrıca kitab halında Tiflisdə, Peterburqda, Moskvada, Berlinda, Parisdə, Vyanada, Londonda, Amsterdamda müxtəlif illərdə çap olunmuşdur.

İstedladlı alimlər, ədəbiyyatşunaslar, ədiblər A.Bakixanov, İ.Qutqaşını, Həsən bəy Zərdabi, Mirzə Kazım bəy, F.Köçərli, F.Qasimzadə, Ə.Dəmirçizadə, M.Rəfili və başqaları M.F.Axundov yaradıcılığına yüksək qiymət vermiş, elmi, bədii əsərlər yazmış, barəsində xoş, dəyərli sözlər söyləmişlər.

M.F.Axundov yaradıcılığı ədəbiyyat tariximizin ən qiymətli, ən dəyərli səhifələrindəndir. O, misilsiz istedada malik mütəfəkkir yazıçı-dramaturq, dövlət və ictimai xadim olmaqla yanaşı, yeni ədəbi-bədii məktəb yaratmışdır. Onun yaradıcılığı, fəaliyyəti sözün əsl mənasında dahilikdən soraq verir.

ON İKİNCİ FƏSİL

*Redaktə-nəşriyyat işinin vəziyyəti və
Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti*

XIX əsrin birinci yarısından başlayaraq Azərbaycanda ədəbiyyat, mədəniyyət, elm sahəsində müasirlik meylləri, tərəqqi, inkişaf açıq-aşkar duyulur, hiss olunurdu.

A.Bakixanov, İ.Qutqaşını, Q.Zakir, Mirzə Şəfi Vazeh, M.F.Axundov, bir müddət sonra isə H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov və başqaları maarifçilik ədəbiyyatının əsasını qoydular. Bu dövrə Azərbaycanda həm də görkəmli tarixçi alımlar yetişmişdi.

A.Bakixanovun "Gülüştani-İrəm", Mirzə Adigözəl bəyin "Qarabağname", Mirzə Camalın "Qarabağ tarixi", Şeyx İbrahim Gəncəvinin "Tarixi-Gəncə" və digər əsərlər cəmiyyətdə böyük maraq doğurmuşdur.

Mirzə Camal Cavanşir Qarabağının "Qarabağ tarixi" əsərinin yazılmış və nəşri maraqlıdır. O, bir müddət Pənah xanın və onun oğlu İbrahim xanın yanında mirzəlik etmiş, 1797-ci ildə Molla Pənah Vaqif öldürüldükdən sonra isə vəzir vəzifəsinə təyin edilmişdir.

Mirzə Camal "Qarabağ tarixi"ni fars dilində yazmış və onun mətni əlyazması halında bizi gəlib çıxmışdır. Əsər şərqsünas alim A.Berje tərəfindən 1855-ci ildə rus dilinə

tərcümə edilmiş və Tiflisdə nəşr edilən "Qafqaz" qəzetiндə dərc olunmuşdur. A.Berje əsərə yazdığı müqəddimədə müəllifin şəxsiyyətindən bəhs edir, onun ərəb, fars, türk dillərini yaxşı bildiyini, olduqca hafizəli və istedadlı bir şəxs olduğunu, gözəl şeirlər yazdığını xüsusü olaraq qeyd edir.

Mirzə Camalın "Qarabağ tarixi" əsəri Azərbaycan dilində ilk dəfə 1959-cu ildə kitab halında Bakıda çap olunmuşdur.

Azərbaycanda bədii, elmi əsərlərin əlyazma halında yayılma tarixi qədim olsa da, çap üsulu ilə kitabların nəşrinə yaxın vaxtlarda – XIX əsrin əvvəllerindən başlanılmışdır. Daş basması üsulu (litografiya) ilə kitablar nəşr edən ilk mətbəə 1812-ci ildə Təbrizdə yaradılmışdır. Azərbaycan dilində mətbəə üsulu ilə 1819-cu ildə Təbrizdə çap olunmuş ilk kitab Füzulinin "Leyli və Məcnun" poemasıdır.

XIX əsrin 50-ci illərində Bakıda üç, Şamaxıda iki mətbəə fəaliyyət göstərirdi. Bir müddət sonra M. Nəvvab Şuşada mətbəə açaraq daşbasma üsulu ilə kitab nəşr etmişdir. Görülən cüzi işlərə baxmayaraq, Azərbaycan ədiblərinin əsərləri xarici ölkələrdə – Gürcüstanda, Rusiyada, Hindistanda, Almaniyada, Fransada, Polşada nəşr olunurdu.

Azərbaycanda milli mətbuatın yaranmasına böyük ehtiyac duyulurdu. Çar hökuməti ucqarlıarda yaşayan əhalinin əhval-ruhiyəsini dərinində öyrənmək, baş verən hadisələri izləmək məqsədilə yerli dillərdə mətbuat yaratmağı qarşısına məqsəd qoymuşdu. Elə bu səbəbdən də 1830-cu ildə "Tiflisskiye vedomostı" qəzetinə əlavə

olaraq, həftədə bir dəfə Azərbaycan dilində xüsusi vərəqə çap olunmağa başladı. Vərəqənin nəşri qəzetiñ redaktoru P.Sankovskiye həvalə edilsə də, əsas işi A.Bakıxanov görürdü. O, bütün yazıları redaktə edir, çapa hazırlayırdı. Əfsuslar olsun ki, bu vərəqənin ömrü çox çəkmədi. 1832-ci ildin son aylarında bağlandı, doqquz il sonra, 1841-ci ildə vərəqə "Zakavkazski vestnik"ə əlavə olaraq nəşr olunmağa başlandı, dörd il yarımdan sonra, 1846-ci ildə bu vərəqə də bağlandı. Əlbəttə, belə vərəqələrin nəşri ilə milli Azərbaycan mətbuatı yaranmadı.

Buna baxmayaraq, tərəqqi, inkişaf bütün sahələrdə geniş vüsət almışdı. Elmin, ədəbiyyatın inkişafında A.Bakıxanovun fəaliyyəti misilsiz idi. Onun "Qanuni-Qüdsi", "Təhzibi-əxlaq", "Ümumi coğrafiya", "Əsrar ülmələküt", "Gülüstani-İrəm" və həm də saysız-hesabsız bədii əsərləri, məqalələri Azərbaycan ədəbiyyatı, elmi tarixində yeni səhifələr açdı.

Bu ərefədə Rusiyada iki nəfər dahi alim fəaliyyət göstərirdi – Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəy.

Topçubaşov uzun müddət Peterburq Universitetində şərqsünaslıq fənnindən dərs demiş, istedadlı bir alim kimi tanınmışdır. O, dilçiliyə aid bir neçə əsər yazmış və əsərləri müxtəlif dillərdə çap olunaraq yüksək qiymətləndirilmişdir. Alimin Rusiyada 1812-ci il Vətən mühəribəsinə həsr olunmuş "Qalibiyət təranası" əsəri V.Belinski tərəfindən yüksək qiymətləndirilmiş və eyni zamanda onun şeirlər kitabı da çapdan çıxmışdır.

Digər alim Mirzə Kazım bəy Rusiyada, Avropada şöhrət qazanmış, dil, ədəbiyyat, tarix, şərqsünaslıq elmlərinə və fəlsəfəyə aid 100-dən çox elmi, bədii əsərlər

yazmış, Sədinin "Gülüstan"ını ruscaya, "Dərbəndnamə"ni ingiliscəye, özünün yazdığı "Azərbaycan dilinin sərf-nəhvi"ni alman dilinə tərcümə etmiş və nəşr etdirmiş, Rusyanın, Avropa və digar ölkələrin ən ali mükafatlarına layiq görülmüşdür. Mirzə Kazım bəy "Oteçestvenniye zapiski", "Sovrpeimennik" kimi məşhur rus məcmuelərində çap etdirdiyi elmi məqalələrini, şərqşünaslıqa aid tədqiqat əsərlərini bu illərdə yazmışdır.

Ziyalıların bir qismi isə şifahi xalq yaradıcılığına, klassik ədəbi irsə daha çox meyl göstərirdilər. "Tiflisskiye vedomostı" qəzetində "Koroğlu" və "Aşıq Qərib" dastanları haqqında geniş məlumatlar dərc olunurdu. Molla Pənah Vaqifin və onun bir sıra müasirlərinin, habelə XIX əsrin birinci yarısında yazış-yaratmış şairlərin əsərləri toplanılaraq 1856-ci ildə Teymurxanşurada kitab halında çap olunmuşdur.

M.F.Axundovun "Təmsilat" adlanan, əsərlərindən ibarət kitabı da 1859-cu ildə Tiflisdə çapdan buraxılmışdır. Şərqşunas alim A.Berje Azərbaycan şairlərinin əsərlərini toplayaraq 1868-ci ildə Leypsiqdə alman dilində məcmua halında çap etdirmişdir. Hüseyn Əfəndi Qayıbov isə şeirlər məcmuəsini tərtib etmişdir.

Ölkədə açılan yeni-yeni məktəblər üçün dərs vəsaitlərinin hazırlanmasına xüsusi fikir verilirdi. A.Bakıxanovun "Qanuni-Qüdsi", Mirzə Şəfi Vazehin İ.Qriqoryevlə birlikdə tərtib etdikləri "Azərbaycan dilinə aid məntəxəbat", "Azərbaycan-rus lüğəti", Mirzə Kazım bəyin "Azərbaycan dilinin sərf-nəhvi", A.Çernyayevskinin "Vətən dili" dərsliklərindən səmərəli istifadə olunurdu.

Şamaxıda doğulmuş, Azərbaycan dilini mükəmməl bilən, pedaqoji təcrübəyə malik olmuş müəllimin – A.Çernyayevskinin azərbaycanlı uşaqlar üçün tərtib etdiyi "Vətən dili" kitabı xüsusi əhəmiyyət kəsb edirdi. Dərslik ilk dəfə 1883-cü ildə nəşr olunmuş və böyük müvəffəqiyyət qazanmışdır.

Bir müddətdən sonra 1899-cu ildə Rəşid bəy Əfəndiyev "Uşaq bağçası" kitabını tərtib və nəşr etdirdi.

Bütün bunlarla yanaşı, Azərbaycanda demokratik mətbuatın yaranmasında A.Bakıxanovun, M.F.Axundovun qoyduqları ənənələri davam etdirməyi bacaran yeni ziyalı dəstəsi vətişirdi. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov-Gorani və başqaları milli mətbuatın yaranmasına, fəaliyyətinə ehtiyac duyur, onun vacibliyini, əhəmiyyətini qiymətləndirirdilər.

Bu ağır işi öz üzərinə Həsən bəy Zərdabi götürdü. O, bu məsələ barədə hökumətə müraciət etdi və nəhayət, xeyli zəhmətdən sonra, 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bununla da milli mətbuatın əsası qoyuldu.

HƏSƏN BƏY ZƏRDABI (1842-1907)

Milli mətbuatın yaradıcısı, görkəmli maarifçi, təbiətşünas alim, M.F.Axundovdan sonra tanınmış ictimai xadimdir. O, 1861-ci ildə Tiflis qəza məktəbini, 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyət şöbəsini bitirmişdir. Bir müddət Tiflisdə, Bakı quberniya idarəsində işləmişdir. 1869-cu ildə Həsən bəy Bakı realnı gimnaziyasına təbiət tarixi müəllimi təyin olunmuşdur.

O, Azərbaycan professional teatrının yaradıcılarından biri olmuş, Nəcəf bəy Vəzirovla birlikdə 1873-cü ildə M.F.Axundovun "Hacı Qara" pyesini Azərbaycan dilində tamaşaşa qoymuşdur. H.Zərdabi külli məqdarda elmi məqalələr yazmaqla yanaşı, "Torpaq, su və hava", "Bədəni səlamət saxlamaq düsturüləməlidir", "Sümük, ət, beyn" adlı əsərlərin də müəllifidir.

Ədib "Ziya", "Keşkül", "Kaspi", "Həyat", "Novoye obozreniye" və sairə qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-publisist məqalələr çap etdirmiş, dövrünün görkəmli alimi, mütefəkkiri kimi tanınmışdır. H.Zərdabının fəaliyyətindəki ən faydalı iş Azərbaycan dilində "Əkinçi" qəzetini nəşr etdirmək olmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər davam edən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Qəzeti 1875-ci ildə 12, 1876-ci ildə 24, 1877-ci ildə isə 20 nömrəsi çıxmışdır. Həsən bəy Zərdabi "Əkinçi"nin banisi, redaktoru, naşırı, korrektoru, bəzən də mürəttibi olmuşdur.

H.Zərdabının ömür-gün yoldaşı Həmidə xanım öz xatirələrində yazar ki, başqa ölkələrdə qəzeti bir neçə nəfər çoxarır, bizdə isə ancaq Həsən bəy idi. Bir dəfə Fransada çıxan qəzetlərdən birinin müxbiri Bakıya, qəzet işinin vəziyyətini öyrənməyə gəlmışdı. Tanışlıqlandan sonra Həsən bəyə dedi: "Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyen adam tapılmaz. Sizin işgüzarlığınızə heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz".

Qəzətdə beş şöbə: "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Məktubat", "Elm xəbərləri", "Təzə xəberler" fəaliyyət göstərirdi. "Əkinçi" nəşr olunan ərefədə burada 1200-ə qədər məqalə, məktub, xəbər, felyeton, şeir, müxtəlif qeydlər çap edilmişdir. Demokratik ideyaların carçası, tribunası olan "Əkinçi" elmin, maarif və mədəniyyətin, eyni zamanda, ədəbiyyətin, incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasına aid çoxlu yazılar dərc edirdi. Qəzeti dili rəvan, xalq dilinə yaxın, sadə və səlis idi. "Əkinçi" dini mövhümata, cəhalətə, hər cür istismara qarşı çıxışlar etmiş, etiraz səsini ucaltmışdır. O, həm də qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzetidir. "Əkinçi"nin ətrafına toplanmış ziyanlılardan M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov-Gorani və başqaları qəzetiň işində fəal iştirak etmiş, ictimai, siyasi, bədii fikrin inkişafına böyük təsir göstermişlər. Qəzeti Azərbaycan-dan kənarda – Rusiyada, Gürcüstanda, Dağıstanda, Özbəkistanda da olxuları var idi.

Dəfələrlə dövlət orqanları tərəfindən təqib olunan "Əkinçi"nin 1877-ci ilin sentyabrında 56-ci nömrəsi çapdan təzə çıxmışdı. Həsən bəy hiss edirdi ki,

"Əkinçi"nin son günləri yaxınlaşır. Belə də oldu. 1877-ci ilin sentyabr gündərinin birində onu quberniyaya çağırıldılar. Öz işçisini, hərf düzən Minasovu – ermənini orada görüb təəccübləndi.

İnidici söhbət qurtarandan az bir müddət sonra "Əkinçi" bağlandı, Həsən bəy işlədiyi məktəbdən çıxarıldı, uzaq bir yera müəllim gönülləriləcəyi barədə ona məlumat verildi. Həsən bəy heç yerə getmədi, Zərdaba qayıtdı. O, Azərbaycandan kənardə yaşamağı özü üçün ölüm bilirdi.

Zəmanesinin məşhur içtimai xadimi Fərhad Ağazadə çıxişlarının birində qeyd edir: "Həsən bəy Bakıya kasib gəldi, kasib da getdi". Təsadüfi deyildir ki, Nəcəf bəy Vəzirov yazdı: "Əkinçi" mənim ana dili müəllimimdir".

Həsən bəy Zərdabda yaşadığı dövrdə jurnalistlik fəaliyyətini davam etdirmiş, Bakıda çıxan "Həyat", "Dəbistan", "Kaspi", Tiflisdə nəşr olunan "Obzor", "Novoye obozreniye", Peterburqda çıxan "Zemledelçeskaya gazeta" və digər matbuat orqanlarında sosial, mədəni, təsərrüfat, elmi problemlərə aid məqalələr dərc etdirdi.

1896-ci ildə Hacı Zeynalabdin Tağıyev Azərbaycanda ən məşhur qəzeti – "Kaspi"ni mətbəəsilə birlikdə aldı. Həsən bəyi qəzətə işləməyə dəvət etdi. O, dəvəti qəbul edib, burada çalışmağa başladı, bir müddətdən sonra qəzətin redaktoru oldu.

Azərbaycan haqqında mütəmadi olaraq yazılar getdiyindən, qəzətə "Müsəlman" "Kaspi"si deyirdilər.

Həsən bəy həyatının son illərində Bakı şəhər Dumasında maarif sahəsində çalışmış, Bakı və ətraf kəndlərdəki məktəblərdə təhsilin vəziyyətini yaxşılaşdırmaq üçün gecə-gündüz çalışmış, cəmiyyətdə çox böyük nüfuz sahibi olmuşdur.

O, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət verirdi. Həsən bəy N.Nərimanovla birlikdə 1906-ci ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində fəal iştirak etmişdir.

Zərdabi Azərbaycan qadınlarının maariflənməsinə xüsusi diqqətlə yanaşmış, 1901-ci ildə Bakıda qızlar üçün ilk məktəbin açılmasına kömək etmişdir. H.Zərdabi M.F.Axundovdan sonra ədəbiyyatımızın inkişafında böyük rol oynamışdır.

H.Zərdabının zəngin arxiv respublika Əlyazmalar fondunda saxlanılır. Onun əsərləri 1920, 1962-ci illərdə Bakıda, həyat və fəaliyyətinə həsr olunmuş əsərlər isə 1959, 1962-ci illərdə Moskvada çapdan buraxılmış, 1979-cu ildə Bakıda "Əkinçi" qəzetinin tam mətni kitab halında nəşr edilmişdir.

Alımlılar, ədəbiyyatşunaslar, jurnalıstlar Həsən bəy Zərdabının həyat və yaradıcılığını, milli mətbuatımızda fəaliyetini əks etdirən çoxsaylı əsərlər yazmış, nəşr etdirmişlər.

"Əkinçi"dən sonra, 1879-cu ildə Səid Ünsizadənin redaktorluğu ilə Tiflisdə "Ziya" qəzeti nəşr olunmağa başladı. Bu qəzet az sonra "Ziyayı-Qafqaziyyə" adı ilə çıxdı.

ÜNSİZADƏ SƏİD VƏ CƏLAL QARDAŞLARI (1845-?) (1854-?)

Naşır, redaktör, maarif xadimləridirlər. Səid Ünsizadə əhalinin artan marağını, məlbuatın vacibliyini nəzərə alaraq "Ziya" və bir müddətdən sonra "Ziyavi-Qafqaziyə" qəzetlərini açaraq, onların naşırı və redaktoru olmuş, şeirlər yazmış, Şamaxıdakı "Beyt üs-Səfa" ədəbi məclisinin üzvü olmuşdur. Səid Ünsizadə 1883-cü ildə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmiş, 1890-ci ildə Türkiyəyə köçmüştür.

Hələ "Ziya"nın nəşri davam etdiyi vaxtda, 1883-cü ilin yanvarından yenə də Tiflisdə "Ziya" mətbəəsində Cəlal Ünsizadənin redaktorluğu ilə "Kəşkül" adında aylıq ədəbiyyasi məcmuə və qəzet çap olunmağa başladı.

Cəlal Ünsizadə ana dili ilə yanaşı fransız, rus, fars, ərəb dillərini də biliirdi. O, pedaqoji, jurnalistik və tərcüməçilik fəaliyyəti ilə yanaşı, maarifçiliyi də geniş yaydı.

Cəlal Ünsizadə H.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, M.Şahtaxtı, S.Qənizada, A.Çernyayevski, İ.Çavçavadze, N.Qulak və başqaları ilə yaxınlıq etmişdir.

Onun yaratdığı "Kəşkül" mətbəəsində M.Füzulinin "Leyli və Məcnun" poeması rusca tərcüməsi ilə, M.Lermontovun "Yel gəmisi" balladası, A.Çernyayevskinin "Vətən dili", özünün "Hesab", "Rus dili" əsərləri və dərslikləri çap olunmuşdur.

"Kəşkül" bağlanandan sonra Cəlal Ünsizadə 1892-ci ildə Türkiyəyə köçmüştür.

On ilə qədər nəşri davam edilən "Kəşkül" və digər dövri məlbuat Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında mühüm rol oynamışdır.

ON ÜÇÜNCÜ FƏSİL

Teatr səhnəsinə mədəniyyət, ədəbiyyata ziyanlılıq əhvəli gətirən ədiblər

Azərbaycanda bədii ədəbiyyat heç vaxt iyirminci yüzilliyin əvvəlindəki kimi diqqət mərkəzində olmamış, cəmiyyətdə belə maraq oyatmamışdır.

N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, Ü.Hacıbəyov, N.Nərimanov, Mirzəli Möcüz yazılı, dramaturq, xalq müəllimi, məlbuat, səhnə xadimi olmaqla yanaşı, Onlar Azərbaycan teatrına yeni ruh, yeni nəfəs, səhnə mədəniyyəti, ədəbiyyata ziyanlılıq əhvəli gətirmişlər.

NƏCƏF BƏY VƏZİROV (1854-1926)

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, dramaturq, teatr xadimi, humanist, vətənpərvər yazılıdır. O, Şuşada, doğma diyarında mədrəsə təhsili almış, 1868-74-cü illərdə Bakıda realni gimnaziyada oxumuşdur. 1873-cü ildə H.Zərdabinin rəhbərliyi və Nəcəf bəyin fəal iştirakı ilə Bakıda ilk dəfə M.F.Axundovun "Lənkəran xanının vəziri" və "Hacı Qara" komedyaları tamaşaşa qoyulmuşdur.

Gimnaziyanı bitirən Nəcəf bəy elə həmin ildə Moskva-dakı Petrovski-Razumovski adına mötəbər elm ocağı sayılan Əkinçilik Akademiyasına daxil olur. Burada o, təhsilini davam etdirməkələ yanaşı, yaradıcılıqla da ciddi məşğul olur. Akademiyanın tələbəsi, sonralar məşhur rus yazıçısı olmuş V.Korolenko ilə yaxından tanış olur. Tanışlıqları sonralar səmimi dostluğa çevirilir. Təhsilini davam etdirdiyi vaxt o, "Əkinçi" qəzetinin nəşr olunması xəbərini eşidir və 1875-ci il 28 avqustda H.Zərdabiya məktub göndərir, sevincini bildirir, "Əkinçi"ni özünün "ana dili" müəllimi adlandırır.

N.Vəzirov Akademiyani 1878-ci ildə bitirib vətəne qaydır. Azərbaycanın müxtəlif bölgələrində meşəbəyi işləyir, 1895-ci ildən Bakıda vəkillik edir, 1903-cü ildə Bakı Dumasının katibi seçilir, bir müddətdən sonra isə şəhər maarif şöbəsi rəisinin müavini vəzifəsinə təyin olunur. Uzun müddət bu vəzifədə çalışaraq, Bakıda xalq maarifinin inkişafına yaxından kömək göstərir.

Nəcəf bəy bu ərefədə yorulmadan çalışır, yaradıcılıqla məşğul olur, Azərbaycan, rus, Avropa klassiklərinin dram əsərlərinin səhnələşdirilməsində rejissor kimi çıxış edir.

N.Vəzirov 1875-ci ildən başlayaraq bir-birinin ardınca pyeslər yazır: "Ev tərbiyəsinin bir şəkli" komediyasında kübar ailəsinin tüfeyli həyat tərzi tənqid olunur. 1890-ci ildə yazdığı "Daldan atılan daş topuğa dəyer" və 1891-ci ildə qələmə aldığı "Sonraki peşimançılıq fayda verməz" də ailə-məişət ixtilafları, köhnə adətlər, mövhüməti törədən mühit ifşa edilir. "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərində var-dövlət hərisliyinin insanın başına gəldiyi pis eməllərdən bəhs olunur.

Ədib 1896-ci ildə humanizm, bəşəri duyuları tərənnüm edən, Azərbaycan ədəbiyyatında ilk faciə

"Müsibəti Fəxrəddin" əsərini yazar. Maarfiçi gənclərin surətləri yaradılmış bu əsər Azərbaycanda bədii və ictimai fikir tarixində müstəsna yer tutur. Faciə yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur.

Ədib az sonra, 1896-ci ildə Bakı neftini elə keçirməyə, böülüdürməyə can atanları ifşa edən "Pəhlivananızəmanə" adlı əsərini yazar.

Dramaturqun yaradıcılıq sorağı Azərbaycandan çox-çox uzaqlardan gelir. Onun "Müsibəti Fəxrəddin" və "Yağışdan çıxdıq, yağmura düşdük" əsərləri Qafqaz, Orta Asiya ölkələri, Volqaboyu vilayətlərin, İranın teatr səhnələrində mütəmadi olaraq oynanıldı. Mətbuatda ədibin həyat və yaradıcılığı, əsərləri barədə saysız-hesabsız yazılar çap olunur. N.Vəzirov Azərbaycan professional teatrının yaradıcılarından olmaqla yanaşı, ədəbi fəaliyyətini də davam etdirirdi. O, "Əkinçi"də, digər qəzet və məcmuələrdə publisistik məqalələr və felyetonlar çap etdirir, xalqlar arasında nifaq salanları lənətleyir, Bakı fehlələrinin həyatının ağırlığından şikayətlənir, İranda baş alıb gedən özbaşınlıqlardan narahat olur, Səttarxanın başçılığı ilə genişlənən milli azadlıq hərəkatını alqışlayırı.

N.Vəzirov yaradıcılığının ikinci dövründə, 1909-cu ildə "Vay şələküm, məəlləküm", 1912-ci ildə "Pul düşkünü Hacı Fərəc lənətulla", "Keçmişdə qaçaqlar", 1914-cü ildə "Nə əkərsən, onu biçərsən", "Təzə əsrin ibtidası" kimi əsərlər yazımışdır. O, Molyerin "Xəsis" komediyasını Azərbaycan şəraitinə uyğunlaşdıraraq "Ağa Kərim xan Ərdəbili" pyesini yazmışdır.

N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illik yubileyi 1913-cü ildə Bakıda ən yüksək səviyyədə keçirilmiş, yubiley

gəcəsində ədibin "Yağışdan çıxdıq yaqmura düşdük" komediyası böyük müvəffəqiyyətə oynanılmışdır. Yubiley münasibətilə Rusiyadan, Ukraynadan, Zaqafqaziyadan, Orta Asiyadan və digər ölkələrdən yazıcının ünvanına saysız-hesabsız təbrik telegramları gəlmışdır. Yubilyarın dostu, məşhur rus yazıçısı V.Korolenko göndərdiyi telegramda yazılırdı: "Köhnə dostuma təbrik. Ona uzun müddətli müvəffəqiyyətlər arzu edirəm".

Nəcəf bəy Vəzirovun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub, pryesləri teatr səhnələrinde oynanılmışdır.

Ədibin əsərləri hələ özü sağ ikən 1900-cü ildə Bakıda "Təsnifati-Nəcəf bəy Vəzirzadə", 1913-cü ildə "Nəcəf bəy Vəzirov, Tərcüməyi-hal" adları ilə, bir müddət sonra isə 1953, 1958, 1961, 1976-ci illərdə kitabları nəşr olunmuşdur.

Ədəbiyyatşunaslar, alimlər ədibin yaradıcılığını araşdırmış, təhlil etmiş, əsərlər, monoqrafiyalar, məqalələr yazıb çap etdirmişlər.

Nəcəf bəy Vəzirovun çoxsahəli yaradıcılığı Azərbaycan ədəbiyyatı, xüsusilə Azərbaycan dramaturgiyası tarixində görkəmli yerlərdən birini tutur.

ƏBDÜLRƏHİM BƏY HAQVERDİYEV (1870-1933)

Dramturq, nasir, tərcüməçi, müəllim, ictimai xadimdir. O, ilk təhsilini doğulduğu Şuşada almış, sonra isə Tiflis realni məktəbində oxumuşdur. 1891-ci ildə Peterburq Yol Mühəndisləri İnstytutuna daxil olmuş, eyni zamanda azad müdavim kimi Peterburq Universitetinin Şərq fakültəsində oxumuş, dil və ədəbiyyat məsələləri ilə ciddi məşğul olmuşdur.

Peterburq həyatı, teatrında baxdığı tamaşalar gənc Əbdülrhəhimdə sənətə, ədəbiyyata marağı daha da artırır. O, özünün ilk əsərlərini "Yeyərsən qaz ətin, görərsən ləzzətini" 1892-ci ildə, "Dağılan tifaq"ı 1896-ci ildə Peterburqda yazıb başa çatdırır.

Ə.Haqverdiyev 1899-cu ildə təhsilini tam başa vurub Peterburqdan Şuşaya qaydır, burada xalq yaradıcılığı nümunələri toplamaqla məşğul olur. Yazıçı "Bəxtsiz cavan" pyesini 1900-cü ildə Şuşada yazar və elə həmin ildə də tamaşaşa qoyur. O, 1901-ci ildə Bakıya gəlir, burada "Pəri-cadu" pyesini yazıb səhnələşdirir. Ədib bu ərefədə H.Zərdabi, N.Vəzirov, H.Ərəblinski və digər qabaqcıl ziyanlılar tanış olur, teatrda rejissorluq edir.

Ə.Haqverdiyev 1905-ci ildə Gəncə quberniyasından Dövlət dumasına deputat seçilir. Duma dağıldıqdan sonra bir müddət Peterburqda qalmış, "Ağa Məhəmməd şah Qacar" tarixi dramını yazmaq məqsədi ilə bir müddət kitabxanalarda çalışmış, təsvir etdiyi dövrü dərindən öyrənmiş, ciddi tədqiqat işləri aparmışdır. O, əlavə sənədlər toplamaq üçün 1907-ci ildə İrana getmiş və elə

həmin ildə də əsəri yazıb tamamlamış və səhnələşdirmiştir. Əsər böyük müvəffəqiyyət qazanmışdır. O, 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını səhnəyə hazırlamış, tamaşanın ilk dirijoru olmuşdur.

Ədibin əsərləri, o cümlədən "Bəxtsiz cavan" pyesi və "Dağılan tifaq" faciəsi Qafqazda şöhrət qazandığı kimi, İranda da böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. "Bəxtsiz cavan" pyesinin tamaşası Tehranda olduğu kimi, Rəşt, Qəzvin şəhərlərində, İranın, Cənubi Azərbaycanın başqa əyalətlərində da şöhrət qazanmışdır.

Ə.Haqverdiyev elmi araşdırırmalarla da məşgül olmuşdur. "Azərbaycanda teatr", "M.F.Axundovun həyat və fəaliyyəti", "Əski və yeni ədəbiyyatın nümunələri", "Ədəbi dilimiz" kimi əsərlər yazmış, nəşr etmiş, tədqiqatçı alim kimi tanınmışdır. O, müitimədi olaraq rus və Avropa yazıçılarının əsərlərindən tərcümələr edir, yaradıcılıqla ciddi məşgül olur. "Millət dostları", "Ac həriflər", "Xəyalat", "Ata və oğul", "Ayın şahidliyi", "Bomba", "Diş ağrısı", "Pir" hekayələrini yazar.

Ə.Haqverdiyev "Molla Nəsrəddin" jurnalının ilk əməkdaşlarından olmuş, burada hekayələrini, felyetonlarını dərc etdirmiştir. Onun "Marallarım" silsilə hekayələri, "Xortdanın cəhənnəmə məktubları" povesti, "Bomba" hekayəsi ilk dəfə bu jurnalda dərc olunmuşdur.

Ədib yorulmaq bilmədən çalışır, bir-birinin ardınca əsərlər yazmaqla məşgül olur. 1915-ci ildə "Şeyx Şaban", 1926-ci ildə "Ağac kölgəsində", 1927-ci ildə "Köhnə dudman", 1928-ci ildə "Qadınlar bayramı", 1932-

ci ildə "Yoldaş Koroğlu", "Çox gözəl" pyeslərini yazıb çap etdirir.

Ədib bu əsərlərində ictimai-siyasi hadisələri yüksək sənətkarlıqla araşdırır, təsvirini verir. Baş verən iyrəncilikləri ifşa edir, əməkçi xalqa ehtiramını bildirirdi.

Ədibin elmi axtarışları, tədqiqatları yüksək qiymətləndirilir. Ə.Haqverdiyev bir sıra elmi-nəzəri məqələlər müəllifi kimi tanınmışdır. O, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir. Ədib eyni zamanda pedaqoji fəaliyyətini davam etdirmiş,. 1921-31-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühabirələr oxumuşdur.

1923-cü ildə Azərbaycan Dövlət Teatrının 50 illik yubileyi keçirilərkən Ə.Haqverdiyev və N.Vəzirov S.S.Axundovla birlikdə Azərbaycan teatrının yubileyinə xüsusi kitab yazıb nəşr etdirmişlər.

Ə.Haqverdiyevin əsərləri 1956, 1967, 1971, 1976-ci illərdə Bakıda, 1960-ci ildə Moskvada nəşr olunmuş, yaradıcılığı barədə əsərlər yazılaraq çap edilmişdir.

Əbdürəhim bəy Haqverliyev Azərbaycan ədəbiyyatında görkəmli bir yazıçı, dramaturq kimi möhkəm mövqə tutmuş, ədəbiyyatımızın inkişafında müstəsna xidmət göstərmişdir.

SÜLEYMAN SANI AXUNDOV (1875-1939)

Dramaturq, nasir, uşaq yazarıdır. O, Şuşada doğulduğu şəhərdə təhsil almış, 1894-cü ildə Qori seminariyasını bitirmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. S.S.Axundov məktəblilərin ehtiyacını nəzəre alaraq həmkarları ilə birlikdə dərsliklər, programları hazırlamaqla məşğul olmuş, eyni zamanda uşaqlar üçün gözəl, təbiyəvi əhəmiyyət daşıyan hekayələr yazmış. "Məktəb" və "Dəbistan" jurnallarında çap etdirmişdir. O, uzun müddət xalq maarifi sahəsində çalışmış, Qarabağ vilayətinin maarif şöbəsinin müdürü olmuşdur.

S.S.Axundov ilk əsərini, "Tamahkar" komediyasını 1899-cu ildə yazmışdır. Əsərdə acgözlük, köhnə adət-ənənələr təqnid edilir. Ədib yaradıcılığını davam etdirərək 1905-ci ildə "Yuxu", 1906-ci ildə "Kövkəbi-hürriyət", "Qonaqlıq" hekayələrini, "Dibdat bəy", "Türk birlili" pyeslərini yazar. Bu əsərlərdə pula hərislik, mədəniyyətsizlik, pozğunluq, duma seçenekləri ifşa olunur. Yaziçi 1912-14-cü illərdə özünün məşhur "Qorxulu nağıllar" silsilə hekayələrini yazaraq əhalinin acınacaqlı həyatını təsvir edir. O, Azərbaycan səhnəsi üçün ilk pyeslər yaratmış, 1921-ci ildə "Laçın yuvası"nı yazmış, əsər ədəbi müsabiqədə birinci mükafata layiq görülmüşdür.

S.S.Axundov 1921-ci ildə "Çərxı-felək", "Qaranlıqdan işığa", "1922-ci ildə "Şeytan", "Şahsənəm və Gülpəri", "İki yol", 1923-cü ildə "Yeni həyat", "Eşq və intiqam" pyeslərini, 1927-ci ildə "Mister Qreyin köpəkləri" hekayəsini yazmışdır. Yaziçinin müxtəlif mövzuda digər əsərləri də vardır.

S.S.Axundov 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmiş, ədəbi-pedaqoji fəaliyyətinə görə ona 1932-ci ildə Əmək Qəhrəmanı adı verilmişdir.

Yaziçinin əsərləri hələ özü sağ ikən nəşr olunmağa başlanmış, 1936, 1958, 1968, 1975-ci illərdə kitab halında çapdan buraxılmış, yaradıcılığı araşdırılaraq əsərlər yazılmış, Bakıda, Moskvada, digər şəhərlərdə çap olunmuşdur.

S.S.Axundov Azərbaycanda uşaq ədəbiyyatının klassik nümunələrini yaratmış, həyatımızı əks etdirən gözəl pyesləri, hekayələri ilə oxcucuların rəğbətini qazanmışdır.

ÜZEYİR BƏY HACIBƏYOV (1885-1943)

Bəstəkar, milli opera sənətinin banisi, musiqişunas alim, publisist, yaziçi-dramaturq, pedaqoq, ictimai xadimdir. O, ilk təhsilini Şuşadakı rus-Azərbaycan məktəbində almış, 1899-1904-cü illərdə Qori seminariyásında oxumuş, dünya xalqlarının ədəbiyyatına, musiqisine xüsusi maraq göstermiş, rus və Avropa musiqi klassiklərinin əsərlərini mənimsemmiş, musiqi alətlərində çalmayı öyrənmişdir. Seminariyanı bitirdikdən sonra Cəbrayıq qəzasının Hadrut kəndinə müəllim təyin olunur.

Bir müddətdən sonra Bakıya gəlir, məktəblərdə dərs deməyə başlayır. O, bədii yaradıcılığa publisistik yazılarla başlayır. "Tərəqqi", "Həqiqət", "Irşad", "Kaspı", "Həyat", "İqbəl" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında məqalələr, felyetonlar yazaraq çap etdirir. 1907-ci ildə Bakıda Azərbaycan dilində "Hesab məsələləri" və

"Mətbuatda istifadə olunan siyasi, hücuqi, iqtisadi, əsgəri sözlərin türki-rusi və rusi-türki lügəti"ni nəşr etdirmiştir. O, bu dövrdə N.Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə edir, "Qarabağın keçmiş günlərindən", "Ata və oğul", "Quyruqlu ulduz" hekayələrini yazıb çap etdirir.

Ü.Hacıbəyov 1907-cibildə "Leyli və Məcnun" operasını yazır. Ölmez Füzulinin şah əsərini mövzu seçmiş müəllif 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin tetarında bu operanın baxışını təşkil edir. Əsər heyranlıqla qarşılanır və bununla da Azərbaycanda, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Ü.Hacıbəyov bir müddətdən sonra, 1909-cu ildə "Şeyx Sənan", 1910-cu ildə "Rüstəm və Söhrab", 1912-ci ildə "Şah Abbas və Xurşidbanu", "Əslİ və Kərəm" muğam operalarını yazımışdır.

Ü.Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. O, komediyaların mətnini özü yazmaqla Azərbaycanda musiqili komediya janının yaradıcısı kimi tanınır. Onun 1909-cu ildə yazdığı "Ər və arvad", 1910-cu ildə yazdığı "O olmasın, bu olsun", 1913-cü ildə yazdığı "Arşın mal alan" əsərlərində xalqın məişəti, adət-ənənəsi öz eksini tapmışdır.

Ü.Hacıbəyov sənətin sirlərini dərindən öyrənmək, musiqi təhsilini artırmaq məqsədilə 1911-ci ildə Moskvada, bir müddətdən sonra Peterburqda təhsil alır. O, özünün məşhur "Arşın mal alan" musiqili komedyasını burada, Peterburqda yaratmışdır.

Bakıya qayıdan Ü.Hacıbəyov Azərbaycanda musiqi

təhsilinin təşkili və təhsil ocaqlarının yaradılması ilə ciddi məşğul olmağa başlayır.

1921-ci ilda ilk musiqi məktəbini yaradır, yeni-yeni musiqi kollektivləri təşkil edir. O, 1927-ci ildə M.Maqomayevlə birlikdə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirir.

Ü.Hacıbəyov yaradıcılığının zirvəsi 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet teatrında tamaşaşa qoyduğu "Koroğlu" operası oldu və bu əsər ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi.

Ü.Hacıbəyov Azərbaycan musiqisində köklü dönüş yaratmış, müasir elmi musiqişünaslığın əsasını qoymuş, musiqiya aid çoxsaylı əsərlər yazmış, tədqiqatlar aparmış, 1945-ci ildə "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental tədqiqat əsəri yazıb nəşr etdirmiş, eyni zamanda 1945-ci ildə Azərbaycan Dövlət himninin musiqisini yazımışdır. Ü.Hacıbəyov musiqisi dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil edilmişdir. Böyük rus bəstəkarı T.Xrennikov Ü.Hacıbəyovu "professional Şərq musiqisinin atası" adlandırmışdır.

Ədibin komediyaları əlliə qədər əcnəbi dillərə tərcümə edilmiş, Moskva, Nyu-York, Paris, London, Tehran, İstanbul, Qahirə, Berlin, Pekin və digər şəhərlərin teatrlarında səhnəyə qoyulmuşdur. "O olmasın, bu olsun" musiqili komedyası Orta Asiya, Türkiyə, Bolqaristan, İranda müvəffəqiyətlə oynanılmışdır. "O olmasın, bu olsun" komedyası yiğcam, tutarlı kəlamlarla, xalq ifadələri ilə zəngindir. Deyilən kəlamların bir qismi diller ezbəridir: "heç hənanın yeridir?", "mənə meymun dediyin bəs deyil!?", "yox mən o məcnunlardan deyiləm", "babalı Sərvərin boynuna", "Mən "Tarix-Nadir"ı yarıya qədər oxu-

muşam" və digərləri. "Arşın mal alan" komediyası əsasında müxtəlif ölkələrdə bədii filmlər çəkilmişdir. Ü.Hacıbəyov komediyalarını həm nəşrlə, həm də nəzmlə yazmaqla, musiqili komediya sahəsində ədəbi məktəb yaratmışdır.

YUNESKO-nun qərarı ilə 1985-ci ildə Ü.Hacıbəyovun 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilmişdir. Ü.Hacıbəyov keçmiş SSRİ-nin, Azərbaycanın ən yüksək mükafatlarına, fəxri adalarına layiq görülmüşdür.

Ü.Hacıbəyovun əsərləri hələ özü sağ ikən 1912, 1914, 1915, 1917 və sonralar 1957, 1964, 1966, 1981, 1985-ci illərdə Bakıda, eyni zamanda müxtəlif ölkələrdə rus, ingilis, fransız, ərəb, türk, fars dillərində çapdan buraxılmış, həyat və yaradıcılığı barədə çoxsaylı əsərlər yazılmış, müxtəlif ölkələrdə nəşr olunmuşdur.

Üzeyir bəy Hacıbəyovun çoxcəhətli yaradıcılığı özündən sonrakı nəslin yetişməsində, Azərbaycan musiqisinin bəşəriləşməsində, musiqi nəzəriyyəsinin tərəqqisində müstəsna rol oynamışdır.

NƏRİMƏN NƏRİMƏNOV (1870-1925)

Yazıcı, dramaturq, publisist, həkim, dövlət xadimidir. O, ibtidai təhsilini Tiflisdə almış, 1882-ci ildə Qori seminariyasına daxil olmuş, 1890-ci ildə oranı bitirib, Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur.

N.Nərimanov 1891-ci ildə Bakıya gəlmiş, burada müəllimlik etmiş, eyni zamanda geniş mədəni-maarif, ədəbi-siyasi fəaliyyətə başlamışdır. O, 1894-cü ildə Bakıda ilk xalq qiraətxana-kitabxanasını təşkil etmiş, Şərq ölkələrində çap olunan bir sıra qəzet və jurnallara məqalələr yazmaqla əlaqələr yaratmış, həmin ölkələrdən təzə qiraətxana üçün xeyli ədəbiyyat toplamağa nail olmuşdur. Bu dövrlərdə N.Nərimanov ədəbiyyat, incəsanət sahəsində yorulmadan çalışır, bir-birinin ardınca əsərlər yazaraq çap etdirirdi. O, 1894-cü ildə "Nadanlıq" pyesini, 1895-ci ildə "Şadman bəy" komediyasını, 1896-ci ildə məşhur "Bahadır və Sona" romanının birinci hissəsini, 1899-cu ildə "Nadir şah" faciəsini yazmış və bu əsərləri müxtəlif illərdə çap etdirmişdir. N.Nərimanov eyni zamanda N.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə etmiş, dərsliklər tərtib etmişdir.

N.Nərimanov Azərbaycan dilinin qrammatikası, ruslar üçün Azərbaycan dili və azərbaycanlılar üçün rus dili dərsliklərini hazırlamış və bununla da müəllim və tələbələrə yaxından kömək etmişdir. O, 1902-ci ildə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini bitirəndən sonra bir müddət

xəstəxanalarda həkim işləmiş, həm də iranlıların "Ədalət" təşkilatının rəhbərlərindən biri olmuşdur.

N.Nərimanov 1909-cü ildə Tiflisə gedir. İnqilabi təbliğat apardığına görə orada həbs olunur, yeddi ay Metex qalasında saxlanılır, sonra da iki il müddətinə Həstərxana sürgün edilir.

1913-cü ildə Bakıya qayıdan N.Nərimanov həkimiliyini davam etdirməklə yanaşı, bədii yaradıcılıqla da ciddi məşğul olmağa başlayır. O, 1913-cü ildə "Pir", 1915-ci ildə isə "Bir kəndin sərgütəşti" əsərlərini yazar.

N.Nərimanov Şərqdə tanınmış bir şəxsiyyət olaraq uzaq Hindistandan tutmuş Rusiyaya qədər bir çox ölkələrin qəzet və jurnallarında məqalələr çap etdirir, xalqı mübarizəyə, azadlığa səsləyirdi. O, öz bədii-publisistik əsərlərini, məqalələrini "Hümmət", "Bakinski raboçi", "Astraxanski kray", "İzvestiya", "Tərcüman", "Kaspi", "Həyat", "Irşad" və digər qəzetlərdə nəşr etdirirdi.

N.Nərimanov 1917-ci ildə bolşevik "Hümmət" təşkilatına rəhbərlik etmiş, "Hümmət" qəzetinin baş redaktoru olmuşdur. 1918-ci ildə Bakı Xalq Komissarlığında çalışan N.Nərimanov 1919-cu ildə Moskvaya çağırılır, Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin müdürü vəzifəsinə təyin olunur, az sonra isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçilir. O, bu vəzifədə çalışarkən respublikanın tərəqqisi, inkişafı üçün əlindən galəni etmişdir.

N.Nərimanov 1922-ci ildə Sovetlərin birinci qurultayında mərkəzi İcraiyyə Komitəsi sədlərindən biri seçilmiş, 1925-ci ildə bu vəzifədə çalışarkən Moskvada vəfat etmiş, Qızıl meydanda dəfn olunmuşdur.

N.Nərimanov əlinə qələm aldığı gündən etibarən

gördüklerini, düşündüklərini yazmış, bununla da tərəqqiyə, inkişafə xidmət etmişdir. O, özünün "Nadanlıq" əsərində köhnə kəndin dəhşətli mənzərəsini vermiş, yoxsul müəllimin, kəndlinin çəkdiyi ağır əzab-əziyyəti təsvir etmişdir. Bu əsər 1895-ci ildə Bakıda oynanılmış, maraqla qarışılmışdır. "Dilin bələsi, yaxud Şadman bay" əseri ədibin ilk və son komediyasıdır. Əsərdə əxlaq pozğunluğu, pula, şöhrətə hərislik ifşa olunur.

N.Nərimanovun ən kamil, yetkin əsəri "Nadir şah" faciəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında tarixi dramın ilk nümunəsidir. Ədibin "Bahadır və Sona" əsəri ən dəyərli roman janrindandır. Yazıcıının maraqlı əsərlərindən biri də "Pir" povesti idir. Əsərdə mollalar, dindarlar mühitində insani hissələrin, qabaqcıl meyllərin müdhiş zərbələrə necə məruz qaldığı göstərilir.

N.Nərimanov usta bir dramaturq, mahir bir nasır olduğu kimi, həm də alovlu publisist idi. Onun mədəniyyət, maarif, ədəbiyyat, dil, əlifba, siyasi məsələlərə aid əsərləri, fikirləri indi də öz əhəmiyyətini itirməmişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk günlərdən başlayaraq N.Nərimanov Azərbaycan xalqının ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə böyük qayğı göstərmişdir. Onun təşəbbüsü ilə 1922-ci ildə Bakıda M.Ə.Sabirin heykəli qoyulmuş, C.Məmmədquluzadə Təbrizdən qayıdır "Molla Nəsrəddin"in Bakıda nəşrini davam etdirmiş, F.Köçərlinin əsərlərinin naşri təşkil edilmiş, yaradıcı ziyanlılara qayğı və kömək göstərilmişdir.

N.Nərimanov Azərbaycan dilinin inkişafı, tərəqqisi, təmizliyi uğrunda fəal mübarizə aparan ədiblərdən biri olmuşdur.

Nəriman Nərimanovun əsərləri 1898-ci ildən başlaya-

raq müxtəlif şəhərlərdə, 1925, 1926, 1977-ci illərdə Moskvada, 1925, 1956, 1957, 1970, 1973-cü illərdə Bakıda nəşr olunmuşdur.

Bu dahi insanın həyat və yaradıcılığından bəhs edən saysız-hesabsız əsərlər yazılmış, Moskvada, Bakıda, ayrı-ayrı ölkələrdə mütəmadi olaraq nəşr edilmişdir.

Nəriman Nərimanov qüdrətli bir ədib, dövlət xadimi kimi Azərbaycanın tarixində şərəfli bir yer tutur, onun bədii əsərləri ədəbiyyatımızın ən qiymətli nümunələrindəndir.

MİRZƏLİ MÖCÜZ (1873-1934)

Azərbaycan ədəbiyyatına satirk şair kimi daxil olmuşdur. O, uşaqlıq illerini doğulduğu Cənubi Azərbaycanın Şəbüstər şəhərində keçirmiş, mollaxanada oxumuş, ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımqıq qoyaraq, 1889-cu ildə İstanbula getmiş, orada işləməli, yaşamalı olmuşdur.

Onun qələm təcrübəsi də bu dövrlərə təsadüf edir.

M.Möcüz 1905-ci ildə vətənə qayıdır, yaradıcılıqla daha ciddi məşğul olmağa başlayır. O, öz tərcüməyi-halında yazar ki, Türkiyədən qayıdan sonra vətənimi ağlar halda gördüm, şairliyə başladım. Bu isə axundların, din xadimlərinin xoşuna gəlmədi, mənə müharibə elan etdilər, 26 il vuruşduq, yəni mən yazdım, özü də Azərbaycan dilində yazdım.

Bu ərefədə "Molla Nəsrəddin" məktəbinin ən fəal nümayəndələri Cəlil Məmmədquluzadənin, M.Ə.Sabirin əsərləri M.Möcüzə ilham verir, cəsarətini artırır. M.Ə.Sabir M.Möcüzün çox sevdiyi, özünə müəllim

saydığı sənətkar idi. "Mən də xalqımı Sabir kimi oyadacağam" – bu sözlər M.Möcüz yaradıcılığının meyari idi. O, öz şeirlərində şah üsul-idarəsini, zülm və istismarı, cəhalət və mövhumatı, qadının vəziyyətini tanqid etməklə yanaşı, həmvətənlərini mübarizəyə, maarifin, mədəniyyətin tərəqqisinə çağırırdı. Şair həyatı boyu ana dilinin taleyi, onun saflığı, səmərəliyi uğrunda cəsaretlə mübarizə aparmış, şeirlərini də doğma dilində yazmışdır.

M.Möcüz təhsilini yarımcıq qoysa da, klassik irsi, elmi-kültəvi ədəbiyyatı, mətbuatı oxumaqla, şifahi xalq yaradıcılığını öyrənməklə mükəmməl bilik sahibi olmuşdur.

Hakim dairələrin mütəmadi təqib və təhqirinə məruz qalmasına, "kafir" adlandırılmasına, maddi ehtiyac içerisinde yaşamamasına baxmayaraq, M.Möcüz xalqının mənafeyinə uyğun əsərlər yazmaqdan, istismarçıları nifrətlə damğalamaqdan bir an belə çəkinməmişdir.

M.Möcüz yaradıcılığının mahiyyəti ifşaçılıqlıdır. O, öz əsərlərində Cənubi Azərbaycan və İrandakı xalq hərəkatının canlı təsvirini vermişdir. M.Möcüzün "Mən neyləyim?", "Nəqqaş", "Eylər" rədifi şeirləri satira və tənqiddir. O, "Xudaya", "Üçün", "İlahi" kimi şeirlərində vətən torpağını, imarətləri belə bölgüsdürənlərə gülür, onları lənətləyir. Şair "Qürbət qurbanları", "Qürbət" və s. şeirlərində yoxsulluqdan, imkansızlıqdan baş götürüb yad diyarlara gedən həmvətənlərindən ürək ağrısı ilə söhbət açır.

Şair "O tərəfdə, bu tərəfdə", "Pərişanəm", "Ustad", "Başla, gədə" şeirlərində ictimai mühitə, ətrafda baş verənlərə gülür, haqsızlıqlara meydan oxuyur.

M.Möcüz 1925-ci ildə yazdığı "Xilas olduq" şeiri ilə Qacar sülaləsinin devrildiyindən söhbət açır.

Şair satiranın islahedici, dəyişdirici, təzələyici gücünə inanır. Satiranın şəxsi-qərəzsiz, obyektiv olması M.Möcüz üçün mühüm şərtlərdən biridir. O, öz satira yaradıcılığında məhz bu yol ilə getdiyini xüsusi olaraq qeyd etmişdir.

M.Möcüz sağlığında əsərlərini kitab halında çap etdirə bilməmişdir. 1921-ci ildə "Molla Nəsrəddin" jurnalı Təbrizdə nəşr olunmağa başlayanda, M.Möcüz də fəaliyyətini orada davam etdirir.

O, jurnalda "Olsun gərək", "Şəbüstər hamamları" adlı satirik şeirlərini çap etdirir.

1945-ci ildə ədəbiyyatşunas Qulam Məmmədli şairin şeirlərini toplayaraq Təbrizdə kitab halında çap etdirmiştir. M.Möcüzün şeirləri 1954, 1956, 1982-ci illərdə Bakıda çap olunmuş, həyat və yaradıcılığı mütəxəssislər tərəfindən araşdırılmış, əsərlər yazılmış, müxtəlif illərdə nəşr olunmuşdur.

Mirzəli Möcüz XX əsr Azərbaycan ədəbiyyatının inkişafında görkəmli xidməti olan şairlərdəndir.

ƏLİ NƏZMI (1878-1946)

Azərbaycan ədəbiyyatının, "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələrindən, M.Ə.Sabirin istedadlı davamçılarından biridir.

O, təhsilini doğulduğu Gəncə şəhəri yaxınlığında Sərab kəndində almışdır.

Əli Nəzmi ailə vəziyyəti ilə əlaqədar olaraq bir müddət Buxara və Səmərqənddə yaşmış, işləmişdir. Onda şeir yazmaq həvəsi elə o zamanlar yaranmış, ilk şeirlərini "Bikəs" təxəllüsü ilə yazmışdır. Onun "Kəndə ibtidə" adlı şeiri ilk dəfə olaraq 1904-cü ildə "Şərqi-rus" qəzetində dərc olunmuşdur.

Əli Nəzmi "Molla Nəsrəddin" jurnalının ilk nömrələrindən başlayaraq məqalələr, satirik şeirlər yazıb, çap etdirmiştir. "Molla Nəsrəddin" jurnalının gənc şairin görkəmli bir satirik kimi yetişməsində misilsiz rol olmuşdur. O, əsərlərini "Məşədi Sijimqulu", "Kefsiz" və sairə gizli imzalarala yazmışdır.

Əli Nəzmi "Qorxuram", "Görürəm", "Aclıq", "Ey ədalət", "Fələkdən şikayət" şeirlərində özbaşınlıqlıdan, ədalətsizlikdən söhbət açmış, "Yazım-yazmayım", "İki səs", "Yorğun bir baxış", "Ehsan", "Sizə ne" və digər əsərlərində ağır kənd həyatını, əhalinin dözlüməz güzəranını ürək ağrısı ilə qələmə almışdır.

Şair İran və Türkiye həyatına aid 30-dan çox əsər yazmışdır. O, "İranlı mahnisi", "Ay yazıq iranlılar", "Səhneyi-İrandan bir pərdə" və başqa əsərlərində azadlıq hərəkatını, inqilab rəhbərlərini – Səttar xanı, Bağır xanı

alqışlamışdır. Şairin şeirlərinə Təbrizdə, digər yaşayış yerlərində maraq daim artırdı. Onun 1909-cu ildə "Tərəqqi" qəzetində çap olunmuş "Əşari əhrarənə" şeirində İran xalqına hörmətdən, "Gülürəm", "Hafizə bənzətəmə" əsərində isə İranın xarici dövlətlərin əlində alət olmasından bəhs olunurdu.

Şair "Gülməyim gəlir", "Köhnələr", "Bayati", "Ehsan", "Oruc" və başqa şeirlərində dini, mövhumatı, cəhaleti təqnid atəşinə tutur, satiralarında süründürməciliyi, qadın azadlığı düşmənlərini, gerilik və ətaləti təqnid, azadlıq ideyalarını təbliğ edirdi.

Əli Nəzmi Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmış, müxtəlif qəzet və jurnallarda çalışarkən bu mövzuda çoxsaylı məqalələr yazmış, çap etdirmişdir. O, Nizami, Firdovsi, Krilovdan tərcümələr etmişdir.

Əli Nəzminin 1944-cü ildə yazdığı "Keçmiş günlər" adlı mənzum xatırəsi XX əsr Azərbaycan ədəbiyyatını və mətbuatını öyrənmək üçün olduqca maraqlıdır.

Əli Nəzminin əsərləri 1927, 1959, 1979-cu illərdə Bakıda, 1979-cu ildə Təbrizdə kitab halında çap olunmuş, Mir Cəlal, F. Hüseynov və digər alımlar, ədəbiyyatşunaslar şairin həyat və yaradıcılığından bəhs edən əsərlər yazılmış, müxtəlif illərdə çap etdirmişlər.

Əli Nəzmi M.Ə. Sabir ənənələrini davam etdirərək, satira və humoru yüksəklərə qaldırmış, kəsərli bir silaha çevirə bilmişdir. Şairin poeziyası xalqın qəlbindən, ürəyindən sizib axan poeziyadır...

ON DÖRDÜNCÜ FƏSİL

Mətbuat, nəşriyyat işinin, ədəbi təqnidin vəziyyəti, Cəlil Məmmədquluzadə yaradıcılığı və onun "Molla Nəsrəddin" jurnalı

XX əsrin əvvəllərində Azərbaycanda mətbuat və nəşriyyat işi çox ağır vəziyyətdə idi. Böyük alim, maarif xadimi Həsən bəy Zərdabinin redaktorluğu ilə çıxan "Əkinçi" qəzeti uzun ömür sürməsə də, Azərbaycanda mətbuatın əsasını qoydu. Bu ərefədə bir qism ziyanlı qəzet açmaq üçün dövlət orqanlarına dəfələrlə müraciət etmiş, amma razılıq ala bilməmişlər. Qabaqcıl yazıçılar, şairlər, jurnalistlər öz əsərlərini Peterburqda, Moskvada, Kazanda, Tiflisdə, digər şəhərlərdə çıxan qəzet və jurnallarda çap etdirirdilər. Amma bununla iş bitmirdi. Belə çətin, ağır bir vaxtda görkəmli maarifpərvər ziyanlı Məhəmməd ağa Şahtaxtlı hökumətdən Azərbaycan dilində qəzet çıxarmağa icazə aldı.

MƏHƏMMƏD AĞA ŞAHТАХТЛИ (1846-1931)

Naxçıvan şəhər məktəbini və 1863-cü ildə Tiflis klassik gimnaziyasını bitirmişdir. O, Peterburqda müstəqil yolla alman dilini öyrənmiş, 1896-ci ildə Leypsiq Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş, rus, alman, fransız, ingilis, ərəb, fars dillerini mükəmməl öyrənmiş, bu dillərdə ədəbi, elmi əsərlər yazmışdır.

M.Şahtaxtli 1879-cu ilda Şərqdə əlifba islahatı tarixində ilk kitab – "Təkmilləşmiş müsəlman əlifbeyi"ni Tiflisdə nəşr etdirmişdir. O, bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı, İstanbulda xüsusi müxbiri işləmiş, 1891-93-cü illərdə "Kaspı" qəzetinin redaktoru olmuşdur.

M.Şahtaxtli 1902-ci ilda Tiflisə gələrək burada "Qeyrət" adlı xüsusi mətbəə açmış, 1903-cü ildən isə Tiflisdə "Şərqi-rus" qəzeti çıxarmağa başlamışdır. Ana dilində çıxan bu qəzet Azərbaycan xalqının ictimai həyatında, milli intibahında, maariflənməsində xüsusi rol oynamışdır. Qəzeti çıxmamasını M.Ə.Sabir, M.S.Ordubadi, Əli Nəzmi ürəkdən alqışlamışlar.

C.Məmmədquluzadə məhz "Şərqi-rus" qəzeti və onun redaktoru M.Şahtaxtlinin ağıllı məsləhətlərindən sonra mətbuat aləminə daxil olmuşdur. Onun "Poçt qutusu", "Kişmiş oyunu" əsərləri elə bu qəzətdə çap olunmuşdur.

Əli Nəzmi, Ö.F.Nemanzadə, Səməd ağa Qayıbov, Ü.Hacıbəyov, F.Köçərli və başqa ziyalılar da "Şərqi-rus"un sahifələrində çap olunurdular. Beləliklə, əsrin ilk milli qəzeti olan "Şərqi-rus" Azərbaycan yazıçılarının

yaradıcılığına düzgün istiqamət verən mütərəqqi bir mətbuat orqanı idi.

M.Şahtaxtli 1907-ci ildə İrəvan quberniyasından Rusiya Dövlət Dumasına deputat seçilmiş, duma bağlananından sonra Peterburqda çıxan "Rossiya" qəzetiндə çalışmış, bir müddət Türkiyə, İran və İraqda yaşamış, 1919-cu ildə vətənə qayıtmış, müxtəlif vəzifələrdə çalışmışdır. Dövrün qabaqcıl şəxsləri M.Şahtaxtlinin ədəbi, elmi və jurnalistik fəaliyyətini yüksək qiymətləndirmişlər.

M.F.Axundov, H.Zərdabi, N.Vəzirov tərəfindən bünövrəsi qoymuş publisistika ənənələrini C.Məmmədquluzadə, N.Nərimanov, S.M.Əfəndiyev və başqları davam etdirirdilər.

C.Məmmədquluzadə "Novruz" adlı qəzet çıxarmaq üçün hökumətdən çətinliklə icazə almışdı. Amma, az sonra fikrini dəyişdi, qəzeti çap etdirmədi. Bu dövrdə, yəni 1904-1905-ci illərdən başlayaraq Bakıda "Hümmət", bir müddətdən sonra isə "Təkamül", "Yoldaş" qəzetləri çıxmağa başladı. İ.Aşurbəyov və M.Hacinski bu qəzetlərin naşırı və redaktorları idilər. 1906-ci ilin aprelindən başlayaraq "Bakinski raboci" qəzeti naşr olundu.

Elə bu dövrdə C.Məmmədquluzadə cəsarətli, yeni fikirlər yayan, mübariz bir orqan yaratmaq istəyində idi. Ədib özü demişkən, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Beləliklə, 1906-ci il aprelin 7-dən başlayaraq "Molla Nəsrəddin" jurnalı çıxmağa başladı. Jurnalın yaradıcısı, redaktoru C.Məmmədquluzadənin çoxdan ki arzusu həqiqətə çevrildi.

CƏLİL MƏMMƏDQULDUZADƏ (1866-1932)

Yazıcı, dramaturq, jurnalist, ictimai xadimdir. O, ilk təhsilini mollaxanada, sonra isə Naxçıvan şəhər məktəbində almışdır. Cəlil 1887-ci ildə Qori seminariyasını bitirmiş, bir müddət İravan quberniyasında müəllim işləmiş və həm də yaradıcılıqla məşğul olmuşdur.

İlk bədii əsəri olan "Çay dəsgahı"nı 1889-cu ildə, bir müddət sonra, 1892-ci ildə "Kişmiş oyunu"nu, "Danabaş kəndinin əhvalatları" povestini isə 1894-cü ildə yazmışdır. C.Məmmədquluzadə 1895-ci ildə Moskvaya, Peterburqa getmiş, buranın mədəni, sosial həyatı ilə tanış olmuşdur.

O, 1904-cü ildən Tiflisdə çıxan "Şərqi-rus" qəzetiндə islamaya başlamışdır. Onun yazıçı, jurnalist kimi püxtələşməsində "Şərqi-rus" qəzetiñin və onun redaktoru olmuş Məhəmməd ağa Şahtaxtlının mühüm rolü olmuşdur. C.Məmmədquluzadənin "Poçt qutusu", "Kişmiş oyunu", eyni zamanda L.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" əsərləri ilk dəfə olaraq "Şərqi-rus"da dərc edilmişdir. 1905-ci ildə "Şərqi-rus" bağlananda jurnalist Ömər Faiq Nemanzadə maarifçi tacir M.Bağırzadə ilə birlidə bu qəzetiñ mətbəəsini alaraq ona "Qeyrat" adı vermişlər. C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını bu mətbəədə nəşr etdirməklə yanaşı, bədii yaradıcılıqla da ciddi məşğul olmağa başlamışdır.

C.Məmmədquluzadə ədəbiyyat tariximizdə kamil bir dramaturq olaraq 1909-cu ildə "Ölülər", 1920-ci ildə

"Anamın kitabı", 1921-ci ildə "Danabaş kəndinin məktəbi", 1927-ci ildə "Deli yiğincası" əsərləri ilə məşhurlaşmışdır. 1916-ci ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərqi ölkələrinin teatrlarında oynanmışdır.

Müəllif köhnə həyatın tənqidinə həsr etdiyi "Ölülər" əsərində islam etiqadı, ictimai münasibətlər nəticəsində kütləşmiş, insani hissələrini itirmiş, bir sürü şüursuz Kütləyə çevrilmiş avam, nadan camaati və bu mühitdə fürsət əla keçirmiş olan, xalqı soymaq üçün hər cür hiylə və firildaqlara müraciət edən ruhanıları göstərir.

"Ölülər" əsərində ədib cəhalət dünyasına, insanların qeyri-adi münasibətlərinə gülür. Isgəndərin dili ilə camaati dürüst yola dəvət edir.

Azərbaycan cəmiyyətinin, eyni zamanda Yaxın Şərqiñ müəyyən dövrünü eks etdirən "Ölülər" XX əsr Azərbaycan dramaturgiyasının inkişafında müəyyən mərhələni təşkil edən ən kamil, ən dəyərli komediyadır.

C.Məmmədquluzadənin komediyaları realist dramaturgiyanın inkişafında yeni bir mərhələdir. M.F.Axundovla başlanan komediyani heç bir dramaturq belə səviyyəyə qaldıra bilməmişdir. Din və nadanlığın, müsəlman həyat və məişətinin kəskin ifşası, qüdrətli satira, yüksək sənətkarlıq cəhətidən ədibin komediyaları dövrünün əvəzsiz bədii nümunələridir.

C.Məmmədquluzadə Azərbaycanda yeni realist hekayəçiliyin əsasını qoynardandır. O, qısa, yiğcam, mənalı, psixoloji hekayələr ustasıdır. Onun komediyalarda olduğu kimi, hekayələrində də keçmiş Azərbaycan məişəti, insan əsarəti və istismarını şiddetli tənqid edən bədii lövhələr öz həqiqatlılığı, inandırıcılığı ilə oxucunu

valeh edir. "Usta Zeynal", "Poçt qutusu", "Qurbanəli bəy", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Quzu", "Buz", "Molla Fəzləli", "Konsulun arvadı", "Rus qızı", "Iranda hürriyyət" və sairə əsərləri Azərbaycan nəşrinin gözəl nümunələrindən sayılır.

C.Məmmədquluzadənin hekayələrində ictimai məzmun, mənə üstünlüyü ilə yanaşı, bədii bitkinlik, yiğcamlıq vardır. Ədib hekayələrini elə sadə, eyni zamanda ustalıqla başlayır ki, oxucu hiss etmədən özünü hadisələrin törədildiyi zaman və şəraitdə görür.

C.Məmmədquluzadə ədəbiyyatda müasirlik, həyata xidmət tələbinin tətbiqinə inadla çalışan bir ədib olmuşdur.

C.Məmmədquluzadənin yaradıcılığı zəngin bir məktəbdır. Bu məktəbin əsas qayəsi azadlıq, qurtuluş, maarifpərvərlik olmuşdur. M.Ə.Sabir, Əli Nəzmi, Ə.Qəmküsər, Ə.Haqverdiyev, M.S.Ordubadi, M.Ə.Möcüz, F.Köçərli, Ömrə Faiq kimi böyük ədiblər, ədəbi simalar bu məktəbə mənsub idilər. Mirzə Cəlil əsərlərində Şərq aləmində baş verən hadisələrdən, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dilinin saflığı məsələlərini araşdırır, yeni-yeni fikirlər irəli sürürdü.

C.Məmmədquluzadə 1922-30-cu illərdə "Molla Nəsrəddin" i mübariz orqanlardan birinə çevirmək üçün səylə çalışmış, gənc jurnalistlərin hazırlanmasında müstəsna səy göstərirdi. O, özünün bədii yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, əsərlərinin dili, xüsusiyyəti geniş oxucu kütlələrinə yaxın və doğmadır. Canlı danişq dilinin gözəlliyi, təbiiliyi, saflığı yazardının yaradıcılıq xüsusiyyətinin başlıca meyarıdır.

C.Məmmədquluzadə köhnə quruluşa, cəhalətə qarşı işlətdiyi kəskin satirası ilə az vaxt içərisində xalqın hüsn-rəğbətini qazana bilmışdır. Ədibin satirası demokratik məzmunlu satira idi, yəni ədalətin zülmə, haqsızlığa, inkişafın durğunluğa, həyatın "ölülərə"ə gülməsi idi. C.Məmmədquluzadə sənətin, ədəbiyyatın gözəlliyyini, qüdrətini həyatda, ictimai inkişafa xidmət etməkdə görürdü.

Onun hekayəleri klassik nəşrimizin qiymətli inciləri olduğu kimi, komediyaları da bədii ədəbiyyatın yüksək nümunələridir.

Cəlil Məmmədquluzadənin əsərləri 1936, 1947, 1951, 1954, 1966-cı illərdə Bakıda, 1936-ci ildə Tiflisdə, 1959-cu ildə Moskvada kitab halında nəşr olunmuş, dünya xalqlarının dilinə tərcümə olunmuş, alimlər, ədəbiyyatşunaslar, jurnalistlər yaradıcılığını dərindən öyrənmiş, çoxsaylı əsərlər yazmış, müxtəlif dillərdə çap etdirmişlər.

Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycan ədəbiyyatında ayrıca bir mərhələdir. O, əsərlərində köhnə cəmiyyətin eybacərliklərini açmış, ədəbiyyatımızı zənginləşdirmiş, ən əsası isə "Molla Nəsrəddin" cərəyanının əsasını qoymuşdur.

"MOLLA NƏSRƏDDİN" JURNALI

Azərbaycan mətbuatı tarixində ilk satirik jurnaldır. Birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə "Qeyrət" mətbəəsində nəşr olunmuşdur. Jurnalın 1906-1918-ci illərdə 340 nömrəsi Tiflisdə, 1921-ci ildə 8 nömrəsi Təbrizdə və 1922-1931-ci illərdə 400 nömrəsi isə Bakıda çap olunmuşdur.

Jurnalın maraqlı, rəngarəng programı vardır. İlk nömrə belə bir programla çıxaraq oxucuların marağına səbəb olmuşdur:

1. Məqalələr; 2. Kəskin təqnidlər; 3. Felyetonlar;
4. Məzhəki şeirlər; 5. Məzəli telegrammlar; 6. Satirik hekayələr; 7. Lətifələr; 8. Poçt qutusu; 9. Məzhəki elanlar; 10. Xüsusi elanlar; 11. Karikatura və illüstrasiyalar.

Əslində bu birinci nömrə jurnalın sonrakı fəaliyyət programı oldu. Jurnalın ilk nömrələri ancaq C.Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gecə-gündüz fəaliyyəti hesabına çap olunurdu. Mirzə Cəlilin "Sizi deyib gəlmisəm" adlı program məqaləsi jurnalın ruhunu əks etdirirdi.

Əsasən Molla Nəsrəddin tacxəllüsü ilə yazış-yaradan Mirzə Cəlil, hərdən də Lağlağı, Dəli, Dəmdəməkə, Cırcırma, Hərdəmxəyal imzaları ilə də çıxış edirdi.

Jurnalda Mirzə Cəlildən sonra qüdrətli qələm ustası M.Ə.Sabir idi. Ən çox "Hophop", "Ağlar-güləyen", "Əbunəsr", "Şeybani", "Cingöz bəy" imzası ilə çap olunurdu. Jurnal mütərəqqi ideyaların carçası olmuş, geriliyi, mövhüməti, millətçiliyi amansız satira atəşinə tutmuş, eyni zamanda, mədəniyyət, incəsənat, qadın azadlığı, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışdır. Cəsarətli, kəskin təqnidli çıxışlarına, "aci haqı-

qəllər" i söylədiyinə görə jurnalın nəşri dayandırılmış, onun redaktoru mütəmadi olaraq təqiblərə məruz qalmış, məsuliyyətə cəlb edilmiş, cərimə olunmuşdur. "Molla Nəsrəddin" in haqq səsi tezliklə Rusiyada, Şərqi ölkələrində eşidilmiş, onun Orta Asiyada, Krimda, Tiflis, Kazan, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzrum, İstanbul, Qahirə, Bombey və digər şəhərlərdə çoxlu oxucusu var idi. Jurnalın mövzusu və təsir dairəsi çox geniş idi. Cənubi Azərbaycan, İran xalqlarının, Səttarxan, Xiyabani kimi azadlıq mücahidlərinin başçılığı ilə aparılan mübarizə haqqında yazıları və rəsmələri yüksək vətənpərvərlik nümunələri idi.

Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Möcüz və başqa şair, yazıçı, jurnalist, həm də O.Şmerlinq, İ.Dotter, Ə.Əzimzadə kimi rəssamlar fəaliyyət göstəridilər.

"Molla Nəsrəddin" eyni zamanda Rusiya, Volqaboyu, Orta Asiya, İran, Türkiye, Hindistan, Əfqanistan, Ərəbistan və digər ölkələrin və xalqların həyatından yəzir, əhalinin, əzilən insanların mənafeyini müdafiə edirdi.

"Daneşməndane-Azərbaycan" təzkiresinin müəllifi Məmmədəli Tərbiyət İstanbulda yazdığı "İran mətbuatı tarixi" kitabında Mirzə Cəlili İran hayatı və adət-ənənəsini mükəmməl bilən adam, "Molla Nəsrəddin" jurnalını isə satirik mətbuatın ən dəyərli, faydalısı adlandırır.

"Molla Nəsrəddin" jurnalı bütün fəaliyyəti boyu öz ədəbi ənənələrinə sadıq qalmış, mübarizəsindən dönməmiş, son gününə qədər davam etdirmişdir. Jurnal ictimai-siyasi həyatın müxtəlif sahələrinə təsir etmiş və bu təsirin nəticəsi olaraq ana dilində yeni-yeni jurnallar, qəzetlər nəşr olunmağa başlanılmışdır. "Azərbaycan", "Bəhlul", "Zənbur", "Ari", "Kəlniyat", "Tutii", "Babayi-Əmir" və digər-

ləri buna misal ola bilər. Azərbaycandan çox-çox kənarlardada çıxan bir sıra mətbuat "Molla Nəsrəddin" jurnalındaki felyetonları, şeirləri, karikaturaları çap edir, jurnal barədə fikirlər söyləyirdilər.

Ədəbiyyatşunaslar, təqildilər "Molla Nəsrəddin" jurnalı barədə təhlillər, araşdırımlar aparır, fəaliyyəti barədə maraqlı əsərlər yazaraq çap etdirirlər.

Bu illərdə nəşr, dramaturgiya, satira ilə Cəlil Məmmədquluzada, müasir, yeni əhvallı poeziya ilə M.Ə.Sabir, müsiqi nəzəriyyəsi və inkişafı ilə Ü.Hacıbəyov daha çox məşğul olduqları kimi, Firudin bəy Köçərli də ədəbi təqnid, ədəbiyyatşunaslıqla məşğul idi. F.Köçərli "Molla Nəsrəddin" i əsl xalq jurnalı, həqiqət carçası hesab etmişdir.

FIRUDİN BƏY KÖÇƏRLİ (1863-1920)

Ədəbiyyatşunas, təqildçi, pedaqoq, publisistdir. O, ibtidai təhsilini anadan olduğu Şuşada almış, Qori seminariyasına daxil olmuş, 1885-ci ildə təhsil ocağını bitirmişdir.

Bir müddət İravan gimnaziyasında, sonra isə Qori seminariyasında dars demiş, ədəbi fəaliyyətlə məşğul olmağa başlamışdır. F.Köçərli bu illərdə maarif məsələlərinə aid məqalələr yazmış, Ə.Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türki" adlı dərslik tərtib etmiş, "Təlimati-Sokrat" adlı fəlsəfi əsərini yazaraq, onların 1891-ci ildə naşrinə nail olmuşdur. O, poeziyaya, ədəbiyyata dərin maraqlı gəstərmış, bədii tərcümələr etmiş, Puşkinin "Torçu və balıq", Lermontovun "Üç xurma ağacı", Koltsovun "A

kişi, niyə yatıbsan?" kimi şeirlərini tərcümə etmiş, oxucuların marağına səbəb olmuşdur.

Rus dilini mükəmməl bilən Firudin bəy rus mətbuatında fəal iştirak edirdi. 1895-ci ildə "Novoye obozreniye" qəzetində "Azərbaycan komediyaları" adlı əsərini çap etdirmişdir. F.Köçərli nəşrə başlayan "Şərqi-rus" qəzetini ürəkdən təbrik etmiş, alqışlamış, qəzətə yazdığı məqalədə Azərbaycan mətbuatının qısa tarixçəsini təhlil etmiş, qəzetiň nəşrindən çox razi olduğunu qeyd etmişdir. O, "Kavkaz", "Kaspı", "Irşad", "Tərəqqi", "İqbəl" və başqa qəzətlərlə fəal əməkdaşlıq edir, ədəbiyyat nümunələrini toplayaraq çap etdirirdi. Firudin bəy 1903-cü ildə rus dilində "Azərbaycan xalqının ədəbiyyatı" kitabını nəşr etdirmişdir.

"Vətən dili" dərsliyinin müəllifi A.Çernyayevski 1894-cü ildə F.Köçərliyə göndərdiyi məktubda yazırı: "Bənəfşə", "Çiçək" və "Dilənci" adlı tərcümələriniz mənim kitabımın zinəti mənziləsində olacaqdır. Nəzmin yüngül, müsiqli və ahənglidir, qafiyələr də öz yerindədir".

"Təlimati-Sokrat" kitabı da oxucuların diqqətini cəlb etmiş, müəllifin ünvanına xeyli təbrik məktubları, teleqramlar göndərilmişdir.

F.Köçərli 1895-ci ildə Qori seminariyasına müəllim təyin olunur. O, bu illərdə fəal təqnidçi, ədəbiyyatşunas kimi çalışır, müxtəlif qəzətlərdə təlim-təbiyə, əlifba, dərsliklər haqqında məqalələr çap etdirirdi. Firudin bəy 1898-ci ildə "Ərəb əlifbası və onun nöqsanları" adlı silsilə məqalələrində M.F.Axundovun əlifba haqqında fikirlərini bəyənmiş, Azərbaycan ədəbiyyatı tarixini dərindən öyrənməyə xüsusi maraq göstərmişdir. F.Köçərli M.F.Axundovun "Aldanmış kəvəkib" povestini rus dilinə çevirib "Kavkazski vestnik" jurnalının 1901-ci il may

nömrəsində çap etdirmişdir. 1903-cü ildə "Azərbaycan şairi Vaqifin həyatına dair", 1904-cü ildə "Ədəbiyyatımıza dair məktub" adlı məqalələrini yazmışdır. O, 1904-cü ildə "Azərbaycan xalqının ədəbiyyatı" əsərini rus dilində ayrıca kitab halında çapdan buraxdırır. 1908-ci ildə isə "Azərbaycan türklərinin ədəbiyyatı" adlı məşhur əsərini yazıb qurtarır. Amma iki ciddən ibarət olan bu tədqiqat əsərini çap etdirə bilmir. Əsər 1925-26-ci illərdə "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə nəşr olunur. Bu tədqiqat əsəri XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış 128 şairin, yazarının, ədibin həyat və yaradıcılıqlarını əks etdirən oçerk, məqalə və məlumatlardan ibarətdir.

Firudin bəy qarşılaşduğu çətinliklərə baxmayaraq həvəsdən düşmür, 1911-ci ildə "M.F.Axundov", 1912-ci ildə isə "Balalara hədiyyə" kitablarını nəşr etdirməyə nail olur.

F.Köçərli ədəbi-tənqidçi, içtimai-siyasi görüşlərini geniş yaymaq üçün mütəmadi olaraq mətbuatdan geniş istifadə etmiş, 1890-ci illərdən başlayaraq ömrünün sonuna qədər Zaqafqaziyada çıxan qəzet və jurnallarda yazılarını çap etdirmiştir. "Kaspi", "Perevodçik", "Novoye obozreniye", "Tiflisski listok", "Pravda", "Znaniye", "Kavkaz", "Peterburgskiye vedomosti", "Qolos Kavkaza", "Respublika" kimi rus dilində çıxan qəzetlərdə, "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Irşad", "Tərəqqi", "Molla Nəsrəddin", "Dəbistan", "Haqq yolu", "Səda", "İqbəl" kimi Azərbaycan dilində çıxan qəzet və jurnallarda məqalələr çap etdirmiş, xalqın maarif-lənməsinə, mədəni inkişafına kömək etməyə çalışmışdır.

F.Köçərli öz ədəbi mülahizələrini yaymaq üçün müasirlərinə məktub yazmaq üslubundan geniş istifadə etmişdir. Dövrünün elə məşhur maarif xadimi, yazarı yoxdur ki, F.Köçərli onunla yazışmamış, onunla məktub

vasitəsilə əlaqə saxlamamış olsun. Bu yolla o, həm ədəbi həyatda yenilikləri, mətbuata çıxa bilməyən mətləbləri, müasirlərinin "ürək sözləri"ni öyrənir, həm də özü onlara məsləhətlər verirdi.

F.Köçərli ədəbiyyat tarixinə dair "Irəvandan məktub", "Müsəlman müəllimlərinin himmatı", "Azərbaycan şairi Vaqifin həyatından", "Ədəbiyyatımıza dair məktub" məqalələrini yazmış, 1890 və 1903-cü illərdə müxtəlif qəzetlərdə çap etdirmiştir.

F.Köçərli 35 ildən artıq davam edən fəaliyyəti boyu tez-tez M.F.Axundovun əsərlərinə müraciət etmiş, ədibin Azərbaycan ədəbiyyatında rolunun şərhini vermiş, 1911-ci ildə nəşr etdirdiyi "Mirzə Fətəli Axundov" kitabında onu Azərbaycan ədəbiyyatının "atası və yolgöstərəni" adlandırmışdır.

Ədəbiyyat tarixçisi kimi F.Köçərli Puşkin, Lermontov, Qoqol, Turgenev, Nekrasov, Tolstoy, Çexov, Qorki və digərləri haqqında tədqiqat işləri aparmış, məqalələr yazmışdır. "L.N.Tolstoy və müsəlman Şərqi" adlı məqaləsində böyük rus yazarı haqqında oxucuya ətraflı məlumat vermişdir.

F.Köçərlinin fəaliyyəti ona şöhrət qazandırmışdır. Peterburq, Tehran, İstanbul alimləri ona məktublar yaraq, mühazirə oxumağa dəvət etmişlər. Firudin bəyin uşaqlıq ədəbiyyatının inkişafında da xidməti böyük olmuşdur.

F.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan şöbəsinin əsasında Qazax müəllimlər seminariyası açılmış, 1918-20-ci illərdə Firudin bəy həmin seminariyanın müdürü işləmişdir.

Firudin bəy Köçərlinin əsərləri 1903-cü ildə Tiflisdə, 1912, 1926, 1963, 1978-ci illərdə Bakıda nəşr olunmuş, yaradıcılığı tədqiq olunmuş, çoxsaylı əsərlər yazıclaraq nəşr olunmuşdur.

ON BEŞİNCİ FƏSİL

***Ədəbiyyata mübarizlik əhvalı,
tarixi mövzular gətirən ədiblər***

XX əsr Azərbaycan ədəbiyyatı müterəqqi ənənələrə uyğun olaraq inkişaf etmiş və bu ədəbiyyat sözün əsl mənasında milli ədəbiyyat idi. İstedadlı qələm sahibləri, klassik Azərbaycan, Şərq, rus, Avropa ədəbiyyatı ənənələrindən bacarıqla istifadə etmişlər. Onlardan M.Ə.Sabir, M.S.Ordubadi, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Y.V.Çəmənzəminli ədəbiyyata yeni mövzu, yeni fikir, gözəl, oxunaqlı əsərlər gətirmişlər.

**MİRZƏ ƏLƏKBƏR SABİR
(1862-1911)**

Görkəmlı şair, satirik, mütəfəkkir, xalq müəllimidir. O, Şamaxida mollaxanada oxumuş, Seyid Əzim Şirvaninin yeni üsulda açdığı məktəbdə təhsilini davam etdirmiş, lakin bir müddətdən sonra təhsildən ayrılaraq atasının dükanında işləməli olmuşdur.

Sabir 1885-ci ildə ziyarət adı ilə Orta Asiyani, İranı, İraqı gəzmiş, yerli ziyalıllarla yaxınlıq etmiş, yaradıcılıq əlaqələri yaratmışdır. O, vətənə qayıdanandan sonra

tanınmış şəxslər F.Köçərli, Abbas Səhhət, S.M.Qənizadə və başqaları ilə dostluq etmiş, bu yaxınlıq onun yaradıcılığına müsbət təsir göstərmişdir.

Sabirin ilk şeiri 1903-cü ildə "Şərqi-Rus" qəzetində çap olunmuş, elə həmin vaxtdan başlayaraq şeirlər, məqalələr yazaraq "Həyat", "Həqiqət", "Irşad", "Zənbur", "Dəbistan" və digər mətbuat orqanlarında çap etdirmişdir. 1905-ci il iyulun 1-də "Həyat" qəzeti Sabirin "Beynəlmiləl" şeirini çap etmişdir. Bu şeir gənc Ələkbərin ictimai, bədii təfəkkürünü aydınlaşdırıldı.

"Molla Nəsrəddin" jurnalının nəşrə başlaması Sabirin yaradıcılığına böyük təsir göstərmişdir. Onun bu jurnalda çıxan ilk əsəri "Millət necə tarac olur-olsun, nə işim var" şeiridir. Jurnalın 1906-ci il dördüncü nömrəsində çap olunmuş bu şeirdən sonra C.Məmmədquluzadə ilə Sabir arasında əsl dostluq əlaqələri yaranır.

Sabir 1907-ci ildən başlayaraq müəllimlik edir, yaradıcılıqla daha ciddi məşğıl olur, 1908-ci ildə qabaqcıl ziyalılların köməyi ilə çoxdan arzu etdiyi yeni üsulda "Ümid" məktəbini açmağa müvəffəq olur.

1906-1911-ci illər Sabir yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Cəlil Məmmədquluzadə ilə yaradıcılıq və məslək dostluğu Sabir üçün çox faydalı olur. Bu ərəfədə şairin "Hophop", "Ağlar-güləyən", "Əbunər", "Şeybani", "Boynuburuq", "Sevdayı" və s. gizli imzalarla əsərləri çap olunmuşdur. Əsərləri kəskin, məzmunca tənqidi olduğundan, şair hər tərəfdən hücumlara məruz qalırdı. Vəziyyəti hiss edən Sabir əzab-əziyyətlə açdığı məktəbi bağlayaraq, 1910-cu ildə Bakıya köçür. O, Balaxanıdakı məktəbdə dərs deyir, neftçilərlə yaxınlıq edir, onların açdığı "Nur" kitabxanasının fəal üzvü olur.

Şair ədəbi yaradıcılığını səylə davam etdirirdi. "Molla Nəsrəddin", "Səda", "Həqiqət", "Zənbur", "Günəş" digər qəzet və jurnallarda mütəmadi olaraq şeir, məqalələr çap etdirir. 1910-cu ildən "Günəş" və "Həqiqət" qəzetlərində işləmeye başışır.

"Günaş" qəzeti hər həftənin cüma günü "Palanduz" sərlövhəsi ilə satirk və yumoristik bir səhifə buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə əsərlər çap etdirirdi. 8-9 ay ərzində şairin qəzətdə yüze qədər əsəri çıxmışdır.

Bu illərdə Sabir təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə çox qüdrətli bir şair kimi tanınır.

Sabir Azərbaycan ədəbiyyatının, ictimai və bədii fikrin ən böyük simalarındanndır. O, Azərbaycan ədəbiyyatında tənqidî realizmin qüdrətli nümayəndəsi, satirk poeziyaya yenilik getirən şairdir. Sabir öz əsərlərində zorakılığı, ədalətsizliyi, firıldaqçı din xadimlərini, bəzi Şərq ölkələrində baş verən haqsızlıqları, qəddarlıqları tənqid atəşinə tutmuş, satirk poeziyanı yüksəklərə qaldırmışdır. Sabir "Bakı fəhlələrinə", "Təraneyi-əsilanə", "Fəhlə, özünü..." kimi şeirləri ilə poeziyaya fəhlə surətini getirmiş, onlara dərin rəğbetini bildirmişdir.

Sabir öz əsərləri ilə Azərbaycan həyatının dərin, rəngarəng, inandırıcı bədii təsvirini verərək, dostu və düşməni müəyyənləşdirməkdə, azadlıq və xoşbəxtlik uğrunda mübarizədə geniş xalq kütlələrinə yaxından kömək etmişdir.

Şair "Neylərdim, İlahi", "Yaşadıqca xəraba Şirvanda", "Ruhum" şeirləriniblavasitə lirik janrıda yazmışdır.

O, uşaqlar üçün də gözəl əsərlər yazmışdır. "Məktəb şərqisi", "Uşaq və buz", "Yaz günləri", "Ağacların bəhsii" buna misal ola bilər.

Bədii yaradıcılığında olduğu kimi, ədəbiyyata dair görüşlərində də Sabir M.F.Axundov məktəbinin nümayəndəsi, "Molla Nəsrəddin" cəbhəsinin mübarizidir. O, sələflərinin azadlıq və səadət haqqında fikirlərini inkişaf etdirmiş, gənc yaşlarından Nizaminin, Xaqaninin, Füzulinin, A.Bakixanovun, Seyid Əzimin əsərlərini maraqla oxumuş, onlara nəzirələr yazılmışdır. O, H.Zərdabını görkəmli maarifpərvər və ictimai xadim kimi qiymətləndirmiştir.

Sabir C.Məmmədquluzadə, Ə.Haqqverdiyev və başqa müasirləri kimi ədəbiyyati xalq həyatına daha çox yaxınlaşdırmaq, bədii sözün təsirini, tərbiyə qüvvəsini daim yükseltmək istəyində olmuşdur.

Mürtəce qüvvələrə münasibətdə Sabir öldürücü satirasını işə salmağı, kəskin çıxışlar etməyi vacib bilmışdır.

Sabir ədəbiyyatı elə ayna hesab edir ki, oraya baxanlardan bir qismının öz əksini əyri görüb, gözünü bərəltməsindən asılı olmayıaraq, həmin ayna "yaxşını-yaxşı", "pisi-pis", "əyri-əyri" göstərsin.

Sabir üçün əsas meyar xalqın rəyidir. Onun poeziyasında xalq mövzusu aparcıdır, onlarda əsərlərində şair bu xətti əsas götürür.

Sabir yaradıcılığı boyu müxtəlif lirik şeirlər – qəzəl, qəsidiə yazılmışdır. Şairin lirik qəhrəmanı aşiqdır. Bu aşiq üçün həyat zindandır. O, dərddən, qəmdən az qalır boğulsun, üräyi parçalansın. Sabirin qüvvə, etiraz, üşyan hissi ilə dolu olan lirik əsərləri oxucuda xoş əhval yaradır.

Şair yaxşı bilirdi ki, tərəqqiparvar adamlar üçün daim irəliyə baxmaq həyatın böyük qanunudur. Belə adamlar üçün bu gün dünəndən, sabah bu gündən yaxşı olmalıdır.

Sabir yaradıcılığında İran və Türkiyə mövzusu xüsusi

yer tutur. Məşhur türk şairi Nazim Hikmət yazmışdır: "Sabir Türkliyədə yalnız tərəqqipərvər ziyanlılar arasında deyil, xalq kütlələri arasında da məhəbbətlə, həyəcanla oxunan bir şair idi. Bizim şairlərimiz, yazıçılarımız Sabiri öz ustadlarından biri hesab edirlər".

Sabir sağlığında əsərlərini kitab halında görməmişdir. Vəfatından bir il sonra həyat yoldaşı Büllurnisə xanım, şairin dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi və xalqdan toplanmış ianə hesabına şairin şeirləri "Hophopnamə" adı ilə 1912-ci ildə çap olunmuşdur. 1914-cü ildə həmin kitab bir qədər də təkmilləşdirilərək ikinci dəfə İsabəy Aşurbəyovun "Kaspi" mətbəəsində çap olunmuşdur. Oxular böyük şairin əsərlərini hərərlətərəqşılıqla.

Sabirin yaradıcılığı türkdilli və farsdilli ədəbiyyata, o cümlədən M.Möcüz, Q.Tukay, Ə.Lahuti, S.Gilani, M.Dehxuda, M.Əfraşa və başqalarına qüvvətli təsir göstərmişdir.

Sabir sənətini İran şairi Ə.Lahuti belə qiymətləndirir: "Sabirin əsərləri o qədər sadə, rəvan, xəlqi, aqılanə və qorxmaz ruhdadır ki, azaqlıq sevən hər bir insanın ürəyinə yol tapır. Bu səpkidə müstəqil əsərlər yazmaqdə mənə Sabir yol göstərməmişdir".

M.Ə.Sabirin əsərləri 1912, 1914, 1962, 1965, 1991-ci illərdə Bakıda, 1950, 1954, 1962, 1969-cu illərdə Moskva və Leningradda nəşr olunmuş, alımlar, ədəbiyyatşunaslar yaradıcılığını araşdırmış, əsərlər yazaraq çap etdirmişlər.

Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində çox böyük xidmətləri olan əsl xalq şairidir.

MƏMMƏD SƏİD ORDUBADI (1872-1950)

Yazıcı, şair, dramaturq, publisist, ictimai xadimdir. O, ilk təhsilini Ordubadda almış, sonra xüsusi məktəbdə oxumuş, yeniyetmə ikən oradakı ipək fabrikində çalışmış, "Fəqir" təxəllüsü ilə şeirlər yazmağa başlamışdır. Ədəbi yaradıcılığa erken başlamış Ordubadi "Şərqi-rus" qəzetinin nəşri münasibatlı yazdığı ilk şeiri 1903-cü ildə bu qəzətdə dərc etdirmişdir. Bundan sonra müntəzəm olaraq "Şərqi-Rus", "Irşad", "Təzə həyat", "Tərəqqi", "İttifaq" və digər qəzetlərdə şeir, məqalə, felyetonlar çap etdirmişdir. Onun "Qeyrat" mətbəəsində 1906-ci ildə çap etdirdiyi "Qəflət" və 1907-ci ildə "Vətən və hürriyyət" kitabları yaradıcılığının ilk qələm təcrübəsi idi.

Ordubadi bir müddət Həştərxanda yaşamış, burada buraxılan "Hümmət" qəzetində əməkdaşlıq etmiş, sonralar isə bu qəzətin redaktoru olmuşdur.

1906-ci ildən "Molla Nəsrəddin" jurnalında daim əməkdaşlıq etməsi onun yaradıcılığına qüvvətli təsir göstərmişdir. Bu illərdə o, bir-birinin ardınca bədii əsərlər, şeir, felyeton, məqalələr yazaraq çap etdirmiş, yazıçı kimi tanınmışdır. Ordubadi 1908-ci ildə "İki cocuğun Avropaya səyahəti", 1914-cü ildə isə "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan FIRENGİMEAB" romanlarını yazmış, əsərlərdə maarifçilik ideyalarını təbliğ etmiş, 1920-ci illərdə "Analıq", "Kənd alverçisi", "Şeirlər", "Köhnə adamlar", "Mollanın yuxusu" və s. kitabları naşr olunmuşdur. Bütün bunlarla yanaşı Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman

janının əsasını qoyan yazıçı kimi məşhurlaşmışdır. Ədib 1933-1948-ci illərdə dörd cildlik "Dumanlı Təbriz", 1938-ci ildə "Döyüşən şəhər", 1940-ci ildə "Gizli Bakı", 1946-1948-ci illərdə isə "Qılınc və qələm" əsərlərini yazmışdır.

Yazıcının "Dumanlı Təbriz" əsərində Cənubi Azərbaycan xalqının azadlıq mübarizəsindən, "Gizli Bakı" və "Döyüşən şəhər"də Bakı fəhlələrinin həyatından, "Qılınc və qələm"də isə XII əsr Azərbaycan tarixindən, ölkədə baş vermiş hadisələrdən bəhs olunur.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında M.S.Ordubadi böyük tədqiqat işləri aparmış və nəticədə qiymətli bir əsər yazmışdır. O, 1925, 1939, 1941-ci illərdə böyük şairin həyat və yaradıcılığına, yaşadığı mühitə aid silsilə məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirmişdir. Ədib eyni zamanda "Nizami" adlı opera mətnini yazıb 1939-cu ildə çap etdirmiştir. Ordubadi "Qılınc və qələm" romanını 1941-ci ildə yazıb başa vurmuş, elə həmin ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya i kultura" jurnalında dərc olunmuş, sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə "Qılınc və qələm" romanının birinci kitabı 1946-ci ildə, ikinci kitabı isə 1948-ci ildə Bakıda çapdan buraxılmışdır. Oxucuların rəğbətini qazanmış roman ilk çapdan sonra dəfələrlə nəşr edilmişdir. Əsər 1965-ci ildə I.Peçenevin tərcüməsi ilə rus dilində böyük tirajla nəşr olunmuşdur.

M.S.Ordubadi bu romanda dahi Nizami Gəncəvinin bədii surətini yaratmaqla yanaşı, Nizami dövrünün bir sıra mühüm ictimai-siyasi məsələlərinə, xalqın işgalçılara qarşı mübarizəsinin təsvirinə də geniş yer vermişdir.

Yazıcı məşhur şairə, müsiqiçi Məhsəti xanım Gəncəvinin gözəl surətini yaratmışdır. Roman Məhsəti xanımın Gəncə ruhaniləri tərəfindən şəhərdən qovulması və Nizami başda olmaqla bir dəstə ziyalının onun Gəncəyə qaytarılması yolunda aprardıqları mübarizələri əhatə edir.

M.S.Ordubadi bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. O, A.Puşkinin "Baxçasaray fontanı" poemasını, "Boris Qodunov" dramını, D.Bedninin "Baş küçə" poemasını, bir sıra başqa əsərləri Azərbaycan dilinə tərcüma etmişdir.

M.S.Ordubadinin əsərləri özü yaşayıb-yaratdığı dövrlərdən başlayaraq mütəmadi olaraq Azərbaycan, rus və digər xalqların dillərində, eyni zamanda 1964, 1966, 1967, 1980, 1981-ci illərdə Bakıda, Moskvada və digər şəhərlərdə nəşr olunmuşdur.

Yazıcının yaradıcılığı ədəbiyyatşunaslar, alimlər tərəfindən araşdırılmış, çoxsaylı əsərlər yazılmış, Bakıda, Moskvada və digər şəhərlərdə çap edilmişdir.

M.S.Ordubadinin əsərləri, ilk növbədə onun tarixi romanları, indinin özündə də oxucular tərəfindən həvəslə, maraqla oxunur, öyrənilir.

ABbas SƏHHəT
(1874-1918)

XX əsr Azərbaycan şeirinin yeni inkişaf mərhələsinə yüksəlməsində mühüm xidməti olan görkəmli şairlərdəndir.

O, ilk təhsilini atasının Şamaxıda açdığı məktəbdə almış, sonra İranın Xorasan şəhərinə getmiş, bir il mədrəsədə oxumuş, oradan Tehrana gedərək 1894-1900-cü illərdə buradakı universitetin tibb fakültəsində təhsil almışdır. Abbas Səhhət 1901-ci ildə Şamaxıya qayıdaraq həkimlik, müəllimlik etmişdir.

Abbas Səhhət lirik şair kimi fəaliyyətə 1890-ci illərdə başlamışdır. Şairin ilk yazılarından əldə yalnız 1898-ci ildə Shirazda olanda yazdığı "Xacə Hafiz", "Şeyx Sədi" və "Şərqi-Rus" qəzetiндə çap olunmuş iki şeiri vardır.

Abbas Səhhətin şeirləri 1904-cü ildən başlayaraq müxtəlif qəzetlərdə çap olunmuş, şair kimi tanınmışdır. Onun "Həyat" qəzetiндə 1905-ci ildə çap olunmuş "Yeni şeir necə olmalıdır?" adlı məqaləsində şair şeirə yeni münasibət tələbini qoymuş, öz şeirləri ilə fikrini izah etməyə çalışmışdır.

1906-ci ilin oktyabrında Abbas Səhhət Şamaxıda yeni açılmış realni məktəbdə dərs deməyə başlamışdır. Öz pedagoji fəaliyyətini genişləndirməyə imkan tapan şair dərslərində ədəbiyyata geniş yer verir, şagirdləri Nizami, Füzuli, Sabir, Puşkin, Lermontov kimi ədəbi simaların yaradıcılığı ilə tanış edirdi.

Şair mütəmadi olaraq "Dəbistan", "Məktəb" və başqa jurnallarda şeir, məqalələr çap etdirmiş, yaradıcılığını durmadan təkmilləşdirmişdir.

Abbas Səhhət M.Mahmudbayovla birlikdə təhsildə yaranmış ağır vəziyyəti nəzərə alaraq, 1909-cu ildə "Yeni məktəb", 1914-cü ildə isə "Türk ədəbiyyatına yeni qədəm" dərsliklərini yazmışlar. Onlar həm də M.Ə.Sabirin şeirlərini toplayaraq, 1912-ci ildə Bakıda çap etdirmişlər. Yaradıcılıqla ciddi məşğul olan Abbas Səhhət 1912-ci ildə "Sınıq saz" adlı şeirlər məcmüsünü və bədii tərcümələrdən ibarət iki cildlik "Məğrib günəşləri" adlı kitabları nəşr etdirmişdir. Həmin ildə şair İrandakı milli-azadlıq hərəkatına həsr etdiyi "Əhmədin qeyrəti" poemasını yazmışdır.

Abbas Səhhət 1908-1912-ci illərdə yaradıcılığında mühüm yer tutan bir sıra əsərlər, o cümlədən "Cəhalət səmərəsi" pyesini, "Müsəlman ürəfələri", "Özlərini sevənlərə", "Alimnümələr", "Yay səhəri", "Əkinçi nəğməsi" ni yazır. Bu illərdə ədib ictimai xadim kimi çalışır, dilə, maarifə, mədəniyyətə xüsusi diqqət yetirir, bu mövzularda əsərlər yazır. Onun "Şərəra", "Şair, Şeir pərisi və Şəhərli" kimi əsərlərdə ədəbiyyat və yazılıçı haqqında yeni fikirlər ifadə olunur, "Bədbəxt ailə", "Qaragünlü Həlimə" hekayələrində ağır felakətlərə səbəb olan müharibələrə qarşı etiraz səsi ucalır.

Abbas Səhhətin "Şair, Şeir pərisi və Şəhərli" poeması bədii dəyəri etibarilə XX əsr şeirinin gözəl nümunələrindən biridir.

Abbas Səhhətin ədəbi yaradıcılığının mühüm bir sahəsini uşaqlar üçün yazdığı əsərlər təşkil eldir. On beş il müəllimlik etmiş Səhhət təkcə məktəbdə deyil, ədəbi yaradıcılığında da bir müəllim olmuşdur. Onun uşaq və gənclər üçün yazdığı bir çox lirik şeirlər, səhnə əsərləri və təmsillər təlim-tərbiyə işinə kömək göstərməkdədir.

Şairin "Dəbistan", "Məktəb" kimi uşaq juranlarında, "Türk əlifbasi", "İkinci il", "Yeni məktəb" adlı dərsliklərdə çoxlu əseri çap olunmuşdur. Şairin uşaqlar üçün yazdığı şeirlər, o cümlədən "Yaz", "Bağça", "Cüçələr", "Quşlar", "İlk bahar", "Ana və bala" xüsusi əhəmiyyət kəsb edən əsərlərdir.

Abbas Səhhətin şeirlərində Azərbaycan təbiətinin ən inca xüsusiyyətləri öz əksini tapmışdır. Şairin təbiəti təsvir edən şeirlərini oxuyarkən, insan sanki Azərbaycanın doğma çöllərilə gedir, onun yaşıl yamaclarının etrinin duyur, axşam və səhərlərini, isti və soyuğunu hiss edir. Bu şeirlər poeziyamızın gözəl nümunələridir.

Ədibin "Qış", "Yay gecəsi", "Yay səhəri" kimi şeirləri öz gözəlliyi, təravəti ilə oxucunu heyran edir.

Rus, Qərbi Avropa ədəbiyyatı nümunələrinin tərcüməsi və yayılması işində Abbas Səhhətin böyük xidməti olmuşdur. O, ədəbi fəaliyyətinin mühüm bir hissəsini tərcüməciliyə həsr etmiş, Azərbaycanda tərcümə işini yeni bir mərhələyə çatdırmışdır.

Abbas Səhhətin "Məğrib günəşləri" adlı kitabında I.Krilov, A.Puşkin, M.Lermontov, M.Qorki, V.Göte, A.Sereteli və digər ədiblərdən etdiyi tərcümələr toplanmışdır. Həmin tərcümələr bu gün də bədii dəyərini itirməmişdir.

Abbas Səhhətin əsərləri hələ özü sağ ikən mütəmadi olaraq çap edilmiş, kitabları 1912, 1928, 1935, 1950, Bakıda, 1960-ci ildə Moskvada nəşr olunmuşdur. Şairin yaradıcılığı mütəxəssislər tərəfindən öyrənilmiş, çoxsaylı əsərlər yazılmış və müxtəlif dillərdə nəşr edilmişdir.

Abbas Səhhət Azərbaycan xalqının bədii təfəkkürünə qüvvətli təsir göstərmış şairlərdən, ədiblərdən biridir.

MƏHƏMMƏD HADI (1879-1920)

Istedadlı şair, publisist, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, Şamaxıda dini təhsil almış, ərəb, fars dillerini, şərqi ədəbiyyatını, tarix və fəlsəfəni öyrənmişdir. Hadi M.Ə.Sabırə, S.M.Qənizadə ilə dostluq etmişdir. 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Kürdəmirə köçmüş, orada məktəb açaraq müəllimlik etmiş, eyni zamanda yaradıcılıqla məşğul olmuşdur.

Onun 1905-ci ildə "Həyat" qəzetiндə "Lövhi-məktəb" adlı şeiri çap olunmuşdur. Hadinin yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-tərəqqi" adlı qəzet nəşr etdirməyə başlamış, Hadini öz qəzetiндə İsləməyə dəvət etmişdir. Hadi müəllimlikdən əl çəkib, 1905-ci ildə Həştərxana gedir, qəzətdə İsləməyə başlayır. Bir-birinin ardına şeirlər yazaraq "Həyat", "Füyuzat" jurnallarında çap etdirir. Onun 1907-ci ildə yazdığı və "Yoldaş" qəzetiндə çap etdirdiyi "Dad istibdaddan" şeiri üsyankar bir əhvalda yazılmışdır. Şair 1908-1910-cu illərdə "Təzə həyat", "Həqiqət", "İttifaq", "Tərəqqi", "Səda" kimi qəzətlərda çap olunurdu.

Hadi 1910-cu ildə İstanbula gedir, "Tənin" qəzeti redaksiyasında çalışır, habelə "Rübəb", "Şəhbal", "Mehtab", "Hilal" kimi qəzət və jurnallarda əsərlərini çap etdirir. Şeirlərində hökumət əleyhinə çıxışlar edir və nəticədə Solonikə sürgün olunur, ağır günlər keçirir. Bir müddətdən sonra İstanbula, oradan da 1914-cü ilin fevralında Bakıya qaytarılır.

Hadi "İqbâl" qəzeti redaksiyasında işləməyə başlayır. Şair bu zaman Ömər Xəyyamın iyirmiye qədər rübaşını azərbaycancaya çevirərək bu qəzetdə çap etdirir. "Eşqi-möhtəşəm, yaxud ana qucağı", "Şükufeyi-hikmət" adlı kitablarını 1914-cü ildə çap etdirir.

Şair Birinci dünya müharibəsi başlayanda, 1914-cü ilin axılarında azərbaycanlılardan təşkil olunmuş diviziyanın tərkibində molla sıfətli cəbhəyə gedir, üç il cəbhə həyatı keçirir. Şair bu ərafdə çoxlu şeirlər, məqalələr, cəbhə xəbərləri yazmış, bir qismini vətənə qayıdan sonra çap etdirmişdir.

Hadi 1918-1919-cu illərdə yazdığı bütün əsərləri bir yerə toplayaraq dörd kitab halında çap etdirmişdir. Şairin ən iri əsəri "Əlvahi-intibah" lirik poemasıdır.

M.Hadinin ədəbiyyatın nəzəri və əməli məsələlərinə dair məqalələrində onun Azərbaycan ədəbiyyatının gələcək inkişafi haqqında düşüncələri maraq doğurur. "Ədibi-şəhər Həsənbəyin ruhuna ithaf", "A.Səhhətin üfili-əbidəsi", "Sabirin yadigarına ithaf", "Seyid Əzim və asarı", "Məhəmməd Səid Ordubadi cənablarına açıq məktub" və digər əsərlərdə şairi ədəbiyyatın məqsəd və vəzifələri, sənətkar və mühit, satira, tənqid, ümumiyyətlə yaradıcılıq məsələləri düşündürür. Hadinin dönə-dönə yad etdiyi mütəfəkkirlər – Nizami, Füzuli, Hüqo, Namiq Kamal və başqalarıdır. O, Seyid Əzim və Abbas Səhhət kimi doğma klassiklərə xüsusi məqalələr, "Molla Nəsrəddin" jurnalına isə rəğbat və məhəbbətlə dolu bir şeir həsr etmişdir.

Hadi ən yaxşı əsərlərində klassiklərin ənənələrini davam etdirmiş, onların təsvir vasitələrindən yaradıcı bir sənətkar kimi istifadə etmişdir.

Hadi ədəbiyyatdakı ilk addımlarından özünü maarif-

pərvər, mütəfəkkir bir şair, jurnalist kimi tanılmışdır. O, ən qabaqcıl fitkirlərini vətənlə bağıyalır, ən dəyərli sözlərini vətəni tərənnüm edərkən işlədir. Bir sözlə, "Vətən" surəti Hadi üçün ümdədir, əzizdir. Vətənlə qoşa işlənən mövzu – xalqdır. Hadidə bu iki mövzu bir-birilə üzvi surətdə bağlıdır. Şair eyni zamanda yüze qədər elmi-kütləvi məqalələr yazmış və onların böyük bir qismi maarif, mədəniyyət məsələlərinə həsr olunmuşdur.

Hadinin əsərləri əruz vəznində olduğundan sənətkarlıq baxımından mürəkkəbdir.

Məhəmməd Hadinin əsərləri onun sağlığında dövri mətibuatda, eyni zamanda şairin böyük çətinliklə 1908-ci ildə "Firdovsi-ilhamat", 1914-cü ildə "Eşqi-möhtəşəm" və "Şükufeyi-hikmət" və 1918-1919-cu illərdə çap olunmuş kitablarında toplanmışdır. Şairin əsərləri sonralar 1936, 1957, 1979, 1980-ci illərdə Bakıda naşr olunmuş, əsərlərinin bir qismi Türkiye mətbuatında dərc olunmuşdur.

Məhəmməd Hadi əsərlərini əruz vəznində yazdığndan, şeirlərinin dili ərəb, fars sözləri ilə ağırlaşır, bu da şairin yaradıcılığının təsir dairəsini məhdudlaşdırır.

Məhəmməd Hadi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Şairin yaradıcılığı mütəxəssislər təreifləndən araşdırılır, maraqla öyrənilir.

ABDULLA ŞAIQ (1881-1959)

Yazıçı, pedaqoq, mədəniyyət xadimidir. O, doğulduğu Tiflis şəhərində məktəbə daxil olmuş, fars və rus dillərini öyrənmiş, bir müddətdən sonra Xorasana gedərək təhsilini davam etdirmişdir.

A.Şaiq 1901-ci ildə Bakıya gəlmış, müəllimlik fəaliyyətinə başlamış, uzun illər orta və ali məktəblərdə ədəbiyyat müəllimi işləmiş, dərsliklər tərtib etməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur.

A.Şaiq yaradıcılığının ilk ilərində "Nişanlı qız", "Hürriyət pərisi", "Yad et", "Fidan", "Dağlar sultanı" və digər hekayələrini yazaraq, müxtəlif qəzet və jurnallarda nəşr etdirmişdir.

A.Şaiqin 1908-1910-cu illərdə yazdığı "Məktub yetişmədi" və "Köç" hekayələrində, 1913-1918-ci illərdə qələmə aldığı "Əsrimizin qəhrəmanları" povenstində xalqın ağır, faciəli həyatı, məisət, kənd həyatı zəngin boyalarla təsvir olunmuşdur. Şair "Döyüş nəgməsi", "Vətən nəgməsi" adlı mübariz, vətənpərvər ruhda şeirlər yazımışdır. Yazarının 1938-ci ildə qələmə aldığı "Araz" romanı, "İldirim" dramı oxucuların marağına səbəb olmuşdur.

Abdulla Şaiq uşaq ədəbiyyatının görkəmlı nümayəndələrindəndir. Onun "Tülkü həccə gedir", "Tİq-Tİq xanım", "Şələquyruq" mənzum hekayələrində gözüaçıqliq, doğruluq, təbəti, vətəni sevmək təhlili olunur. O, həm də Azərbaycan uşaq dramaturgiyasının banisidir. Abdulla

Şaiqin müxtəlif illərdə yazdığı "Gözəl bahar", "El oğlu", "Vətən", "Nüşabə", "Ana" pyesləri insanın xoşbəxtliyinə, istək və arzuların həyata keçməsinə həsr olunmuşdur. A.Şaiqin xalq maarifi sahəsində də mühüm xidmətləri olmuşdur. O, "Uşaq çeşməyi", "Gülzar", "Milli qiraət kitabı" adlı dərsliklər yazıb çap etdirmiştir.

Abdulla Şaiqin 1912-ci ildə çap etdirdiyi "Gülzar" kitabı ən yaxşı dərslik kimi yüksək qiymətləndirilmişdir. O, ədəbiyyat sahəsində fədakarlıqla çalışan bir ədib, bir pedaqoq kimi oxucuların rəğbetini qazanmış, yüksək mükafatlara, təltiflərə layiq görülmüşdür.

A.Şaiq rus, fars dillərini mükəmməl bildiyindən, dünya ədəbiyyatı ilə yaxından tanış olduğundan Nizami, Şekspir, Defo, Krilov, Puşkin, Lermontov, Qorki və başqalarının əsərlərindən tərcümələr etmişdir.

Abdulla Şaiqin əsərləri 1911, 1912, 1913, 1948, 1955, 1957, 1960, 1966, 1973-cü illərdə Bakıda, 1936-ci ildə Tiflisdə çap olunmuş, yaradıcılığı barədə maraqlı əsərlər yazılmış, Bakıda, Moskvada, digər şəhərlərdə nəşr edilmişdir.

YUSİF VƏZİR ÇƏMƏNZƏMINLİ (1887-1943)

Ədəbiyyat aləmində hekayələr, tarixi romanlar müəllifi kimi şöhrətlənmişdir. O, ilk təhsilini doğma şəhəri Şuşada almış, sonra Bakı realnı məktəbini bitirmiş, 1910-15-ci illərdə Kiyev Universitetinin hüquq fakültəsində oxumuşdur.

Y.Çəmənzəminli bir müddət Saratov, Simferopol, Odessa şəhərlərində yaşamış, işləmişdir.

1919-cu ildə Azərbaycanın müvəqqəti hökuməti Yusif Vəzir çəmənzəminlini Türkiyəyə sefir göndərir. Lakin o, 1920-ci ilin əvvəllərində istəfa verərək xaricə, Fransaya getmiş, bir müddət orada yaşamışdır. Y.Çəmənzəminli 1926-ci ildə vətənə qayıtmış, Bakıda bədii, elmi yaradıcılıqla məşğul olmuşdur. Y.Çəmənzəminli yaradıcılığı erkən başlamış, "Müdiri-möhtərəm" adlı yazısı ilk dəfə "Molla Nəsrəddin" jurnalının 1906-ci il 24-cü nömrəsində dərc olunmuşdur. 1907-ci ildə qələmə aldığı "Şahqulunun xeyir işi" adlı ilk hekayəsi də burada çap olunmuşdur. Onun 1911-ci ildə "İki hekaya", "Məlik Məhəmməd", 1912-ci ildə "Divanə", 1913-cü ildə "Qanlı göz yaşları", bir müddət sonra isə "Həyat səhifələri", "Ağsaqqal", "Cənnətin qəbzi", "Mərsiyəxan" "Arvadlarımızın hali", "Zeynal bəy", "Polis paltosu", "Toy, "Son bahar" və digər hekayələri Azərbaycan bədii nəşrinin kamil nümunələrinindəndir.

Azərbaycanda roman janrinin yaranmasında, inkişafında Çəmənzəminlinin xidməti böyükdür. Ədib 1914-1935-ci illərdə "Studentlər", 1934-cü ildə "Qızlar

bulağı", 1936-37-ci illərdə "Qan içinde" romanlarını yazmışdır.

XVIII əsrin ikinci yarısında Azərbaycanın Qarabağ xanlığının ictimai-siyasi vəziyyəti təsvir olunmuş "Qan içinde" romanında böyük şair və dövlət xadimi M.P.Vaqifin surəti təsvir olunmuşdur.

Ədib müxtəlif illərdə "Keçmiş səhifələr", "Qazanc yolunda", "Qaranlıqdan işığa", "Həzrəti Şəhriyar", "Altun saç" əsərlərini də yazmış və bu əsərlər müxtəlif illərdə çap olunmuşdur.

Y.Çəmənzəminli bir neçə Avropa, Şərqi dillərini mükəmməl bilən dilçi alim idi. Onun yazdığı, müxtəlif dillərdə nəşr olunan elmi məqalələri bu gün də öz əhəmiyyətini itirməmişdir.

Ədibin "Azərbaycan ədəbiyyatına bir nəzər" kitabı 1919-cu ildə İstanbulda, 1922-ci ildə Parisdə çap olunmuşdur.

Yusif Vəzir Çəmənzəminlinin əsərləri özünün iştirakı ilə 1911, 1912, 1913-cü illərdə, sonralar isə 1962, 1966, 1968, 1976, 1985-ci illərdə Bakıda, digər şəhərlərdə nəşr olunmuş, yaradıcılığı araşdırılaraq çoxsaylı əsərlər yazılmış, müxtəlif ölkələrdə çap edilmişdir.

Yusif Vəzir Çəmənzəminlinin əsərlərinin çox böyük bir hissəsinin mövzusu xalqımızın tarixi-qəhrəmanlıq mübarizəsindən, şifahi xalq ədəbiyyatından götürüldüyüdən, oxucuların rəğbətini qazanmış və maraqla oxunur.

ABDULLA BƏY DİVANBƏYOĞLU
(1883-1936)

Azərbaycan yazıçısı, maarif xadimidir.

O, ilkin təhsilini Qazaxda almış, 1903-cü ildə Qori müəllimlər seminariyاسını bitirmiş, bir müddət Acaristanda, sonra isə Bakıda müəllimlik etmiş, "Nəşri-maarif", "Nicat" xeyriyyə cəmiyyətində fəaliyyət göstərmişdir.

A.Divanbəyoğlu yaradıcılığı cavankən başlamışdır. O, 1902-ci ildə "Əbdül və Şahzadə", 1903-cü ildə "Can yanğısı", 1906-ci ildə "İlan və fəhlə", 1909-cu ildə "Ərdoy dərəsi", 1910-cu ildə "Cəng", 1911-ci ildə "Dan ulduzu" kimi povest və hekayələr yazmışdır.

A.Divanbəyoğlu nəsrədə mütərəqqi romantizmin ilk nümunələrini yaradan istedadlı yazıçılarından biridir. O, əsərlərində pulun, kapitalın hökmranlığını, köhnəlmış adət-ənənələrin dözlüməz olduğunu parlaq boyalarla, inandırıcı şəkilde ifadə etmişdir.

Ədibin əsərlərində özbaşinalığa, köhnə adət-ənənələrə nifret hissi olduqca güclüdür.

Abdulla bəy Divanbəyoğlunun əsərləri hələ sağlığında 1913-cü ildə, sonralar 1966, 1972, 1981-ci illərdə kitab halında çapdan buraxılmışdır. Mir Cəlal və F.Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" kitabında, M.Cəfərin əsərlərində yazıcının həyat və yaradıcılığından ətraflı məlumat verilmişdir.

MƏHƏMMƏDHÜSEYN ŞƏHİRİYAR
(1905-1988)

Azərbaycan şairidir. Cənubi Azərbaycan və İran poeziyasının ən parlaq nümayəndələrindəndir. O, Təbrizdə dünyaya göz açmış, uşaqlıq çağlarını Heydərabadda, Xoşgınabda keçirmiş, ibtidai və orta təhsilini Təbrizdə almış, Tehran Universitetinin tibb fakültəsində oxumuşdur.

O, 1931-1935-ci illərdə dövlət qulluqçusu kimi Nişapurda, Xorasanda, Tehranda çalışmışdır.

M.Şəhriyar gənc yaşılarından yaradıcılıqla məşğul olaraq gözəl şeirlər yazmağa başlamış, 1929-cu ildə ilk kitabı Tehranda nəşr olunmuşdur. Hələ gənc yaşılarında onu "dünyanın iftixarı" adlandırmışlar.

1931-ci ildən başlayaraq M.Şəhriyarın əsərləri nəşr olunmuş, dörd cildlik "Divan", iki cildlik "Seçilmiş əsərləri", iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Azərbaycan dilində əsərlər toplusu" çapdan çıxmışdır.

M.Şəhriyarın Azərbaycan və fars dillərində yüksək sənətkarlıqla yazdığı şeirlər Azərbaycan və İran poeziyasının ən dəyərli nümunələridir.

M.Şəhriyar poeziyasının səciyyəvi cəhətləri humanizm, ədalət, azadlıq, mənəvi saflıqdır.

Şairin 1954-cü ildə ana dilində yazüb çap etdirdiyi "Heydərbabaya salam" poeması, çoxsaylı şeirləri Cənubi Azərbaycan poeziyasında yeni marhələ açmışdır. Onun poemasında Cənubi Azərbaycan təbiətinin füsunkar gözəlliyi, xalqın adət-ənənələri, yurduna tükənməz məhəbbəti əlvan boyalarla, canlı xalq dilində tərənnüm edilmişdir.

Əsərin ən qiymətli cəhəti onun xəlqiliyindədir. Burada Cənubi Azərbaycan kəndinin ağır vəziyyəti, xalqın acınacaqlı həyatı ürək ağrısı ilə təsvir edilmiş, kədəri, sevinci əks olunmuşdur. Poema Cənubi Azərbaycanda anadilli poeziyanın tərəqqisinə, inkişafına geniş yol açmışdır.

Şairin yaradıcılığı İraqda, Türkiyədə, Şərqi ölkələrində yüksək qiymətləndirilərək şöhrət qazanmış, əsərləri dəfələrlə nəşr edilmişdir.

Azərbaycanda Məhəmmədhüseyin Şəhriyar yaradıcılığına, misilsiz poeziyasına daim maraq, diqqət olmuş, 1966-ci ildə "Heydərbabaya salam" və 1981-ci ildə "Aman ayrılıq" adlı kitabları Bakıda çap edilmişdir.

H.Billuri şairin həyat və yaradıcılığından bəhs edən "Məhəmməd Hüseyin Şəhriyar" adlı əsər yazaraq, 1984-cü ildə Bakıda kitab halında nəşr etdirmiştir.

Azərbaycan ədəbiyyatı tarixində M.Şəhriyar poeziyasının şərəfli yeri vardır.

ON ALTINCI FƏSİL

*Gözəl poeziya nümunələri
yaratdıqlarına görə qazamata atılmış şairlər*

MİKAYIL MÜŞFİQ
(1908-1939)

Şair, müasir Azərbaycan poeziyasının yaradıcılarından biridir. O, təhsilini Bakı məktəblərinde almış, Pedaqoji Institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1931-ci ildə bu təhsil ocağını bitmiş, bir müddət müəllim işləmiş, eyni zamanda şeirlər yazmışdır.

M.Müşfiq yaradıcılığa 1926-ci ildə yazdığı "Bir gün" şeiri ilə başlamışdır. Onun 1930-cu ildə "Küləklər", 1932-ci ildə "Buruqlar arasında", 1934-cü ildə "Şəngül, Şüngül, Məngül" və "Şeirlər", 1935-ci ildə "Qaya", "Kəndli və ilan", "Sındırılmış saz", 1936-ci ildə "Azadlıq dastarı" və digərləri, cəmi 10 kitabı çap olunmuşdur.

M.Müşfiq özünün 11-ci kitabını – "Çağlayan"ı çapa hazırlamış, amma bu istəyi axıra çatdırmaq şairə nəsib olmamışdır.

Müasirlik, xəlqilik, azad əmək, vətənpərvərlik, qadın azadlığının tərənnümü M.Müşfiq yaradıcılığının başlıca mövzusudur.

M.Müşfiq poeziyasında məhəbbət mövzusu xüsusi

əhəmiyyət kəsb edir. Onun "Sənin gözlərin", "Ulduzlar", "Yenə o bağ olaydı", "Sənin gülüşlərin" və başqa şeirləri gözəllik, sevgi əhvalı, duyğusu ilə doludur.

M.Müşfiq uşaqlar üçün də gözəl əsərlər – "Bir May", "Məktəbli şərqisi", "Pioner sarayı", "Şəngül, Şüngül, Məngül" və başqalarını yazmış, nəşr etdirmişdir.

M.Müşfiq poeziyası bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. O, klassik ədəbiyyata yaxşı bələd olduğundan mütəmadi olaraq Firdovsi, Ömer Xəyyam, A.Puşkin, M.Lermontov, T.Şevçenko, S.Marşakdan tərcümələr etmiş, özünün yazdığı gözəl şeirlər müxtəlif dillərə tərcümə edilmişdir. Şairin şeirlərinə çoxsaylı mahnilər bəstələnmiş və bu mahnilər sevilə sevildə oxunur.

Bənzərsiz şeirlər müəllifi Mikayıl Müşfiq vur-tut 30 il yaşamış, yaratdığı dəyərli əsərlərə görə qazamata atılmış, güllələnmişdir.

Mikayıl Müşfiqin əsərləri ölümündən sonra 1956, 1968, 1973, 1976, 1981-ci illərdə Azərbaycan və rus dillərində Bakida, 1973-cü ildə isə Moskvada nəşr olunmuşdur.

Şairin həyat və yaradıcılığı diqqətlə araşdırılmış, öyrənilmiş, əsərlər yazılmış, nəşr edilmişdir.

Mikayıl Müşfiqi – məhəbbət, sevgi şairini düşmən güllələdi. Amma şair düşmən gülləsinə cismən tuş gəldi, gözəlliklə dolu poeziyası insanların ürəyinə, qəlbinə hoparaq sevgi, məhəbbət şairini indi də yaşadır.

Yaşayır Mikayıl Müşfiq...

ƏHMƏD CAVAD (1892-1937)

Azərbaycan şairi, mütəfəkkiridir. O, Gəncədə, seminariyada oxumuş, təhsilini başa vurandan sonra, 1912-ci ildə İstambula getmiş, yaradıcılıqla məşgul olmuş, dəyərli şeirlər yazmışdır. Əhməd Cavadın əsərləri 1913-cü ildən çap olunur. O, 1914-cü ildə məşhur "Qara dəniz" şeirini yazmış, bu şeire bəstələnmiş musiqi Türkiyənin ali məclislərində indi də səslənir. Əhməd Cavad eyni zamanda Azərbaycan Cümhuriyyətinin himnini yazmışdır.

Əhməd Cavadın "Qoşma" adlı ilk kitabı 1916-ci ildə nəşr olunmuşdur. O, bir müddətdən sonra Türkiyədən vətənə qayıtmış, Qubada, Gəncədə, Bakida müəllimlik etmiş, dəyərli poeziya nümunələri yaratmışdır. "Yaralı quş", "Dan ulduzu", "Axşamlar", "Göy-göl" və başqa şeirləri dillər əzbəri olmuşdur.

Əhməd Cavadın 1937-ci ilə qədər 17 kitabı çap olunmuşdur.

Əhməd Cavad 1924-26-ci illərdə Yəzicilər Birliyinin məsul katibi işləmişdir. Şairin əsərləri yüksək şeiriyyəti, ahəngdarlığı, bədii obrazlılığı ilə sevildi.

O.Puşkinin, Turgenevin, Şevçenkonun, digər yaziçı və şairlərin əsərlərini tərcümə etmiş, Şekspirin "Otello" faciəsini, Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını dilimizə çevirmişdir.

Əhməd Cavad 1937-ci ildə "xalq düşməni" kimi vaxtilə rəhbərlərindən biri olduğu Yəzicilər Birliyi üzvlüyündən xaric edilərək qazamata atılmış, güllələnmişdir.

Şairlər heç vaxt güllələnmir, onlara güllə atılır və bu

Şəxslər öz böyük poeziyalarında, insanların qəlbində, ürəyində yaşayırlar.

Əhməd Cavad güllələnəndən sonra şeirlər kitabı 1958, 1992-ci illərdə çap olunmuş, şərin yaradıcılığı barədə əsərlər yazılılaq Bakıda, Moskvada, Türkiyədə nəşr edilmişdir.

HÜSEYN CAVİD (1882-1941)

XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur simalarından biri, istedadlı şair, dramaturqdur. O, ibtidai və orta təhsilini Naxçıvanda almışdır. Hüseyin Cavid 1899-1903 cü illərdə Təbrizdəki Talibiyə mədrəsəsində oxumuş, 1905-ci ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsinə daxil olmuşdur. Hüseyin Cavid tələbəlik illərində bədii yaradıcılıqla məşğul olmuş "Kiçik bir lövhə", "Şeir məftunu", "Dəniz pərisi", "Son baharda" və başqa şeirlər yazmış, Rza Tofiq və Tofiq Fikrət kimi məşhur simalarla tanış olmuş, təhsilini başa vurub, 1909-cu ildə Naxçıvana qayıtmışdır. O, bir müddət məktəbdə işləmiş, sonra Gəncədə, Tiflisdə, 1915-ci ildə isə Bakıda müəllimlik etmiş, yaradıcılıqla daha ciddi məşğul olmağa başlamışdır. Hüseyin Cavid "Keçmiş günlər" adlı ilk kitabını Tiflisdə 1913-cü ildə nəşr etdirmiştir.

Ədib 1910-18-ci illərdə bir sıra əsərlər - "Keçmiş günlər", "Bahar tərənləri", "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçrum", "İblis" və digərlərini yazmışdır. Şairin 1910-cu ildə qələmə aldığı "Ana" dramının mövzusu Dağıstan həyatından alınmışdır. Bu əsər Azərbaycan

ədəbiyyatında ilk mənzum dram əsəri olmaqla gənc şairin dramaturgiya sahəsində atdığı ilk addım, ilk qələm təcrübəsi idi. Əsər 1913-cü ildə Tiflisdə çapdan çıxmışdır. Hüseyin Cavid 1912-ci ildə "Maral" adlı faciəni qələmə almış, əsər bir müddətdən sonra, 1917-ci ildə Bakıda çapdan buraxılmışdır. Şair "Şeyx Sənan" faciəsini 1914-cü ildə Tiflisdə yazmışdır. Əsər əfsanəvi şəxsiyyət olan Sənanın məhəbbət macəralarının təsvirinə həsr olunmuşdur. "Şeyx Sənan" 1917-ci ildə Bakıda nəşr olunmuşdur. Cavid bu ərafədə daha məhsuldar işləmiş, 1916-17-ci illərdə Bakı metbəə işçilərinin ağır iş şəraitində bəhs edən "Şeyda" əsərini, 1917-ci ildə isə Türkiyə hayatı ilə əlaqədar "Uçrum" faciəsini yazmış, birinci əsər 1917-ci, ikinci isə 1926-ci ildə Bakıda nəşr olunmuşdur. Ədib 1918-ci ildə "İblis", 1922-ci ildə "Peygəmbər", 1925-ci ildə isə "Topal Teymur" tarixi dramlarını yazımiş, bu əsərlər də müxtəlif illərdə nəşr olunmuşdur.

H.Cavid 1926-ci ildə müalicə olunmaq üçün Almaniyaya getmiş, 7 ay Berlində qalmış, oradaki ictimai-siyasi vəziyyətlə, bir çox insanlarla tanış olmuş, xeyli şeirlər, məqalələr yazmış, Bakıya qayıdanda "Nil yavrusu" adlı əsərini qələmə almışdır.

Şairin yaradıcılığının ən məhsuldar dövrü 1926-37-ci illərə təsadüf edir. O, 1930-cu ildə "Telli saz" dramını və "Kor neyzən" poemasını, 1933-cü ildə "Səyavuş", 1925-ci ildə isə "Xəyyam" əsərlərini yazmış, bu tarixi şəxslərə münasibətini bədii dillə əks etdirmiştir. O, eyni zamanda "Dəli Knyaz", "İblisin intiqamı", "Şəhla" kimi dram əsərlərini, "Azər" poemasını yazıb başa çatdirmışdır.

Hüseyin Cavid Azərbaycan ədəbiyyatında daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi, tarixi faciələri,

ailə-məişət dramları üslub, yazı qaydaları baxımından dramaturgiyamızda yenilik yaratmış, milli teatrın inkişafına müsbət təsir göstərmişdir. Şairin bədii yaradıcılığında yüksək sənətkarlıq hökm sürür.

Hüseyn Cavid lirik şeirlərin, poemaların, Azərbaycan ədəbiyyatında ilk facia və dramların müəllifidir.

Ədib dramaturgiyada yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmişdir.

Hüseyn Cavidin özü faciələrlə dolu bir ömür sürmüş, fitri istedadına, insanı düşündürən poeziyasına görə, günahı olmadan qazamata atılmış, qarlı, çovğunlu Sibirdə dünyasını dəyişmiş, bir müddət keçəndən sonra cənəzəsi doğma diyarı Naxçıvana gətirilərək orada dəfn edilmiş, məqbərəsi ucaldılmışdır.

Hüseyn Cavidin əsərləri hələ özü sağ ikən çap olunmağa başlanmışdır. "Ana", "Keçmiş günlər" 1913-cü ildə Tiflisdə, "Maral", "Bahar şəbnəmləri", "Şeyx Sənan", "Şeyda" 1917-ci ildə, "İblis" 1924-cü ildə, "Uçrum" 1926-ci ildə və sonralar - 1958, 1968, 1982-ci illərdə Bakıda çapdan buraxılmışdır.

Ədibin həyat və yaradıcılığı ədəbiyyatşunaslar, alimlər, yazıçılar, şairlər tərəfindən ətraflı tədqiq edilmiş, öyrənilmiş, elmi, bədii publisistik əsərlər yazılmış, müxtəlif ölkələrdə və müxtəlif illərdə nəşr olunmuşdur.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının zənginləşməsində uca mövqeyə malik bir sənətkar, mütəfəkkirdir.

Son söz əvəzinə müəllif özü haqqında...

Şamil Süleymanlı

Uzun müddət partiya və dövlət qulluqlarında – Azərbaycan KP MK-da bölmə müdürü, Gəncə şəhər partiya komitəsinin ikinci katibi, Prezident yanında Ali Nəzarət İnspeksiyasında şöbə müdürü, "Yazıcı" nəşriyyatının direktoru, Azərbaycan Respublikası Nazirlər Kabinetin "Qərarlar məcmuəsi"nin redaktoru və digər vəzifələrdə çalışmış, Ali Sovetin deputati seçilmişəm.

Jurnalistlər və Yazıçılar Birliklərin üzvüyəm.

Çoxsaylı məqalələrim, eyni zamanda "Hünər meydani", "Nəğməli ürək", "Qurbətdən gələn səda", "Qan izləri", "Böyük yolun davamı", "İnsanın yaxşı adı", "Qibləsiz məzar", "Zülmət və nur" kitablarım ayrı-ayrı illərdə çap olunmuş, müxtəlif mükafatlara layiq görülmüşəm.

Şadəm ki, bu kitablarımın siyahısına biri də əlavə olunur – "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavıldədək")..."

*"Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı
dünya nəşrində ("Avesta"dan Hüseyn
Cavidədək)" əsərinə verilmiş*

RƏYLƏR

Nailə MURADƏLİYEVA,
filologiya elmləri doktoru

Şamil Süleymanlı "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək)" əsərində ən qədim zamandan XX əsrin birinci yarısına qədərki dövrdə yaşmış şairlərin, yazıçılarının, ədiblərin həyat və yaradıcılıqlarından, əsərlərinin müxtəlif illərdə, müxtəlif ölkələrdə nəşr olunmasından, eyni zamanda beş dastan-eposdan – "Avesta"dan, "Kitabi-Dədə Qorqud"dan, "Dastani-Əhməd Hərami"dan, "Koroğlu"dan, "Şəhriyar"dan, ədəbiyyat-şünasların, mütəxəssislərin bu dastan-eposlara olan maraqlarından ətraflı söhbət açır.

On altı fəsildən ibarət bu əsər sözün əsl mənasında ensiklopedik əhəmiyyətə malikdir. Müəllif nadir əlyazmaların, qədim kitabların yazılıma tarixindən, yayılma qaydalarından, Qobustan qaya təsvirlərindən, "Quran"ın tərcüməsindən, yayılmasından, kitabın çap tarixindən maraqlı məlumatlar verir.

Şamil Süleymanlı əsərində ən qədim dövr Azərbaycan ədəbiyyatı və onun nümayəndələri – Qətran Təbrizi, Xətib Təbrizi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani və digərlərinin yaradıcılığını, Şeyx Nizami

Gəncəvinin bəşəri poeziyasının Şərqdə, Avropada, Rusiyada, başqa ölkələrdə nəşr edilməsi, Azərbaycan dilində yaranmış ədəbiyyatın baniləri – İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Xətai, Füzuli yaradıcılığı, əsərlərinin nəşri ilə əlaqədar görülmüş misilsiz işləri arasdırır.

Müəllif Molla Vəli Vidadi, Molla Pənah Vaqif poeziyasından, alim ədiblərin – Mirzə Cəfər Topçubaşovun, Mirzə Kazım bəyin, Abbasqulu ağa Bakıxanovun dünyəvi maraq doğuran yaradıcılıqlarından, aşiq ədəbiyyatından, İsmayıllı bəy Qutqaşının, Mirzə Şəfi Vazehin, Xurşidbanu Natəvanının, Seyid Əzim Şirvanının, M.F.Axundoun Avropadan, Şərq ölkələrindən, Rusiyadan sorağı gələn əsərləri barədə dolğun məlumatlar verir.

Şamil Süleymanlı əsərində mətbuatın, redakte-nəşriyyat işinin vəziyyəti, H.Zərdabinin "Əkinçi" qəzetinin fəaliyyətini, milli mətbuatımızın yaranmasını, Cəlil Məmmədquluzadənin "Molla Nəsreddin" jurnalının fəaliyyətini ətraflı araşdıraraq maraqlı fikirlər söyləyir.

Əsərdə ədəbiyyata mübarizlik əhvalı, tarixi mövzular gətirən ədiblərin – Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənəzəminli yaradıcılığından ətraflı söhbət gedir.

Əsər gözəl poeziya nümunələri yaratdıqlarına görə qazamata atılmış Mikayıll Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid yaradıcılığının təhlili fəsl ilə sona çatır.

Şamil Süleymanlının "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək)" əsərinin nəşr olunmasını, ali və orta təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunmasını təklif edirəm.

*Mail DƏMİRLİ,
professor*

Şamil Süleymanlı "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək)" əsərində ciddi maraq doğuran bir sahəni etrafı araşdırmış, geniş tədqiqat işləri görmüşdür.

"Avesta"dan Hüseyn Cavidədək bir dövrü əhatə edən bu əsərdə müəllif 72 şairin, yazıcının, ədibin həyat və yaradıcılığından, əsərlərinin yazılıma, yayılma tarixindən, ayrı-ayrı ölkələrdə çap olunmasından, nəşriyyat-redakte işindən, kitabın çap tarixindən yiğcam və olduqca maraqlı məlumatlar verir.

On altı fəsildən ibarət bu əsərdə müəllif nadir əlyazmalardan, qədim kitablardan, "Qobustan" qaya təsvirlərindən, "Avesta" eposundan, "Kitabi-Dədə Qorqud"dan, "Quran"ın tərcüməsindən, yayılmasından etrafı söhbət açır.

Şamil Süleymanlı əsərdə başəri təməlli Azərbaycan ədəbiyyatının nümayəndələri – Qətran Təbrizi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Əfzaləddin Xaqani Şirvani və digərlərinin, yəni Nizami Gəncəviyə qədər yaşayıb-yaratmış ulu şəxslərin yaradıcılığından, eyni zamanda dünya ədəbiyyatına işq, nur saçan Nizami Gəncəvi poeziyasından, onun əsərlərinin Şərqdə, Avropada, Rusiyada və digər ölkələrdə nəşrindən, yayılmasından etrafı məlumat verir.

Müəllif XIII-XIV əsrlərdə Azərbaycan dilində yaranmış ədəbiyyatdan, İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi yaradıcılığından, Xətainin şah poeziyasından,

Füzulinin məhəbbət lirikasından, əsərlərinin yayılmasından, "Koroğlu" dastanından, insanları saflığa, ülvı məhəbbətə səsləyen Vidadi, Vaqif poeziyasından, alim ədiblərin – Mirzə Cəfər Topçubaşovun, Mirzə Kazım bəyin, Abbasqulu ağa Bakıxanovun başəri maraq doğuran istedadlarından, əsərlərinin yayılmasından, Seyid Əzim Şirvani, M.F.Axundov yaradıcılığından, H.Zərdabi və onun "Əkinçi" qəzetindən, milli mətbuatımızın yaranmasından, Cəlil Məmmədquluzadə yaradıcılığından, "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən, ədəbiyyata ziyalılıq, mübarizlik, tarixi mövzular, eyni zamanda teatr səhnəsinə mədəniyyət əhval-ruhiyyəti getirən ədiblərdən, onların oxucunu məftun edən əsərlərdən, gözəl poeziya nümunələri yaratmış, günahsız qazamata atılıb, məhv edilmiş Mikayıł Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid yaradıcılığından, əsərlərinin nəşrindən bahs edir.

Məmnunluqla qeyd edirəm ki, Şamil müəllimin istedadlı yazıçı olması, uzun müddət ali dövlət qulluqlarında, nəşriyyat və redaksiyalarda çalışması bu əsərlərin ərsəyə gəlməsinə müsbət təsir göstərmişdir.

Təklif edirəm ki, Şamil Süleymanının "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyn Cavidədək)" əsəri dərs vəsaiti kimi nəşr edilsin və təhsil müəssisələrində istifadə olunsun.

**Akif RÜSTƏMLİ,
filologiya elmləri namizədi,
dosent**

Azərbaycan ədəbiyyatının tarixi onu yaradan xalqın tarixi qədər zəngin və mürəkkəbdir. Bu ədəbiyyati dərindən öyrənmək üçün qalaq-qalaq kitablar, elmi-tədqiqat əsərləri, monoqrafiyalar yazılmışdır. Şamil Süleymanlının hazırladığı "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyin Cavidədək)" əsəri bu çoxşaxəli işin nəşr tarixindən, Azərbaycan ədəbiyyatının dünya nəşrindəki yerindən söz açır.

Müəllif 70-dən artıq şairin, yazarının və ədibin yaradıcılığından, əsərlərinin yazılmama, yayılma və çap tarixindən ətraflı məlumat verir.

Əsərdə Azərbaycan xalqının tarixini, qəhrəmanlıq keçmişini eks etdirən möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanlarının nəşr tarixindən ətraflı məlumat verilir.

Şamil Süleymanlı Azərbaycan ədəbiyyatının nümayəndləri – Qatran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və digər dühlərin bədii irsinə geniş ekskurs edir və onların yaradıcılığından, əsərlərinin müxtəlif illərdə və ölkələrdə nəşr tarixindən ətraflı söhbət açır.

Şamil Süleymanlı əsərində mətbuatın, redakte və nəşriyyat işinin vəziyyətini, H.Zərdabinin "Əkinçi" qəzetinin fəaliyyətini, milli mətbuatımızın yaranmasını,

Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının fəaliyyətini ətraflı araşdıraraq, maraqlı fikirlər söyləyir.

Əsərdə dahi Hüseyin Cavidin yaradıcılığına və əsərlərinin çapına dair xeyli material vardır.

Bütün bunları nəzərə alaraq, Şamil Süleymanlının "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində ("Avesta"dan Hüseyin Cavidədək)" adlı əsərinin dərs vəsaiti kimi çap olunmasını tövsiyə edirəm.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə, B., 1960.
2. Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, B., 1982.
3. F. Qasimzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, B., 1974.
4. Mir Cəlal, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı, B., 1984.
5. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, B., 1976-1981.
6. "Kitabi-Dədə Qorqud". B., 1978.
7. Ş. Cəmşidov. "Kitabi-Dədə Qorqud"u vərəqləyərkən, B., 1969.
8. Nizami Gəncəvi. Əsərləri, B., 1941-1947.
9. R.Əliyev.Nizami: qısa bibliografik məlumat, B.,1983.
10. R. Əliyev. Nizami: Hikmat və nəsihətlər. Aforizmlər, B., 1982.
11. Nizami və onun müasirləri, B., 1981.
12. Məmməd Cəfər. Nizaminin fikir dünyası, B, 1982.
13. Xaqani. Seçilmiş əsərləri, B., 1978, 1981.
14. Məhsəti Gəncəvi. Rübailər, B., 1981.
15. İmadəddin Nəsimi. Seçilmiş əsərləri, B., 1973, 1981.
16. Şah İsmayıllı Xətai. Əsərləri, B., 1975-1976, 1982.
17. Mirzə Abbas. Şah İsmayıllı Xətainin ömür yolu miniatürlərdə, B., 1981.
18. Məhəmməd Füzuli. Seçilmiş əsərləri, B., 1983.

19. Məhəmməd Füzuli. Heyrət ey büt... B., 1989.
20. Fuad Qasimzadə. Qəm karvanı, yaxud zülmətdən, B., 1968.
21. İzzəddin Həsənoğlu. Seçilmiş əsərləri, B., 1984
22. Qazi Bürhanəddin. Seçilmiş əsərləri, B., 1976.
23. Saib Təbrizi. Əsərləri, B., 1980.
24. "Koroğlu", B., 1977.
25. Molla Vəli Vidadi. Əsərləri, B., 1978.
26. Molla Pənah Vəqif. Əsərləri, B.,1968.
27. A.Bakıxanov. Əsərləri, B.,1972.
28. Aşıqlar. B., 1951.
29. Aşıq Ələsgər. B., 1972.
30. Qasım bəy Zakir. Əsərləri, B., 1964.
31. İsmayıllı bəy Qutqaşınlı. Əsərləri, B., 1967.
32. M.Ş. Vazeh. Əsərləri, B., 1977.
33. Nəbatı. Əsərləri,B., 1968.
34. Xurşudbanu Natəvan. 33 qəzəl, B., 1981.
35. Bəylər Məmmədov. Xurşidbanu Natəvan, B.,1983.
36. S.Ə. Şirvani. Əsərləri, B., 1979.
37. M.F.Axundov. Komediyalar, povest, şeirlər, B., 1982.
38. "Quran". B., 1991
39. H.Zərdabi. Əsərləri, B., 1962.
40. N.Vəzirov. Əsərləri, B., 1976.
41. Ə.Haqverdiyev. Əsərləri, B., 1976.
42. M.Möcüz. Şeirləri, B., 1982.
43. Əli Nəzmi. Əsərləri, B., 1979.
44. İzzət Rüstəmov. Həsən bəy Zərdabi, B., 1969.
45. Şamil Qurbanov. Müəllimlərim, B., 2003.
46. Ü.Hacıbəyov, Əsərləri, B., 1985.
47. N.Nərimanov. Əsərləri, B., 1973.
48. M.Ə. Sabir. Əsərləri, B., 1981.

49. M.S. Ordubadi. Əsərləri, B., 1981.
50. Abbas Səhət. Əsərləri, B., 1975.
51. Məhəmməd Hadi. Əsərləri, B., 1980.
52. Y.V.Çəmənzəminli. Əsərləri, B., 1985.
53. Mikayıl Müşfiq. Əsərləri, B., 1981.
54. H.Cavid. Əsərləri, B., 1982.
55. Əhməd Cavad. Əsərləri, B., 1992.
56. Mirzə Camal Cavanşir Qarabağlı. Qarabağ tarixi, B., 1959.
57. C.Məmmədquluzadə. Əsərləri, 3 cilddə. B., 1966-1967, 1974.
58. F.Köçərli. Əsərləri, B., 1978.
59. M.Şəhriyar. Əsərləri, B., 1984
60. Qəzənfər Paşayev. İraq-Türkmən folkloru, B., 1992.
61. Azərbaycanın aşiq və şair qadınları, B., 1974.
62. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, B., 1966.
63. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, B., 1966.
64. İsmayıł Vəliyev, Redakte - nəşriyyat işinin əsasları, B., 2004.
65. İsmayıł Vəliyev. Redaktörin əsasları, B., 2005.
66. Bəhruz Axundov, Mahmud Mahmudov. Nəşriyyat işinin əsasları, B., 2006.
67. Məlik Dəmirlı, Mahal Məmmədov. Azərbaycan tarixi (mühazirə mətnləri). B., 2000.
68. Nizami Cəfərov. Klassiklərdən müasirlərədək. B., 2004.
69. Nizami Cəfərov. Türk xalqları ədəbiyyatı. B., 2006.

Rus dilində

1. Низами. Пять поэм. М., 1946.
2. Низами Гянджеви. Семь красавиц, Б., 1947.
3. Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Б., 1981.
4. Низами. Лирика, Б., 1991.
5. Хагани. Лирика, М., 1980.
6. М.Ф.Ахундов. Избранное, М., 1982.
7. М.Ф. Ахундов. Избранные философские произведения, Б., 1982.
8. М.Ш.Вазех. Лирика, М., 1971.
9. М.С.Ордубади. Меч и перо, Б., 1972.
10. Советский Энциклопедический Словарь. М., 1979.
11. В.Величко. Кавказ, М., 1904.
12. Детская Энциклопедия. М., 1976.

Kitabın içindəkilər

Əsər barədə müəllif sözü	7
Birinci fəsil. Nadir əlyazmaların, qədim kitabların yazılma, yayılma qaydaları	13
Qobustan qaya təsvirləri	14
"Avesta" eposu	15
"Kitabi-Dədə Qorqud" dastanı	19
"Quran"ın tərcüməsi, yayılması	22
Kitabın çap tarixi və qaydaları	23
 İkinci fəsil. Bəşəri təməlli ədəbiyyat	26
Qətran Təbrizi	26
Xətib Təbrizi	28
Fələki Şirvani	30
Mücirəddin Beyləqani	32
Məhsəti Gəncəvi	33
Əbü'l-Üla Gəncəvi	34
Qivami Mütərrizi Gəncəvi	35
Əfzələddin Xaqani Şirvani	37
 Üçüncü fəsil. Dünya ədəbiyyatına işiq, nur saçan poeziya	40
Nizami Gəncəvi	40
 Dördüncü fəsil. XIII-XIV əsrlərdə Azərbaycan dilində ¹ yaranmış ədəbiyyat və onun yayılması	50
"Dastanı-Əhməd-Hərami"	51

Zülfüqar Şirvani	52
Marağalı Əvhədi	53
Fəzlullah Nərimi	56
Mahmud Şəbüstəri	57
Izzəddin Həsənoğlu	58
Arif Ərdəbili	59
Əssar Təbrizi	61
Şah Qasim Ənvar	62
Qazi Bürhanəddin	64
İmadəddin Nəsimi	67

 Beşinci fəsil. Xətənin şah poeziyası və Füzulinin məhəbbət lirikası sərhəd tanımı	73
Şah İsmayıл Xətai	73
Kişvəri Nemətullah Dilməqani	79
Həbibi	81
Məhəmməd Füzuli	83

 Altıncı fəsil. "Koroğlu" dastanı və bu dövrlərdə yaranmış digər bədii ədəbiyyat nümunələri dünya xalqlarının dilində ..	92
"Koroğlu" dastanı	92
Məhəmməd Əmani	96
Fədai Təbrizi	98
Məsihi Rükənddin	99
Saib Təbrizi	102
Qövsi Təbrizi	105
Məhcur Şirvani	108

 Yedinci fəsil. İnsanlığı ülvî məhəbbətə, saflığa səsləyən ədəbiyyat	109
Molla Vəli Vidadi	109

Molla Pənah Vəqif	112
"Şəhriyar" dastarı	117
Səkkizinci fəsil. Alim ədiblərin yaradıcılığına bəşəri maraq	120
Mirzə Cəfər Topçubaşov	120
Mirzə Kazım bəy	122
Abbasqulu Ağa Bakıxanov	124
Doqquzuncu fəsil. Aşıq yaradıcılığı bədii ədəbiyyatın vacib sahəsidir	133
Aşıq Abbas Tufarqanlı	135
Sarı Aşıq	136
"Ağabacı" ləqəbi ilə məşhur olan Ağabəyim ağa	137
Aşıq Pəri	138
Aşıq Ələsgər	140
Onuncu fəsil. Sədasi Almaniyadan, Varşavadan və digər ölkələrdən gələn ədəbiyyat	142
Qasim bəy Zakir	142
İsmayıllı bəy Qutqaşını	146
Mirzə Şəfi Vazeh	147
Əbülfəsəm Nəbatı	152
Xurşidbanu Natəvan	154
Seyid Əzim Şirvani	156
On birinci fəsil. Dahilikdən soraq verən yaradıcılıq	162
M.F.Axundov	162
On ikinci fəsil. Redakte-naşriyyat işinin vəziyyəti və Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti	173

Həsən bəy Zərdabi	178
Ünsizədə Səid və Cəlal qardaşları	182
On üçüncü fəsil. Teatr səhnəsinə mədəniyyət, ədəbiyyata ziyalılıq gətirən ədiblər	183
Nəcəf bəy Vəzirov	183
Əbdülrəhim bəy Haqverdiyev	187
Süleyman Sani Axundov	190
Üzeyir bəy Hacıbəyov	191
Nəriman Nərimanov	195
Mirzəli Möcüz	198
Əli Nəzmi	201
On dördüncü fəsil. Mətbuat, nəşriyyat işinin, ədəbi tənqidin vəziyyəti	203
Məhəmməd Ağa Şahtaxtlı	204
Cəlil Məmmədquluzadə	206
"Molla Nəsrəddin" jurnalı	210
Firudin bəy Köçərli	212
On beşinci fəsil. Ədəbiyyata mübarizlik əhvali, tarixi mövzular gətirən ədiblər	216
Mirzə Ələkbər Sabir	216
Məmməd Səid Ordubadi	221
Abbas Səhhət	224
Məhəmməd Hadi	227
Abdulla Şaiq	230
Yusif Vəzir Çəmənzəminli	232
Abdulla bəy Divanbəyoğlu	234
Məhəmmədhüseyn Şəhriyar	235

On altinci fasil. Gözəl poeziya nümunələri yaratdıq-	
larına görə qazamata atılmış şairlər	237
Mikayıl Müşfiq	237
Əhməd Cavad	239
Hüseyn Cavid	240
Son söz əvəzinə müəllif özü haqqında	243
Mütəxəssis rəyi	244
İstifadə olunmuş ədəbiyyat	250
Kitabın içindəkiler	254

Sifariş 9. Tiraj 200.

«Təhsil» nəşriyyatının
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur

Bakı, AZE 1141, Şəhriyar küç., 6.

4617
599